

ORXAN FİKRƏTOĞLU

V A X T

*Hekayələr
Povestlər
Kinosenarilər*

BAKİ - 2008

Ön söz müəllifi: Şirindil Alışanlı
Redaktoru: Fikrət Sadıq
Korrektor: Sevinc Abasova

Orxan Fikrətoğlu. Vaxt. Bakı: «Elm», 2008. – 376 s.

ISBN 5-8066-1765-3

80-ci illərin ədəbi nəslinə mənsub olan, nasir, kinodramaturq, kinorejissor, publisist Orxan Fikrətoğlunun bu kitabında hekayələri, povestləri və kinossenariləri toplanmışdır.

© Orxan Fikrətoğlu. Bakı, 2008.

HEKAYƏLƏR

MİLAD GECƏSİ

İşdən gec çıxdı. Hava qaralmışdı. İçərişəhərin dolanbac küçələrindən keçib Fəvvərələr bağına dönəndə, uşaqlıq dostu ilə rastlaştı. Dostu dəyişmişdi. Nimdaş ağ paltoda ümidi solmuş yaşara- yaşara onu onu görməyinə əməlli başlı sevinirdi. Çoxdandır su altında yaşayırımis kimi yaşayırdı. Dünyanın səsləri, rəngləri elə bil itmişdi. İndi dostunun sevinən üzü ona ötüb keçmiş, isti bir hissin mövcudluğunu xatırladırdı. Dostunun illər əymış ciyinənə baxa- baxa bu hissi oyatmaq isteyirdi. İçi tərpənmirdi ki, tərpənmirdi. Dostu evlənməmişdi, işləmirdi də. Ağarmış tellerinə, çürümüş sarı dişlərinə, ağızından gələn çaxır qoxusuna aciya- aciya əlini dostuna tərəf uzatdı. Öpüşüb ayrıldılar.

İçində qımlıdanan hissin kökünü axtara- axtara bağın asfalt döşənmiş enli pillələriylə üzüyuxarı qalxırdı. Birdən- birə işdə unutduğu eynəyi yadına düşdü. Kefi əməlli başlı pozuldu. Əvvəl istədi geri qayıda. Sonra tənbəllik elədi. Arvadı səhər balıq istəmişdi. Evdən çıxanda pulu öz əliylə hesablayıb döş cibinə qoymuşdu. Nahar edəndə bu pulu üstündən xərclemişdi. Eynəksiz nə balıqların piştaxta üstə yazılmış qiymətlərini oxuya biləcəkdi, nə də cibindəki pulun miqdarında alacağı balığın çəkisini yoxlayacaqdı. Bunları satıcıdan soruşmağa da utanacaqdı, özü üçün yaratdığı mənasız qayğıdan əsəbləşdiyini görüb balıq almaqdan vaz keçdi. Yəqin ki, evdə yeməyə nəsə vardı.

İki nəfər idilər. Uçaqları olmurdu. Arvadı axır vaxtlar anc-aq alma ilə dolanırdı. Özünü arıqladandan sonra uşağa oxşamaga başlaməşdi. Görünür, arzular gerçəkləşməyəndə adam qocaldıqca uşağa dönür. Çoxtanı sevinə bilmirdi. Yəqin ona görə son vaxtlar arvadına hər gün hədiyyə alındı ki, heç olma-

sa o sevinsin. Arvadı hədiyyələrdən doğrudan da sevinirdi. Əlini cibinə salıb pulunu yoxladı. Yerindəydi. Yolunu dəyişib bağın içində doğru getdi. Bağın ətrafına əkilmiş küknar ağaclarının üstünə boyunbağı kimi şüşə şamlar düzülmüşdü. Şamların çoxusu yanmirdi. Küknarlar yolun qırığında dayanmış bir dəstə eynəkli, əcalı, dişləri tökülmüş qocanı xatırladırıdı.

Daş səkinin üstündə oturub oyunaq alver edən qoca yəhudi başını paltosunun boyunluğunu içində gizlətmışdı. Satdığı oyuncaqlarından seçilmirdi. Piştaxtaya yaxınlaşdı. Oyuncaqları bir-bir qaldırıb nisbətən görən gözünə tutdu. Qoca yəhudi onun qəribə hərəkətlərinə maraqlı baxa-baxa: - Bir şey alacaqsan? - soruşdu.

Qırmızı arxalıqlı “qar adımı”nı bəyənib aldı. Oyuncağı cibinə qoyanda arvadının gülən gözlərini düşündü...

Həyətə girəndə qonşusuyla üz-üzə gəldi. Qonşusu: - Bayramın mübarək! - dedi. Yadına düşdü ki, bu gün milad gecəsidir. Başını qaldırıb eyvana baxdı. İşıqları yanmirdi. Pillələri qaça-qaca çıxıb qapını döydü. Arvadı öskürə-öskürə içəridən: - Sənsən? - soruşdu.

Süfrəsiz miz arxasında oturmuşdu. Arvadı qarşısına çay qoyub ayaq üstə dayandı. Əlləri əsə-əsə “qar adımı” oyuncığını arvadına uzatdı. Arvadı “qar adımı”nı dinməzcə o biri oyunaqların yanına qoydu. Yataq otağına keçib oradan: - Yatanda televizoru söndür! - dedi.

Səhər yerindən qalxan kimi pəncərədən eşiyə baxdı. Qar yağımışdı. Səhər ağ örtük altından yatmış nəhəng dəniz heyvanına oxşayırıdı. Arxaya çəvrilib çarpayıya tərəf boylandı. Boş idi. Dəhlizi keçib açıq qapıdan çölə çıxdı. Arvadı yun saçaqlı şalını ciyininə salıb, qarlı həyətin ortasında yapdığı iri “qar adımı”nın qarşısında durmuşdu. Kürəyi ilə ərinin baxışlarını hiss edib yuxarı boylandı. Gözləri işim- işim yanan arvadı elə bil

cavanlaşmışdı. Sevinə–sevinə onu yanına çağırırdı.

Arvadının yaptığı iri “qar adamı”nın üstünə yumşaq-yumşaq qaryağırdı.

Pillələrlə aşağı enməyə başladı. Sonuncu pilləyə ayağını qoyanda hiss elədi ki, gözləri yaşarib, bu dəqiqə ağlayacaq... Nə qədər elədi, yenə başa düşmədi ki, bu göz yaşları niyə axır... Axı hər şey yaxşıdır.

BORC

Qapını döydü. İçəridə işığı söndürdülər. Əsəbdən əlləri əsirdi. Özünü yiğib, qapını yenə döydü. O tayda döşəməyə nə-sə düşüb taqqıldı. Lap özündən çıxdı. Yumruqlarını cütlüyib qapını var gücü ilə itəldi. Rəzələr sindi. Qifil yerə düşdü. Qaranlıqda mizin arxasında atası oturmuşdu. Gözləri işim– işim işildayırdı. Əyilib qifili döşəmədən götürdü. Atası qorxmuşdu. Dodaqları əsirdi. Amma özünü o yerə qoymurdu. Qifili mizin üstünüə atdı. Atası gözünü də qırpmadı. Keçib işığı yandırdı, divana oturdu. Atası ariqlamışdı, üzünün cizgiləri sərtleşmişdi, boynunun, boğazının sümükləri görünürdü. Ayağını altına yiğib: – “Qapını niyə açmırsan? – soruşdu. Atasının tükü də tərpənmədi. Sakit yorğun səslə: – “Bildim ki, sənsən”, – dedi. – “Ona görə!”. Divandan qalxıb əsəbi– əsəbi otaqda gəzişi:– “Nə fikirləşirsin?”, – soruşdu. – “Borcunu haçan qaytarırsan?. Döşəmə cirildadi. Atasına yaxınlaşıb: – Dolana bilmirəm”, – dedi. – “Başa düşürsən? Dolana bilmirəm!”

Atası ayağa qalxdı. Keçib pəncərənin önündə durdu. Üzünü çölə tutub:

- Halal eləmirəm sənə! – dedi. – Mən sənə halal eləmirəm!
- Niyə halal eləmirsən? – soruşdu.
- Atalığımı!

- Heç mən də sənə halal eləmirəm, – dedi.
- Anan sağ olsayıdı...
- Anamın ruhunu incitmə, – dedi. – Onu da sən çərəldin elə. .

Atası susdu. Mətbəxə keçdi. Qazın taqqıltısından başa düşdü ki, çay dəmlənir. – Mən çay içmirəm, qışqırkı. – Çıxb gedirəm indi. Atası otağa qayıdıb çarpayıya uzandı.

- Mən sənə halal eləmirəm, – dedi və arxasını ona çevirdi.
- Nəyi halal eləmirsən e... sən mənə? –soruşdu. –Nə gün vermisən mənə ki, halal da eləmirsən?
- Mən sənə ömür vermişəm!– atası asta– asta zarıldı.
- Verməyəydin, verməyəydin, verməyəydin!– Qışqıra-qışqıra otaqdan çıxdı. Dəhlizdə var– gəl eləyə– eləyə:
- Boş ömrümlə məni heç kim saymır, – dedi.

Atasını öskürək tutdu. Öskürdü, öskürdü, sonra susdu.

Daha dinmədi. Dəhlizdən otağa:

- Borcu qaytar, gedirəm, – qışqırkı.

Atasından səs çıxmadı.

- Sənnənəm, borcunu qaytar, gedirəm.

Atası yenə dinmədi. Hirslənib otağa girdi. Kətili döşəməyə çırpdı, Mizin üstündə durmuş güldənə divara vurub qırkı. Çarpayının üstünə çıxdı. Atasının gözləri açıq idi. Sakitcə uzanmışdı. Elə sakitcə də: “Çıx get”– “Get, qoy rahat ölüm”.

Qapını çırpıb çölə çıxdı. Eçikdə hava soyuq idi. Paltosunu boynuna qaldırdı, Piyada gedəcəkdi. Dincini almaq üçün evin böyründəki taxta oturacağa oturdu. Əllərini dizinin üstünə qoyub fikrə getdi. Oturacağın böyründə iki sərçə yerə atılmış çörəyi dimdikləyirdi. Gözlərini qaldırıb atasının eyvanına baxdı. Atası da pəncərədən ona baxındı. Gülmüsünüb əlini qaldırıdı. Pəncərənin çirkli şüşəsi arxasından atasının sarı, çürük dişləri göründü. İçində isti bir şey tərpəndi. Qəhər boğazını tutdu.

Əyilib yerdən xırda bir daş götürdü. Ayağa qalxıb daşı göyə atdı. Atası başını soyuq şüşəyə dayayıb onu gözü ilə binanın tiniñə qədər ötürdü. Sonra mətbəxə keçib dəstərxanı aça— aça:

— Axı, mən ona nə borcluyam, — dedi.

ÖGEY

— Saatı gətir qoy bura!

Arvadı saatı gətirib

— Zəng vurmuşam, indi gələrlər, — deyib hıçkırdı.

Qəfildən hirslənib qışkırdı:

— Ağlama, ağlasan durub atanı dalına səriyəcəm.

Arvadı, səsi titrəyə— titrəyə:

— Ağlamıram, — dedi, — niyə ağlamalıyam, nə olub ki. allaha şükür!

Üzünü divara çevirdi. Arvadı yan otağa keşib, ütünü cərəyanı qoədu. Dünəndən yuduğu iriağ mələfələri mizin üstünə yiğdi. Mələfələrdən ərinin iyi gəlirdi. Götürüb burnuna yaxınlaşdırıldı. Gözləri doldu, “Mən sənsiz neyləyəcəyəm? piçildədi, neyləyəcəyəm axı? “

Qaının zəngi çalındı. Çevrilib saata baxdı. Arvadı qainı açdı. Qardaşları və bacısı tövşiyə— tövşiyə otağa girdilər. Səssiz soyundular. Bacısı: “Rəşad səni yuxuda görüb, ay qardaş— dedi. — Səhər— səhər görünəm ayılıb, yuxulu gözlərini ovuşdurur, deyirəm nə olub, qurban olum sənə?— Deyir yuxuda görünəm, atam sıniq taxtanın üstüylə yeriyir, qışqırıram, ay ata, dayan, getmə yıxlarsan, yıxlarsan...

Bacısının sözünü kəsdi:

— Gəlin görüm, oturun!..

Qardaşları, dalınca da bacısı oturdu.

— Rəşad bu gün məktəbə gedib?

Bacısı sualın kıskinliyini görüb çasdı:

– Yox, qoymamışam, – dedi, – nə olub ki?

– Niyə qoymursan, qoy uşaq gedib dərsini oxusun!

Bacısı:

– Nə bilim qorxuram, – dedi:– heç yana buraxa bilmirəm
yanımdan, elə biliräm ona da nəsə olacaq.

Böyük qardaşı bacısının sözünü kəsdi:

– Bəsdi, – dedi, – ayrı şeydən danış!

Bacısı ayağa qalxıb ona yaxınlaşdı, əlini alnına dayadı.

– can ay qardaş, – dedi, – bumbuzsan!

– Qızdırmadan yanıram, ay qız. nə danışırsan? – deyib
gülümşündü.

Böyük qardaşı bağazını arıtladı. Arvadı mələfələri ütüləyib
güzgülərin üstünə sərirdi. Arvadını səslədi:

– Saati gətir bura!

Arvadı otağa girdi, “Saat burdadı da” – dedi.

Bacısı:

– Görür də burdadı, – qışqırkı, – nə bağırırsan?

Arvadı heç nə deməyib mizin tozunu sildi. Kətilin üstündəki
dərmanlı yiğişdirib götürdü. Otaqdan çıxdı.

Bacısı:

– Dərmanları niyə yiğir, – az... bu? – qışqırkı yenə.

– Bəsdi , – dedi, – nə dərman, dərman lazımdı mənə?

Böyük qrdaşı bacısına təpindi. Bacısı səsini kəsdi.

– Gülab tadız?

Böyük qa rdaşı başını yırğaladı:

– Tain, tapın!

Böyük qardaşı pəncərənin önünə keçib arxasını otaqdakılara
çevirdi. Kiçik qardaşı oturub ona diqqətlə baxərdə. Bacısı ay-
ağa qalxıb kiçik qardaşının ciyinini quşaqladı.

– Uşaq yaman qorxub, – dedi, – dili tutulub, gərək onu çil-

dağa aparım.

— Aar, apar, — dedi. — Mənim işimi yola verin sonra lap göyə çıxın.

Az, çay gətir bunlara! — Gözlərini yumdu.

Arvadı mətbəxdə işi olduğunu sübut eləmək üçün qazanları bir- birlə vurdu.

Gözlərini açdı: İtin qızı, — qışqırdı, — ölməyə də qoymular a... adamı.

Bir həftə bundan qabaq dostlarıyla yeyib- içməyə getmişdilər. Məclis gecə yarıya qədər davam eləmişdi. Gecə evə gəlib üzüqquyulu çarpayıya uzanmışdı. Sonra bir həftə nə yemişdi, nə içmişdi, nə də yedyini — içdiyini xaric eləyə bilmüşdi. Bu gün səhər həkimə aparmışdır. Həkim baxıb demişdi ki, ümidsizdi. Bütün bədəni zəhərlənib. Aarin evə beş saata öləcək! Bağırsaqları cürüyüb, toz kimidi.

Arvadı əlindəki məcmeyini əsdirə- əsdirə gətirib, çayları mizin üstünə düzdü.

— Gəlin çay için! — dedi.

Böyük qardaşı gəlib oturdu. Kiçik qardaşı gözünü ondan çəkməmişdi.

— Rənada pul var, — dedi, — verəcək sizə. Qırxima qədər çatar. Rəşaddan göz olsun! Suya yaxın qoymayın, böyüyəndə bir gözəl qızla evləndirin. Uzun hörükləri olsun, oğlu olsa mənim adımı qoymayın, zəhləm gedir uşaqa ölü adı qoymaqdan.

Bacısı:

— Özüm saxlayacam, — dedi, — Rəşadı, ona buna uşaq etibar eləyə bilmərəm.

Arvadı hıçqırıldı.

Saata baxdı.

— Bəsdirin, — dedi, siz allah bəsdirin!

Hər şeyin belə tez qurtaracağını ağlına da gətirməzdidi, ölüm

haqqında heç düşünməmişdi. Ölüm başının üstünü qəfil almışdı, omnsuz da bu dünyada hər işdə gecikmişdi, indi də ölüm onu haqlayıb salmışdı toruna. Bilmirdi nə fikirləşə, necə hərəkət eləyə. . Arvadını sevməyib almışdı. Sonra get- gedə isinişmişdi. Arvadını yaxın qohumları bəyənmirdilər. Özü də bilmirdi niyə? Uşağı gec olmuşdu. Odur ki, uşağını gizləyə— gizləyə ata məhəbbətini dişiyib salmışdı. Ən çox sevdiyi adam anası idi. O da ölmüşdü. İndi bu ölüm ayağında ürəyini açmağa bir adam yox idi. Bacısına baxdı, bacısının gözü evin əşyalarında, arvadının boyun— boğazında idi. Arvadı yazılıq— yazılıq oturmuşdu. Gözəl deyildi. Oxumamışdı da. İşləməyə də qoymamışdı onu. Üzünü böyük qardaşına tutdu.

— Mən istəmirənm Rəna gedib kişilərin içində işləyiə, siz də onu saxlayan deyilsiz, bəlkə ona bir diləm düzəldəsən!

Qardaşı dinmədi.

Arvadı ağlaya— ağlaya otaqdan çıxdı. Bacısı oturduğu yerdə qurcalandı.

Köksünü ötürdü:

— Mənə bax qardaş, üstümü götürüb eləmə, müsəlmançılığa görə qəbir irməlidir!— Böyük qardaşının qırışığı açıldı, — Yaxşı, — dedi, — hələ bir dayan, bəlkə heç nə olmadı!

Otaqdan piçilti keçdi. Saata baxdı.

— Olacaq!— dedi.

Böyük qardaşı:

— Əməliyyata icazə versəydi, — dedi, — bəlkə də...

Qardaşının sözünü kəsib:

— Bu barədə danışma, — qışkırdı. —On professor bir yerə yiğ-ışıb, yalan deməyəcək ki, hər şey bitib!

Saata baxdı. Kiçik qardaşı dinmizcə oturmuşdu.

Ariq, çəlimsiz uşaq idi. Saatlarla oturub susardı. O kiçik qardaşını çox istəyirdi. Amma bilirdi ki, qardaşı onu istəmir,

qardaşı ümumiyyətlə istək nə olduğunu bilmirdi. O, bu dünyaya ancaq özünə gün ağlamağa gəlmışdı. Yəni əlinə keçəni cibinə yiğirdi. Və bu yiğüm marafonunda atasını da, anasını da, qardaşlarını da aldada bilərdi. Ancaq hələ bir şey yiğə bilməmişdi. Ürəyinin la dərinliyində o zəif, qorxaq idi. Özündən güclüləri sevərdi. Onlara qulluq göstərməyi xoşlayardı.

Qardaşını səslədi:

Bura gəl görüm!

Qardaşı yaxınlaşdı. Gülümsünüb:— Nədi, — xəbər aldı. Qardaşının gözündəki boşluğu görüb:

— Heç nə, — dedi, — heç nə!

— Yaxşı, — qardaşı bu kəlməni də elə— belə deyib utana— utana gülümsündü.

Bilirdi ki, qardaşı indi də öz işləri barədə düşünür.

Qainın zəngi çalındı. Saata baxdı. Arvadı qainı açdı. Qaynatası, qayınları, qaynanası bir— bir otağa girib üzündən öpdülər. Saata baxdı.

Arvadı atasını görüb dirilmişdi. Ayağını yerə bərk basırdı. Bərkdən danişirdi. Qaynatası da qızına uşaq kimi baxmağa başlamışdı. Elə bil otuz yaşlı bu gəlin hələ ərə getməmiş qız idi. Bu on üç illik ailə həyatı da yuxu idi. Ərin öləndən sonra çəkilib gedəcəkdi. Və bu gəlin yenidən çevrilib on yeddi yaşlı qız olacaqdı. Dipçəkdə solan kaktus çiçəyinə baxıb ağlayacaqdı.

Qaynatası qızına baxmaqdan bezib köksünü ötürdü.

Bacısı: — cümə axşamlarını da, üçünü də, yeddisini də, elə bir molla yola versə yaxşıdır— dedi.

Böyük qardaşı boğazını arıtladı.

Uşaqlıqdan saatlarla güzgünün önündə durub tellərini daramağı xoşlayırdı. Gözəgəlimli, xoşsifət idi. Orta məktəbdə oxuyanda hər il bir – iki qız ona vurulurdu. Yeddinci sinifdən

qızlarla öpüşməyə başladı. Elə həmin il qonşuluqda yaşayan dul arvadın gözü onu tutdu. Günlərin bir günü onu evlərinə qonaq çağırıldı. Yedirib— içirdi. Sonra yataq otağına aparıb ona sıniq çarpayını düzəltməyi tapşırıldı. O, pencəyini soyunub işə girişdi. Sınmış çarpayıya bir— iki mix vurub hənirtiyə başını qaldırdı. Gözlərinə inanmadı. Qonşu arvad lümlüt idi. Sıniq çarpayı o gece düzəlmədi... Sonra bu oyun xoşuna gəldi, məktəb adı ilə evdən çıxıb o arvad gilə getməyə başladı. Beləcə xeyli yaşadılar. Sonra saysız— hesabsız eşq məcəralalarına düşdü... Və bir gün bütün bu gecələrdən bezib evlənmək qərarına gəldi.

Evləndi də. Özündən xeyli kiçik, gözü bağlı bir qızın əlin-dən tutub gətirdi evə. Oldular ər— arvad. Bir az yaşadı. Sonra günlər bir— birinə oxşamağa başladı. Hər şey adıləşdi. Gözlərinə görünən ilgim çekilib getdi. Arvadını, özünü aldada — al-dada günlərini keçirtdi. Və bir gün gördü ki, gözlərinin işığı sönüb. Sonra uşağı oldu. Ev aldı. Hamiya əl tutub yaxşılıq elədi. Və bir gün...

Saata baxdı.

Arvadı ağlaya— ağlaya otağa girdi. Gəlib üstündəki yorğanı səhmanladı. Çarpayıya oturub ayaqlarını qucaqladı. Otaqdakı-ların hamısı bu hərəkətdən qəhərləndi. Arvadı ağlaya— ağlaya:

— Dur, — dedi, — dur. Məni döy, şöy, dur, dur ayağa, döy mə-ni, amma heç hara getmə, getmə, getmə heç hara!

Saata baxdı, gözlərini yumdu.

Böyük qardaşı arvadını çarpayıdan ayırdı.

Arvadı hönkürtüylə ağlayırdı.

Ürəyi sıxlırdı. Gözləri yumulu idi.

Qapı döyüldü. Bacısı qapını açdı. Dayısı, əmisi uiaqları, xalası uiaqları, xalası və başqa qohum əqrabası mənzilə doluşdu. Yaşlı arvadlar ağlaya— ağlaya, ağrı deye— deyə növbə ilə onu öpdülər. Kişilər bir qıraqda durub bu qəfil hadisəni içlərində

çevirmeyə başladı.

Vəsiyyət eləmək istədi. Sonra öz fikrinə güldü. Pullu-palarlı kişilər kimi nəyini vəsiyyət eləyəcəkdi? Nəyi vardı ki? Ürəyi açmaq istədiyi adamı da yox idi. Qırxca gündən sonra unudulub gedəcəkdi. Otaqdakıların coxunu buraya gətirib çıxaran maraq idi. Ürəkdən onu heç kəs istəmirdi.

Gözlərini açdı.

Saat işləyirdi. Bir müddət dinmədi. Piçilti qopdu. Bacısı güzgünü gətirib ağızına tutdu. Kimsə piçiltıyla:— Öldü?— soruşduş. Xalası ağı deməyə başladı. Gülümşünüb gözlərini yumdu. Bacısı dala çəkilib— Bıy, bismillah— dedi.

— Ölməmişəm, — piçildadı, — hələ ölməmişəm!— İçi çox rahat idi. Heç bir yri ağrımındı. Qorxmurdu. İçində illərlə yatan adamin qəribə rahatlığı var idi. Burnuna nəm torpaq iyi gəldi. Gözləri yaşardı. Nəfəsi təngidi. Qorxmamağını özünə təsdiq eləmək üçün başına toplananlara lətifə danışmağa başladı:— İki kar bir— biri ilə rastlaşı, biri soruçur hara gedirsən? O biri cavab verir ki, bazara! Birinci kar məyus— məyus— Eh, — deyir, — elə bildim bazara gedirsən! Otaqdakılar gülüşdülər. Özü də güldü. Bu oyun xoşuna gəldi. Gözlərini açdı.

Saata baxdı.

Hamını çağırın, — dedi.

Hamı yığışdı.

— Halaleləyin, gedirəm!— dedi.

Halal xoşun!.. Halaldi. Halallığımızı verdik. — Ağız— ağıza verib qışqırdılar.

— Guya siz hallalıq verməsəyдинiz ölməyəcəkdir!

Hamı güldü. Arvadını çasğırdı.—Gəl əl—üzümü yu, — dedi.

— Qoy təmiz gedim! Arvadı iri ləyənlə parçı gətirdi. Üzünü, əllərini, boynunu yudu. Sərinlədi. Qurulanıb məhrəbanı çarpayının başından asdı.

– Bir parça kağız gətir, – dedi, – bir dənə də qələm. Arvadı kağız—qələmlə gəldi.

Böyük qardaşı boğazını arıtladı. Bacısı gəlib başının üstündə durdu. arvadı deyinə—deyinə aşağı çəməldi. üzünü arvadına tutdu: – Götür apar yazmiram, dedi, – Götür apar. Saata baxdı. Qapı döyüldü. arvadı qapını açdı. Molla idi. İçəri girib dəhlizdə oturdu. Böyük qardaşı molların yanına keçib ayaq üstə durdu.

Molla: – Ölmədi?— soruşdu. böyük qardaşı başını yırğaladı. Arvadı otağa girdi.

– Kimdir? – Soruşdu arvadından. Arvadı ağlaya—ağlaya:—Qonşudur, – dedi, – duz isteyir.

– Ver! bacısı əlində bir fincan su ona yaxınlaşdı. Suyu əlinə yiğib damcı — damcı üzünə sıçratdı. —Bismillah, bismillahir —rəhmanir —rəhim, — dedi. — Ay su, buna gələn dağa—daşa, ca-dusunu piltəsini, qarğışını batıl elə, ay su, su deyilsən dərmən-san, al qardaşımın ağrısını, sal pis adamin ürəyinə. Hansı qəh-bə qardaşımı cadu eliyibsə, heç səhərə çıxmasın, mənim kimi qara geyinsin.

Gözləri yumulurdu, saata baxdı. Barmaqlarını hiss eləmirdi. Ayaqları buzlamışdı. Başı ağırlaşmışdı. Hardasa uzaqda bir quş cikkildəyirdi.

Bu cikkili yavaş— yavaş bütün səsləri udub öz içində əridir-di. Otaqdakı səslər itirdi. gözlərini açdı. İri boz quş başının üstündə durmuşdu. Yaşıl gözləri işim—işim yanındı.

– Mənimcün gəlmisən? — soruşdu.

Quş qanadlarını tərpətdi.

Saata baxdı. saat bdayanmışdı.

Otaqda qışqırıq qopdu. Quş uçub getdi. Molla çənəsini bağ-layıb gözlərini yumdu.

Kiçik qardaşı gözünü ondan çəkib saata baxdı. Saat işləyir-

di. Bacısı: – Saat neçədir? –soruşdu.

Kiçik qardaşı:– Bilmirəm, – dedi. Otaqda hamı ağlayırdı. Onu xalçya büküb yumağa aparacaqdılar. Ovcundakı xətlərin kəsişdiyi yerdə bir əlçim işıq işarırdı. Bu işıq bütün otağı işıqlandırmışdı. Gözlərini açdı.

Bərkdən qışqırdı: “O işığı evdə qoyun. O işıq burda qalmalıdır”.

Onu heç kim eşitmədi. İşıqlı ovcunu yumub bədənini xalçanın üstünə uzatdılar. xalçanı büküb sarıdılar. Saata baxdı. Saat dayanmışdı. Əlini güclə qaldırıb, ovcundakı işığı xalçanın arasından çölə atdı. Bir əlçim işıq idi. Bütün bu dünyani işıqlandırmağa gücü çatardı.

MIXƏK BÖCƏK

Katibə uzun qızlarını bir–birinin üstünə aşırıb, telefonla da-
nışındı. içiltisinin gizli ovqatı geniş qəbul otağını dar dəhliz ki-
mi səssiz eləmişdi. Hamar boynu, enli sinəsi işvəli gözləri sə-
sötürücü kimi piçiltini eşidilən edirdi. Əslində katibə bütün bə-
dəni ilə danışındı. Və bu danışq otaqdakıları onun piçıldاشlığı
adamdan çox həyəcanlandırırdı.

İri əncərələrdən otağa səzülən gün işığı katibə ilə üzbeüz
oturmuş, ariq qadının qara ulcuqlu çantasına düşmüştü. Çanta işıq altında balıq kimi işarırdı. Ariq qadın katibənin içiltisine
biganəliyini gizləyənlərə nümayiş etdirmək üçün çantasından
əl dəsmalını çıxarıb burnunu sildi. Dəsmalı yenidən çantasına
qoyub gözlərini qıra–qırpa qarşısına baxdı. İşıq daha çantaya
düşmürdü. Qadın burnunu siləndə işığı hürkütmüşdü. indi işıq
susmuş radionun üstünə düşmüştü. ariq qadınla baxışları kə-
sişdi. qadın öxünü toxutsa da, kövrək adama oxşayırırdı. Gözləri
suyu qurumuş quyu kimiyyidi. Katibəyə qarşı olan süni biganə-

liyi əslində müdirlən qəbuluna tez düşmək istədiyindən idi. kətibə dəstəyi bir qulağından o biri qulağına ötürdü. Nəfəs dərimində qıçlarının vəziyyətini də dəyişdi. Yanında oturmuş kəkilli oğlan katibənin qıçlarına baxıb udqundu. Kəkilli sarı qu-luna oxşayırıldı. Oynaq, şən gözləri vardı. cavanlıq ehtirası bey-nini artmağa qoymurdu. Köklənmiş nağara kimi tapım adamdı. Dava eləsən, səninlə dava edərdi, söz desən, o dəqiqə cavabını qaytarardı. oturub gözünü qırpmadan katibənin gözəl əndamı-na baxan kəkillinin ciyni ona dəyəndə diksindi.

Kəkilli ondan üzr istədi. Bir qıraqda oturub müdirlə nədən danışacağını düşünürdü. İçəri necə girəcəyini, necə oturacağını eyhamla susacığını məşq edirdi. On yeddi ildi bu institutda ki-çik elmi işçi işləyirdi. Üç müdir, on bir çəkmə dəyişmişdi. Se-vimli mixək böcəklərini, sinaqdan saralmış kolbalarını ağırlaya- ağırlaya illəri bir- bir ötürürdü. Hələ ki, bu illər nə elmə, nə də özünə bir sevinc gətirmişdi. On yeddi il üstündə təcrübə apardığı mixək böcək uçmurdu ki, uçmurdu. Böcək uçsa dünya elmində inqilab olacaqdı. Hələ ki, uçan illər idи. İşdə apardığı təcrübələrin ağırlığı evini də əyirdi. İyirmi il bir qarnı ac, bir qarnı tox, yaşayan arvadı ona səkkiz uşaq doğmuşdu. Uşaqlar təkamül nəzəriyyəsinin acısına “konusvari” böyüüb gənc uşaq olmuşdular. Yüz altı manat maaşa, səkkiz uşaq, iki böyük, uça bilməyən mixək böcəyin tərsliyində Dözə- dözə yaşayırdılar. Arvadı hər il Nardaran pirinə nəzir deyirdi. Uşaqları hər gün böcəyin uçmağı ilə maraqlanırdı. Böcək uçmurdu ki, uç-murdu. Müdirlən qəbuluna kəpənək qanadlarının tozcuqların-dan aldığı həşəratların pulundan ötrü düşmək istəyirdi. Pul sə-nədinə müdir qol çəkməmişdir. “Bu elmə yararsız təcrübə-dir” – deyib, hesabdarı otaqdan qovmuşdu.

Katibə dəstəyi asıb, nazlı- nazlı otağı süzdü. Radio xırıldayırdı. Diktor hava haqqında məlumatı bu xırıltı altında qışqıra-

qışqıra oxuyurdu. Ariq qadın oturacaqda mürgü döyürdü. Kəkilli hələ də katibənin çılpaq dizlərini süzürdü.

“Mixək böcək” son sınaqdan sonra özünü xurma çiçəyi ki-mi aparırdı. Ayaqlarını itirsə də, sinir toxumaları həssaslaşsa da ürəyi lazıminca kövrəlmirdi. Rəngi də dəyişmirdi. Onun fikrincə, mixək böcək uçmaq üçün ən əvvəl qorxu hissini və dünyaya bağlılığını unutmaliydi. Sonra böcəyin ürəyi həssaslaşdı titrəməliydi. On yeddi ildə mixək böcək musiqilərə qulaq asa-asə təcrübələrdən üzüqara çıxırı. İncəlmirdi ki, incəlmirdi. Qanad toxumaları böcəyin bədənində rişəllənirdi. Ancaq yüngül kəpənək qanadları əvəzinə belində ayaqları ölçüdə qaba ayaqlar əmələ gəlirdi. Onun fikrincə, mixək böcək bu qaba qanadlarla da uça bilərdi. Təki, istəyin olsun...

Müdirin otağından çalınan zəng səsinə katibə dik atıldı. Kəkilli oğlanın gözləri önündə ayrı mənzərə yarada- yarada qapının qarçasında dayandı. İri ombalı katibə müdirin otağına havuza düşürmiş kimi düsdü. Bir müddət otağa sükut çökdü. Sonra ariq qadına bu sükut çox göründü. Ayağa qalxıb katibənin arxasında müdirin kabinetinə girdi. Bu dəfəki sükutu içəridən çıxan hırslı katibə pozdu. Katibə kətilə oturub, gözəl qızlarını mizin arxasında gizlətdi.

“Mixək böcək” mütləq uçacaqdi. Özünü, ailəsini, içində olmuş müxtəlif istəklərini bu ucuşa qurban vermişdi. Sürünən böcəyin uça bilməməsinə heç cür inana bilmirdi. Əsas ürəkdir. Əgər ürəyi uçmağa həvəslı olsa, böcək mütləq uça bilər... ”.

Ariq qadın müdirin otağından ayaqlarını sürüyə- sürüyə çıxdı. Katibə çiçək kimi açdı. Üzünü və qızlarını kəkilliyə tutu: – “”Keç içəri !” –dedi. Katibə bu “keç içəri”ni elə dedi ki, kəkilli yenə udqunası oldu. Ariq qadın işinin alınmamasından çox, katibənin sevinməyi yer elədi. Söylənə- söylənə qəbul otağının qapısını çırpıb getdi.

“Bütün ömrünü bu ucuşa həsr etmişdi. Bu istəyi soyudacaq ölmünə qədər, gülüş hədəfi ola–ola, mixək böcəyi uçuracağına əmin idi. Bunu düşünə–düşünə yaxınlarının, dünya gözəlliklərinin dəyişib soluxmasını belə görə bilmirdi. Su kimi axıcı, ötücü dünyadan sözüllən illərin, ayların daşlaşmış cəsədləri belə harasa uca bilirdi. Uçmayan ancaq mixək böcək idi... ”.

Qəfildən radioda oynaq musiqi səsləndi. Ürəyi gizildədi. Yaşıl donlu katibə maraqla ona baxdı. Ayağa qalxıb katibəyə yaxınlaşdı. Onun incə biləyindən tutub ayağa qaldırdı. Katibə əvvəlcə çasdı. Sonra onun nə istədiyini başa düşüb, sinəsinə qıṣıldı.

Oynaq musiqi sədaları altında rəqs edirdilər. Katibə gülürdü. Gözləri mixək rəngində olan ayaqqabılara sataşanda birdən–birə dərk elədi ki, uça–uça, ancaq bir anlıq uça bilər, sonra yenə yerə düşəcək.

Gözlərini yumub qollarını yuxarı qaldırdı. Hardansa yaxınlıqdan katibənin şən qəhqəsi eşidilirdi.

MILÇƏK

Balaca, qara adamdır. Yol yerişi viziltili, oturuşu yüngüldü. Beyni dilindən iti işləyir, əməlləri kiçikdir. Demək olmaz ki, Allah onu tanımır, amma bəxti olan adam da deyil! Sakitcə yumurlanıb yatıb. Üstünə örtdüyü içi boş yorğan çıyınları tərəfdən elə köpürüşüb ki, deyirsən qanadları var. Oyanan kimi saatə baxır. İyirmi beş dəqiqəyə özünü işə çatdırmasa yenə mاشından tutacaqlar. Borcu çox olduğundan son vaxtlar işə gecikmir.

Mətbəxə boylanır. Arvad səhərin gözü açılmamış sobada çörək qızdırır. Köhnə gödəkçəsini geyinib, çantasını da qapının ağzında yenə it kimi oturdub. Çörək od üstündə çırtıldı-

dıqca, arvad da çirt-çirt deyinir. Arvadının küsüb atası evinə getməsi son illər adı hala çevrilib. Qəribəsi də budur ki, haçan və nədən küsdüyüնü o, heç vaxt bilmir. Bütün bu küsülərin kökü əslində dərindədir. İçinin darixan, adamayovuşmaz qorxusunu hər dəfə küsüb-barişmaqla soyudan arvadının bu dərinlikdən xəbəri yoxdu. Küsüb getmək ər gəlbinə sığmayan, kasib, özü bildiyi kimi yaşayan ərinə arvad tərefindən bioloji cəza tədbiridir. Beləcə vaxta təvəkkül yasayır.

Qalxıb yuyunur. Səhər yeməyi hazır deyil. Arvadı sözə bənddi. Çənə döysə həm işə gecikəcək, həm ac qalacaq, həm də hirslənəcək! Son vaxtlar hirslənən kimi qulağından içində külək dolur. Günlərlə beləcə içi viziltili gəzir. Gözü gördüyüնü seçmir. Yazmaqdan savayı əlindən heç nə gəlmir. Yazısı çap olunmayanda borc alır. Bu gün sifarişlə yazı yazmalıdır. Hirslənmək istəmir. Ütüsüz şalvarını geyinib, dolabdan qısaqol qara köynəyini tapır. Çəkmələrini əlinə alıb barmaqlarının ucunda qapını açır. Çəkmələrini çöldə geyinir. Maraqla ona baxıb aşağı düşən qonşudan saatı soruşur. Doqquza lap az qalib.

Dayanacaqda ləngiyir. İşə gecikir. Qapıcı adını “qara siyahıya” yazıb ədayla onu idarəyə buraxır. İçəri keçəndə şöbə müdürü ilə burun—buruna dəyir.

— Yenə gecikmisən? — şöbə müdürüdir.

— Pulumdan tutursuz da! — deyib keçmək istəyir.

Müdir cənub ləhcəsini gizləyib deyəcəyi bəd xəbəri dilin mümkün bədii çalarları ilə bəzəyir ki, xəbər ona çox pis təsir etsin: “Dünənki yazına bir findiq! Nömrədən çıxarddım! Zəif yazmışdin, həm də qərəzli idi, dili də bərbad. Üç gün sərasər işlətdiyin pulunu da maaşından çıxaram! Get otur, izahat yaz, bəlkə rüşvət almışan?

—Maaşımdan İraka da yardım edin!

Sifarişi də səndən alıb, Leylaya verəcəm! Get izahatını yaz!

Fikrətoğlu olub mənim üçün! Zarafat eləyir .

—Yazaram! – danışmağın mənasız olduğunu anlayıb otağa girir.

Otaq yoldaşları “qayğısız gənclikdir”. Geyinib– keçinib pul qazanırlar. Hamısı “görüm–baxıma” işləyir. Pulla adam tapıb “xalq atası” eləyəndən sonra ondan “cib xərci” alırlar. Coxusuna borcu var . Elə bu borca qörə də onların məntiqsiz cızma-qaralarına düzəliş verir. Hər gecə borcunu qaytarıb onların əvəzinə daha yazı yazmayacağını düşünür. Amma nə edirsə də, xeyri yoxdur, maaşdan– maaşa borcu artır. Yenə mizin üstü yarımcıq yazılarla doludu. İş yoldaşlarının başı təzə qəzelərə qarışib. Onun gəlişini sezmirlər. Otaqdan çıxıb yeməkxanaya düşür. Çay sıfariş verir. Baş redaktorun müdir katibəsi yenə ağlayır. Katibə ilə baş redaktorun arasında yalnız özlərinin gizli bildiyi, hamı üçün aşkar sevgi işi var. Baş redaktorun ona hər gün bir sarişin qızla xəyanət etməsindən danışır. Sən demə bir sarişin qız adam deyil “göl baliğıdır”. Katibə hər dəfə o qız gedəndən sonra döşəmədən qızılı “balıq pulcuqları” tapır. Səbir-lə katibəni dinləyib ayağa qalxır. Papiros çəkmək üçün dəhli-zin başındaki iri, divar əvəzi şüşəyə söykənir. Hava istidir. Pəncərədən tərli şəhər görünür. Adamlar, evlər səssizdi. Elə bil dünyanın səsi tutulub. Lap yaxından eşidilən qəfil milçək səsi sükütu pozur. Gözü pəncərədə vizildən əksinə sataşır. Balaca, qara milçəkdir. Qanadları yeyin, oturuşu yüngüldür. Yumurlanıb oturub. İçinə yenə qulağından külək dolur. Sinəsi viyıldayır. Hiss eləyir ki, bərk hirslənib. Hirslənməyinin səbəbinə tapa bilmir. Yumruğu ilə şüşədəki əksini vurur. Şuşə çatlayır. Vızıltı artır. Barmaqları ucunda hoppanıb yumruqları ilə şüşəni sindirir. Kəsiklər və səhərin səsi döşəməyə sərələnir. Şuşə qırıntıları əlini, üzünü kəsib qanadır. Səsə otaqlardan redaksiyanın işçiləri çıxır. Ona hamidan tez çatmış şöbə müdürü

içi istehza dolu səsi ilə “neyləyirsən” – soruşur.

– Uçdu? – deyir.

– Kim uçdu? – şöbə müdürü bu dəfə səsini boğur!

– Milçək!

Şöbə müdürü nədənsə sevinə – sevinə, onlara tərəf gələn redaksiya işçilərinə göz vurub:

Kim uçdu! – soruşur

Mən !

Şöbə müdürü və onun başına toplaşmış iş yoldaşları neçə il birgə işlədikləri adamın yalnız indi milçək olduğunu gorub heyrətlə bir – birlərinə baxırlar. Hamidan tez özünə müdirin katibəsi gəlir: – Mən ondan çıxdan şübhələnmişdim – deyir – o, “adam “ görən kimi həmişə harasa uçmaq istəyirdi .

ADSIZ HEKAYƏ

Qız toxum kimi idi. Böyüyürdü. Arvadı onu rayondan gətirib: ”mətbəx işlərində mənə kömək edəcək” – deyəndə arıq, qəlimsiz şəhər mühitində sına biləcək, pöhrə budaq idi... İndi gözləri adam sindirirdi.

Boylanıb mətbəxdə kartof soyan qızə baxdı. Qız bu baxımı gözlədiyindən köynəyinin düyməsini qarnına qədər açıq qoymuşdu. Ləyənə səmtə də elə əyilmişdi ki, bərk yumru döşləri yaxşı görünüsün. Arvadının hamam otağından gələn dolu və boğuq səsi ondan çox qızı diksindirdi.

– Gəl kürəyimə kisə çək!

Arvadı hamam otağının qapısını açıq qoymuşdu. Bə kisə məsələsi də daha çox aralığa çökmüş sükutu tərpətmək üçün idi.

Qız köynəyinin düymələrini bağlayıb, gül kimi soldu. Soyulmuş kartofları istisi bədəninə tən gələn, qaynar qazana atıb,

öz otağına keçdi. Qızın yeri də qazan kimi qaynayırdı.

Kisəni əlinə keçirdi. Arvadının bədəni qup— quru udi. Çilək də...

—Bu tamaşa kimə lazımdır?— dedi

— Sənə! Arvadı ciləyin puçunu burub,

— Suyun altına keçdi. Boğuş səslə:

— Səhər qızı qovacam!— qışqırıldı.

— Özün bilərsən! —deyib, kisəni döşəməyə atdı.

Telefon səsləndi. Tələsik dəhlizə çıxdı. Dəstəyi qaldırdı. Bacısı idi. Atasının onlara gəlib —gəlməməyi ilə maraqlanırdı.

— Yox— deyib, dəstəyi asanda dəhlizin o başında dayanıb, yazılı gözləri ilə ona baxan qızı gördü. Qız onu kişi kimi istəyirdi. Və bu istəyindən utanmırıldı. Arvadının səsi yenə qızı qazana tərəf sixsi.

— Kim idi?

Səksən səkkiz yaşlı atasının yadında üç—dörd ünvan qalmışdı. Bacısı bu ünvanların hamısına zəng vurmuşdu. Kişi yox idi. Həyəcanlandı. Əli titrəyə— titrəyə dəstəyi qaldırıb, bacısının nömrəsini yiğdi.

— Nə xəbər var? Gəlmədi?

— Yox! Bacısı ağsamsızdı.

— İndi gəlirəm!

Dolabdan pul götürüb, yüngül kyrkünüyü geyindi. Arvadı onun harasa getdiyini hiss edib, hamamdan:— Hara gedirsen? — qışkırdı.

—Kişi itib!

Arvadı dəhlizə çıxıb, sallaq bədənini əsdirə— əsdirə :

—Nə olacaq sənin atana, o yekəlikdə adam itməyəcək ki: — qışkırdı — “Denən yenə qəhvə yanına gedirəmdə “.

Eşiyə çıxdı. Atasını tez tapdı. Həyəcandan əsən əlləri ilə onun saçlarını tumarlayıb, üzündən öpdü. Atasını qucağına

alıb, maşına oturdu. Şalvarının tozunu çırpıb, qapını örtdü.

– Harda idin ay ata?

– Elə– belə gəzinirdim! Olmaz ?

Atansı özünə qarşı olan hədsiz övlad sevgisindən əsəbləşir-di. Onu və bacısını itməsi ilə hərdən cəzalandırıldı. Ağlı–başı üstündə idi. Hərdən bir sözünü beş– altı dəfə təkrarlaması olmasa ona yaşadığı yaşı da vermək olmazdı.

–Ata məni çox istəyirsən ?

–Yox !

–Niyə?

–Elə!

Bacısı, əri və uşaqları ilə birgə qapının ağızında durmuşdu. Ağlamaqdan gözləri şişmişdi. Bacısından çox, onun ərinə ya-zığı gəldi. Qaynatasının qocalıq nazını ürəkdən çəkən bu adamlı o heç vaxt kəlmə belə kəsməmişdi. Atasının qoluna qı-rib, yuxarı qaldırdı. Bacısının uşaqları da ağlamışdı. Atasının ayaqqabılarnı çıxarıb, mətbəxə keçdi. Bacısı köksünə siğındı.

–Küsüb?

–Bacısı:– Ballah mən ona güldən ağır söz demərəm!

–Bəlkə?

–O yazığın heç səsi çıxır ?

Atası ayaqlarını sürüyə– sürüyə mətbəxə girdi. Acam “– dedi–“ Belə acam! Kimdir mənə burda baxan? Ata, oğul evin-də olər... Kimdir burda mənə çörək verən, kürəkən?

Bacısı aqlamsına– aqlamsına qazanı qazın üstünə qoydu. Önlüyü atasının boynuna bağlayıb yanında oturdu.

–Ata ola bilməz ki, Gülüm sənə yemək verməsin!

–Eh, sən nə bilirsən ki!

–Mən yedirim səni?

–Hə !

Üç–dörd qaşıq yeyən kimi atası yatmaq istədi. Onu yatağı-

na uzadıb, qapını örtdü. Bacısının alnından öpüb, eşiye çıktı.

Pillələri bir nəfəsə çıktı. Qapı açıq idi. Qız dəhlizin qarəlğında bilə-bilə aralı qoyduğu iç otağın qapısı arasından görünürdü. Qarğı gətilə üzü üstə uzanıb yumru qəşəng onbasını qapiya səmt elə çöndərmışdı içəri keçəndə görünsün. Qızın tərəf getdi. Ayaq səsinə qız pişik kimi sıçradı gözlərində isti dərinlik və rahatlıq var idi. Piçiltıyla qızdan:— Hardadır?— soruşdu. Arvadını deyirdi.

Qız:— Belə yaşamaq olmaz— dedi— belə çox dözməzsiz?

— “Hardadır?” Yenə arvadını soruşurdu.

— O heç vaxt səni başa düşməyəcək!

— Bilirəm! Bəs borc?

Qızın rəngi ağappaq ağırdı:— Deyirdim axı burda nəsə var, yoxsa siz hara, o hara?

— Mən o borcu demirəm... .

Qızın bədənindən otağa istilik axırdı. Yaxınlaşıb, onun dimidik döşlərini əlinə asldı. Yarı açıq dodaqlar, titrəyən aq əndaş qulaqlarını tutmuşdu. Qız onun əlini öpüb, şəhvətlə ayaqlarının arasına apardı. Qızın hərarəti əlindən keçib bütün bədənini sil-kələdi.

Qəfil yataq otağından arvadının səsi eşidildi... — Gəldin?

Səsini çıxartmasaydı arvadı dəhlizə çıxacaqdı.

— Hə, gəldim!

— Gəl, yat görüm, atasının gül balası

Qızın bədəni danışındı. Əlini güclə qızın ayaqları arasından çıxarıb, barmaqları ucunda dəhlizə çıktı. Yataq otağına keçib, soyunanda qızın otağından səs eşidildi. Nəsə yerə düşüb... Səsə arvadı çarpayıdan döşəməyə hoppanıb, qızın otağına tərəf qaçırdı.

— Ay ləçər, cehizimi sindirdin? Sabah itil mənim evimdən! Qəhbə!

—Özüm qedəcəm!

Arxasını qapıya səmt çevirib, gözlərini yumdu. Yorğanı üstünə çəkmək istəyəndə qəfil ürəyi sancdı. Arvadını köməyə çağırmaq istədi. Sonra fikrindən vaz feçdi. Sinəsi yanındı. Al-nindən sinəsinə bir damcı soyuq tər qüşüb, cızıldadı. Arvadı elə bildi qız bilə— bilə indi də tavarı yandırır. Dəhlizdən bir başa mətbəxə qaçıdı. Qaz sobası sönmüşdü. cızıltının hardan gəldiyini tapa bilməyən arvadı yataq otağına girən kimi işığı söndürdü.

—Nədir, səsin çıxmır, ölmüsən?

2007

TƏXTU-ŞƏCƏRƏ VƏ YAXUD MURADƏLININ ITMIŞ SEVGİSİ

Ağahüseyin Məmməd kişini oğludur. Məmməd kişi qoçu Şahverənin nəvəsidir. Qoçu Şahverən Abbasığa kişini oğludur. Abbasığa kişini atası muradəli olub. Ağahüsüyin oğlunun adını Muradəli qoydu. İkinci Muradəli Abbasığın nəslinin ən gözəl kişisidir. Başında papağı, dilində sözü, üzündə çapığı. Muradəli altı arvad alıb, uşağı olmayıb, halal adamdır. Sözünüçeynəyən deyil. Düzə düzdü, tərsə tərs. Yaşı çox deyil. Az da deyil. Üç quyu qazıb, üçünə də su gəlib. Bir körpü yanıb. Üstündən qocalar keçir, uşaqlar da. Məsciddə hörmətimiz var, kavura ni-frəti. Namaz qılmır. Allahdan qorxur. Yatağındı, xoruza, səhərə baxan deyil. İki gözü var. Biri o birinə oxşayır; quş görəndə səyriyir.

Muradəli abbasığın nəslinin nöqtəsidir.

Bizim kəndə soyuq dəyib, burnu axır. Yolları həmişə yaş olur. Evləri nəm çəkir. Yayın cirha— cirində itlər öskürür. Meyvələrimiz qızdırımlı olur. Daxmalarımızın damı yoxdur. Evdə

başı papaqlı otururuq. Bircə Qismət kişi çayxanaya dam salıb. Musa deyir ki, Qismət Allahdan qorxur, qorxur ki, Allah çayxana söhbətlərini eşidər. Çayxanada əylənmək üçün şahmat dəsti də var. Keçən il Qasım şəhərdən alıb gətirib. Kimsə dəstin “şah” figurunu oğurlayıb. İndi bütün oyunlar heç-heçə bitir. Piyadalar piyadalarla oynayır. “Atları” Qismət kişini qızına cehiz verib. Musa deyir ki, Qismət kişinin kürəkəni “atları” arabaya da qosur.

Kənddə tövlə yoxdur. Mal – divar çayxanada yatr. Səhərlər kəndin kişiləri malı, qoyunu örüşə ötürüb, sonra arxayın çaylarını içirdilər. Gecələr inəklər samavarın böyründə “piqqə-piq-qə” yatişirdilər. Qismət kişi samavarın altını odlamır. Elə gecədən isinmiş çayı müştərilərə payladı. Kəndin mal- qarası “söhbətcildir”. Əvvəllər çayxanaya getməzdim. Həkim mənə gözlük yazandan sonra “ayaqaçıdı” elədim. Bizimkilər gözlüklü adama “yapon xoruzuna” baxan kimi baxır. Qismət kişi məndən pul almir. Əvəzinə gözlüyümü gözünə taxıb döşəməyə, tavanaugh, inəklərə baxır. Bir dəfə qalın dodaqlarını qulağıma dayayıb dedi:— “Gecə arvada baxmaq isteyirəm, nə deyirsən ?”. heç nə demədim.

Qismət kişi arvadının harasına baxdısa, çayxana üç gün bağlı qaldı. İnəklərin südü kəsildi. Dördüncü gün Qismət kişi gözlüyüümü qaytarıb: “Səni ancaq mən başa düşürəm”. Əvvəllər kənd əhli mənimlə salamlaşmadı. Sonra nə oldusa, hamısı mənə tarixçə danışmağa başladı. Bu məsələdə Qismət kişinin, sözsüz, böyük əməyi var. Kişi hardansa tapdığı “gözlüklü yazıçı” şəklini çayxananın divariba vurdu. Sonra da başını mən tərəfə çeviririb kənd adaməna bir göz də vurdu. Və kənd əhlinin ağlına batdı ki, gözlüyü olan hər bir adam mütləq yazılıdır. Muradəlinin əhvalatını da o “yazıçı” olduğum vaxt eşitmişdim. Bu məsələni mənə Musa agardı. Dəmirçi Musa. O, musa ki,

min atın ayağını nallamışdı. On “qırmızı kommisarın” çəkməsinə nal döymüşdü. Kalininə “Sosializmin əsaslarını” Musa anlatmışdı. Musa deyir, Koroğlu dursayıdır atını mənim yanına gətirərdi. Musa sözü də ağızında nal kimi döyə-döyə danışındı. Axırda sözlər Musadan qaçırlı. Söhbətin axırına yaxın məsanın ağızında söz qalmır. Musa sözsüz qalıb, danışığını yarımcıq kəsməli olur. Onun sözləri indi də dağda, daşda-kəsəkdə avara-avara dolaşır. Onun mənə Muradəli haqqında danışdığı əhvalat da yarımcıqdır.

ÇIÇƏKLƏYƏN ADAMIN TARIXÇƏSİ

Hər səhər arvadı döşəyindən qucaq— qucaq əncir yarpağı yığırdı. “Təkcə yerinin içində ağaç əkməyin qalmışdı”— deyi-nərdi. — “Bilmirəm, yay-qış bu əncir yarpağı hardan töküür.

Gülə-gülə mətbəxə keçdi. Özünə çay süzüb pəncərədən eşiyyə baxardı... Arvadının hər səhər dediyi sözlərdən əsəbləşib: “Öz-özünə əmələ gəlir?—qışdırıcı. — Mənim günahım yoxdur!”.

Bir səhər arvadı üzünə güzgü tutdu. Əyilib güzgünün böyründən gözləri ilə: “Nə olub?” — soruşdu.

Arvadı: “Yarpaqların çürüyür, saralmışan!”— dedi. Əlini dizlərinə çəkdi, dizləri doğrudan da qurumuşdu. Saçları, kiprikləri sapsarı yarpağa çevrilmişdi. Arvadı həkim çağırıldı. Həkim gəlib nəbzini tutdu. “Suya qoyun bunu, — dedi, 0 yoxsa quruyacaq, evin havasından boğulur!”. Arvadı: “Evin havasını dədəm evindən gətirməmişəm ki, — dedi. — Allahın havasıdır da!”.

Onu qazana basdırıldılar. Dibinin torpağını suladılar, saçlarını, dırnaqlarını qayçıladılar.

Həkim gedən kimi arvadı üzünü divara çevirib hönkürdü...

Günortaya yaxın iş yoldaşları gəldi. İslədiyi məktəbin

müdiri ağlamsına— ağlamsına ona dəmir bel, bir az da pul verdi, səsi əsə— əsə: “Tapşırılmışam, — dedi, — sabah kübrə də gətirəcəklər, ürəyini sıxma, itə çevrilməmisən ki, möhtəşəm aq-acsan!”.

Arvadı pulları müdirdən alıb saymağa başladı. Tarix müəllimi Yaqub dayı eşmə bığlarını tumarlaya— tumarlaya ağaca çevrilmiş dostuna baxırdı. Yaxınlaşış titrəyən barmaqlarını onun yarpaqlarına toxundurub: “Sənə bağı qayçısı lazımdır, — dedi. — Adisi sınar, yaman bərkimisən!”.

Qaşlarından sallanan yarpaqlar gözüyü örtmüştü. Dili də yarpağa çevrilmişdi. Bior təhər yarpaqların arasından sözlərini Yaqub dayıya atdı. : “Dəyməyin mənə, ağrıdır axı!”.

İş yoldaşları getdilər, məktəblilər gəldi. Məktəblilər getdi, qəzətçilər gəldi. Söz prezidentə çatdı. Prezident Elmlər Akademiyasını ayağa qaldırdı. Onu qazandan çıxarıb Elmlər Akademiyasının Həbatət bağına basdırıldılar. Ətrafına qırmızı hasar çəkdilər. Üç alim ona görə neçə il hökumətdən donluq aldı. Yeddi namizəd elmlər doktoru oldu. Ona üç marş, bir himn, yüzlərlə mahni yazıldı. Qadınlar ağac rəngli paltarlar geyinib uşaqlarını dibçəklərdə boyüdürlər. Kişiilər yorğanlarında əncir yarpağı gizlətdi.

Bütün bədəni ağaca çevrilmişdi. Təkcə hissləri və yaddaşı diri idi. Susmaq, heç kəsi, heç nəyi görməmək, insanlar içində yaşamamaq ona ləzzət verirdi. Nə istədi düşünürdü. Daha heç kəsdən küsmrdü. Heç nə ummurdu. İnsanların uydurduğu mənasız dairəciklərdən belə asan çıxdığına sevinirdi. Allahın axırətindən də arxayıñ idi. Yəqin ki, ağacları orada insan kimi imtahan etməyəcəkdilər. Qorxusu, qayğıları yox olmuşdu. Bircə ölümü dərk edə bilmirdi. Bəlkə də ölümü elə ağaca çevrilməyi idi. Bəlkə o heç ölməyəcəkdi? Hər halda, bu vəziyyətindən razı idi. İnsanları əvvəldən sevə bilmirdi. Özünü tanıyandan da-

rixırdı. İndi, ağaç olandan sonra başa düşmüştü ki, darıxmağı tək qala bilməməyindən imiş. Elə bir xoş xatırəsi də yox idi ki, xatırlasın. Pislik eləmiş olsaydı, yəqin ki, belə rahat dayana bil-məzdi. Yaxşı ki, hamiya yaxşılıq eləmişdi. Elə ona görə də yamyaşıl yarpaqlayırdı...

Bir gün sağ qolunun bükyündə qıpçırmızı meyvə bitdi. Bütün şəhər camaatı sorağa gəlib, o meyvəni dərmək istədi...

Ancaq heç kimin əli o meyvəyə çatmadı.

Meyvə böyüüb, böyüüb sulandı. Qoxusu bütün dünyani bürdü. Yay-qış ətri-iyi dünya üstündən çəkilmədi. Qışda uzaqdan gəlmış bir qarı həmişəyaşıl ağaca nəzir deyib, ayağın kiçik əski kəsiyi bağladı. Tezliklə arzusu çin oldu. Sonra bütün şəhər ağacın başına nəzir dedi.

Yaşıl- yaşıl yarpaqlar rəngli- rəngli əskilərlə sarlaşdı. Səs- kuyə bələdiyyə rəisi ilə arvadı qaçıb gəldi. Arvadı ordakıları qovlayıb “Mənim ərimi niyə pirə çevirmisiniz? – dedi. – Sizə kim icazə verib?”

İçindən ağrı tutdu. “Axı, mən daha heç kimin deyiləm, – demək istədi. – Mən yoxam, mən heç nəyəm, qoyun sakit dayanım”. Amma deyə bilmədi...

Səhəri gün o qırmızı meyvə çat-çat çatlayıb ağacdan torpaq üstünə düşdü.

İki xırda uşaq, taxta dirəkləri torpağa basdırıldı. Kəndirin dirəklərə bağlayıb tarım çəkdilər. Uşaqlardan biri kəndirin üstünə çıxdı.

Uşaq kəndirin ortasına şatanda arxaya çevrildi. Arxada ikinci uşaq dayanmışdı...

Kəndirin üstündəki uşaq yenidən irəli addım atmaq istəyən-də büdrəyib, quru torpaq üstə düşdü...

Toz qalxdı. Toz içində bir dəstə qaz qaqqlıdaşa-qaqqlıdaşa durmuşdu...

Yıxılan uşaq ayağa qalxıb, “Yıxıldım?” – dedi və çevrilib yıxılmayan uşağı baxdı. Yıxılmaya uşaq qorxa-qorxa kəndə tərəf qaçdı...

Yıxılan uşaq yamyaşıl ağacın soluxan yarpaqlarına baxıb: “Yolu getməyən yıxılmaz, – dedi. – Qəm eləmə, sevin ki, getməyə yolun olub!”.

Yıxılan uşaq qıpqırmızı meyvəni qaldırıb çaya tərəf yüyürdü. Meyvə uçağın əlində çırpındı... Uşaq qırmızı meyvəni şaya çatdırıa bilmədi... Səhəri gün ağaç güllələnmiş adam kimi arxası üstə torpağı yıxıldı...

Ağacın qaldırdığı tozun içində bir dəstə qaz qaqqıldaşırdı...

Və bir qarı, tozumu, qazlarımı əlindəki çubuqla çaya tərəf qovdu.

CANGÜDƏN

Qorxusunu qalm çüçəli eynəyinin arxasında gizlətmiş həkimin ariq ciyinlərindən tutub silkələyirdi. Gözləri hədəqəsin-dən çıxsa da, şışmış dili, ətə dönmüş bədəni tərpənmədi. Bey-ninə axan qanın şirəltisini eşidirdi. Həkim qarşısında oturmuş iri cüssəli, hərb zamanı ölüm görüb qəddarlaşmış bu adamın fi-kirlərini elə bil güzgüdə görürdü. O da tərpənə bilmirdi. İri ən-damlı xadimənin otağa girməsi gərginliyi azaltmasaydı, həki-mi xişmalayacaqdı. Son vaxtlar verdiyi qərarı əmələ çevir-məyə macal tapmamış bədəni süstəlird. Bədnəi açılında isə qərarını unudurdu. Yaddaş ağrıya—ağrıya gözünü döyürdü, hir-si, kini çölə çıxa bilmirdi. Xadimə ona kimisə xatırladırdı. Onun dolu, rahat bədənindən gələn xoş ovqat çoxdan daşlaş-mış hissələrinin arxasından içini ovudurdu. Həkim toxdayıb ayağa qalxdı:

– Sizə stansionar lazımdır, cavan oğlan! Xəstəliyiniz çox ciddidir.

Xadimənin mərhəm baxışlarından anladı ki, otaqda qorxu yaradıb. Əsəb həkiminin otağında qorxu yaratmaqsa yəqin ki, son həddir.

Gözləri yaşardı. İstədi bütün ömrünü, içindəki umuküsüləri, qorxunu bir neçə saniyə qabaq döymək istədiyi həkimə açıb söyləyə. Danışmağa taqəti olmadı. Hiss elədi ki, bi az da keçsə hönkür– hönkür ağlayacaq. Ayağa qalxıb eşiyyə çıxdı. Həkim arxasında:

- Hara gedirsən? – qışqırdı.

Mühəribədən sonra bir neçə il işsiz qaldı. Dostları xırda alverlə məşğul idilər. Biri çayxana açmışdı, biri dondurma satırdı. Gözü ölüm görmüş, vaxta əyilməyən bu adamların dinc qorxaqlara əyilməyi ona ağır gəlirdi. Heç kimi saymayan, qızıl tanalı qığlançıqları, həyasız baxışlı qızları görəndə hirslənirdi. O, cəbhədə düşmənlə üz–üzə gələndə bu uşaqların ataları iri otaqlarda oturub varlanmışdır. Hirs içənə çökürdü. Bir neçə dəfə keflənib belə beyniyoğunlardan üç– dördünü yaxşı əzişdirmişdi. Pulsuzluq bir yandan, ədalətsizlik o biri yandan beynini ovurdu. Belə vaxt ötürdü. Nəhayət, bir ortabab siyasetçiye cangüdən lazım olanda dostları onu nişan verdi. Siyasətçi seçkilərdən keçə bilməsə də, enlikürək, sözü bütöv cangüdənini yanından buraxmırıldı.

Üzdən sakit, içindən təlatümlü ömrünün gələcəyə həvəsi də o vaxt söndü. Hamidan bezib heç kimə inanmadı. Maraqlı, sevinci, kədəri harasa çekilib getdi. Qurulu oyuncaq sayağı sehərdən axşama kimi hissiz– gözsüz ortabab siyasetçinin kölgəsinə çevrildi. Anasının üzünü neçə il idi görmürdü. Son vaxtlar daşlaşmış içində hardansa kövrək titrəklik, süstlük sizirdi. Başına elə bil iynə ilə hava vurmüşdular. Bu boşluq içində minlərlə qırıq fikirlər, mənasız, məntiqsiz cümiələr, rabitəsiz sözlər fırlanırdı. Beyni bədəni ilə əlaqəsini itirmişdi. Əl– ayağı

haçansa elədiklərini təkrar edirdi. Ürəyi heç nə istəmirdi. Yata da bilmirdi ki, dincələ. Tanımadığı adamın belə dediyi bir kəlmə beyninə həkk olunub günlərlə təkrarlanırdı. Qaçanla qaçırdı, oturanla otururdu. Küçə ilə getdiyi yerdə səmtini dəyişib yad bir kimsəin arxasınca düşürdü. Gah “qatil” olub gedəni güdürdü, gah da “angübən” olub onu qoruyurdu. Yaddaşı tiketikə olmuşdu. Küçələri adamları səhv salırdı. Qaranlıqdan, hündürlükdən qorxurdu. Bu dəyişiklikləri görən siyasetçi bir-iki ay onu işdən qovsa da, yadında qalan yeganə ünvan siyasetçinin evinə gedən yol idi. Həmişəki kimi yenə səhərlər siyasetçinin evinin həndəvərinə gəlirdi. Uzaqdan— uzağa həyət-bacanı qoruyurdu. Siyasetçinin özünü görə bilməyəndə qadını-nı dayanacağa qədər ötürürdü. Ən çox sevdiyi iş isə onun kiçik qızını məktəbə aparmaq idi. Çalınan zəng səsini səbirlə gözlə-dikcə içində içində nəsə tərpənirdi. Bu hiss ona nədənsə xəbər verirdi. Amma bu nəyi, o, heç cür anlaya bilmirdi. Qız evə girəndən sonra da saatlarla boylanıb hardansa ora yaxınlaşa biləcək təhlükəni gözləyirdi. Onu həkimə də siyasetçinin arvadı aparmışdı. Arvadın özü də həkim idi. Qızını nəyə görəssə sə-hər- axşam güdən ərinin keçmiş gangüdəni ona qəribə görünmüdü. Və onu həkimə təhvil vrib ərinə bərk- bərk tap- şırmışdı ki, qızı üçün təzə cangüdən tapsın. Gerçəkdən də son vaxtlar mehrini kiçik qızçığaza salmışdı. Atasından fərqli ola-raq o, uşağı qoruyanda məhrəm bir qorxu keçirirdi. Bu hiss bəlkə də onu həyata bağlayan yeganə hiss idi. Bütün yaxınları son illər işlədiyi cangüdənlik sərhəddinin arxasında qalmışdı-lar. cızıqdan bu tayfadakı ömrünün ən isti hissəsi bu kiçik uşaqla bağlıydı. Beynində ilişib qalmış bəlkə də son sağlam to-xumaları ilə başa düşürdü ki, qızçığazı bu dünyada kimdənsə qorumaq lazımdır.

Xəstəxanadan çıxan kimi məktəbə gəldi. Zəng vurulmuşdu.

Uşaqlar iki— bir, üç— bir evlərinə sarı gedirdilər. Qız yox idi. Boylanıb yola baxdı. Boş idi. Küknar ağaclarının arası ilə məktəbin arxasındaki maşın yoluna çıxdı. Qız çantasını hündür bir oğlana vermişdi. Danışa— danışa gedirdilər. Hardansa dizlərinə güc gəldi. Qaçış qızın çantasını qızın əlindən aldı. Qızı arxa-dan qucaqlayıb:

—Yerə yat! — çığırıldı.

Onun bu qəfil hərəkəti, pörtmüs üzü qızı əməlli başlə qorxutdu. Qız yerə yixilmiş oğlana irilənmiş gözləri ilə baxa— baxa:

—Mən qorxuram! — deyə qışqırdı. — “O dəlidir”.

Sözdən əlləri tutuldu. Başına elə bil qaynar su tökdülər. Qızı oğlana tərəf itələyib. Yolun axırına tərəf qaçmağa başladı. Və qaça— qaça nədənsə düşündü ki, niyə o vaxt ağ rəngli “Moskvic” maşınını çox ucuz qiymətə almadı. Başına bu lazımsız fikrin haradan girdiyini aydınlaşdırmağa macal tapmamış özünü iri yük maşınının altında gördü. Küt ağrılarından qabaq əturpədici əyləc səsi eşidildi. Bütün bədənini bürümüş ağrı neçə il içində dolaşan qorxusunu da əzmişdi. Bədənindən çox qorxusu ağrıydı. Başına toplaşan adamların arasında gözü ilə kiçik qızçıbaşı axtardı. Yox dedi. Deməli, utanmadan ölə bilərdi. Gözləri qanla dolmuşdu. Dünya det— gedə isti, qırmızı kürəyə çevrilirdi. Quşların səsini eşitmək istədi.

— Bəsdirin! — qışqırdı.

Başına toplaşanlar susdu. Bu səssizlik içində quş cingiltisi əvəzində yaşı bir qadın səsini lap aydın eşitdi:

— Bədbəxt oğlu, bədbəxt, bu boyda bədənlə özünü qoruya bilmirdi?

Son dəfə özünü yiğib gözlərini açdı. Gördü adamlardan çox hündürdə bir sarı dimdik quş gözlərini qırpa— qırpa ona baxır. Udqundu. Və fikirləşdi ki, görəsən niyə bu boyda ömrü yaşıya—uyaşaya bu sarı dimdik quşu görməyib.

ƏMİM

Əmim şəhərə gələndə elə bil hava təmizlənir. Yəqin o, havatəmizləyən qurğudur. Boyu çox ucadır. Hələ üzünü görməmişəm. Atam deyir: – “Əminə oxşayırsan. Onun kimi küsəyən, dalğınsan”.

Əmim doğulandan nəsə axtarılmış. Sonra axtardığını tapıb. Tapan kimi də ağızından üç tabaq söz gəlib. İndi əmim danişmir. Sözü yoxdur. Eləcə tapdığının arxasında uzanır. Atam sevinir ki, əmim itiyini göydə tapıb. Əgər onun taplığı torpağın təkində olsaydı, biz də görən onun arxasında “yerə girəydik”. Belə iş isə nəslimizə yaraşmadı. Bir var göyə uzanasan, bir də var yerə girəsən. Atamın fiokrincə göy bizi rüsvay olmaqdan xilas edib.

Qardaşımla hər gün göyə çıxıb qaçıdı – tutdu oynayırdıq. Göyü zibilləməzdik. Acanda, ayaqyoluna gedəndə aşağı düşərdik. Anam duasını göyə, qarğışını yerə edərdi. Hərdən-hərdən mən buludlardan yuxarı qalxan duaları görərdim.

Əmim mənim çox danışmağımı sevməzdi. Şəhərə gələndə əlimdən tutub, dəlləyə aparardı. Sözlərimin artıq – urtuğunu dəllək Səfərə kəsdirib sakitləşərdi. Qorxudan şən iki hecalı sözlər öyrənməzdim. Bütün uzun sözləri gördərdim. Mənim üçün bütün dünya “sifətsiz”, “felsiz”, “isim idi. Feli olmayan sifətsiz dünyani mən xüsusi isim kimi gördüyüümə görə əmimə borcluyam. Dünyanın hərəkəti və necəliyi yoxdur!

Əmimin bu gəlişi novruza düşdü. Səhər ayılıb gördüm ki, bizdədir. Əmim heç vaxt bütöv halda bize gəlməyib. O çox iridir evə sığmir. Bu dəfə əmim, iri novruzgülü kolunu dışındə tutub üzümə baxırdı. Gözü ilə qardaşımı “bel gətir” – dedi. Qardaşım bel dalınca gedib, sınıq xəkəndəzə gətirdi. Əmim xə-

kəndazın xırda boyuna inamsızlıqla baxıb, köksünü ötürdü. Novruzgülü kolunu döşəməyə atıb gözləri ilə mənə “qaz” dedi. Mən xəkəndazla döşəməni qazdım. Novruzgülü kolunu iri kətillə divar rəfinin arasına basdırıb, əmimə baxdım. O, sevinirdi. Qardaşımı kolun dibini sulatdıranda əmimin gözlərində iki tər novruzgülü bitdi. Əvvəl elə bildim əmim döşəməyə gözlərini də basdıracaq. Sonra gördüm əmim qarmış. Novruz güləri də əmimin altından daha çox da bulağ'a oxşayan qaynar gözlərində bitib. Əmim dikəlməyə qorxurdu ki, başı tavana dəyər. Xəkəndazı divara söykəyib ona yaxınlaşdım. “Razısan əmi” – soruşdum?

Əmim gözü ilə, yağış – dedi – “Sən mən olmalısan”.

Onun gözündən tutub evdən çıxdım. Anam ağlaya – ağlaya arxamca “yuxarılar soyuqdur” – dedi – “üstü açıq yatma”.

Yuxarı çatan kimi əmim öldü. İndi mən əmiməm. İtiyimi mən də göydə tapdım. Adam axtardığını tapanda uzanırmış. Sözlərim dişlərim kimi düşdü. Əmim kimi sözsüzəm. Adam mənanı biləndə danışmaq istəmir. Söz qəlbin dili deyil. Mənim sözüm özüməm. Söz adamı böyüməyə qoymur, xirdalayıb. Sinenəmə hardansa isti su axır. Deyəsən gözüm gördüyüünü içimə çəkib. Hər şeyə sevinirəm. Əmim olandan mənim üçün pis yoxdur. Ancaq gözəllik görürəm. Gözlərim çiçəkləyəndə şəhərə hava aparıram. Atam məni görən kimi kövrəlir. Anama “uşaqq gəlib” – deyir – dur aynanı sil!

Əmim olandan özümü görməmişəm. Şəhərlilər məni süd satana oxşadır. Adamların xırda yolları və kiçik ömürləri olur. Hamisinin da qapısı var. Əmimin işi şəhərə hava gətirmək idi. Bu işi indi mən görürəm. Yuxarıdan gətirdiyim havanı küçədə durub, adamlara paylayıram. Onlar mənim havamı sinələrinə ala bilmirlər. Onların canı bu havaya uyğun deyil. Mənim havam onların sinəsinə düşmür. Onların havası başqadır. Əmim

olandan insanları sevirəm. İstəyirəm hamı mənim havamda olsun. Sözüm olmadığından sevgimi onlara çatdırı bilmirəm. Onlar da sözsüz məni başa düşmür. Mənanı bilib, sözsüz olmaq çətin imiş. Hərdən öz ömrümü yaşamadığıma görə heyfsləni-rəm. Mənim ömrüm əmimin ömrü oldu. Bəs öz ömrüm? Adamları sevmək hələ onları xilas etmək deyil. Adam “mən”ini itirəndə azad olur. Bağlılıq yoxdursa, insan azaddır...

Şəhərin dar küçəsində bir uşaq var. Hər gecə yuxuma girir. O, uşağı gözüm yaman tutub. Deyəsən məndən sonra əmim o olacaq. Bu uşağın da taleyi mənim kimi özündən qabaq doğulub. O da adamlara hava daşımalıdır. O adamlara ki, onların bu havadan xəbərləri yoxdur.

2007

TARIXI- ÇIBI

Yeddi ay durmadan yağış yağıdı. Kəndin yollarını yudu, kə-pənəklərini öldürdü. İtlərin səsi su çəkdi. Qoyunlar soyuqladı. Səkkizinci ay Çuğul Qulu ordenlərini döşünə taxıb yağışın altına çıxdı. Gördü kənd bir barmaq torpağa çöküb, daxmalar göbələkləyib. Cyğyl Qulu ləyənə oturub üz- üzə “poçta” gəldi. Yeddi ay adam üzü görməyən telefonçu Gülbüyim Qulunu dədəsindən çox öndü. Qulu sulu- sulu!- “Qızım, Moskvani ver”- dedi- “KQB-nin rəisini!”.

Kəndin camaatını bir-bir soruşan telefoncu. Gülbüyim suyun altından Moskvani yiğib “Gəl”- dedi. Qulu dayı KQB-dir. Qulu ordenlərini cingildəyə-cingildəyə dik durdu. Dəstəyi qu-lağına tutub elə baxırdı ki, uzaq Sibirdə üç Varvara xaç çevirdi ”- Sluşay tovariş KQB zdes takoy dojd, çto sosializm smıva- et!”

Yağış bir müddət də yağıdı. Sonra Dibi ilə, Çibri arabayla gedib günəşti haradansa gətirdilər. Yağışın aylarla yuduğunu, gü-

nəş ikicə günə qurutdu.

Göy qurşağı əvəzinə kəndin üstünə qırmızı Mahud üstə yازılmış şuar çıxdı.

Yağış sosualizmi yuyub, ölkə azaddır. Quşları da özümüz üçün oxuyur. Yerin altı, üstü və qıraqları bizim imiş. Dubayın yolu açılıb. “Şeyi” olan aparıb sata bilər. “Şeyi olmayan başına çarə qılsın!”.

Kəndin qızı, gəlini yağışdan sonra cicək kimi acdılar. Kişi-lər yağışdan çıxıb yaqmura düşdülər. Kənddən yüz cuğul çıxdı, iki yüz noğul. Abdı kişi kəndə sübut elədi ki, “B” hərfini o icad eləyib. Və öz namizədliyini prezidentliyə verdi. Təkcə mehtər olduğuna görə on orden almış Çuğul Qulu, səsini çıxarmadan Moskvaya şiddətli məktub yazıb, üzü qəbristanlığa uzandı.

Dalını azadlığa çevirib xatirələrə daldı. Kəndlilər “partbi-letlərini” atıb, boyunlarından qırmızı qalustuqlarını açdılar, hamı mitinqlərə axıṣdı. Zavodlar fit verib, verib asqırdılar. Kəndin ağılli adamları tapdılar ki, soy adları, Heykəlləri və kolxoz inəklərini dəyişmək lazımdır. ”Yengə Fati”nın çəp oğlu Ramiz hamidan bərk bağırib “demkonqresdən” kəndə öndər seçildi. Kəndin eşşəkləri milliləşdi. Çən Ramiz sağa baxırdı, solu görürdü, sola baxırdı, sağı görürdü. Beş adamı on göründü, on adamı iyirmi. Və bu minvalla ona elə gəldi ki, onun kiçik kəndi çox böyükdür. və çən Ramiz “Ma Çinə” müharibə elan elədi. Səsə kənd əhli oğullarını gizlətdi. Elə vaxt məlum oldu ki, qonşuluqda yaşayış təzə millət böyük kəndə soxulub. Çən Ramiz dərindən köksünü ötürüb “ Ma Çin yaxşı qurtardı” – dedi. Böyük kənddən kəndə iki böyük hərbiçi gəldi. Tövlənin qarşısında iclas çağırıldılar. Hərbiçilərin kənd dilini bilmədiyindən dilmanc rolunu üstünə Çən Ramiz götürdü. ”Ay uşaq” –qışqır-dı – “bu gələnlər milli ordumuzun ilk zabitləridir. Biri əvvəl

nəğmə müəllimi olub, o biri hesabdar, indi isə bizim xilaskar ordumuzun işləridir.

Orduya əsgər lazımdır. Bizim kəndin payına əlli əsgər düşür, nə deyirsiz? Kəndə sükut çökdü. Sükutu əvvəl Əjdərin eşşəyi pozdu, sonra Avdı dilləndi” Ə... kamandır bu təzə mil-lət ki var”— dedi” bunların hamısı Toğrulun belindən gəlib, sən belə elə, get onların kəndinə, arvadları yığ başına denən, Avdı dedi ki, uşaqlarını yiğmasalar, gələn həftə özüm gələcəyəm, inanmaya bilərlər, gedəndə sənə bir şeyin şəklini verəcəm, aparıb onlara göstərərsən, görən kimi tanıyacaqlar. ”Avdanın dediklərini çən Ramiz zabitlərə tərcümə eləyirdi. Avdanın son sözləri zabitlərə maraqlı göründü. Uzun boylusu dəftərçəsinə bir—iki qeyd edib yenə camaata baxdı. Çən Ramiz özünü kəndin vicedanı sayırdı. Kəndlilərin özlərini belə aparmağları ona ağır gəldi. ”Koroğlular, Nəbilər qışqırkı—“ Hanı sizin qeyrəti-niz, torpaq əldən gedir, namus əldən gedir! Belə getsə gəlib evimizdə bizi öldürəcəklər! Öldürmək məsələsi kənd camaaa-tına bir təhər göründü. Müsəllim kişi; Bəs nöyüt”— soruşdu. Çən Ramiz ”Nöyüt heç”— dedi. Nöyüt vuruşmur ki !”

Sözü Əzimin böyük oğlu aldı: ”A çən, — dedi biz bu əsgərin özünü yox, yeməyini verə bilərik. O nəğmə müəllimi əlli əsgər istəmir? Əvəzinə əlli mal verək, əlli qoyun! Nə təhər dedim? Əlli malı yeyən əsgər, lap urusu da udar! Əsgər məsələsi gecə yarıya qədər davam elədi. Yenə böyük kənddən xəbər gəldi ki, təzə mil-lət böyük kəndin beşdə birini artıq tutub, əsgərlər necə oldu? Sə-hər kənddən çıxan iki hərbiçinin arxasında başını dik tutmuş Çıbi-dan başqa,ancaq aqlaşan arvadlar gedirdi. Çıbı gedən kimi kənd məktəbinə onun adını verdilər. Sonra hərə öz evinə getdi.

Çıbını zabitlər baş kənddən göz qabağında olan gizli hərbi hissəyə apardılar. Əvvəlcə hamama salıb çıimdirdilər. Çıbı uzaqdan gəlmış tutuquşuya oxşayan balacaboy hissə komandi-

rini bilgəsayarlı, susuz hamamından təzə bəy kimi çıxbı ətrafa boylandı. Ətraf şən idi. Əhali lağlağı olmuşdu. Hami bir-birinə lətifə danışındı. Çıbı yekəlmişdi. Yaxşı oğlan olmuşdu. Yaşayıb-yaşayıb dağa qoyuna, bağa almaya oğurluğa getmişdi. Qolunun gücü, gözünün işığı var idi. Ancaq bircə eybi vardı. Nə illahı eləyirdi, hirslenə bilmirdi. Döyürdülər, gülürdü, söyürdülər, gülürdü. Gülə-gülə yumuş oğlan olmuşdu, hamiya “hə” deyirdi. Milli ordu da elə kənddən, kəsəkdən dənlənmiş, Çıbı kimi hirslenə bilməyən, kasib uşaqlardan yiğilmişdi. Bu kasıblar Çimisin Çıbını sevgiyə qarşılıdlar. Gədək zabit Çıbının “yeməyini” özü yeyib, ona üç ağız bərkədən mahnı oxumaq öyrətdi. Çıbı mahniları əzbərləyən kimi onları ön cəbhəyə göndərdilər. Təzə millət torpaqları alıb oturmuşdu. Hərdən Çıbı tərəfə güllə də atırdı. Buna əvəz kimi Çıbı və dostları silahsız əllərini ağızlarına dayayıb, daşın, kəsəyin arxasından düşmənləri üçün mahnilar oxuyurdular. Balaca komandir kənd dilini öyrənə bilməyib, Giblərini qozla doldurub. Soyuq ölkəyə böyük qardaşının yanına qaçandan sonra kəndə, ütülü, daralı təzə öndər seçildi. Ütülü öndər soyuducu ustası işləmişdi. Ona görə də bütün kənd soyuqladı. Hami asqıra-asqıra ora-bura gəzdi. Təzə öndər xaricdən kürəyə qoyulmaq üçün xeyli kiçik “bankalar” aldı. Bütün kənd bir-birinə banka qoymağa başladı. Çıbı çırtıq çalmaq üzrə də püxtələşmişdi. Ordumuzun zabitləri kəndi, şəhəri bir-bir təzə millət üçün qoyub qaça-qaca Çıbıya çırtıq çalmaq əmri verirdilər. Çıbı çırtıq çala-çala kəndinə sarı geriləyirdi. Çırtıq dəbi” dövrü ütülü öndəri də soyuq ölkəyə ötürdü. Kəndə bir yiğin eynəkli, saqqallı “cocuqlar” gəldi. Avda kişidən seçiləməyən, bir- iki şeir əzbərləmiş kənd mahnilarını eşidib kövrələn bu yiğin hamılıqla kənddə öndər oldular. Biri “qu” deyəndə, o biri “qa” – dedi. Yumru eynəkli, qəzəbli öndər eynəksiz uzun öndəri lap böyük öndər elədi. Lap

böyük öndər qəribə– qəribə nağıllar danışa– danışa kəndi təriyələndirmək istədi. İçlərindən biri, çal papaqlı Çibı gilə baş komandan təyin edildi. Çal papaqlı heftədə bir dəfə başına güllə çaxan, sözü bütöv, igid adam idi. Sözü ilə əməli həmişə üst– üstə düşürdü. Kəndlər, şəhərlər bir– bir alındıqca bu çal papaq özünü öldürdü. O, artıq neçə dəfə ölmüşdü. Yavaş– yavaş kənddə öndərlərin çoxluğundan hərə özünə bir oyuncaq at aldı. Bu öndərlər bir də ayıldılar ki, kənddə hamı bir– birini döyür. Kənddə çoxlu şair vardı. Şairlər kəndin bir eviylə dostlaşın, bu evin ulu dədəsini kəndə gətirdilər. Dədə kənddəki bütün döyüşənləri tutub tənbəh elədi, təzəcə yumurtadan dinq eləmiş öndərləri arabaya yükləyib istirahətə göndərdi. Çibını yanına çağırıb:

– Qayıt öz kəndinə!– dedi. Daha bitdi. Atəşkəsi təzə millətə də sərf eləyirdi. Çoxusu hələ evlənməmişdi. Onlar da tüfənglərini aşağı salıb evlənməyə getdilər. Dədə müharibəni muz üstünə çıxardı ki, Çibının dincəlməyə vaxtı olsun. Get– gedə bütün kənd dincəlməyə başladı. Kənddə heç kim işləmədi. Kənd iki hissəyə bölündü. Təzə pullar və təzə pulsuzlar. Acımiş kənd yeməkdən başqa heç nə düşünmürdü. Hərə öz qarnının hayındaydı. Təzə millət bu dəfə hücum eləsə, lap uzağa gedə bilərdi. Çibı kəndinə qayıdır adamları tanımadı, hamı dəyişmişdi. Çuğul Qulu milli qəhrəman idi. Dibi kənddə beş ayaqyolu tikilmişdi. Məmişin qızı altı baş Dubay uşağı doğmuşdu. Çən Ramiz gözlərini düzəltdirib, kəndin mollası olmuşdu. Kəndin uşağı, böyüyü, bazarda nəsə satırdı. Çibının başı min cür əziyyətlər çəkmişdi. Ancaq Çibı hələ də hirslənə bilmirdi. Eləcə yol qırığında oturub uzaq– uzaq uzaqlara baxırdı. Bir gün Çibı göy üzünə elə hirslə baxdı ki, qəfildən buludlar demişdi. Və yenə əvvəlki kimi yağış yağmağa başladı. Sonra yenə yeddi ay yağış yağdı. İndi yağan yağış da elə o hə-

min yağışdı. Çibının deşdiyi buludun yağışı.

AXRESTOMATİK ƏHVALAT

Qərib adam kəndi itindən bilər. Qərib işığı neynir? Kəndlərin hamısı itlərinin səsi içindədir. İt səsi kəndin sərhəddidir.

Üşaq da qərib idi, altı yaşı vardi. Hələ əyilib yerdən daş götürməmişdi. Qulağına piçildamışdır ki, “yumruğunu bərk düy, ovcunda söz var, sən bu sözü dağın o tayındakı ustaya çatdırmaq üçün doğulmusan. Mənanı o bilir, sənə də deyəcək!”

Üşaq böyük kimi idi, oyun oynamazdı. Dili söz, qözü köz tutandan, dağlı aşib ustanın hüzuruna getməkdən ötrü atasından izn istəyirdi. Atası, ağızından süd iyi gələn usağın bu istəyini üşaqlığa yozsa da, oğlunun bu qəribə inadı onu qorxudurdu. İnadı usaqdan böyük idi... .

Bir gün atası usağın qolundan tutub qaranlığın “üstünə” atdı. Yerə yixilmiş usaq bircə anlıq karixib bilmədi nəyləsin. Atasının üzünə bağlaqığı qapının qarşısında durub, səhərin açılmasını gözləsin, ya sözü ustaya çatdırınsın?

Üşaq əyilib yerdən bir daş götürdü. Dünyanın bütün itləri qərib usağı tanıyıb hürüsdülər. Üşaq dünyanı bu başından o başına qədər süzdü. Və anladı ki, qürbətdədir.

Demişdilər ki, dağ cığırının axırındaki zirvəni aşan kimi altı koma görünəcək. Sağdan birincisi ustanındır. Ona piçildanın tapşırığın vacibliyinə inamı olmasayı, çoxdan geri qayıdardı.

O, anlayırdı ki, bütün ömrünü yolda yaşasa da, atlığı addım böyük sərrin açılmasından ötrüdür.

Ona piçildanın sərrin mənasını bilməkdən ötrü zirvəyə qalxmağına dəyər. O, az yaşayıb, çox getmişdi. Yaşı il– il deyil, gədik– gədik ölçülürdü. Hirssiz və hissiz idi. Ona tanış olan yeganə hiss “qovulmuşluq” idi. Yollarda qocaldıqca bu hiss

onu çox göynədirdi. Bilirdi ki, atası son gecə onu qorxutmaq üçün çölə atmişdi. Elə bilmişdi ki, dağa qalxmaz, qorxar, evə qayıdar və bir daha ustanın adını çekməz. Atası uşağın istinad nöqtəsi idi. Uşaq o nöqtəyə təkan verib dağa qalxmağa özündə cürət tapmışdı. Bilirdi ki, atası onu, o atasını istədiyindən dəfələrlə çox istəyir. Bilirdi ki, o atası üçün itkidir. Atası onu ustanın yanına da sevdiyindən buraxmırıldı. Ona isə elə gəlirdi ki, atası böyük sırrın açılmasını istəmir. Onların sonuncu mübahisəsi uşağın yadından çıxmırıldı. O gecə atasına yaxınlaşıb, – “öləcəyini bilə– bilə insan bu qədər artırsa, demək bu oyunda o, Allahla əlbirdir?– soruşmuşdu. Atası bu suala – “Artım insanın öz əlində deyil”– cavabını vermişdi.

Onda uşaq, bu cavabdan gülümüşüb;– “sən çox adisən, ata”– demişdi. – İcazə ver səndən yuxarıdakı mənanın sırrını ustadan öyrənim!”

Atası təəccüblə : – “Axı sən, hansı sirrdən danışırsan – soruşmuşdu. – “Ovcumdakı sirrdən”

Atası hirsindən ağlamsınib:– Açı ovcunu”– demişdi– “Əgər mən orda nəsə görsem, özüm səninlə ustanın yanına qalxacam qalxacam!”

Onda uşaq:– “Yox!– qışqırılmışdı. – Qulağıma piçıldanıb ki, sırrın mənasınıancaq usta mənə deməlidir”.

Bu sözlərdən sonra atası hirslənib: “O sən, o da sənin sırrın, get!– deyib qapını uşağın üzünə cirpmışdı.

Uşaq zirvəyə çatanda yüz yaşını adlamış, büük, atasından çox böyük ahildi. Ya zirvə çox uzaqdaydı, ya uşaq tez qocalmışdı. Amma, indi bunun elə bir əhəmmiyyəti yox idi. Deyəsən uşaq yol kimi ömrünün də axırına “çıxmışdı”. Ustanın koması da, özü də deyilən yerdə idi.

Üzü də, haləsi də təsəvvür edilən kimi idi. Uşaq ustaya yaxınlaşıb ovcunu açmaq istədi ki, sözü ona çatdırınsın. Amma nə

illah elədisə düyülmüş yumruğu açılmadı. Barmaqları bu yüz ildə ovcunun içində kök altmışdı. Əlinin üstündə kökü barmaqları olan beş ağac bitmişdi. Uşaq nə qədər əlləşdi ovcunu aça bilmədi ki, məqsədini bayaqdan bəri qəribə bir maraqla onu izləyən ustaya anlatsın. Nəhayətdə yumruğunu yuxarı qaqldırıb ustanın qapısında durdu. Ovcundakı sırrın yumruğ kimi düyülməsindən peşman olub, ustdan utana— utana qözlərini torpağa dikdi...

Usta gülümsüyüb: – “Məni döyməyə gəlmisən? – soruşdu.

Uşaq:– “Xeyir— dedi— ... ovcumda sənə çatacaq söz vardi. Mənasını sən açmalydın!”

Usta:– Söz mənanı qanmayanların ünsiyyəti üçün düşünülüb. Mən söz bilmərəm. Açı ovcunu, görüm səni Kim aldadıb?

Uşaq başını aşağı salıb: – “ovcum açılmır” – demək istədi. Amma demədi. Çünkü ustanın bircə baxışından onun ovcu açılmışdı.

Və uşağın ovcu boş idi.

Usta:– “Söz hanı?” – soruşdu.

“Söz hanı deyə? – deyə soruşulanı uşaq ağlamsına— ağlamına ustdan soruşdu. Usta dinmədi. Qolundan tutub uşağı komasına tərəf apardı. Kandarda usta, yaşına uyuşmayan bir cəldliklə uşağı qapıdan içəri itələdi. Özü çöldə qalıb hirsət qapını çırpdı...

O taydan:– “Bu səhnə sənə tanışdı?” – soruşdu. Uşaq bircə anda bütün ömrünü gözü qarşısından keçirib:– “Məni bağışla, ata” – dedi. Sən haqlı idin! O, səs məni çasdırıd!” Usta o üzdən— sən başqa cür yaşamalıydın” deyib zirvəyə doğru getdi.

Uşaq ustanın uzaqlaşmasından qorxub:– “Ömür elə buydu?” – soruşdu.

Ustadan səs çıxmadı. Qapı da açılmadı. Komanın çarpez taxtaları arasından sonu görünməyən zirvənin tuşundakı buludlardan da yuxarı olan dibsiz boşluqlara baxa— baxa uşaq düşündü ki:— bəs o vaxt bu ömrü mənim qulağıma qörəsən kim piçildamışdır?

BAKİ, Yanvar, 2007-ci il
XRESTOMATİK ƏHVALAT

Qulu fağır afamdı. Bir eşşəyi vardı, bir də şəhərində əmisi. Hər gün Qulu iki eşşəyin arpasını bölüb, bir payını özü yeyirdi, bir payını eşşəyinin qabağına qoyurdu. Allah da şahiddir ki, Qulu əmisini eşşəyindən çox incitmişdi. Qonşuları rayon mərkəzinə bazarlığa qedəndə Quludan: “Qayıdanda sənə nə alaq?— soruşardılar. Qulu özünə heç nə istəməzdi. Qonşular da qabiliyyətlərinə baxıb qeri qayıdanda eşşək üçün pay— puş alardılar. Eşşəyin hər şeyi vardı. Hətta imalə olunmaq üçün “borucuğu” da. Özü ac qalsa da Qulu heç vaxt eşşəyinə korluq verməzdi. Kəndin ən tox adamı bələdiyyə sədri Vəliş, Qulunun eşşəyindən ac idi. Eşşəyin üzü də rənqi kimi bozdu. Bir də gördün gəlirlər. Eşşək Qulunun belinə minib, Qulu onun yox. Qulu odunu idи. Meşədən odun qırıb, kəndə gətirərdi. Kəndin içiyə “deşiksiz” “Trans— maqistral” qaz borusu keçirdi. Bu borunun qazından kəndə vermirdilər. Bu “korluq” Qulunun ürəyindəndi. Çünkü, kəndə qaz versəyidilər, Qulu odunu gərək muzey üçün yiğaydı. Onda Qulunun eşşəyi ölməliydi. .

Hökümət qəkil islahatlar keçirməsəydi, qaldırılmış qiymətlər qiyamət qoparmasayıdı, Qulu bu minvalla bütün meşəni doğrayacaqdı. Amma doğraya bilmədi. İslahatlar traktorları, maşınları ac eşşək kimi ağızı açıq qoydu. camaat da yemək dəliyca şəhərə köcdü. Qulu odunu indi kimə satacaqdı? Çox keçmədi ki, Qulu da eşşəyini qötürüb, şəhərdə yaşayan əmisigilə

varid oldu. Qulunun əmisi varlı və tənha adamdı. Əli uzundu. İstəsə əlini uzadıb Boliviya bağlarından tut dərərdi. Əminin əli Boliviyyaya çatsa da ağlı və savadı çatmadı ki, bu dünyada Boliviya var. On beş imarəti, üç bağı, altı zavodu, yeddi alman atı, on səkkiz maşını, iki siyasi partiyada nüfuzu vardı. Əmi Qulu-nu eşşeyindən ayırmayıb, sevindi. İki ağız Qulunu, beş ağız eşşeyi öpüb ağlamsındı. “Öz eşşətimiz mənə buranın filindən də əzizdir, ay Qulu nə yaxşı ki, bunu da özünlə

gətirdin. Kəndə qoymadın. Hələ bir- iki il dincəlin. Sonra sizə iş də taparam! – dedi. Və qonşu otağa keçib, şifrəli seyfi-nin ağını açdı. Qulu ilə eşşək düz iki il o seyfi əmiyə açdırı-lar. Yedilər,

içdilər, kinoya getdilər, qızlarla tanış olub dondurma yedi-lər. Bir bayram qünü Qulu bekarçılıqdan bezdi. Əmisinin otağına keçib: ”Bizə bir iş düzəlt, batıb gedirik!” – dedi.

Qulunun əmisi arif adam idi. Quşu gözündən, adamı sözündən, vəzifəsinə, puluna göz dikəni boğazından vurardı. Vəziyyəti qiymətləndirib, Qulunun cavabını yerində verdi: “Sözün açığı qardaş oğlu, eşşeyinə iş tapmışam – dedi – səni işə götürən yoxdu”. Qulu başını aşağı salıb dinmədi. Əmisinin üzünə ağ ola bilməzdi ki? Əmisi Qulunun fikir edəcəyindən qorxub, öz fikrini davam elədi: “Qardaş oğlu, indi adam üçün iş tapmaq çox çətindi. Heç kəs adamlı işləmək istəmir. Şəhə-rə çıx bax, gör küçələrdə nə qədər itə, çaqqala, tülüyü, buqə-ləmuna rast gələcəksən.

İşçilər arasında ən çox sevilən qoyunlardı. Qoyun olsaydın nə vardı ki? Eşşək də pis deyil. O, da yarayardı. Sənin eşşeyi-nə iş tapmişam. Dərd sənin dərdindir, adamsan axı”.

Qulunu dərd apardı. Muğam üstə köklənib, kövrəldi. Otağ-dan çıxıb eşşeyinin yanına qaçıdı.

Eşşək bahalı kostyumda, bir əndamlı qızla əminin dəniz

kənarındaki imarətində “bilyard” oynayırdı. Qulunu görüb heç qımıldanmadı da. Qulu eşşəkdən ona bir hay olmayacağını anlayıb, yataq otağına keçdi. Üzüqoyulu yatağa uzanıb, əvvəl fi-krə, səhərə yaxın isə yuxuya getdi.

Səhər onu yuxudan əmisi oyatdı. “Muştuluq, eşşəyini yaxşı qulluğa qoydum. Bəy balası kimi dolanacaq, insan haqları konvensiyasının bütün müddəalarını da əzbərlidi. Ondan bələ-diyyə sədri də çıxardı. Cox nurlu beyini var. Çənəsi yekə olmaya onu lap Çinə ezamıyyətə də göndərmək olar. Eşşək haqqında daha düşünmə. bircə sənə də iş tapsayıdım “. – Əmi doğurdan da çox narahat idi: “ Bura bax, jurnalist ola bilməzsən?”

Qulu yuxulu– yuxulu: “ O nəedir ki? – soruşdu. Əmi: “ Heç nə “ – dedi. – Cox asan işdir. Pul alıb, ya kimisə söyücəksən, ya da tərifləyəcəksən, burada nə var ki?

Qulu: “Mən tanımadığım adamı necə söylem? – dedi. Əmisi: “ Ondan hakim ol, pul alıb, iş ver, – qışqırdı.

Qulu: “ Mən tanımadığım ada ma iş verə bilmərəm ay, əmi – piçildadı. Piçilti əmisini lap özündən çıxardı: “ Səninki mən oynamırımdır ki, eşşəyə iş tapmaq çox hasan idi. Sənə iş tapa bilməyəcəyəm. Hər zada mız qoyursan. Adam olmağın cəhən-nəm, hələ bir tərssən də”.

Bu minvalla Qulu əmisini o dünyaya ötürüb, iyirmi il işsiz qaldı. Hər gecə müxtəlif tədbirlərdə çıxis eden eşşeyinə televizorda baxıb bir az toxtatlıq tapdı. Onu yaşıdan eşşəyinin uğurları idi. Qəzet və jurnal səhifələrindən adı düşməyən, bir çox sahələrdə danılmaz naliyyətləri olan eşşək şəhərin hörmətli fi-qurlardan birinə çevirilmişdi.

İnsanlar onu görəndə baş əyir, kefini xəbər alır, gələcək perspektivləri ilə maraqlanırdılar. O, qəzet nəşr elətdirir, kim-səsiz qoduqların küçələrdən yığışdırılması yollarını elmi-praktik və hüquqi tərəflərini araşdırırırdı. İyirmi il idi ki, eşşək

Qulunun yeganə sevinç yeri idi. Qulu eşşəyi ilə fəxr edirdi. Onun şəkillərini yaşadığı evin divarlarından asmışdı. Eşşəyin kənddəki arıq, fağər vaxtlarını tez-tez xatırlayırdı. Qulunu yad edən bir kimsə yox idi. O, bütün günü evdə oturub ürəyində doğma eşşəyi ilə danışırı.

Bir gün Qulu eşşəyin qəbuluna gedib ondan iş istəmək qərarına gəldi. Təzə pencəyini geyinib, ətirləndi.

Birin ci mərtəbədə oturmuş cangüdən, onu yoxlayandan sonra: “Müdirə nə deyim? – soruşdu. qulu düşündüyü vəziyyətə uyğun olaraq: “Deyin, dostu gəlib” – dedi. gangüdən yuxarı zəng vurub, məruzə etdi. Beş saatdan sonra iki qalstuklu qoyun, pillələrlə aşağı enib, Qulunu liftə mindirdilər. Eşşək idarəsinə elə təmir elətdirmişdi ki, liftin qapıları onun yazı masasının qənşərində açılırdı. Qəbuluna gələn liftdən çıxırdı. Liftəcə eşşəklə danışdıqdan sonra müdirin əhvalına uyğun olaraq gələnin düyməsini basardılar. Liftin qapısı açılan kimi Qulu eşşəyini gördü. Ağ kraxmallı köynək eşşəyə çox yaraşırdı. O, iri miz arxasında göyərçin kimi oturub əllərini miz üstündə daraqlamışdı. Ağıllı gözləri ilə tavana baxırdı. Qulu sevincindən az qaldı uça, sıçrayıb eşşəyinin dodaqlarından öpdü. Ağlamsınib:” Mənim dayağım! Mən səninlə fəxr edirəm! – qışqırıldı. Eşşək sakitcə Quluya baxıb, dodaqlarını dəsmalla sildi. Amiranə səslə: – Sizi eşidirəm” – dedi.

Eşşəyin bu quru sözlərini Qulu vəzifə atributu kimi qəbul edib, qoyunlara məhəl qoymadan: “Ay eşşək, yanına iş üçün gəlmişəm – dedi: – “Əmim ölüb!” Eşşək: “Siz nə bacarırsınız? – soruşdu: – “İngilis dilini bilirsiniz? Kompütürdə yazırsınız? Beynəlxalq hüquq normativləri ilə tanışsınız? Fondların fəaliyyətindən, qloballaşmadan, demokratik dəyərlərdən, eko siyasətindən, bank kreditləşmələrindən xəbəriniz var? Qulu: “Ay eşşək” – dedi: “Sən məni tanıırsan axı! “Eşşək:

“ Elə tanıdığım üçün sorüşuram da!” – cavabını verdi. “ Axı mən sənə nə iş verim? Sən zəmanəyə uyğun deyilsən.

Qulu: “ Müavin də işləyə bilərəm? – soruşdu. Eşşəyi gülmək tutdu: “ Yaltaqlıq bacarırsan? – soruşdu: “ Hər gün məni tərifləyə biləcəksən? Eşşək olduğumu bilə – bilə, yüksək təşkilatlılıq qabiliyyətindən danışacaqsan?”

Qulu çıyinlərini çəkib, susdu...

Araya sükut çökən kimi qalstuklu qoyunlarından biri liftin düyməsini basmaq istədi. Qulu onun əlindən vurub, qoymadı. Eşşəyin üzünə baxıb: “ Gedim? – soruşdu: Eşşək ayağa qalxıb otağına xeyli varğənl edəndən sonra Quluya yaxınlaşıb: “ sənə bircə iş təklif edə bilərəm – dedi.

Qulu: “Neyləməliyəm? – xəbər aldı.

Eşşək liftin içində durmuş Qulunun qolundan tutub, özünə sarı çəkdi. Düyməni basıb, qoyunları aşağı göndərdi. İri ağıllı gözləri ilə Quluya baxa0baxa: “ Hər gün arxamda durub, qu-lağima piçildamalısan ki, sən daha eşşək deyilsən! Qulu hey-rətlə: “Ondan nə olacaq ki? – soruşdu. Eşşək kövrəlib:” soruşma qardaş – dedi – “ bu mənim bədbəxtliyimdir. Hamı öz keçmişini unudub, bircə mən unuda bilmərəm. Mənim kimi dərin cəza sahibi eşşək olduğunu heç cür unuda Bilmir. başa düşürsən məni?” Eşşək bu yerdə elə ağladı ki, Qulunun əti ürpəndi...

Beləcə Qulu öz eşşəyinin qulağına qulluğa düzəldi...

Qulunun eşşəyi yenə at üstə idi. Çərxi – fələk hərlənirdi. İş gedirdi. Harda olur olsun, hansı iclasda, yığınacaqdə, hansı tədbirdə olur olsun fərq eleməz. Qulu əyilib, eşşəyin qulağına pəçildayırdı ki, “Sən eşşək deyilsən ha, ay eşşək”. Bu sirri bey-nəlxalq ictimayət, bir sıra mütərəqqi ölkənin mətbuatı nə qədər cəhd etsə də aça bilmirdi.

Hamı artıq Qulunu eşşəyin məsləhətçisi kimi tanıyırıdı.

Eşsək də quludan razı idi. Axı onu adam edən öz qulu idi,
Qulu.

İTKI

Əllini haqlasa da, əlliayaqlı deyildi. Mağmin, büük, ruhu əzik adamdı. Fəsildən– fəsilə radiodalğa kimi keçirdi. Bir ax-şam özü kimi bürüşük qadını ilə çay içirdi. Qadınından qənd istədi. Qadını tənbəl– tənbəl ona baxıb, “Özünə gəl”– sözü ona sillə kimi dəydi. Qadını haqlı idi. Haçандı özündə deyildi. Özündən çıxmışdı. Özünə gəlmək üçün əvvəlcə özünü hiss etməliydi. Amma özü çoxdandı hiss olunmurdu. Özü yox idisə, hara qayıtsın? Arvadı burda idi, oturub çay içirdi, bəs özü hərada idi? Bəs onun ayaqları üstə duran kim idi? Özü deyildi axı...

Güzgünün önünə keçdi. Özünü xatırlamaq istədi. “Özü” yadından çıxmışdı. Güzgündən ona sönük, çəlimsiz, sözü, əməli içində sınb qalmış qorxaq bir adam baxırdı. Bu adam kim idi? O, ümid və arzularını, xatirində qalmış özünü, içindəki istiliyi bu güzgündəki “leşə” görəsən necə siğışdıracaqdı? Görəsən o, söz– söz, əməl– əməl, yaşı– yaşı xırdalanıb, doğurdanmı bu, güzgündəki adama çevrilmişdi? Bu adam onun qəlbinin qəlibində deyildi axı? Gözlərini təsbehb kimi şaqşıldadan qadına baxıb: – “Özümə gələ bilmirəm” – dedi. Özüm– özüm deyiləm!”

Qadını “təsbehini” saxlayıb:

– Düz iyirmi il bundan qabaq sən özünü itirdin. O gündən sənə deməyə qorxuram. Yaxşı ki, söhbəti özün açdin. Özünü tap!

Qadının sözləri onu sinirləndirdi:

– Bəs mənə niyə demirdin? – dışqırıldı.

Qadını çıyılərinə çekdi...

Palrosunu geyinib, eşiyyə çıxdı.

Üstündən iyirmi il keçəndən sonra indi özünü harada axtarsın? Görəsən necə və nədən itmişdi? Nə vəzifə sahibi idi ki, əyilsin, nə də o qədər kasib idi ki, alçalsın. Elə beləcə, saat kimi yaşamışdı. İndi isə “özünü” itirmişdi, hardasa düşüb qalmışdı, daha yox idi, özü başqası idi.

Dostu qapını açan kimi hər şeyi anladı:

– Səni çoxdan gözləyirdim, keç içəri!

Paltolu mizin arxasına oturub gözlərini dostuna zillədi:

– Haçan olub bu?

Dostu:

– İyirmi il olar— dedi.

Dostununn sözləri qadının sözləri ilə tən gəlirdi. Ona nə olmuşdusa, iyirmi il əvvəl olmuşdu. Dostu çayları mizin üstünə qoyub, kətilə əyləşdi.

– Bunu sən məndən yaxşı bilməlisən ki, — dedi. — Bir də fikir eləmə, hamı bu ömründə gec— tez özünü itirir. Hələ sən sevin ki, bunu başa düşmüsən. Çoxusu heç bunu bilmir. Elə özgəsifətlə də ölürlə!

– İndi mən neyləyim. Özümə necə gəlim?

Dostu çıyılərini çəkib:

– Nə bilim — dedi.

Ayağa qalxbı, eyvana çıxdı. Şəhər içinə çökmüşdü. Təkəm-seyrək işıqlar Böyük qaralığın qorxusu qabağında çırtlampış xırda ümid küləkləri idi, titrəşirdilər...

Axı iyirmi il bundan qabaq nə olmuşdu? Dostu eyvana çıxbı papiros odladı:

– Özün heç nə xatırlamırsan? — soruşdu.

– Yox xatırlamıram...

İyirmi il bundan qabaq yadda qalmayan min doqquz yüz səksən beşinci il idi. O il nə olmuşdu ki? subay oğlan idim. Mətişlə kinoya zada gedirdik. İsləyirdim. Səhərlər stadionda

qaşırdım. Nənəm sağ idi. Vallah bundan savayı yadına heç nə gəlmir!

- Bəlkə kimsə səni qorxudub? Ya bəlkə adam öldürmüsən?
Oğurluq etmisən? – dostu işin axırına çıxməq isteyirdi.

- Məni tanımırsan?

İçəri keçdilər. Dinməzcə oturub bir müddət bir– birlərinə baxdilar. İlləri cevirirdilər. Ayağa qalxanda dostu xoruldayırdı.

Qadını dəhlizdə durub, onu gözləyirdi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb.

- Nə oldu tapdın özünü?

- Yox!

– Bundan sonra sən kimə lazımsan? Birtəhər yaşa getsin.

Soyunub yatağına girdi. Bərkdən:

– Axı adam necə itə bilər? Necə yox olar? Bəs onda mən kiməm? – qışkırdı. Yorğanı başına çəkməmiş bir də güzgüyə baxdı. Özü deyildi...

Qadını səslədi:

– Gəl, burda otur, mən yatım, tək qorxuram!

Qadını yataq otağına girib:

– Nədən qorxursan? – soruşdu.

Ciyinlərini çəkib, gözlərini yumdu. Və qəfil dərk etdi ki, üzündəki üzü onun üzü olmasa da, özü– özü olmasa da, bu qorxaq yuxululuğu çox və rahat “YAŞAMAQDAN” ötrüdür, necə olur– olsun, hansı sıfətdə olur– olsun hələ yaşamaq istəyir... Və deyəsən onun “özünü” itirməsi də nəyin bahasına olur– olsun, hansı sıfətdə olur– olsun hələ yaşamaq istəyir... Və deyəsən onun “özünü” itirməsi də nəyin bahasına olur– olsun “YAŞAMAQDAN” ötrü idi. Utanıb yorğanı başına çekdi...

ÇEVRILMƏ

Prezident kürəyini nəm həbsxana divarına söykəmişdi. Kiçik nəfəslikdən içəri düşən ölgün ay işığı altında aq saçları göyümtül rəngə çalırdı. Gözlərini yummuşdu. Kiprikləri titrəyirdi. Nəzarətçi ağır həbsxana qapısını açıb içəri girəndə prezidentin sağ gözü səyridi. Nəzarətçi fit çala— çala keçib ay işığının qarşısında durdu. Prezident gözlərini qırpa— qırpa:

— “Oradan çəkil” — qışqırdı.

Nəzarətçi divara qıstdı. Güssəli nəzarətçi iri əllərində isti su dolu parç və prezidentin üzünü qırxmaq üçün hazırladığı ülgüc tutmuşdu.

Devrilmiş prezidentin xofu hələ ölkə camaatının canındaydı. Hərbi çevriliş zamanı nəzarətçi evden bayıra çıxmamışdı. Əlli il ölkəyə rəhbərlik etmiş, qəddarlığı ilə ad çıxartmış, reallıqdan çıxb dastan qəhrəmanına çevrilmiş bir adamın devriləcəyinə inanmamışdı. Tərslikdən, bu gün səhər özünə ölüm hökmü oxunmus, artıq bütün tərəfdarları öldürülmüş keçmiş ölkə prezidentinin son gecəsi onun növbəsinə düşmüdü. Səhərdən özünü əzgin hiss eləyirdi. Həbsxana rəisindən içazə alıb evə getmək istəmişdi. Rəis hirslənib onu otaqdan qovmuşdu. Bir az bundan əvvəl rəis evindən zəng vurub vəziyyəti öyrənəndən sonra, keçmiş prezidenti sabahkı edama hazırlamaq əmrini vermişdi.

Nəzarətçi prezidentə yaxınlaşıb dizləri üstündə oturdu, firçanı isti su dolu parçın içindəki sabun kəsiyinə sürtüb prezidentin üzünü sabunlamağa başladı. Prezidentin tükü də tərpənmədi. Handan— hana gözlərini açıb:

— “Səhər məni güllələyəndən sonra üzümə baxma!” — dedi.

Nəzarətçi dinmədi. Prezident:

— Səninləyəm, üzümə baxmazsan! — qışqırdı.

— Baş üstə!

Prezident gözlərini yumub:

- Hansı alayın əsgərlərini gətirəcəklər? – soruşdu.
- Altıncı briqadanın!

Nəzarətçinin əlləri əsirdi. Prezident nəzarətçinin qorxduğu-nu o, içəri girəndən sezmişdi. Gözlərini açıb:

- “Bir azdan üzümü qırxarsan” – dedi – “Nəfəsini dər!”

Nəzarətçi ayağa qalxıb popiros odladı. Mehribancasına de-vrilmiş prezidente baxdı. Günahkar – günahkar gülümsündü. Araya sükut çökdü. Sükütu prezidentin xırıltılı səsi pozdu:

– Qu quşu arxin axarı səmtə uçurdu. Kölğəsi yaşıl vələsin ciyininə düşmüşdü. Uşaq idim, əyilə – əyilə gedib teleqraf di-rəyinin arxasında gizləndim. Qu quşu duyuq düşdü. Kölğəsini götürüb uçmaq istədi. Hoppanıb kölgəsini tutdum... Mən heç vaxt canlı adam öldürməmişəm. Ancaq kölgələri qırmışam. Alma boyda göz yaşı görmüşəm. Tütün, içki içimi tərpətməyib. Bunlara bax!.. Axı siz kimsiniz ki, məni öldürəsiniz?.. hə-mınızı mən yaratmışam sizin... hansı tərəfdənsən?

- Aran adamiyam!
- Dolu düşən il, aranda yüz min qoyun qırıldı!
- Bilirəm!
- Görəsən iydə ağacları çıçəkləyib?

Nəzarətçi ciyinlərini çəkdi...

Prezident gülümsündü. –Çalış xırda adam olma! Adamlar qorxmadi, onlara oxşama. Məni onlar qatil elədi. Elə bilirsən mən öləndən sonra, dünya düzələcək? Sabahdan başqası qırac-aq onları... Çünkü onlar buna öyrəşib. Agözlərim göynəyir.

Nəzarətçi popirosu divara sıxb söndürdü. Prezident:

– Neçə ildir evimin işığını özüm yandırmıram – dedi. Allah-dan qorxmoram mən nəyin harada bitəcəyini, qurtaracağını əvvilə. Lcədən bilirəm. Yrəyim yorulub. Ölmək istəmirəm. Ancaq vaxtim çatıb. Sən məndən qorxursan deyəsən?

- Yox!

– Yalan deyirsən. Sən peyğəmbərlərin nə dediklərini yaxşı bilirsin... ancaq mən dediklərimdən baş çıxara bilməzsən!

– Siz əsəbləşməyin. Səhərin açılmasına az qalıb!

– Anamın uzun barmaqları var idi... Ağac əkdir, bitmədi.

Yaxşılıq elədim pislik çıxdı... Sabah dua oxumalıyam?

– “Deyərsiz ki, allah məni bağışla!”.

– Bir axşam necə oldusa göy üzünə baxdım. Günəş batmışdı. Gecə ləngərlənə – ləngərlənə gəlirdi. Qəfildən göyün qanadları sındı. Çiliklənmiş gecə içindən ölü Allah ayaqlarım altına düşdü.

– Gözlərinizi yumarsız!...

– Su soyudu ... Gəl üzümü qırx!

Nəzarətçi prezidentə yaxınlaşdı. Əlləri əsə – əsə ülgücü açıb onu sabunu qurmuş qırışlı üzünə toxundurdu. Prezident:

– “Qorxma” – piçıldıdı.

Nəzarətçi ülgücü prezidentin çənəsindən boğazına tərəf sürüşdürdü. Qəfildən hülqumuna çəkdi. Qan nəzarətçinin üzünə fışqırdı. Prezident:

– “Gözüm göynəyir” – qışkırdı. – ! Su tök”.

Nəzarətçi ülgücü prezidentin qarnına, böyrünə və nəhayət sinəsinə çəkdi. Sonra döşəməyə çökdü. Və hiss elədi ki, gözləri göynəyir. Əlində tutduğu bir parç suyu gözlərinə axıtdı. Gözləri durulduqca döşəmədə xırıldayan prezidenti gördü və dərk elədi ki, daha ondan qorxmur.

Nəfəslikdən içəri düşən ay işığı altında çabalayan prezidentin sağ tərəfində qu quşunun kölgəsi qaralırdı.

Nəzarətçi hoppanıb kölgəni tutdu.

NEFT DADAŞ

Dadaş üç ayaqlı doğulmuşdu. Yeriməyi bir yana qalsın, dur-

duğu yerdə elə möhkəm dururdu Ki, həMin yerdə, bir İKİ saat sonra çökək əmələ gəlirdi...

Uzaqdan Dadaş «mancanağa» oxşayırıldı... Başı ilə ayağı Mancanağ ritmində bir- birinə tərəf gəlib, sonra eyni sürətlə bir- birindən uzaqlaşırdı. Dadaş doğulan vaxt hələ içəri şəhərdə nə nefr tanıydılar, nə buruğ, nə də mancanağ. Beləcə Dadaş «sacayaq» kimi böyüüb həddi-buluğa çatdı. Və bir cümlə günü üç ayağını bir başmağa dirəyib, atası Nəsibə ismaric yolladı ki, məni evləndirməsən, çıxıb qürbətə gedəcəm!

Nəsibi üç ayaqlı oğul olan Nəsib kişi, gədəsinin sözünü «qürbətə» salmadı. Bu yaşda iki ayaqlılar evlənmək isteyir, gör, indi üç ayaqlı nətəhər evlənmək isteyir. O vaxt Bayır şəhərin əncil- üzümü də qüvvətiydi. cavanlara aşağıdan yuxarı təsir edərdi. İçəri şəhərin qız- gəlini də Avropa əhli deyildi, hamısı yaşıqlı, başıqlı... Bu səbəbdən də İçəri şəhərin oğlanları on beş yaşa varan kimi «qızmış nərə» dönündülər. Nəsibə qaranlıq qalan bircə bu qürbət məsələsiydi. Bir ayağı qabağa gedəndə, o biri ayağı geri qayıdan Dadaş görəsən evlənməsə hara gedəsiydi?

Nəsib bu sualı gözüqpiq gədəsinə verib, onun üzünə baxdı. Dadaş: — «Ayağım hara, başım da ora!» — deyib durdu.

— Hansı ayağın? Nəsib də az aşın duzu deyildi.

Orta çağ dövrün — Tarixçisi Əbü-Reyhan Xalxali and içir ki, Dadaş istəsə də atasının bu sualına cavab verməzdi, elə bil onun dili haqdan tutuldu. Çünkü, Dadaş o vaxt atasına bir sərt cavab versəydi, küsüb, bir hoqqa çıxarsayıdı, indi nə Qaqarın göyə çıxmışdı, nə də dünya müharibələri bu sonluqla bitmişdi.

Nəsib, oğlu Dadaşı cavabsız qalan sualından sonra lap tez evləndirmək istədi. Nə olsun ki, Dadaşın üç ayağı var? Üç ayağı var, lap yaxşı! Aırıq ayaq ziyan eləməz! Ayağı bir dənə olsaydı, eyib olardı. Bunun ayağı, üç dənədir, və Nəsib, Dadaşa

söz verdi ki, ona İçerişəhərin ən göyçək qızını alacaq. Sonra Nəsib qapı— qapı düşüb Dadaşa qız axtarmağa başladı...

Amma kimdir İçəri Şəhərdə üçayaqlıya qız verən? Üçayağının yeməyini, içməyini hazırlamaq sizə asan gəlməsin? Bunuş şalvar yumağı var, yamağı var. Bunun hansı yanına düşüb faytona minəsən? Adam heç iki ayaqlıya qız etibar eləmir, o ki, üç ayaqlı ola? Kim öz qızından bezib? Nə gözünüzü ağrıldım! Hali— qəzyə belə, Nəsibin oğlu Dadaşa İçərişəhərdə qız vermədilər. Nəsib də hirsindən vurub öldü...

Amma tələsməyin, Xalxalidən fərqli olaraq, qələm hələ ki, mənim öz əlimdədir. Ona görə də hekayətin bu yerində mən dama mollanı yox, keçəllər məhləsinin ağsaqqalı Xosunu çıxardıram və görün Xosu sizə nə deyir: — «Yas qurmayıñ, ağlamayın da! Nəsib ölməyib! Bu dünyada siz ona qız vermədiyiniz üçün gedib o biri dünyadan qız alıb gətirə! Bir həftəyə hökmən gələr... Dadaşı gözü yolda qoymaz!»

Nəsib Xosunun vədəsindən tez qayıdı. Özüylə torpaq rəngində bir keçəl qız da gətirmişdi.

Qızın xırda, cadar— cadar olmuş əllərini Dadaşın iri ovcuna yerləşdirib: — «Allah xeyir versin! — mən oraları görəndən sonra daha bu yalan dünyada yaşaya bilmərəm. Hekayətin dəlini da özün bir təhər yaşa! — dedi. Və bir də öldü...

İçərişəhərlilər Nəsibin bir də belə tez ölməyinə inanmayıb, arxayıncasına Xosuya baxdılар. Xosu: — «Vallah bu dəfə mənlik deyil — qışqırkı, daha ağ eləməyin! Bu səfər Nəsib ölüb! Qaçın mollaya!

Bir il Dadaş atasına yas tutub, torpaq rəngli arvadına toxunmadı. İlin tamamı Bahara düşdü. Arvadın bədəni, üzü baharın gəlişiyilə yam— yaşıl çəmənə çevrildi. Gözlərindən bulaqlar axdı. Dırnaqlarında qızıl güller pardaxlandı. Keçəl başında söyüd yarpaqları kimi salxım yarpaqlar bitdi. Goyçəkcəsinə,

dimməzcə bağın xəlvətinə çəkilib, isti torpaq üstünə uzandı...

Dadaş bu uzanmanı uzaqdan hiss edib, xəlvətə “kişi” kimi gəldi. Xəlvətə xəlvət gəlib, bir başa «işin» üstünə çıxdı...

Dadaş o dünyadan gəlmış arvadın mehrindən az qalırdı bihuş ola. Ayaqlarının üçünü də trpağa bərk basıb durmuşdu ki, yixilmaya. Dadaş bu durumla uzaqdan «mancanaqa» oxşayırıldı...

Dadaş bir də gözünü açıb gördü ki, o dünyadan gəlmış arvadı altında yoxdu. Uzandığı yerin təkində bir iri quyu əmələ gəlib. Bu quyudan üzü buludlara «qara su» fişqirir. Dadaş xəlvətdə bu xəlvəti «fişqırmadan» qorxub bərkdən qışqırıldı.

«Qara su» bütün göy üzünü qaraltmışdı. Səsi də qara rəngdə idi... «Qara səs»ə bütün İçərişəhər qaçıb gəldi. O səsə qədər heç kim, nə İçərişəhərdə, nə Bayırşəhərdə, nə də ətraf Bakı kəndlərində belə sürətlə və nərliyiylə yerdən çıxıb göyün rəngini dəyişən «qara su» görməmişdi. Səsə yiğilanlar məətəl-məətəl dizlərinə qədər torpağa baymış Dadaşın ayaqları arasından fişqira-fişqira göyə qalxan «qara suya» nəsə bəd bir iş kimi baxırdılar. Dadaşın özü də bərk qorxmuşdu.

Qorxunu Xosu yumşaltdı. Üzünü şalvari aşağı sürüşmiş Dadaşa tutub: — «Bu nədir, alə?» — soruşdu — «Sənsən bunu eləyən? bu «qara su» harandan çıxır?»

Dadaşın dili də əsirdi: — «Xosu əmi, atamın aldığı arvad da burdayıdı. İl bu gün tamam oldu axı... Elə bir də gözümü açıb, gördüm arvad yoxdur! Onun uzandığı yerdə bir dərin quyu əmələ gəlib... Ordan da bu «qara su» fişqirir. Su da deyil. Qara zəqqumdur!»

Xosu ürəklənin əhvalatın lap yaxınına gəldi. Ən xırda «detalları» belə nəzərdən keçirib arvad-uşaşa dağılışmaq əmri verdi. Bir az susub üzünü kişilərə tutdu: — «Ay, əqraba» — dedi — «Dadaş deyəsən yerin bərəkətini pozub. Allah özü axırımızı xeyir eləsin!»

Allahın hökmüynən Xosunun sözləri üstünə ispaniyalı bir səyyah da gəlib çıxdı. «Qara su»yun nağıla çevrilməsini dünya müsəlmanlarına rəva bilməyib, türkün «Bilgəh» ləhcəsində İçərişəhərlilərdən: — «Nə olub, alə?» soruşdu.

Xosu əlini axırı, günəşə dəyən, əvvəli Dadaşın altından çıxan «qara su»ya səmt uzadıb səyyahdan soruşdu: — Bu bilmirsiniz nədi? Başqa işlərimiz bəd deyil! Bir dənə bu işdən başaçmırıq!

İspan səyyahı Kolumb oimasa da, arvadı da deyildi. Nefrin nə olduğunu bilirdi. Cox- çox sonalar dünyani idarə edəcək «nefr strategiyasından», «dünyavi- petrol siyasətindən» «enerji daşıyıcıları» üstündə aparılan müharibələrdən, vaxt baxımdan bixəbər olsa da, içərişəhərlilərin neft sahibi olmasını istəmirdi. Avropanın beyni ilə tapmadığını Dadaş üçüncü ayağı ilə nətərsə tapmışdı və bu tapıntı İçərişəhəri çox qabağa apara bilərdi. Elə ona görə də səyyah üç ayağı ilə torpağa pərcimlənin qalmış artıq neft mancanağına çevrilmiş Dadaşa və o biri İçəri şəhərlilərə qəribə bir paxılıqla baxıb danışdıqca hirsindən ud-qunurdu: «Bu su deyil, nefrdir, yəni «yanan sudur». Vaxt gələcək bu «yanan su» sizi zibilə salacaq. Dam- daşınızı dağıdacaq. Aranıza ayrı- seçkilik salacaq. Bu yanın sudan ötrü uzaq- uzaq ökələrdən üstünüzə yad qoşunlar gələcək! Yaxşısı budur, qara su çıxan deşiyin ağızını indidən tixayın. Bu Dadaş da öldürün. O, daha buruqdur, Dadaş deyil. O, bu dünyaya tapşırıqla gəlib... »

İspan səyyahı sözünü deyib, aranı qarışdırıb öz ölkəsinin padşahına xəbərə getdi. Qaldı içərişəhərlilər, bir də yerin deşiyi. Xosu bir xeyli ispan səyyahının arxasında baxıb yerə tüpürdü. «Mən bilmirəm, niyə bizdən belə ağıllı adam çıxmır da — dedi. — KöpəK oğlu ordan gəlib, bizim yerin alını da bilir, üstünü də!»

Bu işdən bərk çəşmiş, qara sudan göyləri qaralmış içərişəhərlilər Xosunun sözünü yarımçıq kəsib, Dadaşa tərəf cumdu-
lar. Gücləri çatdıqca onu aşağı basıb, quyunun ağızını tutmaq
istədilər. Amma xeyri olmadı. Neft Dadaşın ağızından, burnun-
dan özünə yol tapıb, göyə qalxırdı.

Axırda Xosu tövşüyə— tövşüyə üzünü mənə tutdu: — «A bu
yazını yanan – dedi, — bu hələ Dadaşın evlənməsiydi, belə
alındı, gör indi bu «gour» qızının doğması necə olardı?! Dadaşı
öldür, sən allah! O, gül kimi yaşıl dünyanı da, sənin yazınızı da
qaraldacaq... »

Mən Xosuya qulaq asdim.

İçərişəhərlilər də çönüb evlərinə getdilər. Dadaş ayaq üstə
oldü. Yer, göy, düzü dünya qara suyun «dadından» qaralmışdı.
Göydən yerə qara yağışlar yağğırdı. Günəşin üzü də qaralmışdı.
Yer üzündə ağ rəng qalmamışdı.

Xosu içərişəhərliləri başına yığıb, Dadaşın ayaqları arasın-
dan üzü dəryaya arx qazdırıldı. Arxla axan qara su dəryanı da
qaraldırdı... Xalxali belə rəvayət edir ki, Qara dənizin əsil adı
əslində Xosu dənizidir. Sonra onu gavurlar ağ eyləyib qaral-
dıb...

Quyunun qara suyu qıtarırmırdı ki, qıtarırmırdı... içərişəhərlilər də heç cür bu «qara suyla» bacarmırdılar. Onu özləriniki,
eyləyə bilmirdilər. «Qara su» onlara qənim kəsilmişdi, düşmən
idi.

Yavaş— yavaş qara su məsələsi «icərişəhərlilər» üçün adi-
ləşdi. Daha heç kəs evdə Dadaşın söhrətini eləmədi. Hami qara
rəngə alışdı. Başları toya— yasa qarışdı. get— gedə ağ rəngi
unutdular. Haminin «qara günü» gəldi. «Qaragünlərdən» bəzi-
ləri «qara suyu» tuluqlara doldurub, astara bazarına apardılar.
Orada beş— altı farsı hərifləyib «qara suyu» onlara sıridılar. Be-
lə— belə lazimsiz «qara su» Tiflis, Moskva bazarına da ayaq aç-

dı. Dadaşın «qara suyu» içərişəhərin rəngini pozsa da get— gedə bəzi içərişəhərlilərə ruzu da gətirdi. Uşaqlar «qara sudan» əmələ gəlmış gölməçələrdə üzmək öyrəndilər. Büyüklər «qara suyu» qışda yandırıb qızındılar. «Qara suyun» sorağı ağızdan— ağıza keçib, uzaq— uzaq ellərə yayıldı. Uzaqlardan kimyagərlər, alımlər İçərişəhərə gəlib «qara suyun» tərkibini, keçmişini və gələcəyini öyrənməyə başladılar. Dadaş özü də alımlər üçün təhqiqat işiydi. Dadaş öləndən sonra Mancanaq kimi istifadə olunurdu. Neft onun ayaqlarının arasından çıxıb, canından keçib, başından göyə fışqırırdı. Dadaş bir baxışdan təzyiqə gücü çatmayan «tixac» kimi də görünürdü. Amma alımlər üçün «qara suyun» yanında canlı tixac bir o qədər də maraqlı və gəlirli sahə deyildi.

Bir səhər içərişəhərlilər gözlərini açıb gördülərki, bir dəstə arıq, uzun saqqal, qabırğaları sayılın zəvvar Dadaşın deşdiyi yerin ətrafına gül çələngləri düzüb oynasırlar. «Qara suyun» yerdən püsgürüb çıxdığı çalanın ətrafında zikr edə— edə oxuyurlar. İçərişəhərlilər səsə tərəf qaçıb, bu qəribə saqqalılara tamaşa etməyə başladılar. Hamidan ürekli yenə Xosu çıxdı. Üzünü saqqallılara tutub: «Nə atdanıb düşürsünüz, alə», — qışqırdı — «Toydursa, deyin biz də bilək!»

Zəvvarların ən arıqı, qara ciyəri uzaqdan görünən, burnunun üstündən qırmızı zolaq keçəni qabağa çıxıb Xosuya bir tərs nə-zər saldı: — «Ay avam — dedi — «biz sənə mane olmuruq ki, sən də bizə dəymə! Bu qara su, bu yanın alov bizim allahımızdır. Biz ona səcdə edirik. Atdanıb düşmürük!»

Xosu əsəbiləşib: — «Avam özünsən — dedi. — İkincisi də, sizin bu allahı yerdən bizim Dadaş çıxarırdı. Əgər o belə asanlıqla yerdən çıxırsa, deməli allah deyil! Yaxşı... lap elə tutaq ki, Allahdır! Allahın da qabağında oynarlar?... »

Arıq zəvvar Xosuya məhəl qoymayıb öz ruhani dəstəsini

daha da ruhlandırdı. İçerişəhərlilərin qoşanağarasına oxşayan dumbulu tərsinə çevirib döyəcləyən bir qara zəvvar gədə isə düz Xosunun gözlərinin içində baxıb: «Allahsız!» Qışkırdı. Sonra da nağaranı lap bərkdən döyəcləməyə başladı. Səsə İran şahənşahı səksəndi. Əskərlərinə «düzlən!» əmri verdi ki, bərdən İçerişəhər tərəfdən ona bir xata gələr.

Bu minvalla saqqalı zəvvarlar ac-susuz iki, üç il sərasər, oxuya-oxuya Dadaşın başına firlandılar. İçerişəhərlilərin yarısı səsdən kar oldu. Bir uşaq «hindinin» bombey ləhcəsində dil açdı. Yenə çıxış yolunu Xosu tapdı. Zəvvarların yanına gəlib, əllərini «dur!» işarəsi ilə yuxarı qaldırdı. Zəvvarlar yorulmağına yorulmuşdular di gəl, hikkələrindən oynamalarını saxlamırdılar. Xosunun əl hərəkəti, onların ruhani övqatına tən gəldiyindən oxumalarını o dəqiqə kəsdilər.

Xosu: — «Dünən yuxu görmüşəm» — dedi — sizin allah yuxuma girib».

Qara ciyəri bu dəqiqə yerə düşəcək zəvvar: — «Nə deyirdi?» — soruşdu.

Xosu ani olaraq gözlərini yumdu. : — «Mən elə indi də gözümü yuman kimi onu görünəm» — dedi. — O, Mənə bərk-bərk tapşırır ki, zəvvarlarima çatdır, daha bəsdir, qədərincə oxuyub, oynayıblar. Mən onlardan razıyam. Daha oynamasınlar, səsləri başıma düşür!».

Ariq zəvvar: — «Bəs, biz onda neynəyək?» — soruşdu.

Xosu gözlərini açmadan: — «Allahınız bunu da mənə deyib. Bu gündən şəkil çəkin!».

Ariq zəvvar: — «Nə şəkil çəkək » — soruşdu.

Xosu: — «Hava şəkli» — dedi.

Deyir, o gündən zəvvarları daha Abşeron tərəfdə görən olmayıb. Xalxali də bu haqda heç nə demir.

İçerişəhərlilərin heç ağlına da gəlmirdi ki, ariq zəvvarın al-

lah bildiyi «qara su» allah olmasa da qüvvədir. Onu qorumaq lazımdır. Bu sudan ağıllı istifadə etsən, dünyaya aqalıq etmək olar. İçərişəhərlilər «qara suya çirkli, allahsız, nəsə haram bir zad kimi baxırdılar. Onların nə orduları vardı, nə alimləri. Hansı dini təlim, hansı güclü dövlət dünyaya aqalıq edirsə, İçərişəhərlilər də bu yolu tutub, onun görünən ayinlərini icra edirdilər. Onların əslində qəlbində nə vardı, onu heç mən də bilmirdim, Xalxalı köpək oğlu da!

Bir sabah içərişəhərlilər gördülər ki, Dadaşa tərəf Şimaldan dəmir yolu çəkilir. Və bütün ətraf əlisilahlı əsgərlərdi. Bir saqqalı alim Dadaşın ayaqlarını əlindeki biçaqla qaşıyıb şüşə kol-baya yiğir. İki qara arxalıqlı kişi bir qıraqda kağız üstə “Dadasətrafi” torpaqların xəritəsini çekir. Nə gözünüzü ağridim, “deşik üsta” qırğın iş gedir. Bu mənzərəni uzaqdan izləyən içərişəhərlilər başa düşdülər ki, Dadaş tərəfdə öz- özünə təzə bir deşik açılıb. Bu gələnlər də deşik tutanlardı. Xosu saqqalı alimə yaxınlaşıb: – “Biz burdan köçək?” – soruşdu. Alim Xosunun bu sualından bərk çəşdi. Sual Xalxaliyə də xoş gəlmədi. Amma cavabı alim verdi: – “Bu əsgərləri əlahəzrət imperator sizdən qorxub mənə qosub. Biz gəlmişik neftinizə sahib çıxaq! Imperator həzrətləri on doqquz sandıq qızıl pul xərcleyib, bura dəmir yolu çəkilib ki, neftinizi qablaşdırıb öz ölkəmizə daşıy-aq. Siz bu neftin sahibi ola- ola hara köçürsüz ki!”

Xosu belə başa düşdü ki, saqqallı onu bilə- bilə çəşdirir. Məqsəd İçərişəhərdə təzə deşiklər açmaqdır. Ona görə də gözünü bic- bic qiyıb Nyutonfason amiranəliklə ikinci qanunu elə indi açılmış kimi saqqallıdan: – “O biri deşiyi harda açacaqsan?– soruşdu. – Kişi kimi düzünü de!”

Alim ciyinlərini çəkib Xosunun üzünə baxdı. Xosu dil- dil ötdü: – “Təki canımız sağ olsun, heç nə istəmirik. “Qara su” qoy sizin olsun, amma, bizə dəyməyin! Qohum- qonşudan da

qabağa adam çəkməyin. Elə hamımız sağ olaq, bəsdir!”

Saqqallı əsgərbaşını haylıyb qulağına nəsə dedi. Əsgərbaşı lopa böğlərini eşib razı- razı gülümsündü.

On il keçdi. «Qara su» çənlərə doldurulub uzaqlara daşındı. uzaqlar varlandı. İçəri şəhəri deşik— deşik elədilər. Hər yerindən «qara su» axdı. «Qara su»yun iyinə şəhərə pullular, pulsuzlar, fəhlələr gəldilər.

İşin bu cür gedışati bir gün Xosunu bərk tutdu. «Necə olur? — fikirləşdi — hami «qara su»dan varlanır, biz uşaq oxutmağa pul tapminq. Axı «qara su» Dadaşın belindən gəlib, bizimdir».

Xosu öz sözündən tutub əsgərbaşını yanladı. «Bizə də «qara su»dan pay ver» dedi.

Araya 3 ay sükut çökdü...

Sonra Xosunun boynuna bir daş bağlayıb atdlar dəryaya. Və «xosunlaşmadan» qorxub, «qara su»yu çənlərə doldurdular. O gündən «qara su»yun qara üzünü daha «gördüm» deyən olmadı.

Dadaşın da mancanaq canını necəsə iri bir dəmir borunun içində salıb dizinə açar qaynaqladılar. Dadaşdan gələn neft borusulara doldurulub yenə uzaqlara daşındı. Nefr satanlar İçərişəhəri əldə saxlamaq üçün top— tūfəng də aldılar...

Belə— belə İçərişəhərin özü bir vaxt, dövr kəsiyində Dadaşdan əmələ gəlmış nefr və onun sahibləri isə ayrı bir vaxt və dövrdə eyni zaman və zəmçanədə, əmələ müxtəlif «gündə» yaşamağa başladılar. Biri irəli getdi, biri dala qaldı.

Adam münbit şəraitdə bircə anın içində insanlıqdan çıxır. İnsan olmalı zaman qayitlıqda isə özünə çox çətin qayıdır. «İnsansızlıq» vaxtı nədənsə «insan» qalmışlar insanlıqdan çıxmışlardan pis yaşıyır. Görünür əxlaq hissi, hissi məqamda iş-

ləmir, çünki insan bioloji varlıqdı. Nə olsun ki, ağlı var.

Dadaş gördü onun ayaqları arasından fişqıran «qara su» insanları insanlıqdan çıxarır. Üzünü mənə tutub: — «məni dirilt! — dedi — günah eləmişəm».

Yaxşı ki, bu qələm mənim əlimdədir. Dadaş dirilib gördü ki, kürrəyi- ərz onun vanından varlanıb və «insanlıqdan» çıxıb. Məna itib, hami elə- belə var üçün yaşayır. Yox yoxdur.

Dadaş özünü taqsıkar bilib, xartaxurtla torpaqdan çıxdı. Daxmasına qayıdır yatağına uzandı. Bu uzanışla dünyada neftin qiyməti kəlləçarxa qalxdı. ölkələr müflisləşdi. Siyasətçilər özlərini öldürdü. Dünyani idarə edən beş- altı adam Dadaşın kasıb komasına gəlib onu silkələdilər.

—«Dur ayağa, get, gir çənə. Sən insan deyilsən, mancanaqsan, başa düşdün?!»

Dadaş ayağa qalxıb atası Nəsibdən qalma xəncəri əlinə alı: «bu nefr məndən gəlmir?!» — soruşdu.

Kişilər: — «səndən gəlir dedilər, — nə olsun ki?!»:

— İndi mən istətmirəm gəlsin. Onsuz da bunun mənə xeyri yoxdur. Ona görə də «qara su»yun gəldiyi yeri kəsirəm.

Dadaşların sözü bir olar.

İndi mən dəqiq bilmirəm dünya dövriyyəsində olan nefr hərdan əmələ gəlir. Dadaş doğrudan da «qara suyunu» kəsib. Və içərişəhərli Dadaşın nefr söhbəti, mənim qələmimə görə, burda da bitir. Əgər soruştaz, Xalxali də mən deyəni təsdiqləyər.

Goradil, dekabr, 2006

ƏRƏFƏ

Dəniz gedən ciğirin zəncirini iri və zəhimli it durmuşdu. Hiss elədi ki, qorxudan mədə damarları qıç olur. Bu qıç olma bir azdan qan dövranını pozub, ürəyini sıxacaqdı. Soyuq tər si-

nəsindən, çıyılardan üzü aşağı axacaqdı. Və nəhayət, dumaklı beyni ilə dərk eləyəcəkdi ki, yenə canını qorxu sıxır.

Qorxusu ondan yekə böyümüşdü. Uşaq olanda, qorxusu da uşaq idi. Onda o qorxusunun başına oyun açardı. Gah maşın yolunun ortasında, tərs keçi kimi başı aşağı durub üstünə sürətlə gələn maşınlara hürküsüz baxardı. Gah doqquz mərtəbəli binanın damına çıxıb ordan aşağı sallanardı:

Sonra başı yaşamağa qarışdı. Ətrafi onun sağlığı ömrü düz, qorxmaz, mərd adamın ömrü kimi qavrayırdı. O, içindəki qorxunu, üzünə çıxmağa qoymamışdı. Qorxusunu, yazılılığını dar dolaba sixılmış çirkli paltar kimi içində saxlamışdı.

Artıq adamların hamısı qorxudan qaçmalı idi. Bütün ömrü qorxusunun ağırlığı altında kecmişdi, son illər qorxusu içində böyümüşdü. Və indi onu qorxu idarə edirdi.

İri itin qorxusundan ayaqları tutulmuşdu. Dala qayıtmaga da utanırdı. Evdə demişdi ki dənizdə çimməyə gedir. Bir saata qayıdacaq. Arvadına qayıdacağı saatı dəqiq deyəndə, çalışırdı ki, evə gec qayıtsın. Arvadı isə heç vaxt bu gecikməni sezməzdidi. Çünkü onun üçün o maraqlı adam deyildi. Qazandığı pulu qəpiyinə qədər arvadına verərdi. Arvad ona heç vaxt ağır söx deməmişdi. Sadəcə yanında yaşayıb, ömrü sürmüşdü və ona bacardığı qədər kömək etmişdi. Aralarında sevgi olmasa da, arvadı ona pis olmamışdı. Amma o arvadından da səbəbsiz qorxurdu. İndi bu tezliklə geriyə qayıdır arvadına nə deyəcəyini və nə desə alçalacağını düşünüb yenə itə sare boylandı. İt çox məğrur və qorxmaz idi. O, heç vaxt bu it qədər nəyinsə yiyeşi və hürküsüz sahibi ola bilməmişdi. Yəqin itdən buna görə qorxdığını fikirləşdi. İt həyata qalib doğulmuşdu. Onun göyə, ona və üstündə mərdi – mərdanə dayandığı cığır münasibəti yox idi. O, ölümündən, həyat mənzərələrindən, qorxudan kindən xəbərsiz idi. Onun həyatında ən əlamətdar hadisə

“ölüm” idi və it bunu bilmədiyindən ölümdən də qorxmurdu. Qorxa— qorxa əyilib yerdən bir daş götürdü, itə tərəf baxdı. İt daş təhlükəsinin olduğunu qan yaddası ilə bilirdi. Ona görə də ən əvvəl daşı əlində tutanı dişinə vurdu. Və öz it məntiqi ilə nəsə anlayıb sevinə— sevinə ona tərəf götürüldü.

Gözlərini yumub daşı qorxa— qorxa itə atdı. Daş itə dəymədi. Ağzı qupquru quruduğundan qışqırığı burninin deşiklərin- dən çıxdı. Qaça da bilmirdi. Qışqırığı göyə çəkiləndə dizləri qatdandı. Yerə çökəndə it artıq şalvarından yapışmışdı. Qorxudan kiçilmiş gözləri ilə ağlayırdı. Ağlamağını hissə— hissə vurğulayan hıçkıraqı elə bərk şaqqıdayırdı ki, it hər dəfə ondan beş— altı metr qıraqa hoppanıb yenə hürə— hürə üstünə cumdu. İt şalvarını, idman ayaqqabılarnı cırıq— cırıq eləsə də canına nədənsə dəymirdi. Görünür, it üçün də belə insan növü təzə idi. Və o heç vaxt bu qədər maneəsiz şalvar cırmamışdı. İt indi bilmirdi neyləsin.

Özünə gələndə it bir tərəfdə “qalibanə” uzanmışdı. Onun tərəfə baxmırıldı da... Ayağa qalxıb, ağır— ağır evinə sarı yol aldı... Qapıdan içəri keçən kimi “it ağızından çıxmış” idman ayaqqabılarnı, şalvarını çıxarıb quma basdırıldı. Cimərlik paltarında həyətin gül sulayan arvadına yaxınlaşdı. Arvadı onu görən kimi hirslənib: — Bu nə üst— başdır— qışqırı— yekə kişisən, o boyda vəzifən var, lümlüt, palçıq içinde hardan gəlirsən belə? Keçib güllərin sırasında yaş torpaq üstündə oturdu. Arvadı çılkılı rezin doru ilə, gülləri sulayan kimi, onu da sulayırdı.

Güllərdən gözəl qoxu iyi gəlirdi.

Arvadı: — “dur— get, əyninə paltar geyin”— dedi— “soyuqlay- arsan”. Evə girib idman dəstini əyninə çəkdi. Pəncərədən dənizə tərəf baxdı. Günəşli gözəl gün idi. Sahildə, ləpədyüyəndə çoxlu adam vardi. Qayğısız, qrın— arxayın gəzişirdilər.

Arvadı hirslə içəri girib: — Cimə bildin? Soruşdu.

– Hə, çimdim! – dedi.

– Su necəydi?

– İstiydi – dedi – və dərk elədi ki, yenə mədəsi qıçqırır, ürəyi əsir, dizləri qüvvətdən düşür. Və hardansa içinin dərinliyindən qalxan iri bir qorxu bədənini silkələyir.

Özünü bir təhər yığıb6 – İstiydi – qışqırdı. – Sənə dedim ki, istiydi! İstiydi! Niyə soruştursan ki? Nə istəyirsən məndən? – Axırıncı sözü deyəndə çevrililib arvadına baxdı: Və onun da gözlərində yeni cüccərən çox kiçik bir qorxu vardı.

“O” VƏ “O BİRİ”

Anasının on uşağı var idi. “O” on birinci idi. Anası onu doğmaq istəməmişdi. “O” özü doğulmuşdu. Anası yatağa uzanıb, böyük bacısını qarnının üstüne çıxartmışdı, isti su qoyub içindi oturmuşdu, həb atmışdı, daş qaldırmışdı, neynəmişdi, nağayırmışdı. “O” ölməmişdi ki, ölməmişdi. Düz doqquz ayın tamamında doğulub dünyaya gelmişdi. Bu hırslı, kinli quru uşaq əvvəlcə anasının döşünü götürməmişdi, sonra dilini udub oturmuşdu. Nə yemişdi, nə ağlamışdı, nə dinmişdi, nə də danışmışdı. Eləcə oturub kinli gözləri ilə dünyani süzmüşdü. “O” qəribə uşaq idi. Gündüzlər yatardı, gecələr gözləri işara– işara tavana baxardı. Gördüyü güzgüləri sindirardi. İşığı sevməzdidi. Anası “O” dan qorxardı. Atası isə elə hey dili əsə– əsə: – Allah, sən özün saxla – deyərdi, – sən özün saxla, bu uşaq başyeyəndi, öldür bunu!

Atası onu sevmirdi. O da atasını. Atasının ürəyinə gələn başına gəldi. Yuxudaca öldü. Atasının qırkı günü böyük bacısının boğazından bir qətrə qan gəldi. O qan bacısının göz yaşlarıyla birgə döşəmədən silinəndə, bacısının özü də bu dünyadan silindi. “O” bu ölümlərə nə ağladı, nə də dindi, eləcə oturub, hırslaş, nifrətlə tavana baxdı. Bu baxışla, on uşağın hamısı bir-

bir adlarını dünyada qoyub çıxıb o biri dünyaya getdilər. “O” tək anası ilə qaldı. Günlərin bir günü “O” anasının yataq otağına girdi. Anası yatırıldı... “O” sakit– sakit anasının qarnı üstünə çıxdı. Anası gözlərini açıb “O”nu gördü:

– Nədi, – dedi anası, – nədi sənə qurban? – “O” dinməyib anasının qarnını təpikləməyə başladı. Anası gözlərini yumub susdu. Bir azdan anasının ölü gözləri açıq idi. Və o açıq ölü gözlərdə sevgi qarşıq təəccüb var idi. “O” anasını öldürüb dünyaya düşdü. Dünyaya hələ belə “O” düşməmişdi. Meşələri kəsdirdi, bulaqları basdırıldı, adamları öldürdü, dinmədi. Quşları öldürdü, qırışığı açılmadı. Suları öldürdü, gözləri yaşarmışdı. Dünyanın belinə bir at saldı– dalı kotanlı, şumladı, bellədi, dümdüz elədi. Dinmədi ki, dinmədi. Hamını qorxutdu. Hamı ondan qorxdu. Elə qorxa– qorxa da camaat onu böyük elədi, oldu böyük. Torpağa tum atdı, dar ağajı bitdi. Adamların boy-nuna kəndir doladı. Kəndir hazır, ağaj hazır, günah hamıda. “O” da iyiyə, sahib. Asdı, kəsdi, onu öldürdü, bunu öldürdü, bir də hamını öldürüb tək qalıb. Təkjə qalıb. Durmadı, axırda dünyanın boğazını kəndirlədi, sabunadı, mumyaladı, qoydu bir qırağa. Beləjə– beləjə günlərin sayı ağardı, günlər yarpaq olub saralıb töküldü. Günlərin içindəjə dünyyanın içi çirkəndlədi, göz-ləri tutuldu, oldu lal– kar, kor, oldu, qurban. Özü gəldi “O”nunayağına ki, məni öldür. “O” dünyani öldürmədi. “O“ tək dari-xardı. Göydən alma düşməliyidi, düşmədi. “O” “biri” düşdü. Düşən kimi ağ bulludan dünyaya bir dam jə su düşdü. Su düşən yerdə qırmızıja gül bitdi. Bu qırmızıja gül bitənə qədər “O BİRİ” böyüdü. “O BİRİ” heç nə demədi, heç nə yemədi, eləjə güldü. Güldü– gullər açdı, güldü– torpaq çiçəkləndi, güldü– adamlar doğuldu, güldü– dünya dirçəldi, ayıldı. “O BİRİ” dim-dik durdu. Dünya “O BİRİ”nin başına fırlanmağa başladı. Bir gün “O BİRİ” eşitdi ki, “O” var. dünyyanın yüyəni də əlində.

“O BİRİ”nin anası yox idi ağlasın, atası yox idi danlasın, bajısı,

Qardaşı yox idi durub baxsın. Tək idi, daş kimi, dağ kimi. Tək idi söz kimi, tək idi yaxsılıq, düzlük kimi. Allahdan xeyir-dua istədi, aldı! Altdan geyindi— üstdən fəllandı, üstədən geyindi altdan qıfillandı, gülə— gülə getdi. Dünyanı “O”dan ala. “O” taxtda oturmuşdu. Dedilər “O BİRİ” gəlib! “O” ayağa qalxdı:— buraxın dedi! “O BİRİ” içəri keçdi. “O BİRİ”nin işıqlı gözləri, gözəl yaraşılı üzü “O”nun çoxdan donmuş ürəyinə bir istilik saldı. — Kimsən? — soruşdu “O” — Nəcisinə? Nəsən? — soruşdu bu qifillanmış “O BİRİ”ndən. “— Sənə söz deməyə gəlmışəm” — dedi “O BİRİ!” “O” bu işıqlı, həmişəgülən, qorxu bilməyən adama baxa— baxa hiss eləyirdi ki, içindəki ağrı, kin əriyir, gözləri gördüyü şeyləri beyni də, içi də görür. — Nə söz? — bağırıldı “O” — Sən heç özünü görmüsən? — soruşdu “O BİRİ”. “O” dinmədi. “O BİRİ” keçib “O”nun qarşısında durdu. “O” “O BİRİ”nə baxdı. “O BİRİ” “O”na. Baxdilar, baxdılard, durdular, durdular, haçandan— haçana “O” : — mən də varam, — dedi! “O BİRİ” “— Sən də!” — təsdiqlədi. “O”, “O BİRİ”nin əlindən tutub ən uja dağa çıxartdı. Onlar ən uja dağa durub günəşə baxdilar. O gejə günəş batmadı. “O” dili əsə—əsə:— “Mənim ürəyim ağrıyır”, — dedi, — min ildi ağrıyır ürəyim! Hələ doğulmamışdan, a namın qarnında bajım təpikləyib əzmişdi ürəyimi! Ağrımı deməyə bir kimsəm yox idi, nə yaxşı gəldin! — “O BİRİ” dinmirdi, gülürdü. “O” və “O BİRİ” doyuncu günəşə baxdilar. Gecənin lap içinde “O” “O BİRİ”nə dedi ki — Günəş gözəlmış, heç görməmişdim! “O BİRİ” dinmədi. Çünkü “O BİRİ” üçün pis heç nə yox idi, hətta “O” da... “O BİRİ” üçün pis deyildi.

QURBAN

Qapını açıb içəri keçdi. Qarı qaranlıqda üzü divara oturmuşdu. Arıq dizinin üstündə şam yanındı. Şamın işığı divara düşmüştü. İşıq düşən yerdən divar çatlamışdı. Qarı bu çatdaq ilə danışındı. Ordan nəfəs gəlirdi. Bədəni üşəndi, qorxub, bərkdən qışqırdı: – «Atamı kim öldürdü?». Qarı xırıltılı səslə: – «GƏLDİN?» – soruşdu. O, enli kürəyi boyu axan tərin səsini eşidə– eşidə: – «GƏLDİM», – dedi. – «Gəldim, dedilər, atamın hara getdiyini təkjə sən bilirsən». Qarı ayağa qalxdı, üzünü divardan çəkməyib:

– Uja dağın dalında, göm– göy dərya var, – dedi. – O göy dəryaya günlərin bir günü uzaqdan taxta gəmi üzüb gəldi. Gəmidəkilər uja dağı, yaşıł otları, mal– qarani, evləri, doğar arvadları gəmiyə yiğib aparmaq istədilər. Uja dağın ətəyində çadır qurub oturdular. Bizə xəbər çatdı. Enlikürək, açıqalın, ölüm görməyən, yaşayıb hiylə öyrənməyən dağ oğulları jərgə– jərgə uja dağı aşib o taxta gəminin öldürməyə getdilər. O gedənlərin içində ən javanı sənin atan idi.

– Mənə o taxta gəminin yerini de!

– Dünyanın qapısı yoxdur açıb gedəsən, dunyadan getməyin bir yolu var. O da öz içindən keçib gedən yoldur. İçin sənə nə deyir?

– Atamın ölümünü görmək istəyirəm!

– Get, gör!

Qapını örtüb çölə çıxdı. Yolda bayaqdan bəri danışan qarının üzünü xatırlamaq istədi. Nə qədər elədi xatırlaya bilmədi. Axırda yadına düşdü ki, qarının üzü yox idi. Anjaq səsi var idi. «Get, gör» deyirdi qarının səsi. Janından yaş torpaq qoxusu gələ– gələ «get, gör» deyirdi ona daş– torpaq, qarının səsi ilə...

Anası gözlərini görən kimi hər şeyi başa düşdü:

– Pal– paltarını yığmışam, – dedi. – Hələ sən uşaq idin. Atan

ölən gün yiğmişam. Bu günü mən çoxdan gözləyirdim, o taxta gəmi gələn gündən öz əjəli ilə bizim tərəflərdə heç kim ölmür. Get, bilirdim bir gün gedəjəksən, dalınja su atmırıam, hələ oralardan qayıdan olmayıb, işdi, qayıtsan, qəbrimin yanında bir tut ağajı ək. Kökü əlimə dəyəndə bilejəm qayıtmışan, get!

Anasını qujaqlayıb yola çıxdı. Gün batana uja dağın zirvəsinə çatdı. Zirvə qarla örtülü idi. Qarın üstünü qurd basmışdı, ürəyi yanındı. Qarı ovjuna yiğib sıxdı. Qar ovjunda əridi. Ovjunu ağızına tutdu, damkı— damkı sərinləndi, içinin odu bir az öləzidi. Başını qarın üstünə qoyub uzandı. , elə o dəqiqə də yatdı.

Günün ilhä şüaları gözünə düşəndə oyandı. Başının altındakı qar ərimişdi. Ayağa qalxdı. Dağı aşıb, aşağı düşdü. Göy dəryanı gördü. Göy dərya gözəl idi. O hələ bu gözəllikdə heç nə görməmişdi. İri, əzələli qolları gözəllikdən gərildi. Uja boyu bir az da ujaldı, enli sinəsi enləndi, gözəllikdən sevindi. İçi rəhatlandı. Bu sevinjlə dağ aşağı sürətlə qaçlığı başladı. Göy dərya sakitjə durmuşdu. Göm— göy göyərirdi. Uzaqda göy dərya səma ilə qovuşurdu. Yaxında göy dəryaya taxta gəmi lövbərin salmışdı. Taxta gəminin içinde iki zabit dağa baxırdı və dağ aşağı qaçan bu gözəl, hündür düşmənini gözləyirdi. Zabitlərdən biri eynəyini gözünə taxıb, tüfəngi dağ aşabı qaçan düşməninə tuşladı. O biri əli ilə tüfəngi aşağı salıb: – «Qoy, bir az qaçsin», – dedi. – «Mən hələ bu gözəllikdə adam görməmişəm».

Eynəkli zabit: – «Onların tüfəngi olsa, sənin gözəlliyyinə baxmazlar» – dedi və tətiyi çekdi...

O, sinəsində doğan kəskin ağrını əvvəljə başa düşmədi. Ağrı bütün bədənini bürüyənə qədər qaçıdı. Sonra içindəki ağrını yüngüllük əvəz eləyəndə, qorxdı, durub ürkək baxışlarla etrafı süzdü və o yüngüllüklə birgə janı çıxana qədər öz düşmənini

axtardı. Axırda, lap axırda göy deryada durmuş taxta gəmini gözü seçdi, uzaqda duran düşməninə çatmadığına görə, onun üzünü görə bilmədiyinə görə heyif siləndi, elə beləjə də oldu...

Zabitlər xırda qayıqla sahilə çıxdılar. Eynəkli zabit onun enli sinəsinə, iri yaşıl gözlərinə baxa—baxa: — «Görəsən bu adam niyə öldüyünü bildimi?», — dedi və o biri zabitin üzünə baxdı.

O biri zabit dinmədi.

— Sənə nə olub? — soruşdu eynəkli.

— Onun ovjunda qar varmış, — dedi zabit. — O bizim üstümüzə bir ovuj qarla gəlmiş.

Eynəkli ölənin ovjuna baxdı. Qar qana qarışib, çəhrayı rəngə çalırdı. Və ölənin ovjundan damkı—damkı dəryaya axırdı...

Eynəkli öldürdüyü düşməninin gözlərini sığayıb üzünü dağlara tutdu. Dizi üstə yerə çöküb:

— İlahi, — dedi. — Sən özün bağışla bizi. Biz insanıq və nə eylədiyimizi bilmirik.

UÇURUM

Qaranlıq, kəndə nənəmdən sonra gəldi. Kəndin yolları soyuyanda, nənəm yaşıl sandığın üstündə oturub təsbeh çevirdi. atam uşaqlaşmışdı. Nənəmin yanındajə yerə oturub, başını aşağı dikmişdi. İkişi də fikirli idi. Anam taxta üstə gøyərti döyürdü. Nənəm handan—hana üzünü mənə tutub: — nə təhərsən? — soruşdu. — Burnun qanamır daha? — Mənim yerimə atam: — qanayır, — dedi, şər qarışanda qanayır. — Nənəm təsbehini dizinə vurub başını yuzarı qaldırdı: — Ruhu bədənində durmur — dedi, — bundan göz ol! — Atam: — Elə gözüm anjaq bundadı da — dedi. Nənəm köksünü ötürüb: — Nəsilliklədi — piçildədi. Atam da beləydi, qaranlığı qanmazdı, gejə düşəndə uşaq kimi ağlayardı. Lopa yanındırıb yanındajə durardıq, ta günəş günəş

çıxana qədər ağlayardı, gözlərini bərk– bərk yumardı. Öləndə anamdan soruşdu ki, ora qaranlıqdı, işıqlıq? Anam: – İşıqlıqdı, – dedi – Sən kimə neynəmisən ki, sənin üçün ora işıqlıdı? Rəhmətlik tər– təmiz güldü anamın bu sözlərinə, sevindi, elə bu gülüşlə də öldü. Qəbirindən hər il uşaqlar qujaq– qujaq ağ gül yığırıcı. – Bu da bizə çəkib yəqin – O, bəri gəl, görüm. Dal– da-la çəkilib, həyətə qaçdım. Həyətdən çıxıb yolun qırığındakıağ sal daş üstə oturdum. Nənəm deyirdi ki, bu yolu Adəm peyğəmbər salıb kəndə. Bu yol salınanda nə qədər adam udub. Gəliblər bu yoldan keçiblər, gediblər, yolun qurtarajağında itiblər. Gejəyə baxıram və fikirləşirəm ki, görəsən qaranlıq gejəni gətirib, ya gejə qaranlığı. Gejə kəndə bu yolla gəlirdi. Hardansa onu bizə tərəf göndərən var idi. Gejə düşən kimi ciynamə düşür. Gələndə, içimə bir ağrı gətirir. Elə bil gejənin içimə bir yaxınlığı var, elə bil içimdə dünya kimi qaralır, su kimi axır, əriyir. Kəndin qırıq ağaçına, ölen itinə, kəsilən toyuğuna, vuruşan kişilərinə, söyüşən arvadlarına yazığım gəlir. Hamiya yaxşılıq eləmək istəyirəm. Xırda bir işdən ötrü ağlamaq istəyirəm, qışkırməq istəyirəm. Atam qaranlıqda çıxıb: “Nədi, soruşdu, – “Gejədi”, – dedim. İkimiz də susub oturduq. Atam suallarımıja vərən yeganə adam idi. “Göy haradadı? Yer haradadı? Bu kimdi? O nədi?” Gejəylə gələn suallarının bilijisiydi atam. Suallarımıja diqqətlə qulaq asar, bir müddət oturub fikirləşər, sonra başıma “bismillah” qoya– qoya vərədidi. Qonşunun xoruzu banladı. Gülüşdük. – “Min dəfə vaxtsız banlayan xoruz günüşi çəşdirə bilməz” – dedim. Atam əlimdən tutub məni evə apardı. Nənəm güzgünün önündə durub, sərt, sakit baxışla özünə baxırdı. Anam göyərti döyürdü və gözaltı nənəmi süzürdü. Qaçış çarpayıma uzandı. Arxamı evdəkilərə çevirib, gözlərimi bərk– bərk yumdum. Gözlərimin içində xırda ağ işıqlar dolaşır. Bu ağ işıqlar birləşib işıq olur. Günəş ge-

jədən gözlərimin içində gizlənib. Bayaqqı kədər, ağrı yavaş–yavaş süzülüb qaranlıqla janımdan çıxır. Nənəm yanımda oturub üstümə yorğan salır. Böyrümü dümsükləyir: – “Yatmişsan?” – soruşur. Dinmirəm. “Bilirəm, – deyir, – yatmamışan, qulaq as, sənə nağıl danışım. Biri var idi, biri yox idi. Bir Allah var idi. Yaradan idi. Tək idi Allah. Ondan başqa heç kəs yox idi. Allah bir idi. Önə özüydü, sonra adıydı, adından sonra üzləri, simaları, bu üzlərin, simaların hamısının öz adı var idi və bu adlarının hamısı yenə qayıdır o tək Allaha qovuşurdu. Allah xeyir idi. Xeyir– yaradıcı öz simasında xeyir insanları yaratdı. Amma günlərin bir günü şər yarandı. ” Mən gözlərimi açıb: – “Danışma– qışqırdım, – arxasını danışma”. Nənəm başıma “bismillah” qoyub, ayağa qalxdı.

– Yat, – dedi, – yat. Allah özü kömək olsun! – anam o biri otaqda göyərti döyürdü. Gözlərimi yumdum. Günəş qırpırmızı qızarmışdı. Hardansa uzaqdan bir dəstə ağ qu quşları uçub gəlməşdi. mən də orada idim. Uçurdum.

Gözlərimi yanında, nənəm namaz qılırdı. Dünyanın günüşi çıxmışdı. Ağappaq qu quşları günəşin başına dövrə vururdular. Günəşimin ağ qanadları var idi. Birdən ağ qu quşları uçmağa başladı. Qu quşları günəşimi dövrəyə alıb uça– uça gözlərimdən uzaqlaşdırılar. Ayağa qalxdım:– “Nənə!– qışqırdım, – günəşi güjələr heç vaxt tuta bilməz. Günəş həmişə göydə işim– işim yanajaq. Gejələr uça bilmir...

Nənə, Nənə... ”

Nənəm başıma əl– ayaq qoyub sakit– sakit atamı çağırkı: – Yenə başlayıb, – dedi, – tutub tutması...

– “Uçajam, – qışqırdım. – Mən günəşlə bir uçajağam!” Nənəm məni tuta bilmədi. Yerimdən qalxıb həyətə jumdum, atam dalımja: – Θ, lüt hara qaçırsan?, – qışqırdı.

Kəndin içiyılə qaçırdım. “Günəş hardadı, hardadı?” – soru-

şurdum. Başlarıyla Adəm peyğəmbərin saldığı yolun axırında-
kı uçurumu göstərirdilər. Oradadı, oradadı, – deyirdilər– gü-
nəş! – Günəş dərədədi, uçub– uçub yorulub, uçurumun dibinə
qonub, oturub. – Yolun axırı uçurum idi...

Günəş gözlərimin içində imiş...

Qəbirqazanlar qəbir qazırdı. Biri cavandı, biri qoca. Qəbir
qaza– qaza danışırıldılar:

- Uşaq qəbiridi?
- Hə!
- Kimlərdəndir?
- Mürsəlin bir dəli oğlu var idi, uçuruma yiğilib, ölüb, odu!
- Neynirmış ki, oralarda?
- Günəş axtarırmış. Dəliymış də!
- Allah, sən özün uzaq elə!
- Uzaq elə, Allah!

Qəbirstanlıqdan qayıdanda kənd jamaatı günəşi gördü. Gü-
nəş Adəm peyğəmbərin saldığı yolun axırında uçurumun
üstündə durmuşdu. Sonra batdı.

Mən günəşi gördüm. Buralarda gejə olmur. İşıqlıqdı həmi-
şə. Gözlərim yoxdu. Bədənim yoxdu. Mən havayam. Mən hər
şeyəm və heç nəyəm. Mən burdayam və və burda deyiləm.
Mənim qanım, janım yoxdu, amma mən varam. Mən günəşi
görmək istəyirdim, indi görürəm. Mənim üçün qaranlıq daha
yoxdu. Kimsə qəbrimə gül qoyur, çönüb üzünü mənə sarı tu-
tur, nəsə piçildayır, yaxına gəlirəm, nənəmdi. Deyir: “İlahi,
pərvərdigara, balama orda da günəş qismət elə!”

XILASKAR

Hündür arıq adamdı. Arxasını camaata çevirib oturub. Əlləri
ilə torpağı tumarlayır. Qıraqda, qurumuş tut ağacının budağın-
da bir quş oxuyur. camaat sakitcə durub.

Gəl, görək! – Kəndin ağsaqqalı çəliyi ilə quyunun palçıq hörgüsünü döyəcləyir. O, ayağa qalxıb ağır – ağır quyuya yaxınlaşır. Yumru daş tikilidir. O qədər də dərin deyil. Üstü palçıqla suvanıb. Dolabanın çarxı üstündədir. Kəndiri və badyası suyuyla birgə yola çıxıb.

- Min ildi gözü tutulub, açsan yaşayacaqsan!
- Açıram siz yaşayasız!

Ayaqlarını aşırıb quyuya girir. Sağ gözünün üstündə bir əl-çim işiq var. Kəndin quyusu bir ildi quruyub. O vaxtdan kənd su içmir, susuzdur. Ağsaqqal bataqlıqdan, gölməçədən su içməyə icazə verib. İçən içir. İçməyən də qonşu kəndə su dəliyca gedir. Gedən daha qayıtmır. Qayıdan da dəyişib qayıdır. Min ildi nə suları var, nə su axtaranları. Doğulub, ölürlər. Quyularının gözü min ildi tutulub. Bu adam bu səhər gəlib kəndə, belində ağ kəndir, sağ məlində ağ əsa, sol əlində ağ çiçək gəlib bütün kəndi yiğib quyunun başına və deyir ki, quyudan su çıxacaq!

- Nə oldu?
- Quşa de oxumasın!

Quş susur. Quyunun dibində durub. – “İlahi, mənəm, – deyir, – aç bu quyunun kör gözünü, sənin saf suyundan içib, su nə olduğunu bilsin bu kənd, gölməçə suyu içməkdən qarınları yaşıł yosun bağlayıb. Ucasan, rəhmini əskik eləmə, quyularına su ver.”

- Nə oldu?
- Çək!

Camaat quyunu dövrəyə alıb. Quyudan evvəl o çıxar, sonra su. O, gülümşünür, keçib ağaca söykənir. Ağacın budağında quş oxuyur.

Camaat quyudan su çəkir içir. Qocalar suyla yaddaşlarını yuyur. camaat işıqlanır. Sudan içib, məzələnirlər. Bir- birinə su atırlar. Ağsaqqal ağsaqqalından su süzülə – süzülə hani o? – soruşur. Hani o su tapan? camaat ora – bura boylanır. Hani o? –

Hanı o? Soruşur hamı bir– birindən. Bir balaca uşağıın heyrət-
dən gözləri irilənib.

– A baba, – deyir, dili dodağı əsə– əsə, quyuçu əmi bu ağa-
acla göyə çıxdı. ! – Kənd camaatı üzlərini göyə tutur. Göydən
ağ çiçək ləçəkləri yağır...

Qiraqdakı quru tut ağacı yamyaşıl çiçəkləyib.

YAD DÜNYA

Babanın gözləri açıldı. Səs bütün kənd yiğildi. Gəldilər,
dizlərini qatlayıb oturdular. Aralarından ürəklisi dilləndi:

– Baba, nə görürsən?

Baba:

– Heç nə görmürəm, – dedi. – Hələ gözlərimdə işıq var.

Babanın gözlərində işıq doğulandan var idi. Baba çoxdan
doğulmuşdu. Neçə illər idi, baba bu işıqdan başqa heç nə
görmürdü. Anası onu doğanda qaranlıq imiş. Baba doğulan ki-
mi dünya işıqlanıb. İndi yaşıının bu vaxtı gözləri açılıb, ağı qa-
radan çecir. Ürəkli kəndlə:

– Baba, nə görürsən? – soruşur yenə.

Baba:

– Görürəm, – deyir, – hər şeyi görürəm!

Kəndlilər sevinir. Durub babanı qujaqlayıb öpürlər. Bir– bir
özlərini nişan verirlər:

– Mən Əhmədəm, baba, a baba, Əhmədəm, Əhməd. Yadın-
dadi səni çaydan keçirdim?

Baba heyrətlənir:

– Sən Əhmədsən? – soruşur. Bəs üzün niyə dəyişib? Əh-
məd:

– Ə, sən mənim üzümü görmüşdün? – deyir.

Baba:

– Görmüşdüm, – javab verir. Əhmədsən sən, üzün dəyişib!
Nisə arvad Babanın qarşısında durub soruşur:
– Ə, bajını tanımadınmı? Uşaq vaxtından səni mən saxlamışam.

Baba:

– Səsini tanıdım, – deyir. – Üzünü tanımadım, sənin üzün ayrı idi, gözəl idi!

Kənd müəllimi Əsəd babaya yaxınlaşır:

– Baba, gözlərin dünyani gördü, – deyir. – Nejədi dünya?

Baba:

– Qaranlıqdı, – javab verir. – Tanımadım dünyani.

Əsəd müəllim gülümsünür:

– Bəs gözünün içi nejə, qaranlıq deyildi? – soruşur.

Baba:

– Yox! – deyir. – İşıqlıydı!

Əsəd müəllim hirslenir:

– Kor gözlərin işıqlı dünyadan nejə işıqlı olur, ə?

Baba:

– Mən içimdən Allaha baxdım, oğul, – deyir. – Gözümdün dünyaya yox.

Kəndlilər durub gedirlər. Əsəd müəllim arxaya qanrlılıb Babaya baxır. Baba mütəkəyə dirsəklənib oturb, gözləri ağ tavanə zillənib.

Əsəd müəllim:

– Nədi, – deyir, – bəyənmədin bu dünyani?

Baba:

– Yox! – deyir. – Bəyənmədim!

Səhər Babanın gözləri yumuldu. Səsə bütün kənd yığıldı. Gəldilər, dizlərini yerə qoyub oturdular: – «Heç gözləri açılmazdı yaxşı olardı, – dedilər. – Yoxsa kişi bu dünyadan küsüb getdi...»

SƏHƏR

Süpürgəçi arvad, gejəki küləyi söyə— söyə quru yarpaqları ağaçın altından süpürür. İki sərçə budaqdan— budağa hoppanır. İri, qara itini gəzməyə çıxarmış arıq qız üzünü göyə tutub. Qara it gejəni qovur. İki kişi əyinlərində idman paltarı qaça— qaça süpürgəçinin yanından keçir. Kişilərin ayaqlarının altından tökülən quru palçıq asfaltda qalır. Süpürgəçi arvad dünənki yağışı xatırlayıb, kişiləri bərkdən söyür.

Kişilərdən biri qanrlıb arxaya baxır. Süpürgəçi arvadın süpürgəsi və dili işdədi. Sərçələr budaqdan— budağa hoppanır. Süpürgəçi arvada indi də sərçələr xoş gölmir. Sərçələrə söylənir: – Qırılasız, hə! – deyir.

Üçünjü mənzilin kök kişisi eyvanda idman eləyir. İki əlini boynuna dayadıb, nəfəsini udur. İçəridən arvadının yotun, xırıltılı səsi eşidilir: – «Bu gün də soyuq suynan çimsən, ölüjəksən daha, bəsdi yoq çıxartdin», – deyir arvad. – «Heç yoq köpəkoğlu belə oyun çıxarmır!». Sözlər kişiyə çatmir. İnd idə başını yerə qoyub, ayaqlarını göyə qaldırır. Binanın arxasından keçən torpaq yoldan maşın uğultusu eşidilir. Səs gejənin içindən səhərə qədər dartılır. Bir— iki eyvanın qapısı açılır. Yuxulu gözlər həyətə baxır. Sıqnal səsi. Bir dəstə aq çöl göyərçini özlərini göyə vurur. İkisi lap dərin uçur. İyirmiñi mənzildə yaşayan kişi maşının şüşəsini qurulaya— qurulaya quşların dəlinja baxır. Qara it gejəni qovub, indii də quşlara hürür. Çiyinlərində ağır çanta, bir dəstə uşaq məktəbə gedir. Eyvandan analarının gözləri və sözləri eşidilir. Uşaqlar analarının səsindən tutub məktəbə gedir. İri ombalı, sürmə gözlü, gəl— gəl sənəli kirayənişin qız gəl— gəl deyə— deyə dərsə gedir. Həyətin bütün yeniyetmələrini kişi eyləyən bu qızın ayaqları dəyən ye-

rə min göz dəyir. Süpürgəçi arvad gözlərini içində tutub süpürgəsinə söykənir. Fikrə gedir. Javan ölmüş ərinin iri əllərini gözünün qabağına gətirir. İçindən bir istilik axır, boğazı qəhərlənir. Süpürgəsini hırslı yerə çırpır. Toz qalxır. Sərçələr uçur. İri, qara it hürür...

Çəkməçi Yusif balaja köşkünü açıb. Damağında papiros, əlləri belində durub süpürgəçi arvada baxır. Süpürgəçi arvad kürəyi ilə bu baxışı tutub xoşhallanır. Qojalar baxış—baxış oy-ununa başlayır. Quşbaz İlham quşxananın dəmir qapısını açıb, quşları havaya buraxır. Ələ öyrənmiş bu quşlar göyərçindən çox ev toyuğuna oxşayır. İlham ağ, irigöz quşun lələklərini yola—yola yola baxır. Yol boşdur. Quşun iri açılmış gözləri dünyanın yeni açılmış gözünə sataşır. Dünya gözünü çəkir. Gün çıxır. Quşbaz İlham əlindəki quşu göyə atır. Quş yerə çökür. Yerdə ağajlar bitib. Yüz birinji mənzilin sarı uşağı jibində quşatan həyətə çıxır. Çıxbı daş pillələrin üstündə oturur. Başını əllərinin arasına alıb fikrə gedir. İri qara pişik köhnə «Moskviç»in damında yumurlanıb yatıb. Köhnə «moskviç»in mühərriki. Pişıklar xumarlanır. İki qadın eyvandan—eyvana danışır. Biri paltar asır... O biri göz qapağımı. Biri ayıqdi, o biri yuxulu. Qadınlardan kişi iyi gəlir, saçlarında kişi tumarı durur. Paltarasan xırda uşaqq köynəklərinin suyunu sıxır. Qulaqasan içəri keçib, hələ də yatan ərinin yanına uzanır. Əri kök, yumru kişidi. Nəfəs aldıqja tüklü sinəsi köpük kimi qalxıb—enir. Əllərini, ayaqlarını aralayıb rahatja yatıb. Qulaqasan arvad köksünü örür. İki otaqları var. Biri yataq otağıdı, o biri yemək. Əvvəl birini uşaqq otağı eləmək istəmişdilər, sonra yemək otağı elədilər.

Yüz birinji mənzilin sarı uşağı jibindən quşatanı çıxarıb ayağa qalxır. Dünən gejədən hazırladığı dəmir barmaqçıqları quşatana yaraqlayıb göyə atır. Qarmaqçıqlar yağış kimi oturajaq-

ların şifer damına yağır. Sarı uşağın göy gözleri işaretir. Əliylə dalına bir yumruq vurub qaça— qaça qara iitə sarı götürülür. İt hürküb qaçıır. On üçünjü mənzilin kişisini gəzdirən qara «Volqa» həyətdə görünür. Qonşular maşına salam verir. Çəkməçi Yusif özünü çəkə— çəkə maşına yaxınlaşıb durur. Baş əyir. Qara sürüjü jibindən bir əzik beşlik çıxarıb Yusifin ovjuna basır: – Ala, dua oxu! – deyir. Yusif dua oxuyur. Sürüjünün gözü dolur. Yusif duasını qurtarır, əlini təzəjə qırxılmış üzünə çekir: – «Allah köməyin olsun», – deyir. – «A bala! Allah səni bu həyətə çox görməsin!». On üçünjü mənzilin kişisinin özü gəlir. Qara it susur. Qar «Volqa» həyətdən çıxanda, ağızlı Kazım kişi penjeyinin düymələrini bağlayıb öz yolunu gedirdi. Birdən yadına nəsə düşdü. Dala qayıtdı...

Yeddiyi mənzilin qapısından xaş iyi gəlir. Bədəni donuna siğmayan dul Arifə hardansa evə qayıdır. Çəkməçi Yusifin yanından keçib salam verir. Çəkməçi Yusif arvadın salamını görmür... Ayrı şeyi görür, «salam», – deyir anjaq! Dul Arifə Yusifi çoxdan tanıyor, amma bu gün o Yusifi elə bil təzədən görür. Öz evində çıməndə belə Yusifin gözlərini unuda bilmir. Hamamdan çıxıb, pənjərənin aralı pərdələri arasından Yusifi xeyli süzür. Lap axırda qəti qərara gəlir ki, uzunboğaz çəkmələrinin altı lap yeyilib, gərək ona yaxşı bir mix vurula. Dul Arifəni görən kimi unutmuş Yusif qara sürüjünün beşliyinə öz köskündə pivə içir.

İki qaraşın qız həyətdə gəzişir. Bir dəstə uşaq evjik— evjik lynayır. Binanın arxasında durmuş iki balaja uşaq siqaret sümürür. Biri o birindən təjrübəlidid:

– Sinənə alma, – deyir, – Sinənə alma! Onda tez ata bilərsən.

O biri öskürə— öskürə:

– Almirəm ki, – deyir, – özü keçir...

Çəkməçi Yusif sarışın uşağa pivə təklif eləyir. Uşaq istəmir, quşatanı dizinə çırpıb, binanın dalına qaçır.

İki yuxulu qadın yuxulu— yuxulu işə gedir. Həyətdən yorğ—an iyi gəlir. Süpürgəçi arvad yorulub. Yorğundu.

Hardasa radioda ölkənin padşahı danişir. Pişik asqırır. Dör-dögəz maşın həyətdən çıxır. İçindən dünyaya dördgöz baxır. Yüz birinji mənzilin sarı uşağı dördgöz maşının dalınja öz quşatanı ilə bir «sağ ol» atır. İki qaraşın qızı bu xoş gəlir. Sarışın, qaraşınlara qarışır. Üç uşaq gəzişir. Qaraşının biri bu sarışınla lap uzun müddət dost olmaq istəyir. Bunu ona deyir. Sarışın sevinir. Və öz quşatanını qaraşının birinə bağışlayır. Qatıqsatan həyətdən keçib gedir. Qatıqsatanın dalıya bir dəstə pişik qaçır. Binanın ağızı yavaş— yavaş açılır. Çantalı, qovluqlu, bığlı kişi-lər sakit— sakit öz qapılarını örtüb, ayrı qapıları açmağa gedir. Ağ xalatlı, qara xalatlı arvadlar qapıların dalında qalır. Sarışın uşaq, qaraşın qızla dalaşib küsür. Qaraşın qız ağlayır. Səsə nə-nəsi çıxır: «Nədi, az? — qışqırır. — Səhər— səhər nə olub sənə?».

Səhərdi! İnsanlar dünyani görüb tanıyıblar. Həmin dünyadı elə!

Səhərdi! Süpürgəçi arvad yavaş— yavaş səhəri süpürür...

SUSUZ HOVUZUN QUMRUSU

cəbi uzaqdan paşalara oxşayır, yaxından qərib adama. Səsi elə bil siniq tərəzidir. Sözlər üstündə atılıb düşür. Ömrü həsir palaz kimi deşik— deşikdir. Əsli içinq çöküb, gözə dəyən qovuq kimi quruca dərisidir. Əlini bıçaq kəsəndə yarasından saman görünür. cəbi dərindədir, gərək qazib eşiyyə çıxaranın. Onu görməyəndə darixıram. Görəndədə bilmirəm nədən danişim. cəbinin peşəsi susmaqdı. Danışsan da qulaq asan deyil, hərdən içi səssizlikdən qorxanda sözlərin özü cəbinin boğazından eşiyyə töküür. Bu onun danışmağıdır. Bir dəfə cəbi popirosunu

qaranlıq ağızından çıxarıb özü kimi ariq sözləri tüstüyə bükdü.

“Kənd yolunda bir möcüzə var, o yola baxırsan gözünü aparır. Qeybdən gözləmədiyin, unudulmuş, itik bir adamın döndüyünü görürsen. Kənd yoluñ Arzunu gözdə qoymur. Şəhər yolları qıfillidi.

Sərhədlər qəddardır. Göy yoluvardı. Su yolu heçə külək təkərləmədi. Haqq bizim bu dar kənd yollarındadı”.

cəbi kənd adamıdır. Onun sevinci də kədəri də hava kimi tez dəyişəndi. Ayağı oturmağa, gözü baxmağadı. İllərdi beləcə yol kənarınada oturub kimisə gözləyir. Babam deyir cəbi şəhərdən qayıdanandan belə olub. Əvvəl elə bildik arvad—uşağıını gözləyir.

Əhli—əyali gəlib gedəndən sonra çoxlu borca yozduq. Yenə yanıldığ. Lap axırda qərara gəldik ki, bənd olmayaq. Öz işidir, qoy oturub gözləsin. Odur, budur cəbi kimisə gözləyir. O məni heç vaxt yanından qovmur. Saatlarla üzbüüz oturub susuruq. Hərdən—hərdən şəhərdə yaşayan məhsur adamların yenə vəzifədə işləyib—isləməməsini məndən xəbər alır. Bildiyim sualı cavabsız qoymuram. Və hər cavabımla onun yaddasını silkələmək isteyirəm ki, bəlkə fikrini dəyişib, bir işin qulpundan yapışa. Onu kənddə heç kəs sevmir. Nə pulu var toya gedə, nə sözü var yasa. Keçən ilin qışı axirətlə də üzlüşüb. Kəndin gödək mollasını gölə basıb boğandan bölgənin mollaları sözü bir yerə qoyub ki, cəbini öləndə onu basdırmasınlar, qoy qalıb murdar olsun. cəbi gödək molların Allahla bəndələrinin arasını vurduguna görə boğurmuş. Babam gücnən əlindən alıb. Əgər molla ölsəydi cəbini tutacaqdılar. Onda gərək yolu da həbsxanaya salayırlar. Ya da cəbi üçün yol kənarında təzə bir həbsxana tikəydilər. Yoxsa bir oyun çıxaracaqdı. Onun təzə dəymmiş kişilərlə heç arası yoxdur. Mis alverçisi Səmədə “avtafa” deyir. Mürşüd “gündəyməz sızanağıdı” oğlunu müharibə-

dən gizlətmış. İcra nümayəndəsi cəbini görəndə elə bil xorfdan görür. Qap— qara kişi qorxudan ağarır. Hər dəfə qarşılışanda cəbi özünün qoşduğu iki misranı şur üstündə bərkdən— bərk-dən Əliş üçün zümrümə edir.

Kənddə sabun qalmadı

Əliş dala girəndə

Hərdən cəbi kənd uşaqlarına gülə atmağı öyrədir. Qara qə-tranla qırmızı mahud üstünə çökdiyi hərbi komissar Qasimo-vun şairanə şəklini uca barının üstünə qoyub uşaqların hərəsi-nə bir daş verir. Sağ əlini yuxarı qaldırıb alman dilində üçə qə-dər sayandan sonra “Pli!— qışqırı— Köpəkuşağı! Kənddə qoy-un qalmadı”.

cəbinin gülə məktəbini keçmiş “gənc vətən pərvər” in so-rağı sonralar cəbhə bölgələrindən gəlir. Babamın baxçamızdan dərdiyi meyvələri hər axşam cəbiyə aparıram. O, meyvə dolu xurcunu alıb dizi üstə qoyur. Haçandan— haçana “hə!— soruşur-kənd xoroşo, şəhər?

— Kənd! —cavab verirəm. cəbi gülümsüyür.

— Yalan demə! Elə bilirsən mən heç nə görməmişəm!

Yenə susuruq. Günəşin rəngi çəkiləndə cəbi köksünü ötürüb müyvələri bir— bir dərəyə tərəf tulamazlayır.

Bir səhər babam sevinə— sevinə məni yuxudan qaldırdı: “Qalx!— dedi— on illik quru kötük çıçəkləyib”. Bağçaya yüyürdüm. Quruyub qaysaq bağlamış kötüyün qarımış canın-dan ağ— ağ çıçəklər qurtlamışdı.

Kötük gülümsəyən adama oxşayırı.

Yenə axşamdır. Yol kənarında oturmuşuq. Mənəm, bir də cəbidir. Ona kötükdən danışmışam. Sevinib. Gözləri yola gülür. Yağan yağış onun sevincinə dəyib çizildiyir. Qəfildən cəbi dikəldi.

Mən də yola boylanıram. Su arxasından şux yerişli bir kişi

bizə sarı gəlir. O, yağışı adlayıb dikə qalxanda üzü aydınca görünür. Gələn cəbinin özüdür. Qalxıb ona tərəf yüyürdü. Bizzim cəbi gələn cəbiyə çatan kimi bir sillə vurur. Sonra onlar qucaqlaşırlar. cəbi göz yaşını boğa— boğa qayıtmış, cəbiyə! “Elə bildim sən də onlara qoşulub itəcəksən!”— deyir— nə yaxşı qayıtdın, dünya yekədi axı, mehridə kəlkəlçidir. Durula— durula gəlirdim! Bildim ki, əvvəlində olacaqsan! Əgər tapışa bildiksə deməli günahımızı bağışlayıblar! Nə yaxşı gözləyə bilmisən. Dünyaya düşməmisiən! Həqiqət sözlə deyilmir, əsl yaşamaq gözlə görünürlər.

Bizim cəbi işıq giləsinə oxşayır.

Üşümüz də yolun böyründəki ağ saç daş üstünə oturduq.

Qarşımızda yoldur.

“O o yol mənimdir. O yolu ki, mən seçmişəm. Onu ancaq mən özüm geri qayıda bilərəim. Gedən gələnə oxşamasa, gələnə gözləyən tanımasa deməli yolunu nəyəsə qurban vermisən. Kimisə satmışan. Əgər yolu özün itirmisən heç kəs sənin yoluna ayaq basa bilməz. Heç böyük nöqtə də!— cəbidi. Üzü göyə oturub. Hər sözünün arxasına möqtə kimi bir damcı yağış düşür.

Nardaran— 1999

İTHAF

Qaranlıq içində qardaşının gülümsər üzünü görəndə sakitləşdi. Bir an o, durduğu yerdə, qardaşı oturduğu yerdə donuxdu. Qardaşı maşının işıqlarını yandırdı. İşıq qaranlıq içinə uzanan bir jüt jiğira oxşadı. Jiğirlərlə ağaqqanadlar yeriyirdi. Qardaşı «jiğirləri» söndürüb maşından düşdü. Qujaqlaşanda gəzəmən ağaqqanadlardan biri üzünü sanıldı.

— «Evə niyə girmirsən?»

– «Elə indijə gəldim».

Həyətə keçdilər. Anaları işiq dirəyinin dibində çəliyinə söykənib durmuşdu. Kiçik oğlunu görəndə hirsləndi. Axsaya-axsaya pillələri çıxıb iç otağa keçdi. Qardaşı sınıxmışdı. Gözlərinin altı tuluqlanmışdı. Analarının arxasınja otağa qalxdılar. Anası döşəmədəki mütekkeklərdən birinin üstünə yayxanıb axsayan ayağını irəli uzatmışdı. Qardaşı anasının ayağı üstündən adlamadı. Tikilişi yarımcıq qalmış sobanın otağa yiğilmiş ciy kərpijləri üstünə oturdu. Papirosunu odladı. Qardaşının hərəkətləri, üzünün səyriyən jizgiləri, nəfəsinin titrəməsi içini satırıldı. Özünü tox tutsa da kövrəlməyi sezilirdi. Anası qəfildən:

– Nə olub? – soruşdu.

Sual qardaşını sarsıtdı:

– Heç, – javab verdi. – Elə gəldim ki, turşu – badımjanından yeyəm. Anası gəlinini səslədi...

Süfrə arxasında oturmuşdular. Anasının iç otaqdan xorultusu eşidilirdi. Gözlərindən yuxu sallanırdı. Qardaşının ürəyinə dəyməmək üçün bir təhər dözürdü. Qardaşı iki şüşə araq içmişdi. Anjaq kefli deyildi. Üzünün qırışığı açılsa da, hələ fikirliydi. O uşaqlıqdan qardaşından qorxurdu. Bu qorxu qardaşına olan sevgisini içində qorxutmuşdu. Anası da kiçik oğlunu sevmirdi...

– Bəlkə evdə sözün düşüb?

– Yox. Hər şey qaydasındadır.

Qardaşı ayağa qalxdı.

Yadındadı, uşaqlıqda səni bu otaqda bərk döymüşdüm? – dedi.

– Yadımdadı. Mən sənin qarğı tütəyini götürmüştüm.

– Bəs zibillikdən tapdığım quru balıq yadındadı? Səni aldatmışdım ki, qonşu verib.

– Yadımdadı, sonra üç gün qızdırımaylı yatdım, sən də ağılayırdın. Yadımdadı.

– ...Deyəsən yuxun gəlir. Get yat.

– Deyim sənə də yer salsınlar?

– Yox, gedirəm.

Qardaşı quru döşəməyə uzanıb gözlərini yumdu.

– Yatım mən?

– Hə, get yat... Gedəndə zirzəmidən bir ballon badımjan turşusu götürəjəm.

– Götür.

– İşığı söndürmə, mən o badımjan zəhrimarı səndən pula alıram, neçəyə satırsan?

– Götür, götür, elə– belə apar.

Səhər yuyun həyətə çıxanda günəş gözünə qara dəydi. Anası qara günəş altında artırmada oturmuşdu.

– Sabahın xeyir.

– Günün urvatlı olsun. Hər vaxtin xeyir. – Anası yerində qurjalandı.

– Nə təhər yatdın?

– Qardaşın niyə gəlmışdı?

– Bilmədim.

Anası yorğun– yorğun qımışdı. Tumanını ətəyi ilə burnunu silib, xırda gözlərini yumdu:

– Elə bil bu uşağı heç mən doğmamışam, – piçıldadı. – Nə atdığını bilir, nə tutduğunu. Nə iş adamı? Nə peşə sahibidi?

Heç özü də bilmir. Qızıl gülləyə gələjək bir gün...

– Nəsə olmuşdu ona.

– Nə olajaq ona?

Həyətdə iki şirim qızılıgül əkmışdı. Danışa– danışa güllərə baxındı. Biri solmuşdu. Əlini tikan dalasa da solmuş gülü kol-dan üzdü. Eşiyə çıxıb gülü arxa atdı. Qardaşının maşını qapı ağızında durmuşdu. İşıqları yanındı. Birdən öz– özünə söndü. Həyətə qayıtdı. Anası artırmada durmuşdu. Bənizi solğun idi.

Yüyürüb anasının ciyninə toxundu. Arvadın dili gözünün yaşı ilə bir açıldı.

- Qorxma ha. Qardaşını güllə ilə vurublar.
- Kim dedi sənə?
- İndijə zəng eləmişdilər.

Qaça— qaça çölə çıxdı. Arxin axarına baxdı. Solmuş qızılgülü lili su uzaqlara aparındı.

Əlini dalamış tikanların yeri göynədirdi. Əlini arxin suyunə saldı. Yenə göynəyirdi. Qorxa— qorxa qardaşının maşını səmtə boylandı.

Mart, 1997.

CUVARLININ «MƏN»İ

Gejə şəhər üstünə köhnə penjək kimi düşdü. Sonra yağış yağdı. Çətirli qızlar bitirdi. Yollar, səkilər qaynar qazan kimi pıqqıldadı. Yol polisləri ağajlara oxşadı. Göy uzaqlaşdı. Qəlyanalıının şəhərə açılan iri şüşəsindən yağışlı gejəni içindəki ci-skinlə izləyən yazıçı Juvarlı yumruğunu dəyirmi masaya vurdı. Boş şüşələr jingildədi. Kefli müştərilərlə laqeyd rəftara öyrənmiş yaşılı xidmətçi gülümsündü. Gülüş Juvarlıya bərk toxundu. Əlinin altına keçən boş araq şüşəsini xidmətçiyə tutaldı. Xidmətçi peşəkar jəldliklə aşağı əyildi. Sınmış şüşənin səsinə qəlyanalıının enlikürək qarovulçusu gəldi. Məsələnin nə yerdə olduğunu anlayan enlikürək, Juvarlını sıxmalayıb eşiyə çıxartdı.

Dumanlı başı yağış altında jızıldıyırı. Qəlyanalıda olmuş əhvalatın ovqatına qətiyyən dəxli yox idi. Atlığı şüşəni də o, əslində xidmətçiyə tuşlamamışdı. Qarovulçunun zərbələri onu ağırtıtmırıldı. İçində başqa bir yara var idi. Ağrıyan da həmin yaraydı. Ömrü boyu namusla, öz sadə «görümünü» ciyninə atıb, bir qarnı aj, bir qarnı tox yaşamışdı. Və bu yaşayışı içiyə razı-

laşdırılmışdı. Di gəl bir gün əvvəl qəfildən dərk etmişdi ki, da-ha belə yaşaya bilmir. Axı nə qədər özündən aşağı səviyyəli adamların qarşısında əyilməlidir? İçindəki əlçatmaz «mən»i böyük, prinsipial məsələlərdə əyilməsə də, xırda işlərdən ötrü nə qədər əyilejək? O özünü satmamışdı. Ətrafi onun təmiz adını bazara çıxarmışdı. Bu mühitdə o satılmışdı da, alınmışdı da. Gəzəyən qadın sağayı anjaq özünə təmizliyini sübut edə bilirdi. Qalanları üçün o, artıq satılmışdı. Bəzilərinin ona yazıçı gəllirdi. Bəziləri onu ələ salırdı. Dünya ilə vuruşmağa güjü var idi. Anjaq bu mühitdə qalibnən məğlub olmuşun elə bir fərqi yox idi. İllərlə qazandığı adını birdən– birə itirdi. Dostlarını hamısı nəyəsə məğlub olmuş adamlar idи. Öz uduzduqlarını anlamayıb, başlarını dik tutub, kiçik çərçivə içində məhəlli mədəniyyət yaradırdılar. Onu öz sıralarına sevgi ilə qəbul elədilər. Yükü çıynından düşəndən sakitleşmişdi. Onu narahat edən də elə bu sakitlik idи. İndi o silahı əlindən yerə qoymuş qoja əsgərə bənzəyirdi. Vuruşmağa alışmış əsgər kimi dinjiliyə öyrəşə bilmirdi. Saatlarla boş otaqda, güzgü qarşısında oturub keçdiyi sərhəddin heç bir əhəmiyyəti olmamağı barədə düşünürdü. Başı durulmurdu. İki gün idи, içirdi. İlk dəfə özünə xəyanət eləmişdi. Və bu xəyanətə heç jür alışa bilmirdi.

Juvarlı qızın qapısını çatıb, ayaqqabılarını döşəmə əskisinə sildi. Qız qapı gözlüyündən baxırdı. Juvarlinin əli qapı zənginə tərəf qalxanda açarı içəridən burdu. Qapı səssiz açıldı. Qız başını onun sinəsinə söykəyib:

– Gəldin? – soruşdu.

Juvarlı:

– Gəldi, – dedi.

Qız çöməlib onun çəkmələrini çıxartdı. Jorablarını çəkmələrinin içində atdı. Juvarlı qızın qolundan tutub qaldırdı:

– O, gəldi, – dedi.

Qız güldü:

– O kimdi? – soruşdu.

Qız Juvarlinı soyundurub duz kimi yalayırdı. Qız javan idi. İri gileli döşləri dim- dik durmuşdu. Beli injə, ombası iri, dərisi qəşəng idi. Juvarlı qıznan yatmaq istəyirdi. Di gəl içi qımäßigdanmırıldı. Qız onun kişiliyini öpürdü. Qarnını, budlarını sığ-allayırdı. Juvarlinın bədəni ayılmırıldı. Susmuşdu. Qız yorulub arxası üstə yatağa uzandı:

– Sənə nə olub? – soruşdu.

– Yaza bilmirəm. – Juvarlı xırıldadı.

Qızgözlərini yumdu. Əligi göbəyinin üstünə qoyub arxasını Juvarlıya çevirdi:

– Ört üstümü, janıma soyuqdur, – dedi.

Juvarlı yorğanı qızın üstünə atdı. İşığı söndürdü. Geyinib çölə çıxdı. Küçələr adamsız, səssiz idi. Şəhər yuxudaydı. Dörd yolun ayrijında işiqfor yanıb sönürdü. Ayaq saxlayıb yaşıl işığının yanmasını gözlədi. Yaşıl işıq «sağa dön» işarəsi ilə bir yandı. Əvvəl Juvarlı sağ yolla asta gedirdi. Sonra qaçıdı...

Yaş səkinin qırağında oturub papiros çəkirdi. Yağış hələ də yağğırdı. Başını qaldırıb ətrafa baxdı. Bu boyda dünya içində yağış altında təkjə oturub papiros tüstülədən özünü görə bilmədi.

Ayağa qalxıb tini buruldu. Döngədə bayaq döyüldüyü qəly-analtının işıqları yanındı. İri şüşənin qarşısında dayandı. Şüsəyə əksi düşmüşdü. Əyilib yerdən daş qaldırdı. Əksi əlində daş qarşısında durmuşdu. Daşı şüşəyə çırpdı. Şüsə çilik- çilik olub yerə səpələndi. Əksi daha görünmürdü. Şüsə kəsiklərini adlayıb qəlyanaltınn soyuq, boş, ujuz çaxır iyi verən salonuna keçdi. Əlini ağızına dayayıb:

– Hardasan? – qışqırkı.

Javab verən yox idi. Ağlaya- ağlaya boş kətildə oturdu.

— Mən yoxam, — piçıldadı. — Siz məni döyə bilməyəjəksiniz, mən daha yoxam.

1– 4 fevral, 1996.

ESMİRA VƏLİYEVANIN PATOLOGİYASI

İki uşaq dumanın üstü ilə kirşə ilə sürüşürdü... Pənjərəni bağlayıb hörümçək toru içindən dumanlı şəhərə baxdı. Yastı balabana oxşayırıdı...

Gejə xalatını çıxarıb anasını oyatmamaq üçün barmaqları ujunda hamam otağına keçdi. Su kranını burub çiləyin altına girdi. Su janını sığallayırdı. Duman hamam güzgüsünə də hopmuşdu. Əlinin dalıyla güzgünü sildi...

Güzgüdə şəhər pileyindən su daman yasti balabana oxşayırıdı.

Telefon zəng çaldı. Dəhlizə qaçıdı. Dəstəyi qaldırıb piçiltiyala: — «Gəl – dedi, — anam deyəsən yatıb!».

Qoja anası hörümçək toru arxasında, taxtası çürümüş çarpayıda uşaq kimi bələnmişdi. Gözlərini açıb sayıqlayırdı...

Duman şəhərin üzündən suvaq kimi sürüşürdü...

Başına iri hamam qətvəsi sarılmışdı. Ayaqlarını altına yiğmişdi. Çay içirdi. Alnı tərləmişdi. Əlindəki finjan da... Qapı döyüldü. Dəhlizə keçib qapını açdı. Oğlan utana— utana gülürdü...

Barxanadan döşəyi götürüb döşəməyə atdı. Oğlan döşək ağına bürünüb ayaq üstə durmuşdu. Yenə də utanırdı. İki il idi görüşürdülər. Anjaq oğlan hər dəfə onunla yaxınlıq edənə qədər qıpqırmızı qızarardı.

Lümlüt soyunub ağ durna kimi otaqda rəqs edirdi. Oğlan yasti balabanda qəmli nəğmə çalırdı.

Duman göydən asılmış köynək kimi şəhərin üstünə atılmış-

dı. Oğlanın köynəyi də döşəyin üstündə idi. Özü getmişdi...

Anası sayıqlayındı. Nə deyirdisə, bütün sözləri yasti balabannın səsini xatırladırdı...

Anası o qədər qoja idi ki, tərpənəndə sümükləri səs salırdı... Anasından başqa heç kəsi yox idi. İşıqları söndürüb bələyə bueülmüş anasını qujağına aldı. Başını sinəsiyə söykəyib oxumağa başladı...

Lay— lay dedim yatasan,

Qızıl gülə batasan.

Qızıl gülün içində,

Şirin yuxu tapasan...

İki uşaq dumanın üstüylə kirşə ilə sürüşürdü.

Qatar səsi eşidildi...

Oğlan onu gözləyən dostunun maşınınə oturub qapını bərk-dən çırpdı.

– Nə oldu? – dostu maraqlandı.

– Elədim!

– Bu dəfə nə oyun çıxartdı?

– Oynayırdı!

– Pul verdin?

– Yox... Uşaq istəyir...

Şəhər hörümçək toru arxasından üstünə ölü durna düşmüş yasti balabana oxşayındı...

1996

AVARA

Qapını açıb çölə çıxdı. Arvadı qapının arxasından: – Heç evə gəlmə, – qışqırkı, – gəlib məni gəğərməyəcəksən onsuz da, özümü də yandıracam, uşaqları da, gəlmə heç!

- Gəlmərəm, – dedi, – yaxşı!

Hava soyuq idi. Palçıcıqlı ensiz küçəni keçib yola çıxdı. İki it dayanacağa tərəf qaçırdı. Onların arxasında düşdü. Dayanacaqda adam çox idi. Avtobus görünmürdü. Getməyə yeri yox idi. Adamlara qoşulub avtobus gözləməyə başladı. İtlər pəncələrini yerə sıxıb ləhləyirdilər. Xəstəxananın böyründə polis maşını durmuşdu. İşığı yanıb— sönürdü. Avtobus gözləməkdən bezib maşına tərəf yeridi. Kök polis yoluñ ortasında var— gəl edirdi. Maşının qapısı açıq idi. Gəlib polislə burun— buruna durdu. Polis çəşdi: — Nədi, ə? Dəlisən?

O, sakit, sakit: — Yüz manat pul ver, — dedi.

— Atanam? — soruşdu.

O : — Hökumətsən! — dedi, — Bir ildi işləmirəm, pulsuzam.

Polis əlini cibindən çıxartdı, ipini biləyinə doladığı dəyənəyi göyə qaldırdı: — Ə, yeri get işinə, gücünə, əlimdən xata çıxartma! — dedi. Polisdən aralanıb metroya tərəf getdi. İşdən ix-tisara düşəndən bir qəpik də qazana bilmirdi. Əvvəldən qol çəkib, pul almağa öyrənmişdi. İndi nə illah eləyirdi özümü dəyişə bilmirdi. Hər səhər iş adıyla evdən çıxardı. Bütün günü şəhəri avara— avara dolanırdı. Axşam da kor— peşman qayıdardı evinə. Heç nə deməyib köksünü ötürərdi. Sonra da bu sükutdan qorxub uzun— uzadı hökumətin keçid siyasetindən danışardı. Hər gecə arvadı ilə dalaşıb yatardı. Çarpayının şox hissəsini arvadı tutardı. İsləsizlikdən çox arvadının eyhamları onu əzərdi.

Kimsə qoluna girdi. Uşaqlıq dostunu tanıyıb sevindi. Hal-əhval tutdular. Uşaqlıq dostu dedi ki, alver eləyir. İstəsə onu da işə qoşar. Tez maraqlandı:

- Nə iş? — soruşdu, — Hə eləməliyəm ki?

Uşaqlıq dostu:

Saqqız satacaqsan! — dedi.

O, dostunun sözünü kəsib hirsłəndi:

— İki şəhərdə institut oxuyub başımı xarab eləmişəm ki,

saqqız satım axırda, – qışqırdı.

Dostu işi belə görüb uzaqlaşdı. Dostunun dalınca:

– Mən saqqız satacam, alə! – qışqırdı. , – Mən saqqız sata-nam?!

Dostu görünmürdü. Sakitləşib dayanacağa qayıtdı. Avtobus hələ gəlməmişdi. Skamyaya oturdu. Adamlar gözləməkdən bezib deyinirdilər. Hamı bir– biri ilə danişirdi. Bir qoşa təsbeh-də zikr edirdi. Adamların işindən biri:

– Əmi, – dedi, – gör bir sənin o allahın avtobus göndərir bi-zə?

Qoca: – Əstəfürullah – deyə– deyə təsbehinin dənələrini çevirirdi. Hirslənib: – Göndərməyəcək, – dedi, – allahsız kö-pək usağı. Allah sizə heç nə göndərməyəcək.

Üzünü qocaya tutdu. Əvvəl istədi söyə, sonra qocanın pak, işıqlı gözlərini görüb söymədi. Qocanın da ona quşu qondu.

– Nə fikrə getmisən, bala– soruşdu, – gəmilərin batıb7

Hirsləndi:

– Sən girən kol deyil, – dedi, – təsbehini fırla.

Qoca əl çəkmədi: – “Küsmə, bala” – dedi. “Dünyadan küsmə, ümidli ol!” Üzü hirsindən qızardı:

– Hə ümid alə, – dedi, – hə ümid?!

Qoca susdu. O da. Bir azdan qoca əlindəki təsbehi ona uzatdı. : – Ala – dedi, – avtobus gələnə kimi çevir, hirsin soyusun.

Gülümsündü. Qocanın bu təmizliyi onu əyləndirirdi:

– Ay baba, mənim üçün bir fal aç, gör nə olur, – dedi, – amma sən olasan o allahın, düzünü de mənə yazığın gəlməsin.

Qoca həmsöhbətinin ürəyindəki buzu əritdiyinə sevinib:

– Baxım da, – dedi, – bu dəqiqə sevindirdin səni. Yazığım niyə gəlir sənə? Maşallah şəkil kimi oglansan.

Qoca təsbehinin dənələrini aralayıb ortadan birini tutdu. So-nra dənələri bir– bir çevirib dodaqaltı piçıldadı.

Beləcə üç dövrə vurub susdu. Dinmədi.

O: – Nə oldu, baba, şəklim ölü çıxdı deyəsən, – soruşdu – Öləcəm?

Qoca: – Allahla ol, bala, – dedi, – yenə allahla ol!

Təsbehi qocadan aldı. Elə bu vaxt avtobus gəldi. Qoca durub özünü avtobusa saldı. Avtobus tərpənib yola düşəndən sonra əlindəki təsbeh yadına düşdü. Qoca getmişdi. Ayağa qalxdı, xəstəxananın yanında durmuş polisin yanına gəldi. Polis onu görən kimi hirsləndi:

– Ə... çək də qəmişini məndən, , – dedi, – nə istəyirsən?

O, gülə- gülə: – Mən oğruyam, – dedi. – Bu təsbehi oğurlamışam, məni tut!

Polis: – Lənət sənə kor şeytan, – dedi, – ə, it oğlu, yer get da! Yer get da! Yer get da!

O keçib yoluñ qırağındakı səkinin üstündə oturdu.

Təsbehi çevirməyə başladı:

– Öləcəm,öləcəyəm–öləcəyəm,öləcəyəm...

Axırıncı dənə Öləcəm çıxdı.

Ayağa qalxdı:

– Ay polis, – qışqırıldı, – mən burda fala baxdım, – deyir Öləcəm!

Polis hirslənib maşına mindi, sonra düşüb onun yanına gəldi:

– Ə... sənin getməyə yerin var? – soruşdu. O, fikrə getdi. Nə qədər elədisə, hara getmək istədiyini tapa bilmədi. Getməyə yeri yox idi. “Yoxdu” dedi və ayağa qalxb kükə aşağı getməyə başladı. Polis dalınca:

– Ə, o yanda heç nə yoxdu, hara gedirən? – O dinmədi. Polis bir də soruşdu.

Hirsləndi:

– Ölməyə gedirəm, – dedi, – gəlirsən, gəl gedək!

Polis gülümsündü:

– Əzrayıla salam de— qışkırdı!

– Deməyəcəm – dedi, – bundan sonra heç kiminlə danış-mayacağam, nə orda nə də burda!

UĞURLU GÜN

Arvadı pənjərə qarşısında durmuşdu. Öləziyən payız günəşinin soyuq işığı altında solmuş çiçəyə oxşayırıdı. Yöndəmsiz, biçimsiz bədəni, balaja boyu, ağarmış telləri yaşamaqdan bezmişdi. Əvvəllər arvadı Allaha inanırdı, sonra taleyə, bəxtə, ya-ziya inandı. Ondan sonra arzularına tapındı. İndi hər gün qəzetdə, curnalda oxuduğu fallara inanırdı.

Qalxıb yuyundu. Otağa qayıdanda arvadı çarpayını yiğirdi. Kefi pis deyildi. Dodaqaltı zümzümə edirdi. Rahatja nəfəs alıb kətılıb əyləşdi. Arvadının kefi yaxşı olanda işləri də yaxşı gəti-rirdi. Saat on birdə recissorla görüşməliydi. Yeməyini yeyib,ayağa qalxdı. Arvadının titrəyən çıynını qujaqladı. Arvadı əsir-di. Gülməyə çalışırdısa da gözlərindən axan yaş dayanmırıdı.

Arvadı: – mənə fikir vermə! – dedi.

Pənjərənin önünə keçdi. Arvadı döşəmədən qəzeti qaldırıb yavaşa oxudu: «Qoç bürjü altında doğulanlar üçün yanvarın üçü ömürlərində ən uğurlu gün olajaq. Özünüüzü taleyin öhdəsinə buraxın. Bəxtiniz gətirəjək».

Çevrilib qapıya tərəf getdi.

– Yağış yağır, arxamja su atma!

Saat on olardı. Metrodan yanmış rəng iyi gəlirdi. Recissor tez gəlmışdı. Telefon köşkünə söykənib papiros çekirdi. Onu uzaqdan salamlayıb gülümsündü. Sözləri ağızından təstüdü qarışıq çıxırdı.

– Mən evdə otura bilmirəm.

Məşq gej qurtardı. Recissorla sabah görüşəjəklərinə vəd verib ayrıldı. Bir az gəzib, çayxanaya girdi. Çay sıfariş verib oturdu. Qonşu mizin arxasında görkəmlərindən qaçqına oxşayan iki kişi oturmuşdu. Biri «qeyrətdən» danişirdi. O biri ona qulaq asmırıldı. Çayçı limonlu çayı qarşısına qoyub: «Belə havanınkı anjaq çaydır», – dedi. Gülmüşdü. Çayı qurtum – qurtum içib vaxtı uzatmaq üçün iki papiro da çəkdi. Çayın pulunu mizin üstünə atıb qalxdı. Eşiyə çıxdı. Yağış yağırdı. Şəhərin bütün rəngləri solmuşdu. Telefon köşkü içində ağ çətirli qız yağışdan daldalanırdı. Köşkün şüşələri sınıq qapısını açıb, qızə baxdı.

Mən Karlsonam.

Mənim sən boyda nəvəm var.

Jan ay nənə, salam!

Gəl görüüm, jüjəyə oxşayırsan.

Yağış kəsmişdi. Qız da getmişdi. İki qəpikliyi yarığa salıb dəstəyi qaldırdı. Ağlına gələn nömrəni yığdı. Xəttin o tayından uşaq səsi eşidildi.

Alo?

Salam, balam. Kim var evdə?

Həm! Kimdi?

Ən xoşbəxt adam!

Atamı çağırırm?

Yox... özün danış! Sən heç fil görmüsən?

Yox!

Mən də görməmişəm!

Dəstəyi asdı. Küçəyə çıxdı. Qaranlıq düşmüştü. Kinoteatrların qarşısında durub afişaları oxudu. Bir ayağı üstə hoppana-hoppana səkidən səkiyə keçdi. Dükən vitrinlərinə tamaşa elədi. Metronun qarşısında oturmuş limon satan kişiyə höjətləşdi. İçi qaynayırdı. Harasa getmək istəyirdi. Elə bil nəsə çatmırıldı, hansı işisə yarımcıq qalmışdı... eləməliydi. Nəsiminin heykəli

qarşısında dayanmış kefli kişi uzaqdan onu yanına çağırıldı. Jibindən yarımlitrlilik şüşəni çıxarıb: – «Yemək səndən», – dedi. Qaçış döñerkabab aldı. Heykəlin ayağı altına şərfini sərib, kababları üstünə düzdü. Kefli kişinin jibindən çini finjan da çıxdı. Oturub yarımlitri boşaldılar...

Pillələri qalxanda yorulmuşdu. Qapını öz açarı ilə açıb, barmaqları ujunda otağa keçdi. Arvadı çarpayıda oturub qəzet oxuyurdu. Onu görüb ayağa qalxdı.

Hə, – dedi, – danış görüm, günün nejə keçdi?

995

«SEYTAN ÇARXI»

Dostumla «Şeytan çarxi»nın qarşısında dayandıq. Ağır–ağır hərlənən çarxin jiriltisi quşların jəh–jəhinə qarışıb qəribə ugultu yaratmışdı. Dostum: – «Gəl, bu torpaqdan uzaqlaşaqq», – dedi. Kiçik daş pənjərəyə yaxınlaşışib əylənmişənən haqqını ödədik. «Şeytan çarxi»nın dəyirmi qayıqçıqlarından birinə oturduq. Qayıqçıqda bizdən qabaq bir uşaq oturmuşdu. Əllərini dizləri arasına qoyub, gözlərini aşağı dikmişdi. Dostum uşağın ciyninə toxunub: – «Qorxmursan?», – soruşdu. Uşaq parıltılı gözlərinə dostuma zilləyib gülümsündü.

Qayıqçığın dəmir söykənəjəyindən tutub, ayağım altında uçusan quşlara baxırdım. Nejə oldusa gözüm uşağın gözlərinə sataşdı. Bu qara gözlərin işığı bütün bədənimə silkələdi. Uşaq sevgi ilə «Şeytan çarxi»nın dəmir barmaqları arasından göyə baxırdı. Dostum susub oturajağa sıxılmışdı. Birdən uşaq əllərinə göyə açdı. Mən anjaq indii onun qollarının qanad olduğunu gördüm. O, qanadlarını çırpı–çırpı göyə baxırdı. Titrəyən barmaqlarımla uşağın qanadlarına toxunmaq istədim. O, ayaqlarını qayıqçığın döşəməsinə vurub havaya qalxdı və başımız

100

üstə bir— iki dövrə vurub gözdən itdi. Özümüzə gələndə qay-
ıqjığın döşəməsində yarısı qoparılmış «əylənə bilet» ağarırdı.

Dostumdan ayrılib evə tələsdim. Əlimi qapının dəstəyinə
uzadanda... Haçansa mənim də qanadlarım olduğunu xatırla-
dim... Bu an elə tez, elə ani keçdi ki...

Açarı burub qapını açdım. Otağa keçib işığı yandırdım. Çı-
rağın şüşəsi partlayıb döşəməyə töküldü. Əllərimi üzümə tutub
döşəməyə çökdüm. Ürəyim saat kimi vururdu... Kürəyimi
soyuq divara söykəyib oturmuşdum. Qanadlarımın yeri göy-
nəyirdi...

TƏHLƏ ƏHVALATLARI

Ustadnamə...

Ay ağalar, ay qazılars, qəmim var.

Bu il üzüm bitməsə, gor evinə yaralı gedəcəm .

Loğmana dəld demərəm, ölügəy! Mənim işim Allahladır.

Əhvalat Təhlə məktəbinin ədəbiyyət müəllimi Əli kişi arıq,
utançaq adamdır. Pencəyini dükandan alan kimi qırışır. cibdə-
kiləri, divar şəkillərini, təbaşirləri, və beş alan” tələbələri se-
vib. “S” hərfin və “Z” hərfi kimi tələffüz edəndə hirslənir.

Əli kimi Təhlə məktəbinin baş daşıdır. Səlim bildir öldü.
Uca boylu, mavi gözlü, yaxşı oğlan idi. “S” hərfini “Z” hərfi
kimi deyərdi. Səlimin sinə daşını basmış yaşıl ot arasından
görünən “S” hərfi də “Z” kimi oxunur. Səlim “iki” alanların
başdaşıdır. Əli kişi səlimin sinə daşındakı yazısına iki qiyməti
verib. Səlim yazısını bir də yazdırı birməz. Təhrə kəndində
hər uşaqq “S” hərfiuni bir gür tanıyor ... Əli kişi özünü “S” hər-
finin sahibi kimi aparır. Uşaqlara cəza verir, tənbeh edir. Onu
başa düş ən yoxdu. Əli kişi caş – baş qalıb. Necə ildi yazı tax-
tasının qarşısında dayanıb: – “Ay, kənd bu əlibanın otuz iki

hərfi var. Bu “ A ” – dır, bax bu “Q” – dır. Təhradə hərə bir hərfə qulluq edir.

Hadisə

Avdı kişini qonşu kəndə toya çağırmışdır. Səhər yatağın- dan qalxandan fikirli idi. Papirosu papirosa caramışdı. Get- məyə həvəsi yox idi. Ancaq dünya borc dünyasıdır. Üç oğluna toy eləmişdi. Üç toyun üçünə də Toyu olacaq nəcli çağrırmışdı. Gərək borcundan çıxayıdı. Axırıncı sualı söndürüb, atını yəhərlədi. Böyük oğlunu çağırıb evini ona tapşırıdı. “ Bismillah ” deyib yolun ağına düşdü. At yorğa, yol uzun. Avdı kişi atın başını buraxıb, icinə düşdü. Beləcə xeyli yol getdi. Sonra nə fi- kirləşdisə dünyadan çıxdı Buludu geydi. Soyuğu gecdi, istini gecdi, günəşi gecdi, ulduzları gecdi, catdı dərkahın ayağına. Gəldi dərkahın qapısı ağzında qıvrım telli Mələk oturub gülür. Avdı kişi də güldü. Mələlə: – Niyə gəlmisən? – soruşdu. Avdı kişi : – Allaha söz üm bar! – dedi. Məlek diksindi. – Öləri ki- şı, sən nəkarəsən ki, Allahı körəsən? – qışqırdı. Avdı : – Mən Avdiyam, – dedi. – Qəmim coxdur. Sən ona de, “özü” tanıyac- aq! Mələk qeyb oldu. Avdı kişi atdan düşdü. Bardaş qurub göyün üstünə oturdu. Əlini ağızına tutub cığırıcı : – Allah, qə- mim, niyə coxdur?

Avdı kişi beş il beləcə qurağı yuxarı oturdu. cavab gəlmədi. Altıncı il atına minib Təhləyə qayıtdı. Gördü toy hələ başla- mayıb..

Hekayə

Təhlə kəndi Qaf dağının ayağına yıxılıb. Yəqin ona görə kənddə yıxılmağa pis baxırlar. Adamları lağ- lağ'a olduğundan bir- birinə yaxın durmurlar. Söhbətləri uzaqdan uzağa olur. Təhlədə sırr, piçilti yoxdur. Mən qardaşımdan yarım saat əvvəl doğulmuşam. Atamız olmayıb. Anamız bizi ərsiz doğub. Bizə uşaqlıqla möcüzə kimi baxıblar, canımıza cand içiblər. Arvad-

lar bizi görəndə gülüb, kişilər yuxarıdan kimi baxıb:

— A bala, quyruğunuz yoxdur ki, sizin? — soruşub.

Beləcə böyümüşük.

Anamız o hadisədən sonra heç kimlə belə kəlmə kəsməyiib. Eləcə oturub göy üzünə baxıb. Mən hər şeyi qardaşım-dan yarım saat qabaq görmüşəm. Sevinci d, kədəri də! Uşaqlıqla çayda çimmişik, balıq tutmuşuq. Yekələnəndə tütək çalmışiq, qızlara baxmışiq. Onun ömrünü mən yarım saat əvvəl yaşamışam. O, mən cızdığım yolları yeriyib. O, məndən yarım saat sonra yaşayıb. Bir gün qardaşımıla ən uca hasarın üstündə dayanıb günəşə baxırdıq. Birdən mən «o» uca hasarın üstündə aşağı yixildim. Əlimdən tutb qaldırmaq istədi. Gücü çatmadı. Mənçox yuxarıdan yixılmışdım.

Sonra o, məndən yarım saat sonra yaşamağa başladı. Lap sonra o mən cızdığımıyla dünyanın padşahı oldu. Gedib dirilik suyunu tapdı. Özü də içdi o sudan, anamıza da verdi. Mənə vermedi. Çünkü o, məni heç vaxt fikirləşmirdi.

Bir kahaya çəkilib o gündən təkcənə yaşamağa başladım. Yixıldığım gündən qocalırdım. Saçım tökülmüşdü, belim bükülmüşdü. Bir gün gördüm «ey dad ölürem». Anam yadına düşdü. , kahadan çıxıb anamın daxmasına sarı getdim. Məni görüb ayağa qalxdı. Tellərimi tumarlayıb başımı inəsinə sıxdı. Mən : — ay ana, — dedim, — ölürem axı. Hardasman bəs?. Üzünü göyə tutdu. Mən yenə : — «Ay ana, piçildadım, — məni niyə atmısız, ölürem axı?».

Onun səsini heç vaxt eşitməmişdim. On nəfəsim olduğuna görəmi?, ya nədənsə, səsi titrəyə— tğitrəyə: — «sənin atanmə-lək idi» — dedi— «Bala sən mələkoğlusa, qorxma».

Nəfəsimi dərib: — «Bəs mən mələk deyiləm?», — soruşdum.

Anam: — «Sən də mələksən», dedi. — «Ancaq sən yixılmış mələksən»

Son dfə göyə baxdım. Göydən mənə tərəf uça— uça kimsə gəlirdi. Üzümü anama çevirdim səssizcə ağlayırdı...

Başqa hekayə

Təhlədə iki fəhlə vardı. Biri səhər doğulub, biri gecə.

Səhər doğulan Qara Vəlidir. Hərə bir azara böyüür. Qara vəlinin böyüməyi Qara vəllidir. Bütün təhlə yiğilib min il baş sindira ki. Qara Vəlli niyə böyüüb tapa bilməz. Qara Vəli eləcə «xırp» eləyib, böyüüb. Qara Vəlinin dədəsi Təhlə camaatın içində, seçilməyən qara kişidir. Üç eşsəyi var. Səhər evdən çıxıb çölə gedir, axşam qayıdır. Hara gedir? Hardan gəlir? Üç eşşəklə özündən savayı heç kim bilmir. Oğlunu eşşəklərindən ayırmır. Kefi pis olanda «nəyim olacaq?»— deir. «Olanım dörd eşşəkdir».

Bir gün Qara Vəlinin dədəsi özü— özünə sevindi. Fərəhin-dən uzandı. Uzanıb— uzanıb göyə çekildi. Kənddə ancaq ayaqları qaldı. Vəlidən soruştular: «Atan kimdi, a bala?». Dedi: «Bir cüt ayaq»

Anası Qara Vəlini bir cüt ayağın dibində üç eşqşəklə birgə böyüdü. Uşağın xoş söz deməyə qorxdı ki, dədəsinin yanına uzanır. Qara Vəlinin sağlığı qara keçdi. Anası eşsəyin birisini satıb oğluna çanta aldı. Sinifdən sinifə çanta balaladı. Qara Vəlli beşinci sinifə kimi beş çanta ilə keçdi. Sonra çantaları tövləyə atıb dağa qalxdı. Dağ uca, Vəli balaca. Vəli dağın kəlləsindən baxıb dədəsini gördü. Dədəsi peşiman peşiman uzanındı. Vəli : «Ay dədə» çağırıldı. , – «axı sənə nə oldu?» . dədəsi vəlinin ancaq səsini eşitdi, üzünü seçə bilmədi. Eləcə ora— bura boylanıb: «nə bilim, a bala»— dedi.

Vəli dağdan on ildən sonra aşağı düşdü. Ömür yaşadı. Günü dartdı. Aya caladı. calaq ömrünə calaq yamadı. Yamağı çiçəkləndi. Bir gün gördülər sinəsində qara çiçək bitmiş bir yumuş oğlan var. Yaşayıb— yaşayıb üzümün bitmək vaxtını bilmir.

Dedilər: – «nə yaxşı oğlandı b, adamın bu cür oğlu ola! ».

Qara Vəli içi yana– yana yumru dünyani əyri gəzdi. Oldu gəzəmən. Gəzən görər, oturan bilər. Bu gəzdi oturmadı. Çox gəzdi azdolandı, az gəzdi çox dolandı, bir çəprə tuş oldu. Çəpəri aşmaq istədi amma bacarmadı. Dədəsi kimi sevinsə çəpəri keçərdi. Amma Qara Vəli sevinə bilmirdi.

Qara Vəli kəndə qaitdı. Hirsindən kiçildi.

Bir qış dünyaya qar yağdı. Qara Vəli ağ qarı geyinib, Ağ Vəlinin daxmasına getdi. Yol Qara Vəlinin geyimini əritdi. Ağ vəli çəpəri aşmış kitmi görünürdü.

Qucaqlaşıb öpüsdülər. Ağ vəli Qara Vəliyə : – «Niyə belə kiçildin adaş?», – dedi «Sən ki, tumarlı, çantalı oğlandın?» Qara vəli : – «Adam gərək qara günə doğulmaya», – cavab verdi. – «Adaş mən qara günə doğuldum. »

Qucaqlaşıb ayrıldılar. Vəlinin ağı ağ günə getdi, qarası qara günə. Qara vəli çox yaşadı, çox iş gördü. Ancaq xeyirə varmadı. Qara gündən ağ günə keçə bilmədi.

Qocalanda özünə bir nağara aldı. Dağdan arana, arandan dağa oxudu. «Ağ günüm, qara günüm, ağdan qaraya yol yox, qaradan ağa».

Sonra Qara Vəlinin gecəsi düşdü. Qara çuxası yatdı. Gecəylə dünya üstünə iki alma düşdü. Biri ağ, biri qara, ağ o yana düşdü...

HADİSƏ

Avdı kişini qonşu kəndə toya çağırmışdır. Səhər yatağın-dan qalxandan fikirli idi. Papiroso papiroso cara olmuşdu. Getməyə həvəsi yox idi. Ancaq dünya borc dünyasıdır. Üc oğluna toy eləmişdi. Üc toyun üçünə də Toyu olacaq nəcli çağrılmışdı. Gərək borcundan çıxayırdı. Axırıncı sualı söndürüüb, atını yəhər-

lədi. Böyük oğlunu çağırıb evini ona tapşırdı. “ Bismillah” deyib yoluñ ağına düşdü. At yorǵa, yol uzun. Avdı kişi atın başını buraxıb, icinə düşdü. Beləcə xeyli yol getdi. Sonra nə fikirləşdisə dünyadan çıxdı Buludu geydi. Soyuğu gecdi, istini gecdi, günəşi gecdi, ulduzları gecdi, catdı dərkahın ayağına. Gəldi dərkahın qapısı ağızında qıvrım telli Mələk oturub gülür. Avdı kişi də güldü. Mələləl: – Niyə gəlmisən? – soruşdu. Avdı kişi : – Allaha söz üm bar! – dedi. Məlek diksindi. – Öləri kişi, sən nəkarəsən ki, Allahı körəsən? – qışqırdı. Avdı : – Mən Avdiyam, – dedi. –Qəmim coxdur. Sən ona de, “özü” tanıyacaq! Mələk qeyb oldu. Avdı kişi atdan düşdü. Bardaş qurub göyün üstünə oturdu. Əlini ağızına tutub cığıradı : – Allah, qəmim, niyə coxdur?

Avdı kişi beş il beləcə qurağı yuxarı oturdu. cavab gəlmədi. Altıncı il atına minib Təhləyə qayıtdı. Gördü toy hələ başlamayıb..

Hekayə

Təhlək kəndi Qaf dağının ayağına yığılıb. Yəqin ona görə kənddə yığılmağa pis baxırlar. Adamları lağ– lağça olduğundan bir– birinə yaxın durmurlar. Söhbətləri uzaqdan uzaqça olur. Təhlədə sirr, piçilti yoxdur. Mən qardaşımdan yarım saat əvvəl doğulmuşam. Atamız olmayıb. Anamız bizi ərsiz doğub. Bizə uşaqlıqla möcüzə kimi baxıblar, canımıza cand içiblər. Arvadlar bizi görəndə gülüb, kişilər yuxarıdan kimi baxıb:

– A bala, quyuğunuz yoxdur ki, sizin? – soruşub.

Beləcə böyümüşük.

Anamız o hadisədən sonra heç kimlə belə kəlmə kəsməyiib. Eləcə oturub göy üzünə baxıb. Mən hər şeyi qardaşım– dan yarım saat qabaq görmüşəm. Sevinci d, kədəri də ! Uşaqlıqla çayda çimmişik, balıq tutmuşuq. Yekələnəndə tütek çalmışiq, qızlara baxmışıq. Onun ömrünü mən yarım saat əvvəl

yaşamışam. O, mən çizdiğim yolları yeriyib. O, məndən yarım saat sonra yaşayıb. Bir gün qardaşımla ən uca hasarın üstündə dayanıb günəşə baxırdıq. Birdən mən «o» uca hasarın üstündə aşağı yixıldım. Əlimdən tutb qaldırmaq istədi. Gücü çatmadı. Mənçox yuxarıdan yixılmışdım.

Sonra o, məndən yarım saat sonra yaşamağa başladı. Lap sonra o mən çizdiğim yolla dünyanın padşahı oldu. Gedib dirilik suyunu tapdı. Özü də içdi o sudan, anamıza da verdi. Mənə vermədi. Çünkü o, məni heç vaxt fikirləşmirdi.

Bir kahaya çəkilib o gündən təkcənə yaşamağa başladım. Yixıldığım gündən qocalırdım. Saçım tökülmüşdü, belim bükülmüşdü. Bir gün gördüm «ey dad ölürem». Anam yadına düşdü. , kahadan çıxıb anamın daxmasına sarı getdim. Məni görüb ayağa qalxdı. Tellərimi tumarlayıb başımı inəsinə sıxdı. Mən : – ay ana, – dedim, – ölürem axı. Hardasman bəs?. Üzünü göyə tutdu. Mən yenə : – «Ay ana, piçildadım, – məni niyə atmısız, ölürem axı?».

Onun səsini heç vaxt eşitməmişdim. On nəfəsim olduğuna görəmi?, ya nədənsə, səsi titrəyə– tğitriyə: – «sənin atanmələk idi» – dedi– «Bala sən mələkoğlusa, qorxma».

Nəfəsimi dərib: – «Bəs mən mələk deyiləm?», – soruşdum.

Anam: – «Sən də mələksən», dedi. – «Ancaq sən yixılmış mələksən»

Son dəfə göyə baxdım. Göydən mənə tərəf uça– uça kimsə gəlirdi. Üzümü anama çevirdim səssizcə ağlayırdı...

Başqa hekayə

Təhlədə iki fəhlə vardı. Biri səhər doğulub, biri gecə.

Səhər doğulan Qara Vəlidir. Hərə bir azara böyüür. Qara vəlinin böyüməyi Qara vəllidir. Bütün təhlə yiğilib min il baş sindirə ki. Qara Vəlli niyə böyüüb tapa bilməz. Qara Vəli eləcə «xırp» eləyib, böyüüb. Qara Vəlinin dədəsi Təhləcə-

maatın içində, seçilmeyən qara kişidir. Üç eşşəyi var. Səhər evdən çıxıb çölə gedir, axşam qayıdır. Hara gedir? Hardan gə-lir? Üç eşşəklə özündən savayı heç kim bilmir. Oğlunu eşşək-lərindən ayırmır. Kefi pis olanda «nəyim olacaq?»— deir. «Ola-nım dörd eşşəkdir».

Bir gün Qara Vəlinin dədəsi özü— özünə sevindi. Fərəhin-dən uzandı. Uzanıb— uzanıb göyə çekildi. Kənddə ancaq ayaq-ları qaldı. Vəlidən soruştular: «Atan kimdi, a bala?». Dedi: «Bir cüt ayaq»

Anası Qara Vəlini bir cüt ayağın dibində üç eşqşəklə birgə böyütdü. Uşağıa xoş söz deməyə qorxdı ki, dədəsinin yanına uzanır. Qara Vəlinin usağlığı qara keçdi. Anası eşşəyin birisini satıb oğluna çanta aldı. Sinifdən sinifə çanta balaladı. . Qara Vəlli beşinci sinifə kimi beş çanta ilə keçdi. Sonra çantaları tövləyə atıb dağa qalxdı. Dağ uca, Vəli balaca. Vəli dağın kəlləsindən baxıb dədəsini gördü. Dədəsi peşiman peşiman uza-nındı. Vəli : «Ay dədə» çağırdı. , — «axı sənə nə oldu?» . dədəsi vəlinin ancaq səsini eşitdi, üzünü seçə bilmədi. Eləcə ora— bura boylanıb: «nə bilim, a bala»— dedi.

Vəli dağdan on ildən sonra aşağı düşdü. Ömür yaşad. Günü dartdı. Aya caladı. calaq ömrünə calaq yamadı. Yamağı çıçək-ləndi. Bir gün gördülər sinəsində qara çıçək bitmiş bir yumuş oğlan var. Yaşayıb— yaşayıb üzümün bitmək vaxtını bilmir. Dedilər: — «nə yaxşı oğlandı b, adamın bu cür oğlu ola! ».

Qara Vəli içi yana— yana yumru dünyani əyri gəzdi. Oldu gəzəmən. Gəzən görər, oturan bilər. Bu gəzdi oturmadı. Çox gəzdi az dolandı, az gəzdi çox dolandı, bir çəprə tuş oldu. Çə-pəri aşmaq istədi amma bacarmadı. Dədəsi kimi sevinsə çəpəri keçərdi. Amma Qara Vəli sevinə bilmirdi.

Qara Vəli kəndə qaıtdı. Hirsindən kiçildi.

Bir qış dünyaya qar yağdı. Qara Vəli ağ qarı geyinib, Ağ

Vəlinin daxmasına getdi. Yol Qara Vəlinin geyimini əritdi. Ağ vəli çəpəri aşmış kitmi görünürdü.

Qucaqlaşıb öpüsdülər. Ağ vəli Qara Vəliyə : – «Niyə belə kiçildin adaş?», – dedi «Sən ki, tumarlı, çantalı oğlandın?» Qara vəli : – «Adam gərək qara günə doğulmaya», – cavab verdi. – «Adaş mən qara günə doğuldum. »

Qucaqlaşıb ayrıldılar. Vəlinin ağı ağ günə getdi, qarası qara günə. Qara vəli çox yaşadı, çox iş gördü. Ancaq xeyirə varmadı. Qara gündən ağ günə keçə bilmədi.

Qocalanda özünə bir nağara aldı. Dağdan arana, arandan dağa oxudu. «Ağ günüm, qara günüm, ağdan qaraya yol yox, qaradan ağa».

Sonra Qara Vəlinin gecəsi düşdü. Qara çuxası yatdı. Gecəyə dünya üstünə iki alma düşdü. Biri ağ, biri qara, ağ o yana düşdü...

BIZIM OĞLAN

Siçanlar yuxularında pendir görər, atlar qanad, daşlar yol, bizim oğlan yuxuda ağappaq qız, ağ qız, yumru qız, çılpaq qız, yaxşı qız. Bizim oğlan yatan ili dünya qap- qara qaralmışdı. Gündüzlər qara günəş çıxırdı. Gecələr qara ay işarardı. Gündüz qara olardı. Gecə qapqara. Gündüz gücəyə qaçardı- gecə gündüzə. Qaçhaqaç- qovhaqov dücmüşdü dünya üstünə, Bu hay- küydən yazıq dünya Çəşib- peşmanlayıb ləng- ləng fir-larındı. Gecə- gecə ay gecə! Gündüz- gündüz ay gündüz! Günəş- günəş ay günəş. Ay- ay- ay- ay. İşıq- işiq- ay işiq. Dünya büşiyini yırğalayan nəgməsini belə oxuyurdu- bizim oğlan yatan ili. Bizim oğlan yüz il yatdı. Yüz birinci ilin birinci günü ayılıb getdi qarigilə. Falçı qarı- dedi- falçı qarıya- ay falçıqarı, ay falçı, ay qarı, yatıram- yatıram, yata bilmirəm – du-

ruram— dururam, dura bilmirəm, mənə bir söz sat, olurəm axı. Falçı qarı qocaydı — qaridan qoca— əlini icinə salıb sözləri qarından çıxartdı — qoca dilini mağara ağızına sürtə— sürtə o — nədi — e? Dedi— nə olub?— ayüz ildir ki, yuxuda çılpaq qadın görürəm, ağ qız — yumru qız — bu nədi belə, nə deməkdi? Falçı qarı belini oyadıb, ayağlarını geyinib ağ buluda mindi, ağ bulud yerin ciyininə üç dəfə dolanıb göylərə qalxdı — pırr eləyib uçdu— uçdu uzaqlara uçdu — uzaqlarda dəniz vardı, dənizə qondu. Falçı qarı dənizin üzünə üç dəfə tüpürüb — dalğalarındı — dəniz — dedi — ay dəniz — bəsdi — dedi — ay — dəniz — yatma dedi — ay dəniz — oyan — dedi — ay dəniz — oyan — bu yana gəlmişik — oyanıb bura gəlmişik — sənə suala gəlmişik — ay dəniz — çılpaq qız— ağ qız, yumru qız yuxuda nə deyən şeydi? Dəniz tənbəl-tənbəl tərpənib, başını qaldırdı balaca dodaqlarını falçı qarının yorğanından yorğun qulaqlarına dayayıb — ağ qız — lüt qız — qardı— dedi a falçı batmış — dünyaya qar yağacaq — ağappaq tərtəmiz — yumru qar yağacaq! Falçı qarı qorxdu — “Qar— qardı” — dedi — “yaxşı şeydi qar — ağ şeydi”.

- Bəs bunun yuxusunu hara yozaq! Nağayraq!
- Yuxusu çin olsun onun — dedi dəniz, yuxusu çin olsun bizim oğlanın!

Dəniz deməkdən deyil ha:

Çin olur yuxuları bizim oğlanların:

Falçı qarı dənizin üstüylə yüyürüb torpağa çıxdı. Sənə ayığım dəyməmiş olsun ay dəniz — dedi — dəyibsə də dəyməmiş olsun: Qar nədi? Ay suyu agarmış, bizim oğlana nə deyim mən indi — Dəniz dalğalarını içində çəkib küsdü — dinmədi. Falçı qarı buluda minib göylərə qalxdı. Elə göydəcə dəniz deyəni bizim oğlana deyib susdu! Göylər göy olmamışdı hələ, dənizə oxşayırdı, dalğa— dalğa dalğalarındı göylər — hələ göyləri bir yerə yiğib göy eyləyəcəkdi Tanrı. Bizim oğlan dözərmə? Falçı qarı-

nın gözlərini gözlərinə büküb göylərdə qoydu – qoyubda bir qar sözüylə qucaqlaşıb dünyaya düşdü. Dünya yumruyu. Ay-nan ilnən, orda gүnnən – burda ilnən, get ki, gedəsən, yol getdi bizim oğlan. Dərələrdən yel kimi, təpələrdən sel kimi, bələk-ləri oyum – oyum açdı, küləklərdən yeyin – yeyin qaçdı – gəlib çıxdı dünyyanın dizi üstünə – dünyyanın dizi qanamışdı, diz qapağı açılıb – yumulmuşdu, indi qan damırıldı, topuğuna doğru. Bizim oğlan bədənini burada qoyub – ruhunu başına yiğib – fikrini ruhuna tikib, başının içine getdi. Gördü başının içi istidi açdı, gördü ki, nhər şey ağıdı başının içində, elə bildi axtarmağa çıxdığı qar deyilən zad budur, dünyyanın qanlı dizini də yudu bu ağ, bu isti, əlini başının içine saldı, əli o ağılıga dəymədi, əli o istiliyə çatmadı, saçına dəydi əli, birdən dünya üstündən onu bir qarışqa çağırkı – qıçım sıni b dedi – qarışqa – kömək elə mə-nə bizim oğlan! Nə dərdin var sənin üçün daşıyım, nə arzum var yuvalarımı yiğim, bizim oğlan! Bizim oğlan hey elədi, yoluunu yol elədi. – Get – dedi atlı qarışqa – sənə yaxşı yol. – Qarışqa getmədi. Bu dünyaya niyə gəlmisən bizim oğlan? Bu dünyada nə gəzirsin? A xeyirli oğlan, q gözəl oğlan?

– Qar gəzirəm – dedi bizim oğlan – qar gəzirəm a qarışqa, a atlı – a göyçək!

– Qar nədi a bizim oğlan?

Bizim oğlan ciyinlərini çəkdi! Bilmirəm ki, – dedi – heç bilmirəm ki? Qarışqa ağladı. Ağlaya – ağlaya qarı zadı tanımirəm dedi – ağı – zadı bilmirəm – min belimə səni dünyyanın dizinə salımlı! Bəlkə ordadı o ağ! Neyləyəsidi ki, bizim oğlan – hoop eləyib qarışqanın belinə mindi. Nazik bel qarışqa – ürəyi fil qarışqa, qıçı bitişik qarışqa gupp eləyib dünyyanın açıq dizinə girdi. Bizim oğlan üz – gözü qanlı – qanlı dünyyanın iliyinə uzandı – qarışqanın belindən düşüb də. Dünyanın dizi qanlı olsa da – işıqlı idi. İçəridə bir miz durmuşdu uzun – uzun, mizin üstünə

dünyanın şəkiki uzadılmışdı, iki bölünüb yenə– yenə bu mizin bir başında oturmuşdu – Adəm lüt idi. Şaytan tüklü – isti. Dünyanın şəkli üstünə qanlı– qanlı şahmat fiqurları səpələnmişdi. Bizim oğlan boğazını at fiquruna uzadıb, dilini Adəmə işlətdi: “ – A Adəm, – sən bilesən bəlkə, Qar nədi. Ağ nədi? Bir işə yarayan bəlkə?

– Şeytan bilər dedi onu – Adəm. Mən nə bilirom ki? Mən uduzmuşam: Bizim oğlan üzün Şeytana tutdu!

– A Şeytan – dedi – a tülkü – a isti – Dünyanı neynirdin ki, udub? – Sənəmi yaraşar bu dünya zəhərmar.

– Şeytan dünyaya yayılıb – elə dünya mənə yaraşardı – dedi – sənə yaraşmaz ki! Sözünü de – cavabını al – burnunu dünyaya soxma – dünyani aldatma! Adamların yuxusunu qaçırtma!

– Qar nədi A Şeytan? – dedi bizim oğlan. – Nə oğlan şeydi bu qar? – dedi, dedi və yumuldu şeytan, qap – qara qaralıb – zil qara qaraldı – mizin altına girdi. Orada da durmadı – əriyib – əriyib oldu bir ovuc kül, sonra da bir ovuc kül də yox oldu. Yox oldu Şeytan. Heç oldu. Puç oldu. Bizim oğlan dünyani Adəmə verib – yerinə yaraşdı. Muğayat ol – dünyadan – dedi Adəmə. Dünyadan göz ol. Adəm dünyani çıynindən açıb öz yoluna düşdü. Yazı yazan da yuxarıda idi. Oxuyanlar da yazının yoluna baxırdı. Bu yazını yazanın da yazısını yazmışdır. Bizim oğlan üz qoydu – dünyanın göbəyinə sarı, aynan – ilnən, orda ilnən – burda günnən – qıçıq göznən – uzun dilnən get ki – gedəsən yol getdi: Ayın günəşi səyirən vaxt yolda qabağına bir at çıxdı. At ona salam verib durdu: A bizim oğlan – dedi – bizim oğlan, hara gedirsən? Hardan gəlirsən?

– Qar gəzirəm – A At – dedi bizim oğlan – Ağ qar gəzirəm – qar gəzirəm – ağ gəzirəm. At iri gözlərini quyruğu ilə tutub – gözlərindəki şəkilləri içində yiğdi – yiğib da – mən heç ağ şey görməmişəm – dedi – yəqin qanaddı o – yəqin bir cüt işıqlı qa-

naddı – tapsan mənə də gətir ondan, a xeyirli oğlan– a bizim oğlan! Yaxşı dedi bizim oğlan – yaxşı dedi və yoluna düzəldi. Günəş günəşini sallayanda bir ağ dəvə gördü– ağ dəvə, ağap-paq– yumuşaq dəvə, yaxşı dəvə, gözlü dəvə, sözlü dəvə, çə-nəsi sallaq dəvə, balağı batıq dəvə. Bizim oğlan ağ dəvənin di-zini qucaqlayıb, başını sinəsinə dayadı– A dəvə dedi – a dəvə – sən bilirsən qar nədi? Ağ nədi? Ağ dəvə pis oldu, öskürə– öskürə, tüpürə– tüpürə dizi üstə dünyaya çökdü. – Qara cuxam yatdı – dedi– a bizim oğlan. Ağ nədi a köşək göz, ağ nədi? Qar nədi a zalım – mənim dirnağım dəymədiyi səhra yox, ürküküm batmadığı dərya yox, o ağ şeyi mən görməmişəm nə saldın ya-dıma, nə andırdın mənə dərdimi? Belə deyib ağ dəvə yerə çökdü. Qaraldı– qaraldı, oldu qara dəvə! Qara dəvələr qara olar. Bu da qara oldu. Bizim oğlan qara dəvədən qorxdu. Yolun ağına çıxdı. Yolun boğazı qaşınan vaxt bir daşa rast oldu.

– Hara gedirsən bizim oğlan? – soruşdu daş.

– Qar gəzirəm – a daş – dedi bizim oğlan – qar gəzirəm. Ağ gəzirəm. Ağ nədi? Qara– qara soruşdu qara daş, ömrü boyu yu-xulu daş– yatmış daş, durmuş daş– qaralmış daş – Ağ nədi? Bəlkə oyağdı dedi daş bəlkə bir cüt işıqlı ayaqdı, bəlkə yoldu o ağ dediyin, ya da Qar– uzaqlıqda bitən iri bir ağacdı, – Yox – dedi bizim oğlan – mən hələ bilmirəm nədi – nədi ağ – amma onu bilirəm ki, ayaq deyil– yol da deyil– heç ağaç da deyil, başqa şeydi, nədirse yaxşı şeydi. Daş, daş– daş daşı aşdığından dinmədi. Dinəmmədi– durub– durub duruldu. Durulub– durulub yoruldu. Yorulub– yorulub yoğruldu. Yorulub– yoğrulub ağladı. Ağlaya– ağlaya daş əlində, daş yaylığı uçan, küsə– küsə dodaqları qaçaq– saç ol dedi – a ağ baş– saç ol – dedi– bizim oğlan – sağ ol amma ağ yol olsa– qar ayaq olsa mənə də gətir ondan. Bizim oğlan yola qarışdı. Yolun qarnı şişən yerdə ağ sal daş üstə Zümrüd quşunun lələyini gördü. Götürüb yandırıldı.

Tüstüləndi. Zümrüd quşu hazır oldu. Uzun dimdiyində sarı-sarı güllər, uzun ayağı altında yaşıl- yaşıl otlar- qanadı qızıl qırmızı, xınalı telli, qara dırnaqlı, qar duruşlu Zümrüd quşu: Hara gedirsən bizim oğlan bu yola düşüb? Soruşdu. Məni çağırın nə? İstədiyin nə?

- Qar gəzirəm yolları yorub a Zümrüd! Ağ qar gəzirəm. Sənnənəm diləyim bu –ağ gəzirəm, qar gəzirəm a Zümrüd, A lələyi göyçək! Sən günəşə yaxın olursan – bəlkə sən bilərsən? Nə deyən şeydi bu Ağ qar?

- Bilmirəm ki, dedi– Zümrüd quşu – mən heç bilmirəm ki! A bizim oğlan, ağ göydü bəlkə qara ay, eləmi bizim oğlan?

- Bilmirəm – dedi bizim oğlan – mən də bilmirəm heç! Zümrüd quşu pır eyləyib göylərə uçdu.

Bizim oğlan pır eyləyib dünyaya düşdü.

Dünya elə yumruydu ki, yumruydu. Zümrüd quşunun lələkləri küləklərə yapışdı. Bizim oğlan dünyanın başından sürüşüb, üzünə düşdü. Dünyanın bir gözü açıq idi, biri yumulu. Bizim oğlan bir ip tapdı. İpin bir ucunu dünyanın kipriyinə bağlayıb – “hoop” düşdü dünyanın açıq gözünə, get ki, gedəsən getdi, gedənlər gedərlər bu da getdi. Düş ki, düşəsən düşdü, Düşənlər düşərlə bu da düşdü, nə dərinmiş dünya gözü, nə istiyimş dünya bəbəyi. Bizim oğlan dünyanın gözü içində iki qoç gördü – biri ağ at – biri qara. Qara qoçun günü qara olsun – bir qıraqda durub – qara – qara qaynayırdı. – Ağ qoçun günü ağ olsun – bir qıraqda durub ağ – ağ ağarırdı. Bizim oğlanı ağ qoç yaman çəkdi. Ağ at atlanıb ağ qoçun üstünə uçdu – Budu – qar – dedi – budu ağ. Ağ qoç bizim oğlanı belinə yaraşdırımayıb qara qoçun üstünə tulladı. Nə varmış ki, bizim oğlan? Ağ qoçu min-mək hasandırmı? Ağ qoço çapmaq olurmu? Qara qoç bizim oğlanı beliylə tutdu. Ağ qoç hirsləndi. Üzünü həkimlərə tutub deyirdi – Qar nədi e? – dedi – qar axtarana bax sən! Qar axta-

ran oğlan heç olmasa qarı təsəvvür elə bilə gərək. Qar görə bilə! Yoxsa belə kim qar axtarır? Qara qoç aq qoçun gözlərini yumub, bizim oğlan belində, üz qoydu dünyanın sinəsi üstünə. Dünyanın sinəsi enli idi, döşləri dik. Enli sinəsi qalxıb enən idi, dik-dik döşləri ding-ding dikkildəyən - Qara qoç - günü qara, bizim oğlanı gecələrin birində dünyanın zirzəmisində atıb qaçdı, getdi işinə gücünə. Bizim oğlan o qaranlıqda ayaga qalxıb yoluna düzəldi. Getdi-getdi ha getdi, getdi-getdi ha getdi - köçə rast gəldi - köç dünyanın uyaşmacı idi. Üzünü örtmüşdü, köç yaşmacın - baş ipi - başçısı - milyon yaşlı kötük ata bizim oğlanı qaranlıq zirzəmidə görüb heyrətləndi. Gözləri özündən böyük oldu. Böyük gözlərin işığı işiq oldu. O işığa dönüb bizim oğlana - dedi, kötük ata, a bizim oğlan sən hara? Bura hara? Sənin axtardığın ağı buralarda milyon ildi araram mən, rəngini bilən yox, iyini iyləyən yox, üzünü görən yox, yerini bilən yox, bu yerlərə qar yağmaz, yazıqsan bala - bir işığa çıx - bizim oğlan kötük atanın sözlərinə minib işıqlı dünyaya çıxdı. İşıqlı dünya işıqlı idi. İşiq-işiq. Par-par. Bizim oğlan at aldı - at mindi - atı öldü - dəvə aldı - dəvəsi öldü, qar axtardı - qar gəzdi. Tapmadı. Yolu vardi!

Yol gedirdi bizim oğlan. Qar gəzirdi! Bizim oğlan dayanarmı? Gedirdi de! Getdi-getdi, qabağına bir araba çıxdı. Arabanın təkəri yox, atı yox - gedir asma - araba - araba atsız araba - arabaraba çarxsız araba hara belə?

- Yoldu da gedirəm, a bizim oğlan!
- Ağ nədi ay araba, Qar nədi? Sən gəzəyənsən, gəzəyən-sən - bəlkə sən bilərsən? Araba dinmədi - araba dinmədi. Araba dinmədi. Dinməyib də getdi. Bizim oğlanın boyu uzanmağa başladı birdən, uzandı - uzandı, oldu uzun oğlan. Bizim oğlan uzun oğlan. Arabanın dalınca baxdı, gördü ki, araba getdi -lap getdi. Lapın -lapı getdi. Uzun idi bizim oğlan, yenə balac-

alandı. Arabanın izinə uzandı üzüqoyulu. Bu vaxt göyün nəfəsliyindən yerə bir papaq düşdü. Bizim oğlan papağı götürüb başına qoydu. Papaq onu fırlatdı. Başını gicəlləndirdi. Uçundurdu, gicəlləndirdi. Fırlatdı— tullatdı durdu. Gördü ki, tərs durub. Tərs də getdi. Dala qayıtdı. Papaq— papaq tüklü papaq, papaq— papaq bulud papaq, a dünyaya qonaq, a papaq — hara fırlatdın məni— hara gedirdik a papaq?

- Keçmişə gedirik bizim oğlan! Gəzdiyimiz yerə gedirik!

- Ordadı qar? Ağ olacaq? Papaq dinmədi – qocaldı. Papağın beli bükündü, tükləri ağardı— töküldü— dinmədi. Nə dinsin? Dinib nə desin?

- Bizim oğlan keçmişə getdi. Keçmiş keçmiş idi. Bitilmiş idi. Düşülmüş idi. Yaş idi. Tanış idi. Keçmiş təkrar idi. Hər şey görmüşdü— hər şeyi görüb keçmişdi bizim oğlan. Keçmişdə qar nə gəzir, keçmişə qar yağmaz— ay papaq — çıx başımdan — dedi bizim oğlan — keçmişə qar yağısa durmaz — əriyər — keçmişə qar yağısa— qar gəzilməz, axtarılmaz. Papaq bizim oğlanın başımdam üç tük qoparıb göylərə qaçı — lazım olsa yandıracam, səni keçmişə aparacam bizim oğlan — dedi qaça— qaça! Bizim oğlan. İndiyə gəldi. İndi — durmuşdu. Durnuşdu. Dim— dik idi. Uzun ayaqlar kimi. Qoşa yollar kimi. Bizim oğlan çıxdı, yolun qıraqına, çökdü yerə, oturdu. Dincindi. Yayıldı. Keçmişdən gəlib indidən krçib, gələcəyə gedən yol yolluğunda qalmışdı— uzanmışdı. Bizim oğlanın oturduğu yerdə birağac bitdi. Bizim oğlanı əllərinə alıb göyə qalxdı. Qalxdı— qalxdı — bizim oğlan buludu papaq eyləyib başına qoyanda dayandı. Bu agac dan bizim oğlan “hopp” eləyib göyə qalxdı. Ağaca “sağ ol a dost” deyib, göynən getməyə başladı. Gördü göyün göyündən bir ip salla-nıb, ağ ip, nazik ip.

- Ay ag ip, ay nazik ip, iplə bel ip, sən hardan gəlirsən? Har-dan sallanırsan? İp ip— ip uzandı — gələcəyin ipiyəm mən, gə-

ləcəkdən gəlirəm – dedi bizim oğlan! Sən bu göydə nə gəzir-sən, Bu fələkdə nə axtarırsan, nə itirmisən?

- Ağ gəzirəm a gələcəyin ipi, a gələcəyin naziyi, incəsi. Qar axtarıram.

- Ağ nədi – a bizim oğlan? Qar kimdi?

- Bilmirəm ki, ay ip –dedi bizim oğlan. Mən bilmirəm ki, heç bilmirəm ki, ip dartıldı – əlimdən tut a bizim oğlan. Lap əlimdən tut səni gələcəyə aparım. Gələcəyə çıxarıram, bir gə-ləcəyə bax, gələcəyi gör!

Bizim oğlan ipin əlindən tutdu. İp gələcəyə uzandı. Gələc-ək uzaqda idi. Uzaqlar soyuq olar, gələcək də soyuq idi. Agac-lar ağaç idi, gələcəyin evləri ev daşları daş, almaları alma. Elə indiyə, keçmişə oxşayırdı, gələcək. Bizim oğlanın qabağına bir gələcək ördəyi çıxdı. Yanını burası- burası gələcəklədi. A bizim oğlan – dedi – a bizim oğlan – a keçmiş oğlan, gecikmiş oğlan? Nə axtarırsan? Nə gəzirsən? – bizim oğlan ördəyə baxmaya-baxmaya keçmişdən gələcəyə danışdı: a gələcək quşu, a gə-ləcək ördəyi – buralarda qar olmur? Ağ olmur? Olmur– olmur?

- Ördək – ördəklikdən çıxdı. Oldu ürəyi yumuşaq bir şey, ürəyi özündən yumuşaq, özü ürəyindən yumuşaq, özüyənən ürəyi sözündən yumuşaq, sözü gözündən yumuşaq, yumuşaq-yumuşaq – yumuşaldı. Yumuşala– yumuşala a– bizim oğlan, a keçilmiş oğlan – dedi. – Qar nədi? Ağ nədi? Nə danışırsan a uşaqq? Gələcəyə qar keçmişindən yağar, indidən yağar. Gələc-əyə qar öz– özündən yağmaz ki? Keçmiş indinin qarını görüb, gələcəyə qar gəzməye çıxarlar, a gözəl oğlan, a bizim oğlan? Sən elə bilirsən birdən– birə gələgəkdə qar görəcəksən? Gör-məzsən, bilməzsən, mən də görməmişəm, bilməmişəm. Bizim oğlan gələcəyin ördəyini danışığına tapşırıb, getdi. Getdi– get-di, qabağına bir gələcək tısbağası çıxdı. Tısbağa bağa idi. Yu-mru idi. Yaxşı idi. Bizim oğlan dilçəldi!

A tısbağa, a bağa, a ilanların dostu, a səhralar gəmisi, a kərtənkələ dəmisi bəlkə sən biləsən, sən görəsən, Qar! Ağ! Bunnlar lazımdır mənə a tıs-tıs, tısbağa kökəldi. Kökəldi-kökəldi oldu dam boyda. Dam boyda tısbağa nə olar? Dam boyda tısbağa hiçqırdı-hiqqirdi, hiçqıra, hiçqıra da əridi. Oldu tam boyda. Tam boyda qurbağa nə olar? Tam boyda tısbağa əridi-əridi oldu nam boyda? Bizim oğlan yazı yazanı da söydü, tısbağanı da söydü, özünü də. Yoluna düzəldi söyə-söyə getməyini elədi. Qabağına bir iynə çıxdı. A iynə, a iplərin sarvanı, a yamaqların pənahı, tapınağı, a kasıbin dilinci, qalxanı, a dövlətlinin çöpü, bəlkə sən biləsən bu gələcəkdə, qar nədi, ağ nədi? İynə saplandı, sapını boğazına dolayıb - özünü boğdu - öldü! Bizim oğlan yolçuluğunu elədi. Az getdi - çox getdi - çox getdi - az getdi, iynə yarımlı yol getdi, iki iynə yarımlı yol getdi. Dayandı. Gördü sakitlikdi, sakitlikdən soruşdu. A sakitlik, a sükut, a dil-siz, a ağızsız, a vaxtını donmuş, a donmuş hava, donmuş nəfəs, bəlkə sənsən qar? Sənsən ağ? Sakitlik dinmədi? Heç dinmədi? Bizim oğlan darıxdı göyün göyündən göyə tullandi. Göynən getməyə başladı. Bizim göynən, göy göynən. Göydə adamlar başısağdı gedirdilər. Gedirdilər, gedirdilər, yixılrdılar, gedirdilər, gedirdilər, yixılrdılar, sonra yenə gedirdilər, yenə yixılrdılar, bir də gedirdilər, bir də yixılrdılar, gedib - yixılmaq idi işləri - gücləri. Ən qəribəsi elə budur ki, gedənlər yixılanda yixılıb qalmırıldı, durub gedirdi. Bax bu idi ən qəribə şey. Göydə yollar tərs idi. Əvvəlindən axırına getmişdi yol gedənlər, axırdan əvvəlinə gəlirdilər. Gedənlər getmirdi - gəlirdi. Bizim oğlan da gəlməyə başladı. Gəldi, gəldi, dərələrdən yel kimi, buludlardan sel kimi keçib, göyün üzünə gəldi. Gördü göyün üzündə həya var!

– Ey göy üzünүn həyası – dedi bizim oğlan sən – sənin sənliyin – qar mnədi? Yerin üstün gəzdim, altını dolaşdım, keçmiş

esələdim, gələcəyə uzandım, gördüm deyən olmadı. Ay göy üzünүn həyası – səndən işıqlısını görmədim, sən de nə olar? Goy üzünүn həyası qıp– qırmızı qızardı. Dünyaya qızıl– qırmızı toy rəngli yağış yağdı. Dünya utandı, bütüsdü, qızillandı.

– Bizim oğlan – dedi göy üzünүn həyası, a bizim oğlan – mənim bu göy üzündə açmadığım sırr yox, görmədiyim yuxu yox, gəzmədiyim bulud yox, çimmədiyim yağış yox, amma o qar deyilən şeyi mən də görməmişəm, bilməmişəm – bizim oğlan – a bizim, a oğlan, bəlkə deyirəm o yerdə bitən xurma çıçayıdı, ya göydə uçan durna səsidir, ya bir damcı sudur?

Bizim oğlan qaraldı: – “bilmirəm” – dedi – “Bilmirəm ay həya, mən heç bilmirəm ki. Bizim oğlan həyasızlaşdı. Göyün üzü ilə gəlməyin elədi. Gəldi, gəldi gördü ağ daş üstündə bir yaşlı ruh oturub, qanadlarını qurudur. Bizim oğlan “ay yaşıl, yaşıl, yamyaşıl ruh, ruh bədəndə əsir olub, azad olan ruh, uçan ruh, təmiz ruh, ruh– ruh a ruh, bəlkə sən bilərsən qar nədi? De mənə: Ruh, ruh üzünü bizim oğlana tutub gülmək elədi guya: – bilmirəm – dedi– bilmirəm, bizim oğlan ruhlara qar nə lazım, onlar ayrı ağıdadır. Bizim oğlan ruh kimi uça bilməz, gələr. Gəldi gördü ki, dan ulduzu çay içir. Çayı su, qəndi buludlarla dağıldı. Buludların sinəsi yandı, əridi. O gün göylərdən yerə isti yağışlar yağdı. Dan ulduzu gözləri bərələ– bərələ nə gəzir-sən a bizim oğlan? Soruşdu nə itirmisən?

Qar gəzirəm a dan ulduzu, a dünyanın açıq gözü, tək gözü – qar gəzirəm, ağ axtarıram dan ulduzu. Dan ulduzu fikrə getdi.

– Mənim Mərrixdən oğlum var – dedi – odu ən ağ şey bu ömrümdə – bəlkə qar ona deyirsən, sən , hə? A bizim oğlan. O ağıdı axı. İşıqdı!

Bizim oğlan çıyılmasını çekdi.

Bilmirəm – dedi – vallah bilmirəm, mən bilmirəm axı. Dan ulduzu köksünü ötürdü. Elə mən də axdardığım şeyi bilmirəm

a bizim oğlan, a təmiz oğlan! Bizim oğlan dan ulduzunun gözlerini yaşlı qoyub gəlməyinə getdi! Gəldi, gəldi – gördü bir qara qarı oturub, qara qoyunun yunundan qara– qara günlər eləyir dünya üçün. Qara qarı bizim oğlani gördü, onu bəyənmədi, onu gözü görmədi. Bizim oğlan ağardı. Qarının gözü dəydi bizim oğlana. Bizim oğlan yolunu azdı. Yolundan çıxdı. Bilmədi nə axtarır, nə gəzir, hardan gəlir, hara gedir. Qarının gözü bərk dəydi bizim oğlana, bizim oğlan yerə uzandı ki, ölsün – amma ömründən qabaq ona güc gəldi, – hər şey yadına düşdü. Yadına düşdü ki, kimdir– hardan gəlib– nə axtarır, göydən bizim oğlan uzanan yerə – əzraildən qabaq bir nərdivan gəldi. Nərdivan uzun idi. Nərdivanın birinin qolunda Simurq quşu oturmuşdu. Oturmuşdu – susmuşdu. Bizim oğlan simurq quşunu dindirdi.

– A fikirli quş – a lal quş – a dinməz quş, bəlkə sən bir dinib– danışsan – deyəsən – qar nədi? Ağ nədi? Simurq quşu bizim oğlana baxıb, köksünü ötürdü – a bizim oğlan! – dedi – a ölüm ayağında sevinən oğlan, yaxşı oğlan, göylərdə axtarma onu, dünyada gəzmə, yerin altını qazma, üstünü arama – yoxdu– yoxdu bu dünyada qar? Yoxdu bu dünyada ağ– bu dünyada elə şey yoxdu axı! Mən bu nərdivanın birinci qolundan ikinci qoluna min ildi düşürəm – düşürəm – düşürəm – düşə bilmirəm – sənsə o boyda heçlikdə qar gəzirsən!

Bəs mən neynim? – soruşdu bizim oğlan – elə belə getdim?

– Get yat dedi – simirq quşu – get yat, əgər sənin payına qar düşəcəksə – düşəcək, alnında qar yazısı varsa var, taleyinə qar yağacaqsa yağacaq, əgər bütün bunlar yoxsa – nə gəzirsən bu gözəgörünməzi. Bizim oğlan yağış olub yerə axdı!

Bir kök kök ağaçın dibində yarpaqlar kimi yatdı.

Min il yatdı, milyon il yatdı, milyonuncu ilin bir günü yuxu görmədi. Yaşıl ruhu bədənində durmadı – qızışıb– qızışıb –

soyudu— soyuyub uçdu, uçdu, uçdu, göylərə uçdu:

Elə bax, həmən gün dünyaya qar yağıdı. Həmişə qar içində olasan a qara dünya. Günün ağ olsun!

XAS IGID

(Dastan)
(Avtoportret)

Bismillahir— rəhmanir— rəhim.

Ən birinci Allahdır. Sonra biri vardı, biri yox. Gecəydi. Xoruz banladı— səhər açıldı. Dünyada hər şey var idi. Xas igiddən savayı. Bu çəhə Xas igid də doğuldu. Gözlərini açıb, gördü başının üstə altı mələk oturub. Bir— birindən gözəl, hamısı qanadlı— telli. Xas igid gözünü dolandırıb, suyuşırın yanağı batıq mələyin üzündə saxladı. Əlini ona uzatdı... — Sən mənim bəxtimsən— dedi, — Adın nədi?

O, biri beş mələk göyə çəkildi. Yanağı batıq mələk uçub, Xas igidin ciyninə qondu.

— O, beş mələk ki, göyə çəkildi— dedi— onların biri Vahidə qovuşmaq idi, biri eşq, biri elm, biri iman, biri də ruzu. — Sən nəsən? Sən kimsən?— soruşdu. Xas igid suyu şirin mələkdən...

— Mə səbirəm— dedi— yanağı batıq mələk. — MƏn səbirəm! Sən mənim bəxtimsən— dedi— xas igid və belini çəkib dünyanın yollarına düşdü. Dünya yumruydu. Yanağı batıq mələk Xas igidin başı üstündə uça— uça:— səbir dedi ona, — səbir!

Bura , gəlmisən getməyə

Səbr elə, igid, səbr elə!

Xas igid, mələyin gözlərini yarımcıq kəsib, başını göyə qaldırdı:

— Eee eh, dünya mənə qara gəlir, ay mələk, — dedi, — bəlkə

dala qayıdım?

Mələk:— Səbr elə, Xas igid, — dedi— səbr elə, onsuz da hamı dala qayıdır, səbr elə, — dedi və qeybə çəkildi. Xas igid getdi, getdi, getdi bir kəndə çıxdı. Kəndin qapısı dar, içi geniş, sonu axırı görünmür, fir— fir fırlanır, bir günəş var, bir ayı, biri batır, o biri çıxır, o biri çıxır, bu biri batır. Nə rəng desən adamı var. Pisi yaxşısından çox. O buna gülür, bu da ona. Bir dəstə padşahı var, bir dəstə cəlladı. Min dağıdanı var, bir quranı. Min deyəni var, bir eşidəni. Yalanı düzdən çox. Qapıları bağladı. Dağları tərsədi, çayları dala axır. Güzgüsü adamı baş— ayaq göstərir. Xas igid bir qapiya yaxınlaşdı, döydü açmadılar, özü açıb içəri girdi. Gördü burda bir kişi döşəmədə tərs durub, başı aşağıdadı, ayağı yuxarıda. Durub tərpənmir. Xas igid dözmədi:— Neynirsən ə?— soruşdu tərs kişidən. Tərs kişi:— Yaşayıram!— dedi. Xas igid kişini itələyib yerə yıxdı! — Tərs durma — dedi, — — düz dur! Adam tərs durmaz, düz durar! Kişi xas igidi yaxasından tutub apardı Qazının yanına. Dedi: — Qazi ağa, bu adam məni yaşamağa qoymur, deyir düz dur!

Qaxı ağa Xas igidə tərs— tərs baxıb fərraşların çağırıldı:— Bunu tutun — dedi, — ölüncə vurun!

Fərraşlar xas igidi tut ağaçına bağlayıb, dana quyruğynan döyməyə başladılar. Yolnan bir tacir keçirdi, Xas igiddən xoşu gəldi, fərraşlara pul verib, xas igidi onlardan aldı:— gedin, Qazi ağaya deyin, Xas igid ölüb!— dedi. Fərraşlar getdi. Tacir xas igidi yanına salıb öz evinə apardı. Evinin açarlarına ona verib dedi:— Xas igid, xalis igid, mənim qırx otağım var, otuz doqquz sənindi gir içində at çap!— Amma qırxinci otağa girmə, “orada nə var” soruşma oldumu?

— Xas igid:— oldu — dedi. Amma olmadı! Düz altı ay tamam olan gecəsi, Xas igid dözməyib, qırxinci otağa girdi. Gördü burda öz qəbri durub, sinə daşında adı, baş daşında şəkli.

Gördü qəbri üstə bir ag qız oturub ağlayır.

- Sən kimsən? – soruşdu ağ qızdan. Ağ qız: – Mən Xas igidin arvadiyam dedi!

– Uşağı vardımı Xas igidin? – soruşdu Xas igid.

– Vardı! – dedi. Ağ qız, –vardı! Hamısı uca dağların başında yağılarla vuruşur.

Xas igid qırxınçı qapını örtübkor – peşman yerə uzandı.

Tacir ticarətdən gəlib Xas igidi axtardı, gəzdi tapmadı! Barmağını dişlədi, bildi məsələ nə yerdədi. Gəldi Xas igidi tapdı. Gördü Xas igid hər şeyi bilir, soruşdu: – necəsən Xas igid?

Xas igid: – Ölmək istəyirəm! – dedi.

Tacir dedi: – Get öl.

Xas igid yuyucunun yanına gəlib daşın üstünə uzandı, dedi:
– Yuyucu yu! Yuyucu isti suyu Xas igidin bədəninə axıtdı. Xas igid zümzümə ilə oxudu:

Yuyucu yuyur tənimi,
Gözüm açıq qapı kimi.
İsti su sixır boynumu
İt boynunda çatı kimi.

Hopub dünya bədənimə
Çırkı hopub, tozu hopub.
Çırkı geymişəm əynimə,
Çirk əynimə şax oturub.

Bildim dünyanın sırrını
Ruhumsoyuq, suyun isti.
Axırətə ismarladım
İçim pakdır, yuma bəsdi!

Yuyucu əl saxladı. Xas igid soruşdu:— Nə oldu?

Yuyucu hırslındı:— Sən ölməməsən!

Xas igid:— Ölmüşəm— dedi, — Ölmüşəm!

Yuyucu:— Ölü danışmır!— dedi, — Ölü dinmir.

Xas igid ayağa qalxdı:

— Neynim indi?— soruşdu, — necə ölüm?

Yuyucu:— Adamı allah öldürər!— dedi, — Allahdan ölüm istə!

Xas igid dizi üstə yerə çöküb Allahdan ölüm istədi. Ölmədi!

Bir yolun qıraqında oturdu. Gördü yolla ağ dəvə gəlir.

— “Ağ dəvə, gözəl idi!”

Ağ dəvə,

Ağ dəvə, ağca dəvə.

Ölənlər öldü getdi,

Həmişə sağca dəvə.

Xurcunun qoşa taqlı

Ağ dəvə, ağca dəvə.

Hürkükün göye bağlı

Ağ dəvə, ağca dəvə.

Gəlmisən aparmağa

Ağ dəvə, ağca dəvə.

İzin ver ağlamağa

Ağ dəvə, ağca dəvə.

Dünyayla barışmadam,

Ağ dəvə, ağca dəvə.

Sənə nə tez alışdım,

Ağ dəvə, ağca dəvə.

Belinin üstü hamar
Ağ dəvə, ağača dəvə.
Sənsən tək mənə qahmar
Ağ dəvə, ağača dəvə.

Məni bir də gətirmə
Ağ dəvə, ağača dəvə.
Bu dünyada itirmə
Ağ dəvə, ağača dəvə.

Başına fırlat məni
Ağ dəvə, ağača dəvə.
Dünyadan çıxart məni
Ağ dəvə, ağača dəvə.
Ağ dəvə!

Ağ dəvə xas yatdı. Xas igid ağ dəvəyə minib yola yolcu ol-
du. Böyük bir şəherin ayağında Ağ dəvə Xas igidi beiindən
düşürdüb yoxa çıxdı. Xas igid şəhərə gecəylə bir girdi. Elə bu
geçə alma bağında padşahın qızı qırx incəbelqızla çimmək üçün
soyunurdu. Qırx incəbel qız lüt soyunmuşdu, padşahın qızı ya-
xasını açmayıb, paltarını başına çəkmişdi. Xas igid hasardan
qızlara baxırdı, durdu— durdu, özü durdu, dili durmadı, dedi:—

Sinəndəki nar böyüüb,
Gözlərin xumar böyüüb,
Mənim boyda lal böyüüb,
Yaxan, düyməli, düyməli.

Gözlərin işığa dərddi,
Ağ bədənin bazubənddi,
Hamının sinəsi açıq,
Səndə ay qız, nə adətdi,
Yaxan, düyməli, düyməli.

Bu nə doğru? Bu nə oyun?
Nə yemişəm, nə də doyum
İsteyirsən lap lüt soyun
Yaxan, düyməli, düyməli.

Qırx incəbel qız, Xas igidin səsini eşidib, üzünü gördülər, ayıb yerlərini tutub qaçdılar. Səslərini də özləri ilə apardılar. Qırx incəbel qız gözdən itəndə, qırx qolu zorlu keşikçi tapıldı. Gəlib, Xas igidin qolunu burub, padşahın hüzuruna apardılar. Padşah taxta oturmaqdən dərrixirdi. Xas igidi gətirib onun qarşısında dizi üstə oturtdular: – Bu Xas igiddi– dedilər, – sənin qızını və qırx incəbel qızı lüt görüb.

Padşah tənbəlliyyindən hirslənə də bilmirdi. Elə əsnəyə– əsnəyə: – Öldürün– dedi, – öldürün! Bu köpəkoğlu adamdı!

Xas igidi dar ağacından asmağa apardılar. Dar ağaççı qara idi. Xas igid ağa! Xas igid dar agacına belə dedi:–

Dar ağaççı əyil öpüm üzündən,
Dara düşdüm, bu dünyanın yolu dar!
Ağac var ki, meyvə bitir, qolunda,
Meyvən ölüm, əlin kəndir, yolun dar!

Dar ağaççı qara idi. Xas igid ağa. Dar ağaççı Xas igidə belə dedi:– Xas igid mən şair deyiləm, amma məsələ belədi:

Heçdən vara qapıyam mən,
Məndən keçir haqqa gedən.
Quc boynumu, kal meyvəm ol,
Mən yol olum, sən yol gedən.

Xas igid, dar ağacına çıxdı. Kəndiri boğazına doladı.
Keşikçilər getdilər keşiklərini çəkməyə. Xas igid gözlərini yumdu. Dar ağacı dar – dar yeridi, getdi girdi gecəyə. Gecə qara, cücə qara. Xas igid gözlərini açdı: – A dar, – dedi, – dardayam hələ? Dar ağacı: – Kalsan hələ – dedi, – hələ ölü bilmirsən, düş get ölməyi öyrən!

Xas igid, dar ağacından düşüb, dünyaya qayıtdı. Yol – yol yeridi. Qabağına bir qarı çıxdı. Saçları qocalıqdan çürüyüb, aylarları yollara oxşayır, gözləri göyə. Qarı xas igidini tanıdı:

– Nədi? – soruşdu, – səbr eyləyə bilmirsən?

Xas igid: – Ay nənə, – dedi, – ölmək istəyirəm, necə ölüm?

Qarı çənəsi yerə dəyə – dəyə güldü. Bir il güldü, beş il güldü, gülə – gülə də çıxıb getdi. Xas igid yenə yola çıxdı. Bu dəfə yoldan soruşdu: – Əvvəlin haradan gəlir, bilən yox, axırın yox, axırın hara gedir, görən yox, hamı səndən keçir, sən hamınsan, hamı sənin. A yol, ölmək istəyirəm, necə ölüm?

Yol tozlandı: – Mənim üstümlə get – dedi, – əlüm mənim üstümdədi!

Xas igid getdi, gördü bir ev durub, içindən işıq gəlir, evin qapısını açıb, içəri keçdi. Gördü evin içində adam oturub, əlin-də bağlama, işıq bu bağlamadan gəlir. Xas igid soruşdu: – Ay adam, sən kimsən, bu işıq nədir?

Adam dedi: – Mən adamam, bu bağlamadakı da sözdü!

Xas igid gözünü qayıb: – o nə sözdü elə? – soruşdu. Adam demədi. Xas igid küsdü. Çıxıb getdi. Bağlamadakı söz bağlı

qaldı. Evin içindəki adam Xas igidin dalınca çağırıldı:— Xas igid tələsmə, başını lazımsız suallarla yorma, səbr elə, hər şeyin öz vaxtı var, sən heç kimsən, səni idarə eleyən var!

Xas igid bir at aldı. Atın başını buraxıb üstünə mindi. Yüyənsiz at, otlaya— otlaya, gedib bir uçurumun qarşısında durdu. Xas igid əyilib uçurumun dibinə baxdı, gördü uçurumun dibi görünmür, başını qaldırıb göyə baxdı, gördü göyün də dibi görünmür, başını qaldırıb göyə baxdı, gördü göyün də dibi görünmür, bilmədi özünü uçuruma atsın, ya göyə. Yüyənsiz at dünyaya qayıtdı. Xas igid atın belindən düşüb, gedib bir dəmirçiye şeyird durdu. Dəmirçi görük basdı. Xas igid dəmir döydü. Beləcə, bir neçə il keçdi, bir gün Xas igid daş səkinin üstündə oturub göyə baxındı, bir azdan yenə dəmir döyəcəkdi. Gördü göyün üzü gömgöyüdü və bu gömgöy göy üzündə tənha quş uçur. Xas igidin içi durmadı, quşa baxıb beləcə dedi:

Tənha quş,
Sən məndən güclü,
Mən səndən kövrəyəm,
Mən uduzdum taleyimə,
Girdim boyunduruğa.
Sən uçursan,
Sən gülüsən,
Mən sənə dua oxuyacam hər səhər. , .

Xas igid gördü ki, ey dili— qafıl, içi çürüyüb şairliyi qalmayıb, odu ki, evlənmək istədi, dedi bəlkə evlənib düzələ, durmadı, dəmirçiye xəbər göndərdi: — Atayı— mehriban, ya məni evləndir, ya da çıxıb gedirəm.

Dəmirçi hövlnak özünü ona çatdırıldı:— ya Xas igid, — dedi, — sən kimi bəyənirsən barmağınla göstər, mən gedib onu alım!

Xas igid fikrə getdi:— Dövlətli qızı al, — dedi. — Dövlətli görmüş olur!

Dəmirçi:— Görmüş olmağına, görmüş olur, — dedi— amma onlar səni bəyənməz, onlar qudurğan olur!

Xas igid fikrə getdi:— Kasıb qızı al! — dedi:— Kasıb qudurğan olmaz!

Dəmirçi: — Orası elədi— dedi, — amma kasıb da görməmiş olur. Elə deyəcək, ver yeyim, ört yatım, gözlə canım çıxmasın, nə qədrini biləcək, nə qiymətini!

Xas igid hırslındı:— Get tacirin qızını al, — dedi.

Dəmirçi tacirin qapısına elçi düşdü. Tacir qızını vermedi — Get özünə tay tap ə!— dedi.

Dəmirçi çar— naçar, gedib suçunun qızını alıbgətirdi. Xas igid gözəl idi, qız onu görən kimi bəyəndi. — Sən mənimsən— dedi:— məni öp!— Xas igid suçunun qızını öpdü. Suçununn qızı özündən getdi. Xas igid onu aldı. Bir ay keçdi. Suçununqızı dəyişdi. Dedi— Xassan, qazssan, nəsən bilmirəm, get mənə qızıldan ləyən al gətir!

Xas igid duruxdu:— Ləyəni neynirsən, suçunun qızı?— sorusdu. Suçunun qızı:— çiməcəm! — dedi. Xas igid yerə tüpürüb, o, şəhərdən qaçıdı. Gedib ayrı şəhərdə ayrı ağacın altında oturub oxumağa başladı:

Yumrudu dünya dediyin,
Yolları yumru— yumrudu.
Yumrudu dünya dediyin,
Yolları yumru— yumrudu.

Ayrı şəhərin ayrı dəmirçisi Xas igidin səsini eşidib, ona yanlaştı:— Qardaş, dəmirçisən?— soruşdu.

Xas igid:— Dəmirçiyəm dedi, — haradan bildin?

Dəmirçi güldü:— Yolları əyməyindən!

Dəmirçi ilə Xas igid dostlaşdı. Dəmirçi Xas igidi evlərinə qonaq apardı, yedilər içdilər, uzanıb yatıldılar. Gecə ikisi də yuxu görüb hövlnak ayıldı. Xas igid: — Dəmirçi qardaş, — dedi, yuxuda taxta at gördüm. Dəmirçi:— Xas igid, — dedi, — mən də taxta at gördüm— xeyir ola axırı!

Xas igidlə dəmirçi eşiyə çıxıb gecədən soruşdular bu yuxunun yozumunu. Gecə dedi:— Kimsə oləcək! Elə gecə bunu demişdi ki, Əzrayıl gəldi, çökdü Dəmirçinin sinəsinə. — Bəsdi yaşadın, — dedi, — yiğış gedirik!

Dəmirçi əvvəlcə qorxdu, sonra— yaxşı dedi, — Allahın əmri-di, biz kimik ki! Amma icazə ver, Xas igidin qulağına bir söz deyim. — Əzrayıl qulaqlarını tutdu, gözlərini yumdu. Dəmirçi:— Xas igid, — dedi, — özün görürsən ki, mən ölürom, amma bu dünyada bir arzum qaldı!

Xas igid:— nə arzun?— soruşdu. Dəmirçi:— Bir təzə söz düzəltmək istəyirdim dəmirdən, düzəldə bilmədim— dedi, — sən düzəlt o sözü!

Xas igid:— Mən bacarmıram— dedi, — söz məndən böyükdü!

Dəmirçi öldü! Xas igid qaldı! Səhər açıldı. Xas igid dəmirçini torpağa tapşırıb yola düşdü. Orda aynan, burda ilnən, gedib bir ağ evin qarşısına çıxdı. Ağ evin qapısı yox, bacası yox, pəncərəsi yox, amma evdi. Xas igid əyilib yerə oturdu. Burda, ağ evin sağ tərəfində bir ağ ağac durmuşdu. Üstünə iki quş qonmuşdu: bir— biriylə danışındılar, biri ağ quş idi, biri qara Ağ quş qara quşa:— Bacılı— bacım, — deyirdi, — bu igid Xas igiddi, xali igiddi, bu qə binada onun bəxti var, taleyi var, səbrini basıb qırxca gün otura bilsə, bəxtinə qovuşacaq, yox səbr eləməsə, başı bəlalar çəkəcək!

Qara quş:— Oturar— deyirdi, bu oturar!

Xas igid dincini alıb yola düşdü, oturmadı! Gecə düşəndə

bir çobana rast oldu.

- Çoban, qonaqlayarsanmı məni? – soruşdu. Çoban:– Alla-hın qonağısan, – cavab verdi, – niyə qonaqlamaram?! – Oturdu-lar. Danışdılar. Süd içib, pendir yedilər. Baş- ayaq yatdılar. Sə-hər açıldı. Çobanın ağappaq aq qızı əllərinə su tökdü. Xas igid baxdı ki, bu çobanın qızı qəşəng qızdı, özü də təzəcə dəyib. Qıza su sıçratdı. Qız da su altında qalmayıb, ona bir yaxşı söz dedi – Sonra da çobanın gözünü aldadıb alaçığın dalına keç-dilər. Nə danışdılıar nə danışmadılar, çobanın qızı Xas igidə üç ilə üç oğlan doğdu. Üçünü də bələyib yükün üstünə uzatdı. – Çoban da Xas igidin əlinə bir çomaq verdi, – qışqıranda hayy de! – dedi, – Vay demə. Qoyun hürkər. Qoyun hürkər. Xas igid beləcə çobanlıq elədi. Bir gün qar yağıdı, çoban üçün qar qayğı gətirdi. Xas igid üçün qəm. Xas igidin içi ağradı, gözləri yaşardı, bir cönüb çobana baxdı, bir cönüb çobanın qızına baxdı, bir cönüb yükün üstündə uzanan üç uşağınə baxdı, heç nə demədi, köksünü ötürdü, hardasa uzaqda qurd uladı. Xas igid ayağa qal-xıb eşiyyə çıxdı. Gedib qara yolun qıragında oturdu. Gördü yola bir dərviş gəlir. Dərviş gəlib salam verdi: – Ayağın yorulub, – soruşdu – ya için?

Xas igid:– İçim yorulub! – dedi.

Dərviş qarın üstünə oturdu!

Su duranda iyənlənir – dedi, – bir yerdə çox oturma!

Xas igid:– üç uşağım var – dedi. Dərviş dinmədi. Beləcə oturub ikisi də susdu. Sonra, dərviş ayağa qalxdı:– Mən özüm uşağam – dedi, – izin ver gedim!

Xas igid: – Get – dedi, – amma, bir məni başa sal, görüm, ha-ra gedirsən?

Dərviş:– haqqə gedirəm! – dedi. Xas igid:– Yaxşı yol! – söy-lədi. Dərviş getdi. Xas igid bir il yatmadı. İkinci il beş qoyun götürüb, bazarda satdı, puluna at aldı, atı minib çobanın qızın-

dan qaşdı. At onu gətirib bir meşəyə çıxartdı. Meşənin girəcəyində atdan düşdü. Dizini qucaqlayıb yatdı. Beş gün yatdı, altıncı gün səsə oyandı. Gördü uzaqdan ona tərəf bir qoca gəlir, əlində güzgү, gözündə biclik, dilində söz. Xas igid ayağa qalxıb, qocayla görüşdü: – Əyləş – dedi, – baba! – Qoca torpağın üstündə oturdu. – Bala, – dedi, – mən qocayam, sən cavansan, səndə olan, məndə yoxdu, məndə olan səndə!

Xas igid:– nəyi deyirsən baba– soruşdu, – illərimi?

Qoca:– Yox!– dedi, – ayağımı deyirəm.

Xas igid:– Bildim– dedi. – Atı verdim, götür! Bəs əvəzində sən mənə nə verəcəksən? Qoca: – Mən sənə güzgү verəcəyəm, – dedi, – oturub baxarsan.

Xas igid razılaşdı. Qoca atı minib çapdı. Xas igid oturub güzgүyə baxmağa başladı. Bir il baxdı, iki il baxdı, az baxdı, çox baxdı, özünü görə bilmədi. Yanına bir quş qondu: – Özünü güzgüdə axtarma, – dedi. – Özün, özündəsən! – Xas igid ayağa qalxıb, güzgünü torpağa uzatdı. Əyilib güzgүyə baxdı. Gömgöy səma güzgündəncə göyərirdi. Bilmək olmurdu hansı güzgüdü, hansı göy! Xas igid beləcə güzgünü göyə, göyü güzgүyə tapşırıb yoluna düzəldi. Göydə ağı Ağ çərpələnglər uçurdu. Xas igid çərpələngin birini dindirdi:– Sən quşsan? – Çərpələng ciyinlərini çəkdi: – Quş olmağına quş deyiləm, – dedi, – amma uçuram!– Xas igid əl çəkmədi:– İpin olmasa, özün uça bilərsən? – soruşdu. Çərpələng başını buladı: – Bizim hamımız ipdən asılıyıq dedi. – İpimizi tutan əl düzəldib bizi, o da idarə eləyir!– Xas igid çərpələngin sözlərini qulaqardına vurub sol tərəfə buruldu. Sol tərəfdə iri bir şəhərin darvazaları durmuşdu. Darvazalar bağlıydı. Xas igid iri bir daşın üstünə oturdu. Darvazaların Xas igidə yazılışı gəldi. Açıldılar. Xas igid qalxıb şəhərə girdi. Bu şəhər solda tikilmişdi. Evləri sola baxındı. Ağacları sola əyilirdi. Adamları solaxay, quşları solaxay.

Bu şəhərin sağ tərəfi yox idi. Xas igid acmışdı, kisəsindən biralma çıxardıb dişinə çəkdi. Şəhər camaatı onu tutub qazının yanına apardı. Qazı ağa:— Almanı sağ əlində niyə tutmusan?— soruşdu, — cinsən?

Xas igid:— cin deyiləm— dedi, — xalis igidəm, Xas igidəm, sağ igidəm, düz igidəm.

Qazı ağa hirsəndi:— Biz əyriyik?— çağırıldı. Xas igid ciyinlərini çəkdi. — Mən də əyri deyiləm! — dedi. Qazı ağa fikrə getdi:— Sən gəl belə elə— dedi, — gəl sənin sağ əlini kəsək, sol əlinin yerinə qoyaq, sol əlini kəsək, sağ əlinin yerinə qoyaq, ol solaxay.

Xas igid: — Mənim təkcə əlim sağ deyil e, — özüm də sağam.

Qazı ayağa qalxdı! — Sən sağ olmayacaqsan— dedi, — sabah sənin boynunu sol əlimlə özüm vuracam! Sağlar, sağ olmalıdır!

Xas igidi zindana saldılar. Xas igid zindanda sağ gözüyle ağladı, sinəsinə sağ əliylə vurdu. Keşikçi işi belə görüb, zindanın qapısını açdı, içəri girdi, üzünü xas igidə tutdu:— Biz hamımız sağıq, ay igid — dedi, — bizi sol eləyən, sol eləyib. Sən nə qədər sağsan, durma qaç canını qurtar!

Xas igid sağ dabanına tüpürüb, sol yolnan qaçıdı. Şəhərdən çıxıb özünü gücənin içini saldı. Gecənin içiyilə yol gedib səhərə çıxdı. Səhər dənizə açılırdı. Xas igid dizini dənizin sahilinə qoyubbalıqların padşahını çağırıldı: — Ey balıqların padşahı— dedi, — sənə bir sualım var— bir özünü göstər nə olar?

Balıqların padşahı başını sudan çıxartdı:

Nə olub Xas igid?— dedi, — Nə istəyirsən?

Xas igid:— Sən mənə de görüm, su çoxdu, quru?— soruşdu. Balıqların padşahı:— Su çoxdu, — cavab verdi. Xas igid:— Mənə icazə ver, suda yaşayım— dedi. Balıqları padşahı:— Boğularsan axı, — cavab verdi. Xas igid əl çəkmədi: — Sən elə elə ki, boğ-

ulmayım da!

Balıqların padşahı:— yaxşı — dedi, — gəl yaşa!

Xas igid özünü dənizə atdı, üzüb balıqlar ölkəsinə gəldi. Balıqlar ölkisində ona yamanca hörmət elədilər. Ayrı yerin adamı deyib, bir böyük Balıqqulağı verdilər. Qırıq incəbel balıq onun qulluğunda durdu. Bir hallı— vallı balıq ona vuruldu. Onlar evləndilər. Xas igid danişan, Barlı balıq susan. Beləcə yaşıdlılar. Bir gün Xas igid darıxdı. Yzüb— üzüb başını sudan çıxartdı, ürəyi axdı, əridi.

Mən bilmirəm Vətən nədi,
Amma darıxdım, darıxdım.
Göydə uçan boz sərcəyçün,
Çöldə yovşançın darıxdım.

Darıxdım suda qalmaqdın,
Darıxdım, göyə baxmaqdın.
Darıxdım yosun balıqdan,
Yaman darıxdım, darıxdım.

Belə deyib Xas igid quruya çıxdı. Bir daşın üstündə oturub, suyla quru arasında qaldı. Sudan balıqlar çıxıb onu çağırıldı. Qurudan adamlar. Xas igid — xalis igid, bir az oturdu, bir az orudu, sonra ayağa durdu.

— Sahildə özümə ev tikəcəyəm— dedi, — həm suyu görürəm, həm qurunu. — Dediyini elədi. Beləcə bir az yaşadı. Sonra yenə darıxdı. Oturub saatlarla göyə baxdı. — Ay Allah məni quş elə— dedi, — uçmaq istəyirəm. — Bir gün qanadları çıxdı. Uçub— uçub uzaqlara uçdu. Uçub yerə göydən baxdı. Gedib o, biri planetləri dolandı, gəzdi, yenə yerə qayıtdı, bir buludun üstündə oturdu. Fikrə getdi:— hər şeyi gördüm— dedi, — hər yeri gəzdim.

Dənizin içində girdim, göyün üzünə çıxdım. Dünyanı gəzdim— dolandım, Bir maraqlı zad görmədim! Görəsən bu insanlar necə yaşayır? Gedim bir ölümü də görüm. Beləcə deyib Xas igid buluddan torpağa düşdü. Dizi üstə ölümün qabağında oturdu: — Mən Xas igidəm— dedi, — yaşayıb yarımadım. Məni apar! Yaşaya bilmirəm! — Əzrayıl əlini ona uzatdı. Dur, bir oyna dedi, sənə əl çalacağam, oynayıb qurtaranda öləcəksən, nə qədər çox oynadin öz xeyrinədi, hə oyna!

Xas igid dirəndi:— Oynamaram— dedi, — apar məni!

Əzrayıl: yaxşı — dedi — gəl!

Xas igid bədənindən çıxıb Əzrayilla göyə uçdu. Uçdu bir budağa qondu. Gördü bədəni yerdədi. Özünü bəyənmədi. Mən buydummu, ə! — soruşdu əzrayıldan Əzrayıl— Buydun!0 dedi.

— Hə çirkliyəmmi! — dedi bir də. Əzrayıl güldü: — Sən səbr eləmədin — dedi, — sənin təmizlənməyin səbrindən asılı idi! Doğulanda, yaranan sənə səbr də verdi, ağıl da, bəxt də. Hər şey öz əlində idi! İndi otur, bax, o təzə qazılan qəbir sənindi. O qəbirin üstündə ağlayan Çobannın ağı qızıdır! Oğlanların da uca dağlarda vuruşur. Onların da üzünü görmədin!

Xas igid darixdı:— Ora qayda bilmərəm? — soruşdu. Əzrayıl: — Onu mən bilmərəm — dedi, — hər halda səbr elə yene!

Xas igidin yerdəki bədəninə yazılı gəldi, neçə nəfərə pislik eləmişdi, onlardan halallıq almaq istədi. Dünyada qalan o işiqli sözün nə söz olduğunu bilmək istədi. Dəmirçi dostu üçün söz düzəltmək istədi! Amma nə fayda! Üzünü Əzrayıla tutdu:— Bilsəydim...

Əzrayıl onun sözünü kəsdi:— Bu sənin son sözündü— dedi. — Gəl gedək! — Onlar gettilər. Xas igid son dəfə dünyaya baxdı, ciyinlərini çəkdi! Dünyada səhər açılmırıldı. Qəfil doğuluş misali, qəfil ölüm misali, mən də bu yazını qəfil yazıb qurtardım.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.

ƏBDÜLƏZİM KİŞİNİN TAYGÖZ ATI

Əbdüləzim kişinin taygöz atı Qaf dağının ətəyində köndə-lən dayanıb kişnəyiri. Sinəsi dar, sağrısı gen atdı kənd içində ləngərli, ağır- ağır hərlənməyi vardı. Nalını Əbdüləzim kişi gümüşdən göydürmüdü. Dədəsi, babası köklü nəsildəndi. Mayif doğulsa da, təpəri ağayanaydı. Əbdüləzim illəri yorğan kimi sıriyib bir- bir barxanaya yiğsa da. ö nurlanmamışdı. At isə işiqliydi. Hər gün məktəbin yanında otlayırdı. Bir suyu şə-hər vəkillərinə oxşayırırdı.

Əbdüləzim kişi atını minməzdı...

Atın görən gözü kəndə baxırdı. Kənd Qaf dağının ayağına yığılmış dörd daxma idi. Hər daxmanın beş ağajı, bir arvadı və tez- tez balalayıb ölən itləri vardi. Yol üstündə birinji daxma Əbdüləzimindi. Əbdüləzim iki sinif oxuyub, anjaq saymaq öyrənməmişdi. Üç qoyunu, soyudujuşu, əljəkləri, başlıqlı yaşıllığı, bollu qayğları vardi. Tənbəl, yumru adamdı. Dünyanın gərdisini düşünməzdı. Özündən başqa heç kəsi tanımadı. İkiñiñi daxma Əsgərə baxırdı. Əsgər keçmişinə bağlı, sərt adam idi. İki il Rusiyada fəhləlik eləmişdi. Qayıdanda özüylə bir bağlama qəzet, üç dənə rus qazı, bir dənə rus qızı gətirmişdi. Qəzelərni anası tut ağajının altına sərib tərk eləmişdi. Qazları rəhmətlik dədəsi meşədə kəsib, Əbdüləzim kişilə kabab eləmişdi. Rus qızı da beş qarın doğub sallaq kənd arvadı olmuşdu. Əsgər bütün günü fikirli oturub, xatırələrə dalardı. Kənddə an- jaq onun xatirəsi var idi.

Üçünjü daxmanı Yusif tikmişdi. Yusif doğulandan başını yuxarı qaldırmamışdı. Dünyaya gələnlərin hamısı yavaş- ya-

vaş üzü göyə qalxsa da, bu elə əvvəldən yuxarıdan aşağı kiçilmişdi. Kənddə kimə daş atsan, ona dəyərdi. Sakit, yiğvalsız, üzüyola kəsdi.

Dördünjü daxmanın qapısını Müzəffər açırdı. Müzəffər üçün bu dünyada anjaq suallar vardi. Hələ bir sualına javab tapmadığından bərk darıxirdi. Kəndin itinə də, pişiyinə də sual verərdi. Marksı, hegeli oxuyub, bəyənməmişdi.

Qaya üstə siyahı— qələm üslubuya şəkillər çəkərdi...

Əbdüləzim kişinin atı yerindəjə firlandı. Gejə görən gözünə düşdü. ö o biri gözü səhəri görməmişdi, həmişə gejədəydi. Gejənin dərin yerində kənd adamını Yusifin səsi oyatdı: – «Ay ja-maat, günəş itib!» Əvvəl kəndlilər elə bildilər Yusifin ağılı azıb. Ayağa qalxbı mərəkəyə çıxdılar. Yusif günəşinitməsini bir dəfə də deyəndə fikirləşdilər: – «Yox keflidir!».

Sonra kəndin ayıq inəklərini, xoruzlarını, quşlarını görən Müzəffər barmağını dişlədi. Xoruzlar boğazlarını yırtı— yırtı günəşti oyadırdı. İnəklər örüşə gedirdi. Quşlar oxuyurdu. Günnəşdən savayı hər şey səhərdən xəbər verirdi. Müzəffər daxmasına qaçıb təvqimə baxdı, sonra boylanıb saata baxdı, gözlərini silib bir də baxdı. Özünü çölə atıb, Yusifdən də bərk qış-qırıldı— «Ayın üçüdür, saat on bir, bəs günəş nejə oldu, a balaм?».

Arvad— uşaq hönkürtüylə ağlamağa başladı. İnəklər Yusifin çəpərinə söykənib qəmli— qəmli böyürdülər.

Əsgərlə Yusif qırı götürüb, günəşi axtarmağa getdi. Dağın arxasına baxdılar, dərəyə boyandılar, çayın dibini qazdılar. Arvad hamainı, yeməkxananın anbarını gəzdilər. Günəş yox idi. Bir— bir quyunun içində düşdülər, ağajın başına çıxdılar. Axırda başısağkı kəndə döndülər...

Beləjə bir il keçdi. Qaranlıq içində biri— birindən xəbərsiz yaşadılar. Nə o bunun üzünü gördü, nə bu onun! Vaxtı itirdilər,

işığı xərjlədilər. Kişilər üzlərini qırxmadı, arvadlar daranmadı. Uşaqlar böyümədi.

İnəklərin südü kəsildi.

Əsgər işiqda darıxandı. Qaranlıqda lap darıxdı. Qaranlıq içindən ora–bura boylanıb Allahı görmədi. Allah olmayan yerdə, borj da olmaz. Əsgər rus arvadını kənddə qoyub, əvvəl başını qırxdırdı. Sonra keçəl başıyla qaranlıq içində Qaf dağını aşib xatirələrinə tərəf getdi. Əsgər gedən kimi, rus arvadı donunu qısaltdı. Əl halvasına kəndə çıxdı. Yusifi yanlayıb yumru dizlərini onun tüklü qıçlarına sürtdü. Düzəlişdilər. Yusif oğurluğa qurşandı. Gejə qara, Yusif qara, işiq yox, haqq yox. Bütün kəndi çapıb, zirzəmisinnə yiğdi. Meşədən ağajları, çaydan suyu, Qaf dağından qayaları oğurladı. İnəkləri, qoyunları beş–beş yeyib kökəldi. Əbdüləzimin soyudujusunu, Müzəffərin bir–iki sualını da oğurladı. Qaranlıqda nə böyük, nə kiçik? Get–gekdə Yusif qaranlığa çevrildi. Müzəffərə qaranlıq dinjlik gətirdi. Suallarını işığa yozub, qaranlıqda heç kimə sual vermədi. Gülə–glə yaşıdı. Qaranlıq içində javablara nə hajət? Yeri qazdı, suyu içdi... Get–gedə nöqtəyə oxşadı.

Əbdüləzim günəşsiz əvvəljə özünü tirdi. Sonra bijləşib, gejənin jəmnii tapdı. Diqqətlə gejəyə baxıb səhərə gördü. Səhəri gejə içində düşünə–düşünə işığı da hiss elədi.

Başa düşdü ki, qaranlıq içində də işiq var. Bu sirri heç kəsə açmadı. Kəndin qara göyündə yazı yaza–yaza Əbdüləzim kimi bu dünyadan çıxıb getdi. Əsgərin rus arvadı kəndir qara göyündə deşik açmaq istəyirdi. İstəyirdi o deşikdən günəşi tapıb yerinə qaytara. Yusifin elektrik mişarını götürüb bir–iki dəfə Qsaf dağının kəlləsinə çıxmışdı.

Amma göy kəsilmirdi.

Kəndin arvad–gəlini lüm–lüt soyunub, əvvəljə utana–utana, sonra açıq–açığına yola çıxmışdılar. Kişiləri arvad–gəlin

ayırmındı. Əvvəllər arvadlar səslərindən tanınırıdı. Sonrabijlə-şib səslərini dəyişdilər. Get- gedə nə yaya oldu, nə qış. Su da qurtardı. Külek də əsmədi. Ən axırda Yusif kənddən iyləri, hissleri də oğurladı.

Müzəffər yolları yorub, özü öz başına firlanmağa başladı. Bir belə, iki belə, daha dayana bilmədi. Təzə doğulanlar, köhnələri tanımadılar. Nə dədə bəlli oldu, nə nənə. Lap axırda kənd adamlarının ayaqları quş ayağına oxşadı, saçları at yalına. Nə ad qaldı, nə Allah. Nə vaxt qaldı, nə dünya. Eləjə doğuldu-lar, qaranlıq içində yaşadılar sonra yenə öldülər. Get- gedə fi-kirləri də qaraldı...

Haçansa işığın olmayı yadlarına da düşmədi.

Əbdüləzim kişinin taygöz atı Qaf dağının ətəyində köndə-lən dayanmışdı. Yerindəjə firlandı. Bir gözü yenə kəndə düşdü...

Günəşli bir gün idi. Əbdüləzim kişi dağ jığırı ilə ata tərəf gəlirdi. Və gələ- gələ söylənirdi. «Demirsən səni qurd, quş parçalayar? at da gejə çöldə yatar? A, səni görüm çalağan apar-sın, ürək- göbəyim düşdü ki... »ı

QATILIN GÜNDƏLİYİ

Dünya firlansa da, üzünə baxmışam. Qafar əmiyə oxşayır. Hara gedirəm üzümə qapı açmırlar. camaat dəyişib, sürətləri artıb. Hamı harasa qaçırl. Söz gözdən düşüb. Daha heç kəs da-nışmir. Dünən Qasımı bıçaqladım, qanı çıxmadı. İndi qapını bağlayıblar. İndi qapını bağlayıblar, nə qədər döyürəm açmırlar. Qapı sarıdan əvvəldən bəxtim gətirmir. Bu dəfə küsüb, gedə də bilmirəm. Burada mənimlə bir fərari var. Boyu da əvvəl-dən belə olub, ya da burda kiçilib. Yəqin kəşfiyyatçı imiş. Düşmən boyunu seçə bilmirmiş. Kəşfiyyata gedib- gedib,

axırda bezib, çıxıb gəlib nənəsinin yanına. Üzünü divara çevirib nəsə yazır. Yəqin padşaha ərizə yazır ki, “Burax gedim, boyum balacıdı. Məni neynirsən?” Günortaya yaxın iki əsgər məni qabaqlarına qatıb bir eynəkli kişinin otağına apardılar. Eynəkli ilə öpüşüb görüşdüm. Xeyli söhbət elədik. Sonra Qasıımı soruşdu. Əvvəl elə bildim qohumdur. Sonra başa düşdüm ki, dövlət adamıdır. Kağızla qələm istədim, gətirdilər. Eynəklidən siqaret alıb çəkdim. Oturub yazdım: “Əvvəllər havadan payızgülü çiçəyinin iyi gəlirdi. Bir gün yerdən bezib göye çıxdım. Buludların belindən aşağıda fırlanan dünyaya baxdım. Adamlar elə kiçik idilər ki! Sən də deyirsən Qasım...”

‘Gecə dincəlmək üçün deyil. Yuxunu insanlar özləri fikirləşib tapıblar. Hamısı darixmaqdandır. Daha payızgülü çiçəyinin qoxusu gəlmir. Ya qoxu itib, ya içimin işiqlığı. . .’

Əvvəldən özümü hardansa qovulmuş hiss edirəm. Amma dünyadan heç kim heç vaxt məni qovmayıb. Bilmirəm nədi? Bir dəfə bir ovuc torpağı cibimə doldurub evə gətirdim. Cöldə elə qəşəng hava var idi ki, torpağı cibimdən götürüb qazana tökdüm. Qazın üstünə qoyub qaynatdım. Üstünə bir az duz səpib yedim. Sonra pəncərəni açıb eşiyə baxdım. Elə bil dünyanın nizamı pozulmuşdur. Özümü günahkar saydım. Dünyanı yemişdim. Mən hardansa gəlmışəm. Və gəldiyim üçün o yerin nizamını pozmuşam. Ölüm epidemiyadır. İlk xəstə Adəm olub. Sonra bu xəstəlik hamiya yoluxub. Məncə, bu xəstəliyi müalicə etmək lazım deyil. Hər bir insanın dünyada sonu olmasa, bura heç kəs gəlməz.

Ən dəhşətlisi insanları tanımaqdır. İnsan ölümü ilə maraqlıdır. Yaşamağı ilə yox!! İnsanın ən xoş anı ölümdür. Ölüm bayramdır. Sən də deyirsən Qasım... Mən bu bədbəxt Qasımı maraqsız ölümdən qurtardım. Axı yaşayıb nə edəcəkdi? Hamı kimini qorxaq, qorxaq bir ömür yaşayıb, yazıq, qorxaq bir ölüm

öləcəkdi. Mən onu xilas etdim. Sən elə bilirsən Qasım öldürdürüüm ilk adamdır? Bir dəfə günəşi öldürmək istədim. Pusquda durub, gözlədim. Gethaget vaxtında ona üç gülə vurdum. Dənizin içində düşdü. Səhər yenə çıxdı. Deyəsən, Allahın günəşi şoxdur. Mən vurduğum günəş bir gecə yuxuma girdi. Razılıqla gülümsünürdü. Başa düşdüm ki, öldüyüնə sevinir.

Sən də deyirsən Qasım!..

İkinci səhifə

Deyirsən ki, “Qasımla bağlı nə olub, onu yaz. Sənin torpaq yeməyin məni maraqlandırırmır”. O qədər gülmüşəm ki...

Bu balaca kəşfiyyatçını buraxmaq isteyirlər. Sən demə o burada kəşfiyyata gəlibmiş. Ona çoxlu məsləhət verdim. Çıxan kimi Allahı güdəcək. Əlimin içi qaşınır. İlahi Qasüm kimdi? Deyirlər, Qasımı öldürüb'lər...

Üçüncü səhifə

Görəsən söyüd ağacına alma bağlayan nə olar? Daha zəifləmişəm. Ehtimal ki, heç kimi öldürə bilməyəcəyəm. Bəs bu bədbəxtlər mənsiz neyləyəcəklər? Bunları mənim kimi sevən ikinci adam qlacaqmı?

Dördüncü səhifə

Daha gülə bilmirəm. Bütün dairələrdən çıxdım. Vaxtdan çıxmamaq olmur. Kimdən saatı soruşuram, deyir ikitidir, ya üçdür. Axı vaxt niyə iyirmi dörd saatə bölünəb? Bir eynəkli kişi deyir ki, guya mən kimi isə öldürmişəm. Dünən Qasım yanına gəlmışdı. Bir az pul verdi. Burda dükan olsaydı, özümə şəkillər alardım. Görəsən, dəniz şəkli neçəyədi? Dənizi görmək istəy-

irəm...

Bir də anamı!

Beşinci səhifə

Kəşfiyyatçını buraxdılar. Təkəm. Mən həmişə tək olmuşam. Daha izahat yazmayacağam... gedirəm.

Son səhifə

Özümü öldürdüm. Adım Qasım, atamın adı Həmzə. Mənim ölümümdə bircə günahkar var. O da söyünd ağacıdı.

KÜTLƏVİ ÇƏKİLMƏ...
(1997-ci ilə)

Nikalay padşah Təhlə kəndində olmayıb. Təhləlilərə Nikalay buta verilib. Təhlə aşağı Süleyman Nikalayın adına dastan bağlayıb. Təhlə mollası Mövlamverdi Nikalayı Axund Nikalay çağırır. Təhlə daxmalarının ən əziz yerindən padşahın şəkli asılıb. Təhlənin bu «Nikolayı» sevgisi əsrin əvvəlinə söykənib.

Nikalay Rus padşahıdı. Təhlə türk kəndidir. Əsrin əvvəli Nikalay Təhləyə dəmir yolu çəkdirib. Sevgisini ilk qatara yükleyib göndərib Təhləyə. Padşahlıq çətin peşədi, nə bilənəs Nikalay Təhlədən nə umurmuş. Nikalayın Təhlə siyasətində bir nəfəslik açıq qalıb, bu nəfəslikdən də çərxi— fələk görünürmüş. Çərxi— fələk hərlənib, təhləlilərin dəmir yoluna Lenin çıxb. O vaxt Tapdığın babası Nəsibin nənəsini meşədə öpürmüş. Qulağına top— tūfəng səsi gəlib. Öpüşünü ədəblə saxlayıb gedib çıxb dəmir relslərin üstünə. Əlini gözünə çətir eləyib Təhlədən peterburqa baxıb. Görüb aj matros Oleq Qış sarayını dağıdır. Əlini gözünün üstündən çəkib ehmallıja

böyründə dayanmış Nəsibin nənəsini təzədən öpməyə başlayıb. Leninin inqilabını bu öpüşlə bir təhər yola verən təhləlilər Nikalayın taxtdan yıxılmasına əyri- əyri baxıblar. Şura Təhlənin dəmir yoluna toxunmayıb. İki- üç qatarı yuyub qaşqasına qırmızı ulduzu döyəndən sonra buraxıb Nikalayın yoluna. Təhləyə bu qatarlar «cenatdel Zibani» gətirib, Çəp İsrafili gətirib. «MTS»- i, süd zavodunu, on altı dənə əmək veteranı medalını gətirib. Təhləlilər sosializmi adamından tanıyıblar. Ağlısı, gəzeyənlə, çəp olan bu məsələni yetmiş il bolluja dolayıblar. Axırda görüblər ki, dolanan özləri imiş. Çərxi- fələk bir də hərlənib və Nikalayın yoluna xarji qatarlar çıxb. İranın, Turanın yolları açılıb. Təhləyə saqqız gəlib, güllü penjəklər gəlib, qışqırın saatlar gəlib. Təhləlilər yenə Nikalayın kürəyini yerə verməyiylər. «Bu saqqızlar gəldi- gedərdi» deyiblər, əsas yoldur, onu da bizə Nikalay padşah çəkdirib. Təzələ Təhlənin altını qazıb üstünə töküblər. Evləri qifillaryıb, quyuları qumlayıblar. Ayaq yoların qırmızı işiq çəkdirib, aftafalara iliq su doldurublar. Danışana pul, danışmayana nal bağışlayıblar. Təhlə ja-maati qoyun- quzusunu satıb əvəzinə kenquru alıb. Kenqurular hoppendiqja Təhlə evlərinin bərəkəti çəkilib.

Nikalayın dəmir yolu kəndi iki yerə bölür. Sağ əldən birinji daxma Avdınınındır. Sol əldə Əcdər olur. Avdinin qatar səsindən qulaqları tutulub, danışıği bərkdir. Səsinə təyyarələr boylanır.

Əcdər relsə oxşayır. Tərləyəndə janından maşın yağı çıxır. Avdı Təhlənin Alimidir. Üç il dalbadal idman lotoreyası oynayıb. Nərdivandan kosmik rəket düzəldib. Arvadına «Kupejiyim» deyir. Hər bazar Avdı eşiyyə çıxb sağ əldən solə lə ya-vaşja qışqırır: «Əcdər, üç qatardan sonra ayağını bəri qoy, sə-nə ağılli şey danışajam».

Üç qatardan sonra Əcdər geyinib- kejinib dəmir yolunu adlayır. Əlli iki ildir Avdı Əcdərə «İdeya inqilabları və Təhlə də-

mir yolu» mövzusunda mühazirələr oxuyur. Əcdər də əlli iki ildir ki, Avdıya gözlərini qırpa– qırpa qulaq asıb, eyni nətijəyə gəlir: «Ay Avdı, onda bu ağ qaşqa qatarla ideyadı! Nikalay bizi göndərib».

Bir səhər Avdı günorta üstü Təhlənin mərkəzinə çıxdı. Penjeyinin yaxasına taxlığı qızıl gülü iyələyib: «Təhlə və təhləlilər» – dedi. – «Allah Nikalay padşahın evini yıxsın. Nejə ki yıxdı! Bu qatar səsləri başımızı elə qatdı ki, göyün səsini eşitməyi yadırğadıq. Nənəm Ələvinin ağ qanadları var idi, hər səhər uçardı. Bəs bizə nə zaval gəldi belə?».

Təhləlilər Avdının sözlərinə ip atıb çəkdilər: «Nə təhər yanı göy? Ora haradı elə?».

Avdı əlini yelləyib daxmasına döndü. Təhləyə peşmançılıq çökdü. Təhləlilərin içindən bir uşaq başını yuxarı qaldırdı: «Ay jamaat» – dedi, – «bəlkə Avdı oranı deyir». Təhlə jamaati elliklə göyə dirəndilər...

Üç gün sonra Əcdər göyə çəkildi. Sonra Səlim yuxarı uçdu. Sonra Avdının özü qarışq daxması. Jəmşidin quyusu ilə inəyi. Yavaş– yavaş alma bağları, Təhlə qəbiristanlığı, Nanəli bulaq göyə çəkildilər. Cox keçmədi bütün Təhlə hava şarı kimi yuxarı qalxdı. Təhləlilər əyilin yuxarıdan Təhlə yerinə baxdırılar. Avdı, qurumuş çaya oxşayan Nikalay padşahın dəmir yoluyla qabağa– dala gəlib– gedən qatarların damına tüpürüb: «İlahi» – dedi, – «adama ordan– burdan nə qədər yad fikir göndərərlər. Burdan şər şey oyunjaq kimi görünür, gör bir neçə il nəyin əsiri olmuşduq e!» Göydə bir ağ bulud süzürdü. Bu buludun işığı dünyaya yol kimi düşmüşdü.

ADİLİN İTİRDİYİ HEKAYƏ....

Atam evimizi satdı.

Neçə gündü evimiz yuxuma girir. Atam təzə evə sığmir. Əli işə yatmır. Qız köcürülmüş kimi nigarandır. Beli bükülüb. Gün batana kimi pənjərədən çölə baxır. Ona elə gəlir ki, pənjərədən o tayda yenə otaqları var. Atam təzə evdə bizdən utanır. Astadan danişir. Hər gün məndən daşın, kərpijin məzənnəsini öyrənir. Ev qiyənlərinin qalxdığını eşidəndə ağlamsınır.

Evimizin pənjərələri saralıb. Pillələri qojalıb. Qumru quşu kimi kövrəkdi.

Təzə evimizə qonaq gəlmir. Telefon da susub. Qulaqlarım səssizlikdən tutulub.

Hər gün yolumu evimizin yanından salıram. Evimiz də əmnim üçün darıxb. Dünən ona nal almışdım. Zirzəmisinə atdım. Təzə sahibi evimizi təmir elətdirir. İki kök usta evimizin burnunu döyəjləyir. Evimizin burnu boksçu burnuna oxşayır.

Anam təzə evdə bərkdən danişir. Təzə evin damı alçaqdır. Kiçik qardaşımın boyundan qorxuram. Qardaşım gündə bir bəhanı ilə köhnə evimizə gedib təzə sahibin xırda oğlu ilə dalaşır. Qayıdanada əlində kiçik daş, ya da şüşə kəsiyi olur. Qardaşım axırda evimizi söküb çarpayısının altına yığajaq.

Nənəm bu evdə yuxumuza gəlmir. Bajım qəbir evinə gedib nənəm xəbər yollayıb. Xeyiri yoxdur.

Anam bişirdiyi xörekdən bir qab da evimiz üçün çəkir.

Uşaqlıqda döşəməyə uzanıb, uzaqlara getməyi arzulayırdım. İndi evimizə qayıtmaq isteyirəm. İlk dəfə öpüşdüyüm qızın adını evimizin zirzəmisindəki taxta oturajağa yazmışdım. İndi ürəyim paralanıb. Sən demə, ürəyim evimizin zirzəmisi imiş. Anam hər gün evimizə baş çəkir. Qayıdanan sonra uzun bir xatirə danişir. Bir gün annam: «Evimizin gözləri tutulub», – dedi. Ayağa qalxıb evimizə tərəf yürüdü.

Evimiz beli bükülmüş qojaya oxşayırdı. Yaxınlaşib başını tumarladım. Öskürdü...

Evimiz indii eynək taxır. Qardaşım onunla qol— boyun şəkil çəkdirib. Evimiz şəkildə başına örپək bağlamış nənəmə oxşayır.

Atam evimizdən küsüb. Dünən şikayətlənirdi:

«Evimiz vəfasız çıxıb, təzə sahibiyilə dostlaşış, bizi unudub» – deyirdi.

Anamın gözləri yol çəkirdi. Səhər eyvanda durmuşdum. Qəfildən göy üzü tutuldu. Sonra yağış yağıdı. Və mən yağışa baxa— baxa dərk elədim ki, eyvanımızın qarşısında bitmiş iri palid ağajının da evi yoxdur!...

ALBALI AGACI

Güllü nənə çay kimi uzun ömür yaşamışdı. Suyu quruyana yaxın nənəsi Mürşüdü oxutmaq istədi. Ağsaqqala xəbər yolladı, kap eləyib şabalıdı kələğayışını başına bağladı. Ayı ötürüb, günü götürübalbalı bağlarını adladı. Səhər ququşkasına minib şəhərə vardı. Səhər Güllü nənənin çay ömrünü bənd kimi kəsdi. Arvadın işığı bircə ləmpəlik işığa çatırdı. O ləmpədə Güllü nənənin kəndçisi, polis məktəbinin addım müəllimi Yurikin damından asılmışdı. Yurikin dədəsi Şamil sosializmi kişi bilib gədəsinin adını Yurik qoymuşdu. Biri Səlbi qarının inəyi, o biri Şamil kişinin oğlu. Ölüm ayağında qoca sosialist gözünü Kalinin kimi qıyıb, aşağı kəndin gödək mallasına Yurik adının mənasını axır ki, açıbmış. “Yurik” – imya naşeqo Fuçika. Bu kəlamdan sonra molla “Internasionalı” oxumasa da, farağat durub yumruğunu havaya qaldırıbmış. Sən demə, gödək molla siyasi cəhətdən gödək deyilmış. Fuçikin adının Yurik yox, Yulius olduğunu da bilirmiş. Amma sosialist Şamili o biri dünyaya peşman göndərməmək üçün səsinin çıxartmayıbmış. Yurik Yulius olmasa da, sosialistcəsinə həyasız çıxdı. Adının əlindən tutub

Əvvəlcə balaca, sonra böyük məktəbləri qurtardı. Lap axırda gedib polis məktəbində addım müəllimi işlədi. Şəhərin bütün polislərinə yeriməyi o öyrətmışdı. Yeqin elə ona görəydi ki, polislərin hamısı yeriyəndə bir az saola əyilirdilər. Güllü nə-nənin, nə gödək sosialist təlimi barəsindəki biliyindən nə də Fuçik adlı kepkalı inqilabçının varlığından xəbəri vardı. Onun fikri nənəsini “nəçənnik” eləməkdi. Yuriklə Güllü nənə tez rtazlaşdırıldılar. Saziş Güllü nənənin üç inək, beş qoyun, altı min nağd pul və bir ksə albalı qurusu tumunda mülkiyyətinin Julius olmalı Yurikin adına keçməyi ilə imzalandı. Əvəzində Yurik olmuş Julius Güllü nənənin nəvəsi Mürşüdü polis məktəbində oxudub, lap axırda “nəçənnik” eləməliydi. Sazişi pozanasa Allah göydən qənim olacaqdı. Mürşüd arıq, üzü sizanaqlı, şalvari gödək, yumru bir uşaqdı. Arzusu— filanı yoxdu. Nağılı nənəsi Güllü, gülüşü səhər şəhi. Ayağına üç dəfə çəkmə geymişdi. Yurikin lopa vədləri də onu həvəsləndirirdi. Nənəsinin üzünə sax baxa— baxa gülümsündü. Yurik mal— qaranı satıb yeyəndən sonra sələfləri kimi sözünü çöndərdi. Güllü nə-nənin doqquz şifahi, bir fiziki xəbərdarlığından sonra nəvəsi Mürşüdancaq dənizçilik məktəbinin quruda gəmiqayırma tövbəsinə qəbul oluna bildi. Güllü nənə küsü saxlamayıb, Yurikin dədəsinin ruhuna, pir dirəyinə üç qara kələğayı bağladı. Sorusuna “gədəni” dənizə ! “nəçənnik düzəldib” – dedi.

Mürşüd məktəbin elə birinci günü bərk darıxdı. Burnunun ucu o qədər göynədi, göyərdi. Hara baxdı, Kəndlərini gördü. Güldü, gülə bilmədi. Durdu dura bilmədi. Nə qədər fikirləşdi— sə quruda gəmiqayırma fikri başına batmadı. Axı suda üzən gəmini quruda niyə qayırmalıydılar? Elə bu havayla da Mürşüd kiril əlifbasıyla kənddə qalmış nənəsinə üç məktub yazdı.

Birinci məktub

Güllü nənə salam. Hələ dənizi görməmişəm. Deyirlər dəniz çoxlu sudur. İçində nə ev var, nə də quyu. Burada kənddən–kəsəkdən xeyli uşaq oxuyur. Onlar da dənizi görməyib. Hərə onu bir şeyə oxşadır. biri deyir dəniz ağappaq torpaqdır. Biri deyir göy kimidir. Mənə elə gəlir ki, dəniz yoxdur. Ona görədə ayıq vaxtı yuxunu necə görəcəyimi düşünürəm. Əslində qu-ruda yaşıyanların hamısının bir gəmisi olmalıdır. Axı nə qədər quruda yaşamaq olar? Adam yuxuya üzmək istəyir. Albali bağları üçün yaman darıxıram. Gözümü yuman kimi Sədi kişinin ağaclarını görürəm. Quyumuzun dolama çarxının qulağımdan getmir. Çardaqda qaranquş yuva salmışdı. Məsiyə denən qaranquşlara daş atmasın, yazıqdırlar. Nənə, deyirəm bəlkə bu məkdəbdən sonra heç nəyin məktəbini oxumayım? Mənə elə gəlir yaman dəyişirəm. Burda hamı yalan danışır. Dünən iri məmələ müəllimə bizə gəminin dor ağacından danışdı. Axırda dedi ki, gəminin dor ağacı adamın bel sümüyüne oxşayır. Deyirəm, bəlkə gəmi elə adamdı. Bəlkə elə burda bizi oxudub dənizə atacaqlar. Qorxuram. Axı evsiiz, quyusuz, adamsız su içində mən neylərəm? Görəsən dənizdə vaxt var? Şəhərdə quşların səsi eşidilmir. Nənə, albalı ağaclarına məndən salam de. Nəbi kişi ağ yolun ayağında oturanda bil ki, gün batır. Gün batan vaxt mən sizin hamınızı bir– bir görürəm. Sağ ol.

İkinci məktub

Güllü nənə, salam. Sən yəqin Sizifi tanımirsan. Mən də əvvəl tanımadım. Qulaq as, sənə Sizifdən danışım. O bizim cəbi kimi Allahın qəzəbinə gəlib. Əslində Sizif hamımıza oxşayır. Sizifin çıynində bir daş var. Ömür daşı. O çıynindəki daşın ağırlığından göyə qalxıb Allah ola bilmir. Yolun axırına çatanda

yükünün, günahının çekisi onu yenə də aşağı yuvarladır. Nənə, mənə elə gəlir ki, o, yuxarı çıxanda xoşbəxt deyil, aşağı yıxlalandı xoşbəxtidir. Çünkü hər dəfə o aşağı yıxlala – yıxlala yuxarı qalxacağına ümid edir.

Yaşamaq ancaq elə ümid eləməkdir. Sizif heç vaxt göyə qalxıb Allah ola bilməyəcək. Sizif heç vaxt aşağı yıxlılıb yıxlılmış adam olmaq istəməyəcək. O artıq əzabı sevir. Mən Sizif olsaydım, ciynimdəki daşı atardım. Ciynimizin daşı ömür yoludur, nənə. Mən ömrümü atıb yaşamaq istəyirəm. Dənizi hələ görməmişəm. Üzmək bilməşəm də məni əvvəl – axır o dənizə atacaqlar. Ciynimdə də ömür daşı. Axı mən də, sən də o daşı daşimaq üçün doğulmuşuq. Biz bir gün batacayıq. Ölüm insanı yaşamağa məcbur edən xofdur. Ölüm olmasa Yurik neyləyər? Sizif ölümü oğurlasayıdı, biz necə ölcəkdik? Nənə, mən Sizifi sevirəm. Ölümü də heç oğurlamaq olar? Sədi kişinin quyusu quruyacaq. Ürəyimə damıb. Görəsən kəpənəklər qışda niyə ölürlər?

Üçüncü məktub

Salam, Güllü nənə. Bu gün səhər məni məktəbdən qovdlar. Gedəndə onlardan soruşdum ki, gəmini düzəldib hara üzəcəksiz? Axı dünya bir dənədi. O biri dünyaya da gəmi üzmür. Çoxdandı nə sevinə bilirəm, nə də ürəkdən gülürəm. Bilsəm hardasa sevinə biləcəyim bir yer var, lap üz – üzə də olsa ora gedərəm. Bu dünyada elə bir yer yoxdur axı. Sən məni kəndimizdən nahaq ayırdın, ay nənə. Mən adam olmaq istəmirdim. Ancaq olmaq istəyirdim. Sağ ol.

Mürşüdü şəhərdən də qovdular. İndi o, albalı ağacıdı. Gedib durub Niyal dağının ətəyində. Başının üstündə quşlar uçuşur.

Güllü nənə o vaxtdan “dənizin nəçənniyi” olacaq nəvəsini axtarır. Mürşüdü gördüm deyən yoxdur. Yaziq Güllü nənə, nə bilsin nəvəsi böyüüb– böyüüb qol– budaq atıb dünyanın “nəçənniki” olub. Bilsə, yaman sevinər.

VƏSİYYƏT Özümə

Əli kişinin evi kəndin axırında idi. Kəndin əvvəlində də evlər var idi. Nədənsə Əli kişinin evi axıra düşmüşdü. Anjaq ölməkdə kişi axıra düşmədi. Günlərin bir günü ürəyinə damdı ki, ölüjək! Yaşayıb– yaşayıb on ağaj əkmişdi, dörd oğul. Ağajlarının üçü tutmuşdu, oğullarının dördü də. Oğlanları ağajlarından çox idi. Anjaq Əli kişi oğlanlarını ağajlarından ayırmırdı.

Əli kişi hay salıb uşaqlarını səslədi. Oğlanları ağajlarıyla boy– boyā verib sıralanmışdilar. Əli kişi əlini ürəyinə qoyub dedi: “Mən bu gün dala qayıdırram. Sizə vəsiyyətim var, bədənimi bu dünyaya basdırmayın!” Oğullarından böyüyü dədəsinin sözünü kəsib heyrətlə:

– Ay dədə, – dedi, – bu dünya bir dənə deyilmi?

Əli kişi güldü. Əlini ürəyinin üstündən götürüb buluddan tutdu. Əlinin içindən çıxıb buluda qondu. Bulud Əli kişini apardı. Əli kişi getdi. Bədəni yerdə qaldı. Sözləri uşaqlarının qulağında. Uşaları ağajlarıyla üzbeüz oturub fikrə getdi. Söz kəndə yayıldı. Kənrdin başı papaqlısı başı örpeklisini qoltuğuna vurub gəldi. Əli kişinin öldüyü yerə. Əli kişinin oğlanları, ağajları və kəndin adamları kişini hara basdırmaqlarını fikirləşənə qədər söz qonşu kəndələrə də yayıldı. Ordan böyük şəhərlərə, böyük şəhərlərdən böyük öləkələrə, böyük ölkələrdən böyük dünyaya xəbər çatdı ki, Əli kişi ölüb və vəsiyyət eləyib ki, məni bu dünyada basdırmayın!

Əli kişinin kiçik oğlu fikirləşib— fikirləşib ayağa qalxdı.
Gözləri işim— işim yana— yana əlini əlinə vurdu:

— Tapmışam, — dedi. — Gəlin dədəmizi ciynimizə alıb
dünyadan çıxaq. Uzaq ölkələrdən xəber gəldi ki, ey dili qafıl,
bu dünya yumrudur, bu dünyanın qapısı yoxdur, çıxıb gedəsən.
Yolların hamısı əvəllə qayıdır, hara getsən ora gələrsən!

Kiçik oğlu susdu. Böyüyü dilləndi.

— Tapdim, — dedi, — gəlin dədəmizi göyə basıraq.

Bütün dünya ayağa qalxdı. Dərindən nəfəs aldılar. Sevindilər, gülüşdülər, göyə baxdilar, göyun yeri haradayı görəsən?
Göydə göyü nejə qazaydılar. Lap qazıb basdırılsalar da yağış
yağanda dədələri təpələrinə düşə bilərdi. Göyə qışiqıldırılar.
Səsləri göydə itdi. Ox atdılar, oxları çatmadı, söz dedilər sözləri.

Ortanjıl oğul ayağa qalxdı:

— Gəlin dədəmizi basdırımayaq!— dedi: — Eləjə evə qoyub
saxlayaq!

Kiçik qardaş etiraz elədi:

— O özü qalmaz, — dedi, — özü qalmaz! Qalxıb gedər, qalarıq
belə, biabır olarıq.

Yenə hamı fikrə getdi. Qonşu kəndin mollası gəldi. Ağajları
aşağı əyib, oğlanları yuxarı qaldırdı.

— Varisləri sızsız?— soruşdu.

— Uşaqlarıyla ağajları bizik, — dedilər, — nə olub?

Molla hirsət:

— Zəhrimər olub, çor olub dedi. — Ölünüz ölüb yerə basdırın.
Özünüzdən nə hoqqa çıxarırsınız? Ölünü torpağa gömmələr.

Uşaqları və ağajları başlarını aşağı saldılar.

— Biz dədmizin sözündən çıxa bilmərik — dedilər.

Molla söylənə— söylənə atını minib üzü göyə çapdı.

Uşalların dördünüsü dilləndi:

– Mən tapdım, – dedi, – gəlin dədəmizi dirildək!

Uzaqlardan xəbər gəldi ki, ölü dirilməz. Gedən jan bir də gəlməz. İstəyir dörd oğul, öz bədənini atasına qurban versin, yenə bu iş baş tutası deyil.

Bütün dünya yenidən fikrə getdi. Fikirləşib– fikirləşib qojaldılar. Qojalıb susdular. Susub kökslərini ötürdülər. Ah çəkdilər. Ağajlar Əli kişi ni əllərinə alıb göyə qaldırıdı.

Bütün dünya kişinin vəsiyyətini çözələyə– çözələyə yaşadı. Yağış yağdı, qar yağdı. Doğuldular, öldülər, öldülər, doğuldu- lar. Dünyanını daşı suya çevrildi, suyu daşa. Əli kişinin oğlan- ları oturduqları yerdən durmayıb qojaldılar. Ağajlarının qəddi əyildi. Bir gün günəş çıxmadı. Əli kişi çıxdı göyə. Bütün dünyanın başı üstündən ağajları ilə oğlanlarına baxdı. Baxıb- baxıb günəş kimi batdı. O batandan sonra günəş çıktı. Günəş çıxıb balaja bir kəndin qırmızı– qırmızı damlarını qızdırıldı. O qırmızı damların birinin həyətində dörd oğul, yç ağaj üzü göyə oturmuşdu. Və heç günəş günəşdi, yoxsa onların dədəsidi!

QIRMIZI KÖYNƏK

Atam o gejə mənə köynək aldı. Qırmızı. Anam dedi ki, yax- şı köynəkdi, amma gərək bir dəfə yuyum daralsın, sonra gey- insin. Daralmasa olmayajaq əyninə, uşaq yaman sınixib. Mən ağladım. Dedim ki, yox yuma! Anam mənə baxıb gülümsədi. Sonra atamı mətbəxə çəkdi. Onlar mətbəxdə üz- üzə durub piçıldışdır. Mətbəxin qapısı açılında anamın gözləri qıpqrı- mızı qızarmışdı. Atamin isə dodaqları əsirdi. Anam mənə köy- nəkdən heçnə demədi. Mən köynəyi çarpayımın yanındakı kəti lin üstünə qoyub uzandım. O, işığı söndürəndə mənə baxdı: – Sabah köynəyi geyinmə, – dedi, – yuyaram, sonra geyinərsən! Mən dinmədim. Onsuz da geyinəjəkdim. O səhər – gejədən

sonra gəldi. Ayağa duran kimi qırmızı köynəyi əynimə geyinib otaqdan çıxdım. Dəhlizdə çoxlu adam var idi. Kişi lər papiroş çəkirdi. Arvadlar ağlayırdı. Mən əynimdə qırmızı köynək orabura gəzirdim. Jiblərim yumruqlarımı qujaqlamışdı. Evdə heç kim mən tərəfə baxmırıd, hamı ağlayırdı.

Qapını açıb həyətə düşürdüm ki, anam arxadan məni qujaqladı. Yerə oturdu. Mən onun duzlu, yaşı gözlərindən öpdüm. O məni dizləri arasına alıb, qulağımı nəfəsi ilə yandıra – yandıra: – Ayıbdır, – dedi. – köynəyini get çıxart, – nənən ölüm! Onun sözlərinə məhəl qoymayıb həyətə düşdüm. Həyətdə uşaqlar məni dövrəyə aldılar. Uzaqdan gördüm ki, xalam gəlir. Ayağa qalxıb xalama tərəf yüyürdüm, xalam məni qujaqlayıb durdu: – Nənə nejədi? – soruşdu. Sonra çənəsini başıma dayayıb: Ay allah, sən özün saxla anamı, – piçilladı, – sənə qurban olum, ay allah hömrü boyu səndən heç nə diləməmişəm bax, ayaqqabılarımı soyunub buradan kəndə qədər gedərəm, birjə dəymə ana ma. – Mən başımı qaçırdım xalamin əlindən çıxdım. Qırmızı köynəyimi ona göstərə – göstərə: – Nənə, – dedim, – nənə öldü! – Xalam qərməzə köynəyimə məhəl qoymadan evə yüyürdü. Mən dayanajağa qaçdım. Orada adam çox idi. Hamı mənə baxırdı. Mən də kişi kimi yeriyirdim. Bir ağ bantlı qızə göz də vurdum. Qız əvvəljə çəşdi. Sonra güldü, gülüb anasının qulağına nəsə dedi. Anası çönbü mənə baxdı. O da güldü. Mən bu gülüşə sevinib yenə həyətə gəldim. Həyət qaynayırdı. Nənəmi aparırdılar. Uşaqlar boy sırası ilə düzülüb iri gözlərini kişilərə zilləmişdilər. Kişi lər uşaqlara baxmırıd. Mən qırmızı köynəyimlə hamidan seçilirdim. Uşaqlar mənim arxama keçdi-lər. Hər halda mənim nənəm idi ölən. Mən əynimdə qırmızı köynək, nənəmin ölüstüylə fəxr edirdim.

Dünən vuruşduğum oğlan da burada idi. Durub çəp – çəp mənə baxırdı uzaqdan; yaxına gəlməyə çürət etmirdi. Sonra

yaxınlaşdı utana— utana: — Olar mən də baxım, — dedi. Mən o saat razı oldum. — Bax! — dedim. O, diqqətlə mafəyə baxmağa başladı. Nənəmi apardılar. Xalalarım, anam, atam ağlaya— ağlaya məni növbə ilə sinələrinə sıxıldılar. Xalam ağlaya— ağlaya: — Ay allah, — dedi, — adam heç inanmır axı! — Anamla xalalarım evə keçdilər. Atam kişilərlə nənəmi uzaqlara apardı. Axşam düşdü. Mən evə qalxdım. Jibimdəki xırda pulları ovjumda oynada— oynada nənəmin otağına keçdim. Tanımadığım iki arvad yerdə oturub susmuşdu. Nənəmin çəsməsi yerdə idi. Mən çəsməyi götürüb jibimə qoydum, lazım olar. Gün çıxanda biləyimi yandıraram. Arvadlardan biri o birisinə baxa— baxa:— dur, — dedi, — dur paltarları yiğ! — O arvad bu arvad baxdı, bu arvad o arvada. Sonra nənəmin paltarlarını yiğmağa başladılar. Nənəmin bütün paltarları burada idi. Bəs nənəm əyninə nə geyib getmişdi, görəsən?

Anam gejə məni soyunduranda, ağlaya— ağlaya:— Geyinmə, — dedi, — sən allah bunu, geyinmə. — mən o köynəyi sabah da geyinəjəkdir. Birisi gündə. Lap o birisi gün də. Çünkü o köynək mənim idı. O köynəyi əynimdən soyundurana qədər geyinəjəkdir, ha anam ağlasın, ha desin ki, geyinmə!

ALMƏMMƏD KİŞİ

Taxta kazarmanı əsgərlər talada təzəjə tikmişdilər. Alməmməd kişi kürəyini kazarmanın hələ qurmamış tirlərinə söykəyib papiros tüstüldə— tüstüldə göy üzünə baxırdı. Göy üzü mis rənginə çalırdı. Havadan paslanmış ədmir iyi gəlirdi.

Hardasa yaxınlıqda mərmi partladı. Yaşıl otluğa uzanıb dinjələn əsgərlər ayağa qalxıb, bir— birini itələyə— itələyə meşəyə sarı qaçırlar. Yağışdan daldalanın bağça uşaqları kimi ağajların arasından qorxa— qorxa göye boylanan, bığ yeri təzəjə tər-

ləmiş, üzlərində həyəjan qarışiq təəjjüb donmuş bu jılız əsgərlərə baxa— baxa Alməmməd kişi öz oğlunu xatırlamaq istədi. Amma nə allah elədisə, halal uşağıının gözləri yadına düşmədi. Oğlu iki aydı jəbhədəydi. Bu iki ayda kişi birjə gejə belə rahat yuxu yatmamışdı. Qabaqlar uşaqlarını düşünməyə vaxtı olmurdu. Səhər kəndin xoruzları oyanmamış mal— qoyunu qabağına qatıb haylaya— haylaya dağa qalxardı, axşam günbatanda mal— qoyun onu haylayıb kəndin ayağındakı daxmasında gətirərdi. Uşaqları çəpərin dibinə basdırıldığı limon ağajı kimi özü— özünə böyükürdü. Oğlu jəbhəyə çağırılan gün Alməmməd kişi yenə dağdaydı. Xəbəri ona kənddən qaça— qaça gəlmış dəllək Üzeyir dedi. Kişi kəndə düşüb zabitlər üçün iki arıq qoyun kəsdi. Oğlunu zabitlərə tapşırıb yenə dağa qalxdı. İki zabit Alməmməd kişinin oğlunusəhər tezdən iri yük maşının yüklüyündə rahatlayıb jəbhəyə apardılar. Alməmməd kişi oğlunu uzaqdan yola saldı. Dağdan kənd çığırı ilə ağır— ağır gedən yük maşını içində ürkək quzuya oxşayan oğluna baxa— baxa içində nəyinsə qırıldığını hiss elədi. Bu qırılan nəsə kişini iki ay rahat buraxmadı. Dünən səhər kənddən çıxıb soraqlaş— soraqlaşa, anjaq bu gün oğlunun qulluq elədiyi kiçik alayın yərini tapdı. Alaya oğlundan kişiyə bir əməlli söz demədilər.

O bunun üzünə baxdı, bu onun, sonra komandır meşənin dərinliyində olan kəşfiyatçılara baş çəkməyə və kişiyə oğlundan bir xəbər gətirəjəyinə söz verib, maşınınə oturdu. İndi Alməmməd kişi oğlunun xəbərini gətirjək alay komandirini gözləyirdi.

Düşmən mərmiləri səngimişdi. Əsgərlər meşədən çıxıb, iki bir, üç— bir kazarmaya tərəf gəlirdilər. Aşpaz bir qıraqda təzəjə kəsilmiş quzunu soyurdu. Alməmməd kişi ayağa qalxıb aşpaza yaxınlaşdı:

— Elə yox, ay bala!

Alməmməd kişi quzunu soya— soya nədənse yenə oğlunu düşündü. Oğlu isə əvvəllər əməlli— başlı oturub kəlmə belə kəsmişdi. Oğlu ariq, çəlimsiz, sözü gej anlayan, astagəl, saatlarla susan uşaq idi. Səkkizinji sinifdə məktəbdən qovulmuşdu. Əvvəl istəməmişdi oğlunu özü ilə dağa aparsın, sonra fikrindən vaz keçmişdi. «Qoy kənddə qalıb bir işin qulpundan yapışsın» — fikirləşmişdi. Oğlu jəbhəyə gedənə qədər heç bir işin qulpundan yapışmadı. Onun bütün ömrü boyu ən böyük işi elə o yük maşınının yüklüyünə qalxıb jəbhəyə getməsi oldu...

Alməmməd kişi quzunun dərisini yaşıl otluğun üstünə atıb, əllərini yumaq üçün çənə tərəf getdi. Puçu buranda maşın səsi eşitdi. Bu səsdən diksinən kimi oldu.

Alay komandirinin maşını kazarma qarşısında dayananda, aşpaz əyilib quzu dərisini otluqdan qaldırdı. Dəridən yaşıl otluğun üstünə damkı— damkı qan damırıldı.

Komandir maşından düşüb yazıq— yazıq Alməmməd kişiyə tərəf baxdı. Alməmməd kişi əllərini kəsən suyun soyuqluğunu anjaq indi edib, kürəyi komandirə: «Nədi?»— soruşdu.

Komandir: — «Oğlun daha yoxdur, — dedi, — möhkəm ol!».

Alməmməd kişi əllərini bir xeyli yuyandan sonra aşpazın verdiyi məhraba ilə sildi. Ağır— ağır çevrilib, komandirə yaxınlaşdı. — «Oturun, — dedi, — əminiz sizə yaxın çoban bozartması bişirsin!».

Komandir qarşısında dayanmış, ağrısını gizlətməyə çalışan, tanımadığı bu adamın qabağında kiçildiyini hiss edib, qəfildən aşpazın üstünə qışqırıldı:

— Rədd ol burdan!.

Sonra kişinin qarşısında niyə kiçildiyini, aşpazın ü stünə niyə qışqırduğunu özü də anlamayıb, maşınına sarı yüyürdü...

Alməmməd kişi oğlunun meyidini tapa bilmədi. Komandir minaya düşmüş əsgərinin qəlpələr diddiyi kəmərini Alməm-

məd kişiyə uzadıb: – Üstündə adı yazılıb, – dedi. – Əmin ola bilərsən, oğlunun toqqasıdır.

İki ay içində gəzdirdiyi qoxusuyla kişi əlini kəmərə tərəf uzatdı. Kəmər barmaqlarına dəyəndə, hiss elədi ki, artıq qorxunun o tərəfinə keçib. Bir az sakitləşdi...

Alməmməd kişinin kənd yolunun ağızında arvadı ilə kiçik oğdu qarşılaşdı. Ərini uşağının arxasına yola salanda, arvad onun tək qayıdajağına inanmırıldı. İndi ərini belə görüb durudu: – Uşaq həni? – soruşdu.

Alməmməd kişi nə deyəjəyini kəsdirməyib, nədənsə dağlar üçün darıxdı. Arvad ərinin qırımızından bir şey anlamayıb: – Südlü aş bişirmişəm – piçildədi. – Bə uşaq nejə oldu?.

Arvadın səsi elə bil hər şeyi başa düşmüdü. Ürəyi isə başa düşüləni yaxına buraxmaq istəmirdi. Alməmməd kişi bağlanı açıb, oğlunun kəmərini çıxartdı. Əvvəl istədi olanı açıb arvadına deyə, sonra bu iş onun jöyüñə gəldi. Fikirləşməyini dağa saxladı. Arvadı qəlpələrin diiddiyi kəmərə baxa–baxa ağlamsındı. –Bu nədi? – soruşdu. Alməmməd kişi elə bil yuxudan ayılıdı. Əlindəki kəməri xatırlayıb, kiçik oğlunu hayladı: – Bəri gəl ə, qaqaşın sənə kəmər yollayıb, bağla belinə!.

Kiçik oğlu kəməri dədəsindən alıb belinə bağladı. Kişinin belə arxayıñ danışdığını arvadı toxtadı: – Vallah adamlığın yoxdu e sənin– dedi. –Ürək– göbəyim düşdü, dedim görəsən nə olub? Şükür Allaha, deyəsən salamatlıqdı.

Alməmməd kişinin kiçik oğdu belində kəmər kənd içi ilə qaçırdı. Arxada Alməmməd kişi və onun qoluna girmiş arvadı kirimişə gəlirdi.

Alməmməd kişi bir ay dağdan kəndə enmədi. Bir ayın tamamında dəllək Üzeyir dağa qalxıb, kişini bir qumral quzuyla danışan gördü. Üzeyir nə qədər çalışdisa Alməmməd kişini kəndə düşürdə bilmədi...

Gethaget Alməmməd kişi: – Uşaqdan məktub gəlməyib? – soruşdu. Dəllək Üzeyir: – yox! – javab verdi. – Amma ayağını bir kəndə qoy, arvad təkdir.

DOQQUZUNJU HEKAYƏ

Azayın adına bağladım

Uşaq döşəmədə uzanmışdı. Bulanıq gözlərini gen açıb zariyirdi. Ağızından köpük daşındı. Boğaz damarları gərilmişdi. Seyrek kirpikləri müxtəlif ölçüdə, ayrı– ayrı rənglərdə idi. Anası güzgü qarşısında durub çılpaq bədəninə baxırdı. Miz üstündə qalaqlanmış çirkli qablar sürüşüb döşəməyə dağıldı. Uşaq susub gözlərini yumdu. Anası qablara məhəl qoymadı. Uşaq çötinliklə qalxıbsınıq qablara sarı yüyürdü. Şalvarının düymələrini açıb qabların üstünə işədi. Anası yenə ona tərəf baxmadı. Uşaq utanjaqjasına gülümsündü. Aşağı çöməlib gözlərini köpüklənən sidiyə zillədi. Anası güzgündən aralanıb yanını bura– bura yataq otağın keçdi. İçəridən ögүyə– ögүyə: – Alışqanınlı oyna– çığırdı.

Uşaq xəstə doğulmuşdu. Bədəninin rəngi çəhrayı, dərisi qırış– qırış idi. Saçları seyrək və ağımtıl bitmişdi. Dili ağızında durmurdu. Ağlı kəsəndən anası onu eşiyyə çıxarmamışdı. Anası heç vaxt onu öpüb əzizləməmişdir. O, yediyi qablarda anası yemək yeməzdi. Sevdiyi iş alışqanlarını yandırıb– söndürmək idi. Anası, anasının rəfiqələri ona jürbəjür alışqanlar almışdı. Alışqanları yandırıb saatlarla alovuna baxırdı.

Anası işləmirdi. Evdə olmayı, evdə olmamağı kimi idi. Səhərdən axşama qədər Sima xala ilə danışındı. Sima xalanın əri də var idi. Rəşid baba. Uşaq onu sevmirdi. O, uşağı “odla oynamaga” qoymurdu. Sima xala “odla oynamayan” bu kişi ilə nejə yaşayırıdı, onu uşaq bilmirdi. Anası köynəyini ütüləyirdi.

Uşaq yenə döşəmədə uzanıb mızıllayırdı: – Bir... üç, on... bir... üç... doqquz, on...

Anası qışkırdı: – “Bəsdi”! Uşaq gözlərini qırıb ayaqların altında yiğdi. Böyrü üstə çönüb mətbəxdəki qaz sobasına baxdı. Anası köynəyini ütüləyiib üstünə atdı. “Geyin”, – dedi. Uşaq tərpənmədi. Anası hamam otağına keçib suyu açdı. Çilək xırıldayırdı. Qapını aralayıb: – “Dinj dayan” – qışkırdı, – “Çimib çıxıram, alışqanınla oyna”. Uşaq ayağa qalxıb dəhlizə çıxdı. Döşəməyə çöməlib, başını aşağı əydi. Hamam otağının qapısı altında çımən anasına baxmağa başladı. Anası onun başını hiss edib üşəndi. Əlləri ilə döşlərinin iri gilələrini gizlədib: – “Adam anasına baxmaz” – qışkırdı. Uşaq arxası üstə döşəməyə uzanıb uğundu. Dolabin qapısı jırılıyla açıldı. Uşaq gülməyini kəsib: – “Ana” – piçildadı: – ”Allah mərhəmətlidir. O insana son nəfəsində nəsə deməyə haqq verir!!!”

Anası suyu şıppıldada– şıppıldada çımirdi...

Uşaq ayağa qalxıb anasının ütülədiyi köynəyi əyninə geyindi. Paltar dolabının içində girib qapısını özünə sarı çəkdi. Alışqanı yandırıb köynəyinə yaxınlaşdırıldı...

Sima xala əri ilə eyvanda oturmuşdu.

– Mən o bədbəxtə demişdim ki, uşağı odla oynamaya qoyma!

– O nə bilsin ev alışanda suyun altındaymış...

VAXT

Çopur, yosunlu qayalıqda ikimiz oturmuşduq. Balıqçı tilovunu suya atıb, gözləri içindədir. Mən dənihə baxıram. Dəniz sakit vələpəsizdir. Başımızın üstündə qağayılar uçuşur. Üfüqdə qırmızı qışkırtı var. Günəş gedir. Qayalığın ovulmuş sinəsinə dənizin suyu dolur. Gözə oxşayır. Elə bil qayalıq çoxgözlü, iri

heyvandır. Hardansa uzaqdan təyyarə səsi eşidilir. Arxamızda, çımərliyin qumlu sahilində iki qadın uzanıb. Balıqçının dəmir zənbilində iki balıq çapalayıb. Mən ağır— ağır köksümü ötürürəm. Balıqçı çönüb mənə baxır. «Darixırsan?» — soruşur. Darixmağımı boynuma alıram. «Ayağın torpağa dəymədiyi yerdə vaxt gej keçir» — Balıqçı mənə təskinlik verir. İkimiz də susuruq. Beynim bir dəqiqə də olsun sakitləşmir. Bədənim yorulub.

Balıqçıya sataşmaq isteyirmə: — «Ömrümdə neçə balıq tutmusan?» — soruşuram, gülə — gülə. Balıqçı mənim süni gülüşümə təbii gülüşlə javab verir: — «Heç tutmamışam, — deyir. — Mən balıq tutan deyiləm ki. Mən tilovu Günə atıram. O da heç vaxt qarmağa keçmir». Sonra da özü — öz sözlərinə gülür. Əyilmiş çıynı atılıb — düşür. Mən gözləmədiyim javabdan çəşirram. Pərt — pərt: — «Günəşi tutsaydın nə olardı ki, — soruşuram». Balıqçı gülməyini kəsib: — Qojalmazdım — deyir. Və susub üzünü dənizə tutur. Başımızın üstündəki qağayılar görününmür. Burnuma torpaq iyi gelir. Qaranlıq o yandan, dənizin içindən gəlib torpağın üstünə adlayır. Balıqçı, mən, qayalıq, çımərlik və bütün dünya vaxtin içindədir. Ayağa dururam. Bəlkə mən də «ya baxt» dəryaya bir tilov atıb?

YALQUZAQ

Özü biri kimə...

«Məni tək burax, TAMAŞA YİYƏSİ. Mən sizdən yaxşı yazılar yazıram. Sənin yazdığını tamaşada anjaq şeytana yazığım gelir. Mən bu tamaşada oynamadım. Sən də əmnim səhnəmə çıxma. Bu qızı ver başqasına. Mənim sevgimi düşmənlərimə payla... Şeytanı da aç burax, o da yazıqdı, mələkdi. »

Qapı döyüldü. Qələmimi ağ kağız üstə yazılmış yarımcıq

yazımın üstünə atıb, ayağa qalxdım.

– Kimdir?

Qapı arxasından gülüş səsi eşidildi. Qapını açdım. Dəhlizin gur işəğə gözümə düşdü. Qarşısında «O» dayanmışdı. Əsəbi barmaqları ilə üzündəki utanjaqlığı sinəsinə tərəf dartırdı.

– Sən kimsən?

– Biz bir- birimizi sevməliyik!

Səsindəç doğmalıq, gözlərində qıgiljım var. Qapını çırpdım. Qılımımı ağ kağız üstə yarımcıq yazımın üstündən götürdüm. Yazımın davamına yazmaq üçün qələmi kağıza toxundurdum...

«Şeytanı da aç burax, o da yaziqdı, mələkdir... Bu da qapı... Sən yenə gəldin? Hər şeyə təzədən baxmalı olajam! Mil- mil örtük, ağ buxaq, utanjaq çöhrə... Mən əyilən kişi olsaydım, qapına gələrdim...»

SÖNDÜR işıqlarını... Mən bu yazını oynaya bilmirəm...

SÖNDÜR işıqlarını... Mən bu yazını təzədən yaza da bilmirəm...

GECƏ POLİSİ

Qardaşının kefli xırıltısı bağlı qapı arxasından keçib, aynanın üstünə toz kimi qonurdu. Anasının əksi qardaşının «tozu» arxasında görünməz olmuşdu. Barmaqlarını uzadıb aynanın üzünü sildi... Anasının gözləri hələ də tozlu ydydu...

Əlləri əsə- əsə papiroso odladı. Anası aynanın qarşısında durmuşdu. İç otaqdan qardaşının səsi eşidilirdi. Anasına tərəf gedib ciyinini qujaqladı. Anası gözlərini yumub, hiçqırdı...

Evvana çıxdı. Qardaşının boynu yeyilmiş köynəkləri zivədən başı aşağı asılmışdı. Hamisindən ujuz çaxır iyi gəlirdi. Köynəklər qardaşının müxtəlif vəziyyətlərə düşmüş üzünə oxşayırdı.

Qardaşı böyük olsa da, ömrü boyu onu arxalanmışdı. Müstəqil birjə addım belə atmamışdı. O, qardaşını həmişə nədənsə qorumuşdu. İndi qardaşı gözündən yayınib nəyəssə uduzmuşdu. Və qabaqlar olduğu kimi, boynunu burub kömək gözləyirdi. Onun indii qardaşı haqda düşünməyə gütü yox idi. Uğursuz həyatı, jansıxıjı günləri, əsəbi ovqatı içində dərin boşluq yaratmışdı. Və o, özünə uduzub, məğlubiyyətinə gülməyə başlamışdı. Qardaşının ailəsini atıb içkiyə qurşanması və nəhayətbu gün səhər oğurluq eləməsi, onu yüngül şıltaqlıq kimi görünürdü.

Anası onu bura elə bu məsələyə görə çağırmışdı. Darıxa-darıxa anasına, atasına QULAQ asmış, polisin, zərərçəkənin pullarını verib, ağızlarını yummuşdu. Qardaşına bir söz deməyib, olanı zarafata salmaq istəmişdi. Bütün günü anasının ciyni arxasından ona nifrətlə baxan qardaşı qəfildən: – «Məni bu gùnə sən saldın!» – deməsəydi, aşasını da, anasını da, özünü də bu işin zarafat olduğuna inandırajaqdı.

Qardaşının sözləri ona sillə kimi dəymışdı. Və ən dəhşətlisi bu idi ki, anasının gözləri də qardaşının dediyini deyirdi.

Evvanda durmuşdu. Ürəyi bulanırdı. Gəjənin qaranlığı içində oləziyən fənərin işığı altında gejə polisi iştahla ağ turp yeyirdi...

Qardaşı zarafata gelmirdi. Görünür həyatına jiddi qiymət verirdi. Udduğu- uduzduğu dəyərləri ölçüb- biçə bilirdi. Qardaşı uşaq kimi köməksiz idi, işin ağrılı tərəfi də elə bu idi. O, qardaşının nəyə və nejə uduzduğunu və bu məğlubiyyətin öz məğlubiyyəti qarşısında gülunj uşaq oyunu olduğunu bilsə də, onun kiçik dərdinə öz böyük dərdinə güldüyü kimi gülə bilmirdi. Qardaşının məğlubiyyəti jiddi qarşılımasını öz günahı sayırdı. Gərək qardaşına bütün dəyərlərin puç olduğunu əvvəl-lər başa salaydı. İndi gej idi. Güjü də yox idi.

Eyvanın qapısını örtüb içəri keçdi. Anası döşəmədə oturmuşdu. Çevrilib eyvanın qapısı səmtə baxdı: – Sən qabaqlar evdə bərkdən mahnilər oxuyardın! – dedi.

Atası da yatmamışdı. Dəhlizdə gəzişirdi. Birdən qapıdan boylanıb anasına: – «Get uşağın üstünü ört, – dedi. – Deyəsən yatdı». Anası qalxıb otağa keçdi. Gözləri hələ də tozluydı...

Səhər evdən çıxanda qardaşı doqqazda durub papiros çekirdi. Rəngi qapqara qaralmışdı. Xırda, qorxaq gözləri ilə üzünə baxırdı.

Gözlərini qaldırıb o da qardaşına baxdı. Qardaşı gülümsündü. Əlini qardaşının ciyininə qoyub: – Üzün mənə düşür, – dedi. – Arxamja bax, işim avand olsun!

Qardaşı köksünü ötürdü.

Tini burulanda çevrilib arxaya baxdı. Qardaşı yox idi...

SAAT BİRDƏN REPORTAJ

Babam Allahı görmüşdü. Mən nə Allahı gördüm, nə də babamı. Babam ayrı vaxta düşmüşdü. Ha getdim o vaxta varmadım, ha boylandım babamın vaxtını görmədim...

Mənim vaxtim o vaxta dirənmədi, yan keçdi. Mən əyalət şəhərində doğuldum. Əyalət adamı darixan olur. Uşaqlığım dalı dənizə dirənmiş məmləkətdə keçdi. Bu yerin quşları göydən qorxurdu, adamları yerdən.

Saat birin yarısı vaxtdan çıxıb yuxarıdan dünyaya baxdım. Dünyaya aşağıdan baxanda ağlamaq istəyirsin, yuxarıdan gülməlidir...

Dünyanı qurd– quş basıb. Saat birə on dəqiqə qalandı nənəm dünyani yuyub, günə sərdi. Məni haylayıb: «Tapdala-dedi, – bu mirəti bəlkə cirki çıxa, əldən– ələ düşməkdən rəngi də soluxub». Mən dünyani tapdalamağdım.

Öz vaxtımı düşüb, ağı və qara şüşə arasıyla uzanan yoluma duzəldim.

Gözüm vaxtdır. Elə bil su altındayam. Tilovlu balıqçılar suya qarmaq atıblar. Gözüm əllərə baxır, hanı məni yola salıb, vaxta qovuşdurən o əl?

Ya hu, vaxt olanda elə yekəyəm ki. Axı «mənim» nə oldu?

İndi nə hava var, nə boğulma.

Sirr onundur günah mənim.

Bağışla məni vaxt yiyesi, sənə layiq ola bilmirəm, içimdəki ağrı «mənim» mənə qaytarır. Bu nədi belə? Axı bu ağrıyan nədi belə? Mən yoxam axı!

Nöqtə yoxdur. Yoxdur buralarda nöqtə— zad...

Saat bir oldu.

KEÇMİŞ

Orxan gəldi. O gəlməmişdən oturub özüm— özümlə şahmat oynayırdım. Özümü heç jür uda bilmirdim. Ürəyimdə, içimdə olduğu kimi, şahmat taxtası üzərində də, tam bərabərlik, əmin-amanlıq idi. Orxan qəşəngdir. Biz uşaqlıq dostuyuq. Ondan da qəşəng adamlar var, anjaq mən tanıdığım dostlar içində ən qəşəngi odur. Durub çay süzdüm. Qəşəng Orxani ürəyimə və şahmat taxtasının sol künjünə baxa— baxa dedi ki, çay— zad içmir, keçmişdən danışmaq isteyir. Ona mən güldüm, çünkü mənim keçmişim yox idi, mənim keçmişim elə indi idi, onun da elə. Biz bir yaşda idik, mənimlə onun yaşını üst— üstə gəlsən və həmən bu rəqəmə böyüdücü şüşəylə lə baxıb, iyəsən, yənə də ondan keçmiş iyi gəlməzdi. Mən ona gələcəkdən danışmağı məsləhət gördüm. O razı olmadı. Keçmişdən danışmağı üstün tutdu. Mən susub, pəncərədən çölə baxdım, qar yağmış-

dı, yeri ağ kəfənə bürümüş böyük allahın qar örtüyü üstündə, iri okean heyvanları kimi, tənbəl– tənbəl gəzişən bu dünyanın Adəm övladları istidən tərləmişdilər. Yerdə qar vardi. Göydə gün çıxmışdı. Hə gün qar əriyirdi, nə qarın soyuduğu gün şüalarını dondururdu. İnsanlar isti ilə soyuq arasında qalmışdı, şahmat taxtası üstə yaşayan ağla qara arasında qalmış piyadalar kimi. Hər şey allahdan – oyunçudan asılı idi. Otağımız yaman soyuyub. Sevirəm soyuğu, çünkü ürəyimdəki kədəri dondurur, bir də istinin qədərini bilirsən soyuqda, istini gözləyirsən. Orxannan səhbətimiz alınmırıldı. Onu hər gün gördüm. Amma üzə heç vaxt yadımda qalmırıldı. Orxan hər gecə ölürdü. Mənim xatirimdə milyondan çox üzüsüz Orxanlar var. Mən onun keyfini soruşdum, dinmədi. Dünənki günü yadıma salmağa çalışdım. Alınmadı. Çünkü dünən də elə– belə keçmişdi, bu gün kimi, sabah da belə olacaqdı, bir il sonra da, bir il qabaqda belə idi. Anamın saçları ağarırdı ancaq, bir də dırnaqlarım uzanırdı. Pəncərədən o tərəfdəki, dünya deyilən boşluqda ağ qar dənəciklərinin piçiltilərini eşitdim. Uşaqların üzünə qarın ağ sevinci hopub. Ruhlarda sevinir göylərdə, mələklər də. İnsan yaşlaşdırıqca sevinə bilmir ürəkdən. Mən də elə. çoxdandı sevinmirəm. Heç kədərlənmirəm də. Ancan iş burasındadır ki, mən hələ yaşılanmamışam, heç uşaq da deyiləm. Hər şeyə sevinib, hər şeyə kədərlə bilən adamlara da inanmırıam. Yalandı bu. İnsan elə yaşamalı ki, yalnız ölümə sevinsin. Öz ölümünə. Bu gün də görməliydim, amma bilmirdim ki, o gələndə danışa bilməyəcəm onunla, söz tapmayacağam danışmağa. Mən onunla heç vaxt danışa bilmirəm, indiki kimi. Qonşuların hamısı köcüb təzə– təzə evlərə, odur ki, bütün binada ölüm sarlığı var. Yenə ürəyim dolub, ağlamaq istəyirəm. Ağlamalı bir şey də yoxdur. Yay gəlsəydi, tənha küçə itlərinin oxumağına qulaq asıb ağlayardım. Qışda itlər oxumur, heç hürmürlər də, yəqin soy-

uğa hürmürlər, çünkü soyuğun özü də lütdü, soyuğun özünə də soyuqdur. Soyuq özüdə soyuqdan mahnı oxuyur. İtlər bunu ba-şa düşür, odur ki, soyuğun mahnısına qulaq asa— asa özlərini unudurlar. Yayda isə soyuğu yadlarına salıb, ağlaya— ağlaya oxuyurlar. Soyuğa ağı deyirlərtək itlər. İtlər mahnını tək oxuy- urlar. Hər bir itin öz mahnısı var, taleyi kimi.

Başımı qaldırıb Orxana baxdım. O da mənə baxırdı. Mən gülümsündüm. Elə bu gülüş lazımsız ona, sən demə. Orxan sözlə başladı. Keçmişdən danışındı, o, özünü əsdirə— əsdi-rə. Gözüm onun geyiminə sağaşdı birdən, ağı köynək vardı əy-nində, ağappaq uzun bir köynək. Mənsə iki pencəyin üstündən kürk də geyinmişdim, isti— isti. Elə bu an mənə elə gəldi ki, Orxan, bu qəribə, qarlı— günəşli gündə, lüm— lüt də gəzə bilər. O, bizə bir köynəkdə gəlmışdı, ağappaq köynəkdə. Asılqan di-varda darıxdırırdı, ağır— ağır iri kürklər üçün. Orxan keçmişdən danışa— danışa hava otaqda istiləşirdi. Mənəsə soyuq idi. Otaq iki hissəyə bölünmüşdü elə bil. O danışdıqca üzü gülür, bütün bədəni, yaya gündən yanmış salam qız döşləri kimi qabarırdı. Mən ona baxdım. O, gülümsünüb, köynəyinin düymələrini açdı. Mən keçmişimi yadına salmağa elə bir şey yox idi. Yox idi mənim keçmişdim. Beynim zökküldəyirdi. Mən köksümü ağı-ır— ağır ötürüb Orxana diqqətlə qulaq asmağa çalışdım. Biz onunla bir sinifdə oxumuşduq. onun, sən demə, keçmiş var imiş. Mən qulaq asırdım. O danışındı. Birdən Orxanın sözlərini yarımcıq kəsib bərkdən qışqırdım, qışqıran kimi də ağladım. Otaq çox soyuduğunundan gözümün yaşı yanağında donub qaldı.

Bir dəqiqə sonra, mən yanağimdakı, donmuş göz yaşlarını xatırlayıb ömrümdə ilk dəfə ürəkən güldüm və Orxandan keçmiş haqqında danışmasını xahiş etdim. O, mənim elə indi-cə ağırmış saçlarına baxıb dərindən ah çəkdi. Mən birdə xa-

hiş etdim. O, artıq xasiyyətimdəki dəyişkənliyə adət eləmişdi, odur ki, sözümü yerə salmadı.

AYRILIQ

– Dünən nişanım idi!

– Bilirəm.

Qız ağladı. Alt dodağını dişləyib əlini dəri kürkünün cibinə saldı. Barmaqları nişan şirnilərinə toxundu. Əl dəsmalını çıxarıb burnunu sildi.

– Axı niyə belə oldu? Mən istəmirdim belə olsun.

– Bilirəm!

– Mən səni çox istəyirəm!

– Bilirəm...

Qız göz yaşlarını unudub gülümsündü. Oğlanın qoluna girdi. Uzaqdan onlar yaralı canavarlara oxşayırıldı.

– Sən elədin hər şeyi. Mən uşaq istəyirdim.

– Bilirəm!

Şəhərin dolanbac küçələri ilə gedirdilər. Qızın dikdaban uzunboğazları daş döşənmiş səkiyə dəydikcə oğlan diksənirdi. Qız yaşıł qapını görüb oğlana qışıldı.

– Qızlığımı da sən korladın!

– Bilirəm...

Sən məni saymirdin, istəmirdin...

–

Yaşıł qapı arxadan yaşıł deyildi. Qız çarpayıda oturmuşdu. Çılpaq dizlərini qucaqlamışdı. Ağ mələfə çarpayıdan döşəməyə sürünmüşdü. Otağın pəncərəsi yox idi.

– Nişanlım sənin kimi köhnə fikirli deyil.

– Bilirəm...

Qız döşəmədə ağ mələfə üstündə uzanmışdı. Oğlan kibritin

alışıb yanan, yandıqca da əyilən çöpünə baxırdı.

– Mən səndən başqa hamidan iyrənirəm!

– Bilirəm!

– Al da məni. . !

–

Oğlan qızıq uzun höruklerini biləyinə dolamışdı. Qız imək-ləyən uşaq kimi dizlərini döşəməyə sıxıb inləyirdi.

– Bir də... bir də... Mən səninəm, məni heç kimə vermə...

– Səninəm.

– Bilirəm!

– Yaxın ... lap yaxın gəl... Axı mən sənsiz ölürem...

– Bilirəm!

Yaşıl qapının yaşıl üzündən çıxıb, dar küçəyə döndülər. Qız cibindən nişan şirnisini çıxarıb oğlana uzatdı. Oğlan yaşıl kağızlı iri şokoladı və qırmızı noğulu qızdan aldı. Qız yenə ağlam-sındı.

– Sabah çalışacam gəlməyim...

– Bilirəm!

– Yaxşı deyil, xəbə tutsalar özümü öldürməliyəm.

– Bilirəm.

– Sabah neçədə?... Bəlkə axşam gəldim!

– Bilirəm!

Oğlan yaşıl qapını açıb içəri keçdi. Çarpayıya uzanıb ovcunda tutduğu qırmızı noğulu döşəməyə atdı. Sona özü də döşəməyə düşdü.

Miz üstə qıçalanmış qarpız var idi. Qardaşının Özbəkistandan göndərdiyi bağlamanın kendiri ağ mələfə üstə qaralırkı. Divardan oyuncaq ayı balası asılmışdı.

Oğlan əlləri ilə ağızını sıxıb zarıdı... sonra əlini ağızından çəkiib döşəmədə qızaran noğulun üstünə qoydu. Noğulu döşəməyə sıxıb, əzə- əzə: «QƏHBƏ», qışqırdı.

İKİ KİŞİNİN BİR GECESİ

– Sən allah, çıx, eyvanda çək siqaretini!
Eşiyə çıxıb alışqanı alışdırıdım. Pəngərədən içəri baxdım.
Mələk çarpayıda uzanmışdı. Qabarıq sinəsi körük kimi qalxıb
enirdi. Ətli budları hələ doymamışdı...

«Qoy bunu çəkim»...

Qapqara pişik yuxarı mərtəbədən idayandığım eyvana hop-pandı. Belini qabardıb silkələndi. Dal ayaqlarını altına yiğib rə-hatca oturdu. «Kişi» heç sıxlıb eləmirdi. Yuxarıdan miyoltu eşidildi...

– Çəkirsən? – soruşdım.

Yaşıl gözlərini gözlərimə zillədi.

– Öz– özünlə nə danışırsan, gəl görək, soyuqdur?

Mələyin səsinə pişik diksini.

– Gəlirəm! –dedim.

Yuxarıdan qulaqlarını şəklədi. Sonra nəfəsini dərib yazıq–yazıq mənə baxdı.

– Get, səninki də çağırır!

Pişik ayağının üstündən keçib, yuxarı dırmandı.

Siqareti atıb, içəri keçdim.

Səhər Mələk üzündə xoş yorğunluq yatmışdı. Qonşuları «ayıltmamaq» üçün sakitcə geyinib küçəyə çıxdı.

«Dostum» qara pişik ağacın altında durmuşdu.

– Mən işə gedirəm, sağ ol!

Yaşıl gözləri par– par yanındı.

– Sabah ayrı yerdə olacam! Bəlkə evə də getdim!

Tüklərini qabardıb, yay kimi gərildi.

– Yaxşı, sağ ol!

Damın üstündə xumarlanan ağ pişik gözünün birini qayıb bi-

zə baxırdı...

Avtobusa minəndə, dostum qara pişiyi yenə gördüm. Dayanacaqda durmuşdu... Bir sarı pişiyə baxırdı...

NAHAR

Gözləri uzaqlara baxırdı. Uzaqlar görünmürdü...

Həyətdə toyuq—cucə avara—avara gezişirdi. Xoruzlar kölgəyə çəkilib dırnaqları ilə torpağı eşirdi. Ağaclar istidən çat—çat olmuşdu. Həyətin çəpəri taxtadan idi, sökülüb böyrü üstə yerə yatmışdı...

Ayağa qalxıb əllərini önlüyünə sildi. Artırmanı keçib otağı girdi. Ərinin səhər kəsdiyi toyuğu ütməyə başladı. Toyuğun açıq gözlərini görəndə ürəyi bulandı. Toyuğu teştin içinə atıb aşağı çoməldi. Papiros kötüklərini yerdən yiğib ürəyində dədəsini yaxşıca söyüdü. Razılığını dədəsi vermişdi. Əri ürəyincə deyildi. Evin içini də, çölünü də, onun özünü də əlinin içində saxlayırdı. Simic idi. Kifir idi. İslə—peşəsi sıniq şeyləri düzəltməkdi... Çöldə, bayırda yorulmaq bilməzdidi... Onun üçün bir uşaq da düzəltmişdi, hələ qarınmayıdı. Nahara əri üçün yemək aparmalıydı. Vaxt idi. Səhərdən hazırladığı bağlamanı götürdü. Çəpəri aşib həyətdən çıxdı.

Əri qohum—qardaşını da başına yiğib çöldə təzə ev tikirdi. Uzaqdan evin qaraltısı göründü. Addımlarını yeyinlətdi. Əri dayısı oğlu ilə tərsinə çevrilmiş ləyən üstündə oturub papiros çəkirdi. Onu görüb duruxdu. Udqunub papirosuna qullab vurdı. Əlindəki bağlamanı ərinə uzatdı. Ayaqları titrəyirdi. Ərinin baxışından döşləri gizildədi. Əri layısı oğlunun qulağına nəsə piçildədi. Dayısı oğlu üst—başının tozunu çırpıb kəndə tərəf getdi. Əri dayısı oğlunun dalınca baxa—baxa: «Pivə almağa göndərdim», — dedi. — «Ürəyim pivə istədi birdən!». O, udqun-

du. Əri ayağa qalxıb: «Gətir, görüm nə gətirmisən», – dedi. Bağlamanın ağızını açdı. Əri iri badyanın içindəcə yuyundu. Üzündən su süzülə— süzülə gəlib süfrənin qırağında oturdu. Çöməlib əri üçün pomidor doğrayırdı. Paltarı yuxarı dərtləmişdi. Ətli budları görünürdü. Qatığı fincana süzüb ərinə uzatdı. Əri qatığı içib əlinin dalıyla ağızını sildi. Fincanı almaq üçün əlini ərinə tərəf uzatdı. Əri fincanı tullayıb bileyindən tutdu. Onu özünə tərəf çəkib: «Öp məni, – dedi, – öp məni». O, əlləri ilə üzünü tutdu. Ərindən qorxurdu. Dizi üstə torpağa oturdu. Əri əllərini belinə doladı, onu yerdən qaldırıb qucağına aldı, ayaqlarını aralayıb: – «Çıxart», – dedi, – «çıxart bu zəhrimarı-nı»...

Əlləri ilə üzünü tutmuşdu. «Zəhrimarı» əri özü çıxardı. O, barmaqları arasından yenicə suvanmış suvağa baxa— baxa içini çəkirdi. Əri işində idi. Nəsə deyə— deyə, tövşüyə— tövşüyə, onu qucağında atıb tutdurdu.

Əri son dəfə boynundan öpüb onu qucağından buraxdı. Ərinin gözləri par— par yanındı. Ayaq üstə durub çəpərdən kəndə tərəf baxırdı. Birdən: «Burdan heç nə görünmür, – dedi. – Qorxma».

Evə qayıdanda yol üstə dayısı oğlunu gördü. Əlinə bir parç pivə çölə doğru gedirdi.

Daxmaların arasından keçib küçələrinə çatdı. Sınıq çəpəri adlayıb həyətə keçdi. Evin qapısını araladı, içəridən papiroş iyi gəlirdi. Otağa girib çarpayıya oturdu. Çarpayıda əri uzanmışdı. Əri tavana baxa— baxa «hardaydın?» soruşdu: O, dinmədi. Əri bir də soruşdu. O, yenə dinmədi. Əri tüklü sinəsini qaşışıb qolundan tutdu. Üstündən mələfən çəkib: «Səni isteyirəm, – dedi, – soyun!».

1995

ŞİRVAN ŞƏŞƏNGİSİ

Yol yola tuş gəlməz, dərd dərdə. Gor evinin günəş isitməz. Vaxt atdan sürətlidir, at otdan. Günün əvvəli– axırıdı. Xoruz banladı. Səhər açıldı. Falçı biliciyə baxdı, bilici görücüyə. Görücü güzgүyə baxıb məni gördü. Gözlərini qırpıb: «Sən ölməyəcəksən» – dedi.

Özümü götürüb güzgündən çıxdım.

«Dumbur– dumbur nağaralar köklənsin, ağam. Gəlin– qız yaşmaqlansın, başmaqlansın. Böyüyə böyük xəbəri, uşaqa uşaq. Padşaha elçi göndərin, qaziya çapar. Dərvişə bir işarə, sufiyə ayrı. Kəndçi– kündçü özü gəlsin xəbərə. Yolçuya yol, qəvvasa su. Qu quşu, su quşu, su quşu, qu quşu, qu quşu quq– qu quşu...» Mən ölməyəcəyəm».

«BU NƏ OYUNDU açırsan başımıza? Necə yəni ölməyəcəksən? Ölməsən darixarsan! Yaziq deyilsən? Uzun– uzunnağı nə qədər yaşayacaqsan? Hamı necə, sən də elə! Doğulmusan, zəhmət çək ölü! İlin, ayın ətəyindən tutub, düzü– dünyani bezdirib nə vaxta kimi yaşayacaqsan. Ölməsən, səni özüm öldürəcəm!».

«AY ADAM, mən sizin hamınızdan yekəyəm. Düzdümü?... Hə, bu uşağın sözünə inanıb eleməyin. Əgər elə şey olsa, birinci mən eşidərdim. Hamı öləcək! Falçı özüyün deyir, qələt eləyir... gedin işinizə, gücünüzə... Sən də oyun çıxartma, get bir işini qulpundan yapış, yazıqsan, vaxt keçir!».

«ÖLMƏMƏK ölməkdən yaxşıdır. Sən qədimiyələ təzəni tutuşduracaqsan. Sən vaxtin axarını görəcəksən! Bax, gör, dəniz

necə quruyacaq? Mənim kiçik dayım dənizdə batıb. Sağ biləyində güllə yarası vardı. Onu tapıb kəmali— ədəblə basdırarsan. Ömrün uzundu, çoxlu ağaç ək. Küləyə, qara məhəl qoyma. Tutdu, tutmadı ağaç ək. Arvadı xas yerdən al, oğlan doğanını saxla. Qırğız qızlarının budları iridir. Qızı qırğızdan al. Küsdün barışma. Ərli arvadla yatma. Qızın naz öyrətmə, oğlanı tez evləndir. Padşah yanında qulluğa girmə. Özünü arvaddan, soyuqdan, itdən, bir də pis gözdən qoru. Adamlardan nə qədər uzaq olsan, xeyir taparsan. Dostun içindədir. Mürsəlin qızından tez ölsəm, o qancığı güd! Bilirəm, meyli kar İmrəndədi. Onun hündür boyuna vurulub. Axirətdə qulağıma piçildarsan. İkisini də tir üstə əlimlə uzadacağam. Açıq havada çox gəz, qoz ye! Kişiliyini axıra kimi qoru. Sənin atan doxsan altı yaşında rəhmətlik Qasımı əkmişdi. Gündən, saatdan oğraya bilsən, o biri dünyaya, ölülrə göndər».

HƏRƏ bir söz deyib, kürək– kürək aralanıb yaşamaq üçün ölməyə getdi. Evimi dalıma şələləyib mən də ölmək üçün yaşımağa getdim. Dumbur– dumbur nağaralar kökdən düşdü. Vaxt bitmədi, düşmədi...

FALÇI min il idi ölmüşdü.

Yad dünyada, tanımadığım adamların arasında yaşayirdim. Nə vaxt dayanmışda, nə dəniz qurumuşdu. Darıxırdım. Yanımdan xırda– xırda adamlar keçib haralarasa gedirdilər. Bir gün xırda adamları başıma toplayıb bərkdən qışqırdım: «Mən sizə daha nağılı danışmayacağam». Xırdalar xımir– xımir gülüştülər!. . «Bizə sənin nağılların lazım deyil», – dedilər. – «Biz nağılı neynirik?». Haçansa məni, bu xırda adamlar basdıracaqdılar. Xəbəri mən sənə dedim, sən də başqasına de.

UDUZMUŞ ADAMIN STRİXLƏRİ

Birinci strix

Uduzmuş adam orta boylu, kök, ürəyiyuxa kişidir. Yolyerişi diyirlənən təkərə oxşayır. Dünyanın otunu, quşunu çox istəyir. Hansı işin qulpundan yapışır, qulp sınır. Hər səhər günəşə göz vurur. Köynəyini özü yuyur. Bütün kişilərin «qalstukunu» çıçək kimi bağlayır.

Allahdan utanır.

İkinci strix

Uduzmuş adam oturub. Günəş pəncərədədir. O, günəşini görmür. Saçları soyüd yarpaqları kimidir. Qızı dırnaqlarını tutur. Gözü yaşarib. Ürəyi yağış istəyir...

Üçüncü strix

Uduzmuş adam şam yarpaqlarını tumarlayır. Yarpaqların iyinə ucları əllərini qanadıb. Uduzmuş adamin gözləri oğru gözləri kimi həyəcanlıdır. Divar saatının kəfkiri ahənglə yellənir. Uduzmuş adamin qızı əlində süpürgə atasının otağı ağzında dayanıb.

Uduzmuş adam bərkdən qışqırır...

Dördüncü strix

Uduzmuş adam pəncərədən çölə baxır. Qar yağır. Qar uduzmuş adamin gözlərini örtür. Soyuqdur. Qızı xəngəl bişirib. İştahası yoxdur. Qızı:

– Yeməyi gətirim? – soruşur.
– Hə, gətir, – deyir.

Beşinci strix

Uduzmuş adam toya getmir. Yasda ağlayır. Hamıdan qaçır, özündən də. Uduzmuş adam adamdır. Dünən onu gördüm. Görüşdük. Dedim:

– Axı, sən niyə uduzdun?

Çiyinlərini çəkdi.

Uduzmuş adamın çəkmələrinin altı tez yeyilir.

Altinci strix

Uduzmuş adam heç vaxt şəkil çəkdirməyib, aynaya bax-mayıb. Bir az yolun sağını gəzib, bir az solunu. Uduzmuş adam ölümü də uduzub. Ölə də bilmir.

İstədim ona qanad yazım. Bacarmadım. Adamın qanadı olmur axı...

Yeddinci strix

Uduzmuş adamın yükü də yoxdur, atası da. Ağlaya da bil-mir. Söyüş də söymür.

Səkkizinci strix

Uduzmuş adam bağlı qapıları döymür.

Doqquzuncu strix

Uduzmuş adam necə oldu görəsən?

«HEÇ NƏ»

Meşədən quş cikkiltisi eşidilir. Xırdaca çay şırıltıyla açır...

Səhər evdən çıxıb həmişəki kimi işə gedəcəkdi. Dayana-
cağa qədər qarşidakı gününü çözələyə– çözələyə gəldi. Sonra
birdən– birə «şəhərkənarı» avtobusa qaçıdı...

Bakırə təbiət dumanlı başının, darıxanının, yorğun bədə-
nin qırışığını açırda. Qırışıqlar xışlıtlı açılırdı. Səsdən ağaç-
lar, quşlar diksinirdi. Gözlərini yumub oturmuşdu. Təmiz me-
şə havasını ciyərlərinə aldıqca içi durulurdu...

Dünyanın gözü yumulanda, gözlərini açdı. Ay çıxmışdı.

Meşə cığırı ilə avtobus dayanacağına qədər gəldi. Gözləri
gördüyünü içi də görürdü. Dünya aydınlaşmışdı...

Avtobusda adam az idi.

Qapını arvadı açdı. İçəri keçib geyimlicə taxtda əyləşdi. Ar-
vadı: – «Hardaydın?» – soruşdu. – «Səni işdən axtarırdılar!»
Gülümsünüb: «Belə havalarda borc qaytarmaq olmur», – dedi.
Arvadı otaqdan çıxmışdı. Arxaya qayıdır: – «NƏ?» – soruşdu.

TƏKƏRLƏMƏ

Qar qaranlığa yağırıldı. Uşaq idim. Sevinirdim. Ağ qar qara
qaranlığın başına dənə– dənə düdükcə gecə ağarırdı. Qar o
qədər yağıdı ki, gecə səhər açıldı. Qarı nənəm, qarı gözümə
tutdu.

– «Dünyaya qar içindən bax, – dedi, – Günün ağ olsun».

Qar içindən qarı dünyaya baxmağı xan nənəm öyrətdi mə-
nə. Bir gün gözünün qarı əridi.

Ağladım...

– «Adə, ağlama, kişi ol, hamı öləcək».

Ağladım...

– «Ağlama, qurban sənə, sənin də göydən alman düşəcək, nağılin bitəcək. Onda məni görəcəksən. Görüşəcəyik».

Ağladım...

– «Mənlik deyil e...

Səni apara bilmərəm, zırıldama arxamca».

Xan nənəm çoxdan ölüb. Qar içindən qarı dünyaya baxıram. Yaxşıdı. Gözəldi. Göydə Allahi, yerdə torpağı. Gözümün qarı ərimir. Qar içindən gördüyüm dünyani qardan nənəm yoğurub.

Xan nənə, xanım nənə... yəni, deyirsən göydən alma da düşəcək?

Qafar adamdır. Kürkü də var. Qolu biləkdən ağrıyır. Hirslə-nəndə əlini yuxarı qaldırıb söyüş söyür. Allaha dua eləyəndə aşağı əyilir. Ona qəfildən bir həqiqət aydın olub. Deyir:

– «Allah göydə deyil, hardasa buralardadı...».

Qafar günəbaxan işləyir. Saçları tum kimidi. Dər çırtla. Gecələr barmaqları ucunda dikəlib günəşə baxır. Bir dəfə günəş dənizə yıxılıb, batırmış. Qafar əlini dənizə salıb günəşini suyu süzülə-süzülə çölə çıxardıb. Qaldırıb qoyub yerinə. Qafar günəşə baxa-baxa uzanıb. Uzundur. Arvadı yanına nərdivanla çıxır. Səhər nərdivanı göyə dirəyir. Axşama yaxın Qafarın ciyininə çatır. Gecənin qaranlığında dala qayıdır. Uşağını Qafarın dizinə yaxın yerdə doğub, altıncı pillədə. Ən uzun ağaç Qafarın topuğundandır. İki qırıcı təyyarə Qafarın qarnına dəyib partlayıb. Hərə bir azara baxıb, böyüyür. Qafar da günəşə baxıb böyüyüb.

Mən uşaqlıqda onunla gizlənpaç oynamışam. Onda hələ uzanmamışdı. Bir yaşda idik. Ancaq sağ gözü çox işıqlı idi. Harda gizlənir gizlənsin, işığından seçilirdi. Onu tez tapardılar. Bir gün o bizdən küsdü. Elə o günün səhəri uzanmağa başladı. Odu— budu uzanır. Qonşusu Yəhya kişi uşaqlıqda cibinə məktub yazıb qoyub:

— «Böyüyəndə bu kağızı Allaha ver», — tapşırıb.

Qafar uzanmağındadır.

Dünya ondan gödəkdir.

Mən o qatarı yaşıl yamacda böyrü üstə uzanmış əkinçiyə oxşatdım. Şüşələri sıniq, canı çürülmüş yük qatarı idi.

Bir suyu babama oxşayırıdı. Babam «paravoz» əhvallı kişi idi. Şura onu «yük qatarı» eləmişdi. Qatarın sümükləri dağ döşündə yaşıl yamacda çürüyürdü. Bir yekə daşı diğirlayıb, qatarın başı üstə qoydum. Bıçaqla üstünə qatarın doğulmuş və ölüm tarixini yazdım.

Dünən cir mollaya otuz min verib, qatara dua oxutdurdum. Əvvəl mola hirsəndi. Sonra pulu cibinə qoyub qatarın qarşısında çöməldi. Köksünü ötürüb:

— «Düz eləyirsən, — dedi. — Mənim ağacdan, sənin quşlardan, nə bilim, Əhmədin sobadan nə fərqi var ki? Hamımız oxuduğuma möhtaciq, hamımız adamıq elə».

1996

DALANDAR «D»

Dalandar dar dalandan çıxıb açarlarını uddu. Dönüb diz— dizə durmuş daqqulbablı qapılara baxdı. Kılıdlıydı.

Dalandar yolun qapısın açıb düz getdi. Gedib bir yerə çıxmadı. Dünyanı dörd dəfə dörd dolandı. Su oldu, hava oldu, torpaq oldu. Yoruldu.

Dalandar dar dalana qayıdib dizini divara dirədi. Gecə düşdü. Ay çıktı. Qaranlıq papaq damların dumani oldu, ay güvəsi. Dalandar dar dalanın papaqsız damından aya baxdı. Ay dünyanın dibində dar dalanda dayanmış dalandara soyuq göründü. Dalandar üzüdü. Dişi- dışınə dəyə- dəyə göyün dəmir darvazalarından keçdi. Buluda mindi. Od oldu, su oldu, havası oldu. Yoruldu.

Dalandar dar dalana qayıtdı. Dilini dişlədi. Dar dalanın dibi dəniz idi. Dalandar əlləri ilə gözünü tutub dənizə düşdü. Dənizin dibində əllərini gözündən çəkdi. Sağə baxdı, sağı gördü. Sola baxdı, solu gördü. Çevrilib dala baxdı, dalı gördü. Düz baxdı, düzü gördü. Düzdə Ustabaşı divarı durmuşdu. Dalandar su oldu. Hava oldu, torpaq oldu. Yoruldu.

Dalandar dalana qayıdib dabanı üstə durdu. Suyu qurumamışdı. Qurumaq üçün oda düşdü. Odun içi ilə yol getdi. Ustabaşının doqquz daxması karşısında durdu. Birinci daxmanın qapısı açıldı. Daxma içindən Ustabaşı çıktı. Dili dedi: – «SƏNƏ NAĞIL». Dalandar nağlı götürmədi. İkinci daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi: – «SƏNƏ AĞIL». Dalandar ağılı götürmədi. Üçüncü daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi: – «SƏNƏ DÖVLƏT». Dalandar dövləti götürmədi. Dördüncü daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi: – «SƏNƏ HÖRMƏT, SƏNƏ LƏZZƏT». Dalandar h örməti, ləzzəti götürmədi. Beşinci daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi: – «MƏN DEYƏN OL». Dalandar durdu. Altıncı daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi: – «MƏN DEYƏN OL». Dalandar dəyişdi. Yeddinci daxmanın qapısı açıldı. Ustabaşı oda çıktı. Dili dedi:

– «MƏN DEYƏN OL». Dalandar gülümsündü. Səkkizinci daxmanın qapısı açıldı. Ustabaşı oda çıxdı. Dili dedi: – «SƏN MƏNSƏN». Dalandar işığa döndü. Doqquzuncu daxmanın qapısı açıldı. Ustabaşı oda çıxdı. Dili dedi: – «MƏN». Dalandar yox idi. Oddan havaya ağappaq tüstü qalxırdı... Göydən dar dalana açar topası düşdü. Topaya doqquz açar bağlanmışdı. Dar dalanda doqquz bağlı qapı diz- dizə durmuşdu. Dar dalandan göy üzünə qalxmış dalandar yazı olub bu kağıza qayıdanda doqquz idi. Əvvəl səkkiz olub. Sonra on olacaq...

- ƏLİNİ VER!
- VER ƏLİNİ!
- ƏLİMİ AL!
- AL ƏLİMİ!
- DALANDAR?
- ORXAN FİKRƏTOĞLU?

SƏS

(*Musiqili fragmentlər*)

1-ci Fəsil

(İlk akkord)

Günah...

2-ci Fəsil

(Söz)

Allah...

3-cü Fəsil

(*Musiqi*)

Və Həvvə Adəmin gözlərinə baxdı. Adəm bu baxışdan anladı ki, artıq hər şey bitib. İkiisi də dizləri üstə torpağa düşüb, yaradana üz tutdular. Və ikisinə də birdən əyan oldu ki, bu böyük günahı sözlə izah eləmək mümkün deyilmiş...

*4—cü Fəsil
(Orkestr)*

İrigöz, xurmayısaqqal, çarmixa çekilmiş, başı haləli üzünü göyə tutdu: — “Mən bunlarla bacarmıram”, — dedi. — “Bunların hərəsi bir söz deyir”...

*5—ci Fəsil
(Solo)*

O hamını sevirdi. Onu heç kim sevmirdi. O, sıradan bir addım irəlidə, sıra ondan bir addım geridə durardı. O, sıradakılardan seçililərdi. Elə seçildiyinə görədə hamı onu sevmirdi. Onlar arxada durub onun ensiz ciyinlərinə, ağappaq əllərinə, uşaq kimi parıltılı gözlərinə baxırdılar. O, onlardan deyildi. Bu fərqi sıradakilar ondan tez anlamışdır. O, sıradakıları heç vaxt düşünməmişdi, özünü onlarla tutuşdurmamışdı. Sıradakilar bir addım irəlidə durub öz istədiyini oxuya bilən bu cılız adağma heç cür başqa gözlə baxmaq istəmirdilər. Axı o onlardan niyə fərqlənməliydi? Söradakilar onun kimi oxuya bilməsələr də, onun kimi yeriyir, onun kimi gülür, ondan da yaxşə əsnəyirdilər. Özünü təsdiq üçün biri onu şahmatda udurdu. Biri aldadırıdı, biri nəyinise oğurlayırdı. Belə—belə sıradakilar ondan seçilmədiklərini özlərinə sübut edirdilər. O, sıradakıları başa düşmürdü. Növbəti xırda qabiliyyətlərindən sonra gözləri intiqam alovu ilə alışib yanın sıradakilar onun ağ haləli üzünə baxa—baxa durardılar. O, gözləri yaşıaranacaq gülərdi, uduzmağından həzz alardı. Bu xırda adamlar niyə belə qan—tərə batıb,

onu nədəsə üstələmək istəyirdilər. Sıradakılar gözlərini o baxan yerə dikirdilər. O görən şeyi sıradakılar görə bilməzdilər. Çiyinlərini çəkib nəfəslərini ötürdürlər. Arxada durub onun arıq çiyinlərinə niffrətlə baxardılar. O, arxaya baxmazdı.

Baxbeləcə durmuşdular. O, irəlidə, sıra ondan bir addım geridə...

6-ci Fəsil

(Xor)

Qızın arxasında durublar. Bu cızı keçməyə nə cürətləri var, nə də qüvvələri. Qabaqlar irəliyə gedərlərmiş, sonra geriləyiblər. Arxaya çəkilə— çəklə cızın dalında aylıblar. Hamısı bir geyinib, eyni cür danişib, eyni cür gülür. Qarşılarda biri var, əli çubuqlu. Gözləri onun əlindəki çubuqdadır. Elə bil kimsə əvvəlcədən onlara deyib ki, bu əli çubuqluya qulaq assınlar. Onlar da bu işi dərk eləmədən icra edirlər. Ətraflarını görmürlər. Gözləri çubuqdadır. İçlərində bir— iksi var, hərdən deyirlər ki, cızı o taya keçəcəklər, amma keçmirlər. Hamısının gözləri çubuqdadır. Çubuq qalxır, enir, enir qalxır. Gözlərini qırpmadan yaşayırlar.

7-ci Fəsil

(Rapsodiya)

Səhərin açılmasına bir az qalmış keçi ayaqlarını dirədi dünyaya ki, mən getmirəm, dayandı, durdu. Külək qalxdı, cumdu xəbərə, xəbər çatdı səhərə. Səhər yuyunurdu. Üz— gözü sulu, yaşı gəldi yaşı gəldi gecənin üstünə. Gecə qara, səhər ağı. Gecə ilə səhər tutaşdı. O bunu... bu onu... Gecə gecədən yorğun, səhərin ayıldığını indi, üzü sulu gecə basıldı. Səhər açıldı. Günəş çıxdı. Xoruz banladı. Qiraqda qaratikan kolunun dibində bir balaca çiək çiçəkləmişdi. O, gecədən çiçəkləmişdi. Qa-

ranlıqda hələ günəş çıxmamış...

*8-ci Fəsil
(Antrakt)*

Ölüm!...

*10-cu Fəsil
(Son akkord)*

O, özünü yel dəyirmanının pərlərinə bağladı. Üzü küləyə durdu. Külək əsdi. Yel dəyirtmanı firlanmağa başladı. İndi o külək əsdikcə firlanacaqdı. Gözlərini yumdu. Gecə— gendüzü qovdu, gündüz gücəni. Gecə gündüzü, gündüz gecəni...

FƏDAİ

Əczaçı qızın qorxudan gözləri irilənmişdi. Onu görən kimi üzü də yekəldi— Sizə də sevgi dərmanı lazımdır?— soruşdu.

— Hə, — dedi.

Qız çareşizlikdən ağlamışdı. Əlini əttar dükanının qarşısına yiğilmiş insanlara tərəf uzadıb— “Hamı bu dərmanı istəyir”— dedi. — “ Axı belə bir dərman yoxdur”.

Dükandan eşiyə çıktı. İnsanların hırsı havanı da qaralmışdı. Bu qaralığın içində insanların ağaran dişlərindən savayı diri və ağ heç nə yox idi. İnsanların hırsı, içindəki hırsını qıcıqlandırdı. Ağrıdan uca barının üstünə çıxıb çığırıldı. Xırıltısının araxasınca neçə illerdən bəri içində çabalayan sözlər bir— bir ağzından düşüb əttar dükanının qarşısına dağıldılar. İnsanlar ayaqları aitində çabalayan yarımcən sözlərdən üşəndilər. Getgedə boğazından diri sözlər də çıxırdı: “ Sizə sevgi lazımdırsa, arxamca gəlin!”

O, o, illərdə gedirdi. Sonra şəhər əhli gəlirdi. Şəhərdən çıxıb kəndi keçdilər. Çayı adılayı, arana çatdılardı. Aranın dağa dırəndiyi yerdə mağaranı gördülər. Özləri dayanmadı. Onları mağara saxladı. Yola çıxandan hara getdiyini bilmirdi. Dəyişən ovqatinin, qorxusunun içində bir güc əmələ gəlmışdı, onu dayanmağa qoymurdu. Başa düşürdü ki, arxasında gələn hirsli insanlara və etdiyi sevgini sevgini verməsə, onu öldürəcəklər. Mağaraya qədər bu fikir onu qorxudurdu. İndi isə qorxusunu və ölümünü unutmuşdu. Neçə illərdi sevgisiz yaşayırırdı. O da bütün şəhər camaati kimi haçandı hirsli və kinli idi. Mağara qarşısında olanda içinin dəyişdiyini hiss eləsə də hələ buna inana bilmirdi. O, hələ onu bura gətirən qüvvəni dərk etməmişdi. Bir şəhər insanı iki kəlmə sözü ilə necə inandırdığını da anlamırırdı. İndi onun beynində ancaq bir sual var idi. Görəsən itmiş sevgini tapa biləcəkdimi?! Atlığı addımları da dərk eləmirdi. Elə bil kimsə içində girib onu idarə eləyirdi. İnsanlara baxdı. Şəhər əhli sevgisiz bir insanın arxasında düşüb sevgi dəlinca gəldiklərinə görə özlərini və ətrafdakıları didib—parçala-mağşa hazır idilər.

Mağaraya qalxan cığır ayaq basıb səsləndi:— “Gün batana qədər sevginizin ölüyü anı xatırlayın, mən gülü dərib gəlirəm”.

İnsanlar hirlə içərilərinə cumanda o, mağaraya tərəf qalxdı.

Gül mağaranın lap ağızında bitmişdi. Mağaranın nəfəsi gülü solmağa qoymurdu. Mağara gülə elə mehrlə baxırdı ki, gül az qalırdı kəpənəyə çevrilə. Gül günəşi də batmağa qoymurdu. Yaxınlaşış gülün ayağı altında oturdu. Adicə qızılıgül idi. Nə qorxusu vardi, nə gözəlliyyi. Ayağa qalxıb mağaraya tərəf getmək istədi. Hansısa qüvvə onu mağaraya tərəf getməyə qoymadı. Bu qüvvə onu göndərib öz gözüylə gülə baxmağa məcbur etdi. İndi gül qoxulu və gözəl idi. Və o, qəfildən hiss elədi

ki, içi tamam dəyişir, gözü gördüyünü içi sevə bilir, kini, nifrəti daha yoxdur. Gülün gəzəlliyi başını elə qatdı ki, günəşin getdiyini də hiss eləmədi.

Gecə yenə qorxu gətirdi. Əgər sevgi yalnız güldəydisə, o, arandakı hirsli insanlara bu sevgini necə aparıb verəcəkdi! Gülü dərsə, solardı! İnsanlar ona inanıb mağaraya qədər qalxdılar mı? Qalxsalar dəyişə biləcəkdilərmi? Başa düşdük ki, sevgi ətrafda deyil, insanın öz baxışındadır. Sevgi daxili vəziyyətin baxılanla təmasıdır. Ən iyrənc məxluq da, ən pis hadisəyə belə sevgiyə baxa bilsən, nurlanarsan. Daxilin necədir, baxdığını da o cür görəcəksən! İçindəki hissələrin təkanı öz dərinliyindən gəlirsə, gördüyündə dərk edə biləcəksən. Sevgi yoxu var eləməkdir. Olmayanı oldurmaqdır. Sevgi mağaranın gülə baxışıdır.

cığırla insanlara tərəf enirdi. Birdən güçlə çevrildi. Özü öz qoxusundan məst ola— ola aşağıda dayanıb ona hirsət baxan insanları gördü. Onlar deyəsən, sevgilərinin itdiyi anı xatırlaya bilməmişdilər:

Onu insan sıfətində görüb üstünə cumdular. Əllərindəki daşı, kəsəyi başına yagdira— yagdira:” bizi niyə aldatdın”—qlşqırıldılar.

canı qana bulaşa— bulaşa insanlara baxırdı. Onlar onu öldürdükləri anda da gözəl və sevimli idilər.

AYRIC

Gözlərini ovuşdurub:

- “Nə xəbər, — donquldandı, — bu vədə xeyir ola?
- Elanı oxudum. Kirayə ev axtarıram.

Doqqazda dayanmış iri göz adamın sözü də utanırdı. İsti yay səhərində yorğunluğunu gizlətməyə çalışan bu adamın “bağı-

şlayın” nəvazisinə də məhəl qoymadı:

– Keç görüm müəllim kimi danışma !

Mətbəxdən otağa qayıdanda qonaq pəncərədən pəncərədən yuxulu şəhərə baxırdı. Kürəyi də geyimi kimi nimdaş və ütüsüz idi. Saçları yaş kəndir kimi çürümüşdü. Yağış qoxuyurdu. Sağ ciyni sola nisbətən bir qarış hündür görünürdü.

– Elanı elə indi oxudun?

Qonağı erkən gəldiyinə görə sancdı.

– Evində bir həftə qalsam da kirəni illik ödəyəcəm. Səndən bircə xahisim var. Kim olduğumu soruşma.

– İri göz elə bil seir deyirdi.

– Oğrusan?

– Yox! Razısansa daha mənə sual vermə. Yalan danışa bilmirəm. Düzünü desəm də sən inanmayacaqsan.

Qonaq üzünü çüvirib susdu.

Səhərlə gecənin toqquşacağında onu yuxudan qaldırıb bu vaxta qədər gərginlikdə saxlayan iri, göy gözləri kimi bədəni də işiq saçan bu adamin başqa gür olduğunu elə bil indi dərk edib bir də yuxudan ayıldı. Və ayılan kimi də qorxdu. Elə qorxa-qorxa da:

– Sən kimsən ki? – soruşdu.

Qonaq:

– Mən mələyəm, – dedi, heç zarafat eləyən adama da oxşamadı.

– Pulun yoxdu çıx get, yoxsa bir azdan qar qız olacaqsan.

Iri göz hırslı�ib mizi pəncərəyə tərəf çəkdi. Pəncərəni çıxarıb mizin üstünə atıldı. Oradan da təkan verib havaya qalxdı. Sağı solundan bir qarış böyük olan qanadları ilə dolabın içində düzülmüş çini qabları qıra-qıra bir xeyli uçub yenidən döşəməyə qondu.

Yaxınlaşış əli əsə-əsə iri gözün qanadlarını dartdı. Tərli

qanadlar qopmurdu. Deməli qonaq doğrudan da mələk idi. Bu-na şübhəsi qalmadı. Amma mələk nəyə görə məhz onun evinə gəlmışdı? Danışığın mədəni, davranışını nəzakətli, uçuşu təhlükəsiz olsa da hər halda “bu nəsə” insan deyildi.

- İndi sən kişisən, ya arvadsan?
- Bizdə belə bölgü olmur— mələk gülümsündü.
- Əzrayıl deyilsən?
- Mən başqa tapşırıqla göndərilmişəm. Sizin görkəmdə özünüzü islah edəcəm.
 - camaat göyə çıxır, Sən niyə bura gəlmisən? — Mələkdən bu yolla söz alırdı.
 - Qəlblərə ədalət toxumu səpib, yenə geri qayıdacam.
 - Mələk bu sözləri deyə— deyə işıqlanırdı.
 - Bu işə görə sənə nə qədər pul verəcəklər?
 - Biz mənəvi rahatlığa işləyirik. — Mələk diqqətlə onun gözlərinə baxa— baxa danışındı.
- Sən ya gicsən, ya kommunistən, ya da mavi. Mələk— zad deyilsən! Nə mənəviyyat? Dünyada bircə mənəviyyat var. Güclünün özündən zəif hərləyib varlanması. Mələk olmasayı-dın, sənə doğanaqdan bir— bir keçənləri göstərərdim. Nə qədər ədalətini itirməmisən qayıt dala... yazıqsan!

Mələk onun son sözlərindən doluxsundu. Peşman— peşman baxıb: — Sən mənim gücümə inanmırısan? — soruşdu.

- Uça bilsən də, yox.
- Mələk əmelli— başlı əsəbləşdi. Otaqda var— gəl edib elə fin-xirdi ki, lələkləri döşəməyə töküldü. Sonra qəfil nəsə tapmış kimi durub:

- Gəl adamların arasına düşək, — dedi, — qarşımıza çıxan ilk bəni insanın qəlbini mən ədalət toxumu səpim, sən də bax gör o necə dəyişir? Nə deyirsən?
- Pulumu indidən ver, sonra bilməz bir də gördün qaçıb ara-

dan çıxdın. Mələk əlini cibinə saldı.

Masac salonunun arxasında dayandı. Mələyin çiyninə toxunub “ içəri keç ” işarəsini verdi.

Dəhlizdəki oturacağa oturub növbə gözləyirdilər. Mələk insanlara maraqla baxırdı. Sağ tərəfində oturmuş bir qoca mələyin bu marağına heyrətlənib ondan:

– Birinci dəfədir? – Soruşdu.

Mələk:

– Bəli, – dedi, ilk dəfədir.

Qoca əvvəlcə gülümsündü, sonra susdu. Bir azdan nə fikir-ləşdisə yerini də dəyişdi. Yenə ikisi qalmışdı. Uzaqdan onlara sarı gələn yarıçılpaq qızı görüb mələyi dümsüklədi:

– Əsl mələksənsə o toxumundan bu qızın qəlbini ək, görüm necə əkirsən, saatı yüz dollardı!

Mələk qarşısında dayanmış qızın ağappaq dərisinə , dik döşlərinə, gözəl biçimli əndamına baxa— baxa adamlasırdı. Qız mələyə sixıldıqca onun göydən gəlmə ədaləti də sixılırdı. Handan— hana o, bədəninə dolmuş istiliyi, özündən qovub qızdan:

– Sən də mələksən? – soruşdu.

Qız:

– Bunun mətləbə dəxli yoxdu, dedi, – saatım yüz dollarıdır, ver istəyirsən sənin üçün lap pəri olum!

Mələk özünü itirmişdi. Bilmirdi göydən gətirdiyi ədaləti hardadır. Ayağa qalxıb qızın əlindən tutdu. Nəsə demək istəsə də bacarmadı. Bir aydan sonra mələk salon qızından ölümcul xəstəliyə yolu xub yatağa düşdü. Beləcə mələk göydən gətirdiyi ədalətini təsbeh kimi çevirə— çevirə bir ay da susdu. İkinci ay mələk ona baxıb qorxa— qorxa6

– Dünyada daha ədalət olmayıcaq? – soruşdu.

Bir ay idi o da mələklə bağribadaş oturub susurdu. Gözü

qarşısındaca bircə amin içində salon fahişəsindən ölümə yoluxmuş, göydən buyrulmuş, tapşırığı yerinə yetirə bilməyib insan əzabıyla ölen bu yazıq mələyə nə deyəcəyini, necə təsəlli verəcəyini bilmirdi. Mələyin verdiyi sual onu elə bil yuxudan oyatdı. Qəfil dərk etdi ki, özünü bihudə qınayır. Mələyin soluxmuş bəninizinə baxıb:

– Sən uduzdun, – dedi, – sən insan cildinə uduzdun.

Mələk əməlli – başlı sınıxmışdı. Heç taqəti yoxuydu. Onun sözləri mələyi bir az dirçəltdi.

– Mən hardan biləydim ki, insanlar tez olur, – dedi, – bilsəm insan olmazdım. Bircə günah nədir ki? Amma insan olmaq mələklilikdən yaxşıdı. Mələklər sevgi nədir bilmirlər... Mən onu görən kimi sevdim, bu sevgi mənə tapşırığı da unutdurdu. Mən o qızı indi də sevirəm.

Neçə günün yorgunluğundan, yuxusuzluğundan ağırlaşmış kipriklərini qaldırdı ki, mələyi ürəkdən söyle. Gördü mələk tərpənmir. Əlini onun alına toxundurdu. Bumbuz idi. Mələk olmuşdü.

Mələyi uca dağın döşündəki palid ağaçının kölgəsində basdırıb geriyə dönəndə salon fahişəsini gördü. Salonun qarşısında durmuşdu. Yaxınlaşış qarşısında diz çökdü. Fahişənin əllərindən opdü, ayaqlarını qucaqladı. Fahişə hirsənlənib:

– Bu nə deməkdir, – qışqırkı – axı siz neynirsiz?

– Mən sənin gücün qarşısında səcdə edirəm.

2004

SINQAPUR ŞARI

Hekayə

Qapıcı gələnləri maşından düşəndə gördü. Qaranlıq dəhliz-

dən civə kimi sürüşüb, gur işıqlı salona keçdi. Əlini yuxarı qaldırıb: “Gələn var” qışqirdı.

Bom— boş salon canlandı. Müdir üzünü ona tutub:

- Sən işində ol – dedi.

Dodaqlarını yaşlayıb qapıya sarı boylandı. Gələnlər üç nəfər idi. Ariq uzun kişi, yumru arvad və üzündə qorxu ifadəsi donmuş başıqırxiq uşaqqı. Müştəri adı eşidəndə dizləri əsən müdir, gələnləri gülə—gülə qarşılıdı. Gələnlər arxayın—arxayıñ yumşaq oturacaqlara yayıldılar. Yumru arvad ayaqlarını araladı. Xadimə ciyinlərini atıb, aşbaza xəbərə getdi. Bunu qara-kəpənəkli “xörəkpələyənlər” müqəddəs üçlüyü dövrəyə aldılar. Qapıcı dəhlizdən boylanıb içəri baxırdı. Ariq kişi boğazını arıtlayıb sifariş verdi. Kəpənəklər uçusdular. Müdir ona:

- Başla – dedi.

Başladı. Yumru arvad ayaqlarını bir azda araladı. Başıqırxiq uşaqqı əvvəlcə oturan yerdə qalxdı. Sonra ayağa qalxıb ayaq üstə darixdı. Darixa— darixa ona yaxınlaşdı. Pencəyindən sallandı. Diqqətlə ayaqqabılara baxdı. Boş salonda, ağ süfrəli mizlərin arasında tək—tənha dayanıb, saksafonu “yırtıb” bu eynəkli kişinin harasına uşaqa xoş gəlmədi. Və bu məsələ uşaqa o dərəcə yer elədi ki, üzü üstə döşəməyə uzanıb bərkdən ağlamağa başladı. Səsə iki kilometr aralıda durmuş gecə polisi də qaçıb gəldi. Uşaqqı doyunca ağlayıb, qəfildən susdu. Ayağa qalxıb atasına:

- Bunu burdan itir – dedi.

Atası müdire baxdı.

O, musiqini kəsib, saksafonun çantasına yığdı. Yavaş—yavaş “üçlüyüñ” nizinə yaxınlaşdı. Ariq kişi yumru arvada baxdı. Əlini ariq kisinin ciyinə qoyub, gözü ilə uşağı göstərdi:

– Sənin oğlundu?

Ariq kişi razılıqla başını tərpətdi.

– Onun anasını...

Qapıcı arxasında:

– Müdir dedi ki, daha işə gəlməsin – qısqırdı.

Həyətə girib pillələri qalxdı. Dostu son pillədə oturmuşdu.

Sual dolu gözləri ilə ona baxırdı. Yarım litirlik araq şüşəsi, beş- altı zoğal və duz dolu duzqabı oillələrin başındakı meydança üstünə düzülmüşdü. Dostu arınıb, daranmışdı.

– Sən zəng vuran kimi, araşı aldım!

– Arvadın evdən qovub deyəsən?

– Hə!.. Eybi yoxdu, elə burdada dərdləşərik!

Dostundan bir pillə aşağı oturdu. Birinci qədəhi dinməzcə içdilər. Dostu zoğalı iynəyi qəzetiñ üstünə atdı:

– Hə, de görüm nə olub? – soruşdu.

– Sinqapura gedirəm.

Dostu uğunub pillələrin üstünə yixildi. Səsə qonşuların işığı yandı. Dostu arvadını xatırlayıb gülməyini kəsdi, piçiltıyla:

– Orada nə işin var – soruşdu.

– Hava şarı alacam!

– Niyə?

– Sənnən toyrlara gedəcəm, sən səkil çəkəcəksən, mən də şarları fileyəcəm.

– Hə – dostu ciddiləşdi.

– Həmən şəkilləri çıxarıb, vuracağıq mən filədiyim şarların üstünə...

– hə, sonra...

– Şar qalxacaq səhərin üstünə. Yekə, rəngli şar. Lap yekə göy boyda...

– Hə, sonra...

– Sonra şar səhərin üstündə həmişə qalacaq!

– Partlamayacaq?

– Yox... Kim darıxsə göyə baxacaq. göydəki şarı görüb se-

vinəcək!

- Sonra?
- Sonra hamı sevinəcək!
- Sinqapur hardadır?
- Onu bilirəm ki, sinqapurda şar beş dollardır!
- Yox e... Sinqapurun özü haradadır, ora getmək mümkündür?
- Öyrənmişəm... İkimizə iki min dör yüz pul lazımdır. Turist firmasına gedirsən, pulu verirsən. Bakı – “Honkonq” – Sinqapur marşrutu ilə gedirsən Sinqapura...
- Kəraçidə almaq olmaz?
- Yox.
- Bəs saksafonu neyləyəcəksən?
- Saksafonu Fimaya satacam. Fima deyir ki, pulu xırda şeylə qazanmaq olar. Saksafon yox! Fima royalın satıb saksafon alır...
- Bu hesabla sən gərək “fiştırıq” alasan...
- Mən sinqapura gedəcəm, məni ələ salsan da, gedəcəm... Dostu arağı fincanlara süzdü.
- Götür – dedi. İçək Sinqapur şarlarının sağlığına. İçdilər.
- Dostu yenə bərkdən gülə – gülə:
- Havadan da pul çıxarırsan ha... – dedi.
... Dostundan ayrılib küçəyə çıxdı. İşıqsız, adamsız şəhər küçələri ilə yorğana qədər dolaşdı. Şəhərdən köcmüş, xaricə qaçmış dostlarının evləri qarşısında baş əydi. Şəhərin bütün küçələri dənizkənarı parka çıktı. O da elə küçə kimi idi. Parka çıktı. Qağayilar qışkırırdı. Oturacaqların birində öpüşən cütlük onu görəndə əvvəlcə qorxdu, sonra tanıyb sevindi. Uzun müddət şəkili qəzüt və curnal səhifələrindən düşməyən, televiziya ekranında saatlarla solo konsert verən, keçmiş əyyamın

ən tanınmış cəz ifaçılarından biri olan adamı, gecənin yarısı onlar üçün nə qədər qəribə idisə, onun üçün də bu iki gəncin tanımıqası qəribə idi.

– Məni tanıdız?

Qız gülə– gülə:

– Əlbəttə! – dedi.

– Sinqapura gedəcəm!

Qız oğlana qısqıldı. Oğlan cingiltili, Yenicə dəymış səsiylə:

– Oralar gözəl olar! – dedi.

– Onlar müharibəni udublar! orda şar beş dollaradı...

– Nə baha? – kız oğlana baxdı.

Oğlan:

– Nəyi bahadır? – dedi.

Oğlan diqqətlə sözüb:

– Səndə otuz min var? – soruşdu.

Öğlan əlini cibinə salıb gülə– gülə:

– Bir “cücelərim” i çal görüm – dedi.

Qız gülümsündü...

Dənizlə üzbəüz durmuşdu, saksafonu dodaqlarına yaxınlaşdırıldı.

Sonra bütün şəhərin işıqları yandı. camaat dəstə– dəstə də-nizkənarı parka tərəf axışmağa başladı. Dəniz dəki gəmilər dingildədi. Yüngülçə külək qalxdı. Həştərxan mayakı işıqlandı.

Dostu yatmışdı. Arvadı onu silkələyib yuxudan oyatdı.

– Qalx – dedi. – Dənizdən səs gəlir, bütün şəhər ora axışib.

Dostu arvadı ilə səs tərəfə gedirdi. Qəfildən göydə iri hava şarı görüb gözlərini ovuşturdu.... Şar yenə göydədi...

Əyilib arvadından:

– Səndə beş dollar olmaz? – soruşdu.

Arvad da göyə baxındı. Dinmədi...

BAYRAM ŞAMI

Katibə qapını içəridən yumşaq bağladı. Gözü yumşaq, dizi yumşaq katibənin otağı yavaş— yavaş bürüyən həniri də yumşaq idi. Nöqtəni ağır daş kimi cümlənin axırına yuvarladıb başını yuxarı qaldırdı.

— İşçilər gedib?

— Coxdan.

Qalsın sabaha, yorulmuşam.

— Mən bu gün istəyirəm.

Katibə yumşaq— yumşaq soyundu. Qıncanıb yumuşaq yerisə ona sarı gəldi. Yerişi dişi tovuz quşunun mövsüm rəqsinə oxşayırırdı. Qarşısında oturmuş katibənin gözlərindəki yumuşaq ehtiras bircə anda ona yorğunluğu unutdurdu.

Sonuncu pilləyə ayağını qoyanda çevrilib qapıcıya baxdı. Qapıcının qalın qolları gülüşünü gizlətmışdı. Katibənin əri maşında oturub qəzet oxuyurdu. Yolu tez keçdi ki, onunla üzləşməsin. Solğun gülüşü üzündən əskik olmayan, yay— qış tərləyen bu adamdan utanırırdı. Katibənin əri də ondan utanırırdı. İndi görsələr gərək utana— utana dərdləssinlər. Bu üzücü mənzərəni gözləri qarşısına gətirən kimi nədənsə tərlədi. Təkərlə əlləşən sürücü onu görən kimi dikəldi. Sürücü uzaqdan havası yenicə vurulmuş təkərə oxşayırırdı. Cox danışmaqdan çənəsi əyilmiş, üstü— başı kirli sürücünün üzü ona darıxdığı dünyani xatırladırdı. Birdən— birə başa düşdü ki, bu gün sürücünün üzünü görə bilməyəcək. Sürücünün sözünü ağzında qoyub avtobus dayanacağına sarı döndü. Və qəfildən hiss elədi ki, yenə möhkəm darıxır...

Bu gün ilaxır şərşənbəydi. Havanın qarası üzünə çökmüştü. Küçələrdə novruz güllərini xatırladan tonqallar açmışdı. Tonqalların sap— sarı odu gecəni şəhərə buraxmayan kiçik ev itləri

kimi atılıb düşürdülər. Çoxdandı sevinə bilmirdi. İçinin mehri çəkilmişdi. Sovulmuş kisəyə oxşayan canını evdən işə, işdən evə sürüyürdü. Yəqin, indi arvadı bayram süfrəsi açıb, onu gözləyir. Şəkerdən, şirnidən bişirib düzüb mizin üstünə. Arvadı bayram adamı idi. Sevinci üzdəydi. Nəyə desən sevinə bilərdi. O, isə yiğnaqlarda darıxardı. Arvadı üçün onun özü bəhalı bəzək əşyası idi. Geyindirib, tumarlayıb, “adam içinə” çıxarardı. Arvadını sevib almışdı. İndi aralarında çat vardı. Bilirdi ki, günah özündədir. Bu çatı araya özü salıb. Amma darixmayı o çatı aradan götürməyə də mane olurdu...

Evə necə gəlib çıxdığını sezmədi. Pillələri qalxıb qapının zəngini basdı. Arvadı qapını açıb:— tort indi hazır olacaq — dedi. Elə o dəqiqə də dediyini unudub mətbəxə qaçıdı. İçəri qacıb çəkələklərini ayağına keçirdi. Arvadı mətbəxdən:— “Yuyun. Yeməyini gətirirəm — qışqırdı. Köynəyini soyuna — soyuna düşündü ki, belə aradan çıxıb harasa getsin. Sonra arvadının haykükü salacağımı biliб fikrindən daşındı. Yüngülcə yuyunub mizin arxasına keçdi. Üzünə yalançı gülüş çəkib:— “mənə zəng eləyən olmayıb?” soruşdu.

Arvadı:— “Sən kimə lazımsan” — dedi.

Dinməzcə plobu yedilər. Çay içib, meyvəyə keçdilər. Arvadı susmaqdan bezib:— “Danış da bir” — dedi.

— Nə danışım axı?

— Dur heç olmasa şamları yandır!

Ayağa qalxıb dolabdan şamları çıxardı. Kibrıt çəkib alışdırıldı. Şamların arxasını əridib gümüş siniyə yapışdırıldı: İkincini yandırıb sual dolu baxışlarla arvadına baxdı. Arvadı:— “Mən hansıyam”? — soruşdu.

— “Yaşıl”!

— “Bəs sən”?

- “Ağ”!
- “Niyə”?
- “Nə bilim... İstəyirsən sən ağ ol”.
- “İstəyirom”.
- “Yaxşı sən ağsan, mən yaşıl. Görək birinci hansı əriyec-ək”. Arvadı yaşıl şamı üfüləmək istəyəndə qapı döyüldü. İkiisi də qalxıb qapiya sarı yüyürdülər. Doqqaza papaq atmışdır... .

Arvadı papağı elə doldururdu ki, elə bil uzaq səfərə çıxan adamın xurcunu doldururdu. Papağı qapının ağızına qoyub qapını örtdü. Arvadı ilə itələşə— itələşə gözlükdən eşiyə baxırdılar. Pillələri asta— asta balaca qızçıqaz qalxırdı. Sovqat dolu “torbasını” götürməkdən ötrü qız aşağı əyiləndə qapını açdı. Uçaq qorxsa da, gülümsündü. Qızın əlindən tutub içəri çəkdi. Arvadının diri gözlərində sevinc işarırdı. Qızı mizin arxasına oturtdular. Arvadı: — “Nə qədər istəyirsə özünçün ye, Gedəndə papağını da apararsan”— deyib, qızın nimçəsinə aş çəkdi. Qız əlini məhrəmcəsinə süfrəyə uzatdı. Şəkərburaya bir diş-dəm vurub nəsə xatırladı. Bu nəsə qızı elə utandırdı ki, o əlin-dəki tikəsini mizin üstünə qoyub susdu. Arvadı plovun üstünə toyuq tikəsi qoydu. Qızın bu ovqatını görüb:— “Nə oldu?” soruşdu.

— Olar qardaşımı da çağırırm?

İkisi də bir ağızdan “çağır” dedilər.

Qız dəhlizə çıxıb açıq qalmıə qapıdan eşikdəki qardaşını səslədi.

—“Gəl, qorxma uşaqları yoxdur”!

Qapının ağızında kök, çirkli köynəyi son düyməsinə kimi düymələnmiş oğlan dayanmışdı. Bacısının sözündən tutub ağır— ağır ləngərlənirdi. Ev sahiblərinin sevgi dolu gözlərini görən oğlan əda ilə “Bayramınız mübarək” deyib içəri keçdi. Onun bir anda vəziyyəti düzgün qiymətləndirilməsi arvadını

əməlli başlı əyləndirmişdi. Uğundurub kefini açmışdı.

Uşaqlar miz arxasında oturub xımir— xımir bayramlıqdan yeyirdilər. Çevrilib arvadına baxdı. Arvadının üzündə çoxdan yoxa çıxmış qəribə bir içiq vardi. Ayaqları titrəyə— titrəyə Yاخınlaşış başını arvadının üzündəki işığa söykədi. Üzü od tutub yandı. Alov köynəyinə keçəndə arvadı qorxa— qorxa su dalınca qaçıdı. Sinəsinə, qollarına keçən odun istisi ağrıdsa da, içində yüngüllük gətirirdi. Saçları yandıqca otağa qoxu yayılırdı. Uşaqlar mizin üstünə düzülmüş qazlı suları çıynınə, başına axıdırdılar. Yox idi. Bədəni yanındı. Arvadı özünü yetirib bir badya suyu başına tökəndə “Elə niyə eləyirsən”? soruşdu.

— “Yəqin darixmaqdandır, fikir vermə”— dedi.

Arvadı son dəfə çevrilib od tutmuş ərinin canından ayaqları altına süzülən yaşıl rəngli şam ərintisİNə baxdı. Bayaq yandırıcıqları şamları xatırlayıb bir az toxdadi. — “qorxmayın uşaqlar”— dedi. Yanan əmi deyil, şamdır, yeməyinizi yeyin.

İşdən gec çıxdı. Hava qaralmışdış İçərişəhərin dolanbac küçələrindən kecib Fəvvərələr bağına dönəndə, uşaqlıq dostu ilə rastlaştı. Dostu dəyişmişdi. Nimdaş ağ paltoda ümidi solmuş yaşara— yaşara onu onu görməyinə əməlli başlı sevinirdi. Çoxdandır su altında yaşayırmiş kimi yaşayırıldı. Dünyanın səsləri, rəngləri elə bil itmişdi. İndi dostunun sevinən üzü ona ötüb keçmiş, isti bir hissin mövcudluğunu xatırladırdı. Dostunun illər əymış çıynınə baxa— baxa bu hissi oyatmaq istəyirdi. İçi tərpənmirdi ki, tərpənmirdi. Dostu evlənməmişdi, işləmirdi də. Ağarmış tellerinə, çürümüş sarı dişlərinə, ağızından gələn çaxır qoxusuna aciya— aciya əlini dostuna tərəf uzatdı. Öpüşüb ayrıldılar.

İçində qımlıdanan hissin kökünü axtara— axtara bağın asfalt döşənmiş enli pillələriylə üzüyuxarı qalxırdı. Birdən0birə işdə

unutduğu eynəyi yadına düşdü. Kefi əməlli başlı pozuldu. Əvvəl istədi geri qayıda. Sonra tənbəllik elədi. Arvadı səhər balıq istəmişdi. Evdən çıxanda pulu öz əliylə hesablayıb döş cibinə qoymuşdu. Nahar edəndə bu pulu üstündən xərcləmişdi. Eynəksiz nə balıqların piştaxta üstə yazılmış qiymətlərini oxuya biləcəkdi, nə də cibindəki pulun miqdarında alacağı balığın çəkisini yoxlayacaqdı. Bunları satıcıdan soruşmağa da utanacaqdı, özü üçün yaratdığı mənasız qayğıdan əsəbləşdiyini görüb balıq almaqdan vaz keçdi. Yəqin ki, evdə yeməyə nəsə vardı.

İki nəfər idilər. Uçaqları olmurdu. Arvadı axır vaxtlar ancəq alma ilə dolanırdı. Özünü arıqladandan sonra uşağa oxşamağa başlaməşdi. Görünür, arzular gerçəkləşməyəndə adam qocaldıqca uşağa dönür. Çoxtandı sevinə bilmirdi. Yəqin ona görə son vaxtlar arvadına hər gün hədiyyə alırdı ki, heç olmasa o sevinsin. Arvadı hədiyyələrdən doğrudan da sevinirdi. Əlini cibinə salıb pulunu yoxladı. Yerindəydi. Yolunu dəyişib bağın içində doğru getdi. Bağın ətrafına əkilmiş küknar ağaclarının üstünə boyunbağı kimi şüşə şamlar düzülmüşdü. Şamların çoxusu yanmırıldı. Küknarlar yolun qırağında dayanmış bir dəstə eynəkli, əcalı, dişləri tökülmüş qocanı xatırladırdı.

Daş səkinin üstündə oturub oyuncaq alver edən qoca yəhudi başını paltosunun boyunluğunu içində gizlətmışdı. Satdığı oyuncalarından seçilmirdi. Piştaxtaya yaxınlaşdı. Oyuncaqları bir-bir qaldırıb nisbətən görən gözünə tutdu. Qoca yəhudi onun qəribə hərəkətlərinə maraqlı baxa— baxa: — Bir şey alacaqsan?— soruşdu.

Qırmızı arxalıqlı “qar adamı”nı bəyənib aldı. Oyuncağı cibinə qoyanda arvadının gülən gözlərini düşündü...

Həyətə girəndə qonşusuya üz— üzə gəldi. Qonşusu:— Bayramın mübarək! — dedi. Yadına düşdü ki, bu gün milad gecəsidir. Başını qaldırıb eyvana baxdı. İşıqları yanmırıldı. Pillələri

qaça— qaça çıxıb qapını döydü. Arvadı öskürə— öskürə içəri-dən:— Sənsən?— soruşdu.

Süfrəsiz mız arxasında oturmuşdu. Arvadı qarşısına çay qoyub ayaq üstə dayandı. Əlləri əsə— əsə “qar adəmi” oyuncığını arvadına uzatdı. Arvadı “qar adəmi” ni dinməzcə o biri oyuncaqların yanına qoydu. Yataq otağına keçib oradan:— Yatanda televizoru söndür! —dedi.

Səhər yerindən qalxan kimi pəncərədən eşiyə baxdı. Qar yağmışdı. Səhər ağ örtük altından yatmış nəhəng dəniz heyvanına oxşayırdı. Arxaya çəvrilib çarpayıya tərəf boylandı. Boş idi. Dəhlizi keçib açıq qapıdan çölə çıxdı. Arvadı yun saçaqlı şalını ciyininə salıb, qarlı həyətin ortasında yapdığı iri “qar adəmi”nin qarşısında durmuşdu. Kürəyi ilə ərinin baxışlarını hiss edib yuxarı boylandı. Gözləri işim— işim yanan arvadı elə bil cavanlaşmışdı. Sevinə— sevinə onu yanına çağırırdı.

Arvadının yapdığı iri “qar adəmi” nin üstünə yumşaq— yumşaq qaryağındı.

Pillələrlə aşağı enməyə başladı. Sonuncu pilləyə ayağını qoyanda hiss elədi ki, gözləri yaşarib, bu dəqiqə ağlayacaq... Nə qədər elədi, yenə başa düşmədi ki, bu göz yaşları niyə axır... Axı hər şey yaxşıdır.

AVTOPORTRET

Ağanəcəfin evi göydədir...

Ağanəcəf dünyaya uca dağı aşib gəlib... Quş başı qar bir il yağmadan yağan il. Kənd adəmi göyə baxırmış, bir də görüblər qar içində göydən aşağı bir adam düşür. Ağanəcəf soyuq adamdır. Yayda tərləmir. Sobanın yanında çox oturmur. Novruz bayramında tonqal qalamır. O, torpağı bəyənmir. Bostanını göydə salıb, əkdiyini göydən yerə sulayır...

Meyvələr, tərəvəzlər dəydikcə bir– bir göydən aşağı düşür.
Kənd adımı Ağanəcəfin əkdiyini yeyə bilmir...

Ağanəcəf ağ adamdır. Gecələr bədəni işiq saçır. Qaranlıqda
küçəyə çıxmaq istəyən Ağanəcəfi özüylə aparır...

Toyda Ağanəcəf gəlinin üzünə baxır. Gəlin xoşbəxt olur...

Ağanəcəf yayda dağa qalxır...

İki buludu var, cütə qoşub bostanını şumlayır...

Ağanəcəf beləcə yaşayıb, əriyib gedəndi...

Dünya yumru məsəlidi. Yayı olur, yazı, payızı, qışı olur.
Qışda qar yağır...

Bir qış qar yağmadı. Sonra beş qış qar yağmadı. Sonra on
beş qış qar yağmadı. Dünya tərəzi məsəlidi. Bir yanı əyəndə, o
biri yanı əyilir. Qar yağmadı. Dünya əyildi. Suları qurudu, ot-
ları bitmədi. Inəkləri kövşəmədi. Südləri qurudu.

Kənd adımı bilmirdi bu dünya nədi. Kənd adımı öz kəndini
bilirdi. Yığışış gəldilər. Ağanəcəfin ayağına ... “Göydən sən
gəlmisən”! –dedilər. Göyə sən gedə bilərsən, get gör, qar, ha-
nı?

Ağanəcəf göydən gəlmışdı. Göyü bilirdi. Ayağını ayağı
üstünə qoyub daliqatlı torpağa uzandı. “Gedin insanlar” – dedi.

Bir azdan qalxaram göyə.

Kənd adımı getdi işinə...

Ağanəcəf göyə gedənə qədər fikrə getdi...

Qarın kəsilməsi də, yağması da birin əlində idi...

Ağanəcəf ayağa qalxdı. Buludlarını yəhərləyib qalxdı.
Göydən aşağı baxdı. Dünya çatlamış dodağa oxşayırıdı...

Ağanəcəf bostanı dərin qazdı. Beli göydən yerə atdı...

... . E.... hey.... . yerdəkilər... belinin düşdüyü yerdə bir əl-
çim qar basdırarsız, hər il üzü göyə dayanıb gülün!. .

Ağanəcəf qazdığı qalaya düşüb, üstünü torpaqladı...

Ağanəcəfin bostandan aşağı bir– bir qar dənələri yağıdı...

Bir il quşbaşı qar yağdı...
Ağanəcəfin evi göydədir.
Ağanəcəfin qəbri hardadır?

01. 02. 1995– ci il

POVESTLƏR

ON İKİNCİ NƏĞMƏ

Kor evinin torpağı diri olur. O kəndin torpağını padşaha oxşayan kişilər korkahdan daşıdlar. Yağışların sonra torpaq qayım ağaclar bitirdi. Dənizlərdən yorulmuş qağayılar kəndin göyünü görməyə gəldi. O, gözəlliyi yaşamaq üçün dəryanın balıqları da qanad açdı. Kəndin otu, çiçəyi uca boylu, yolları yumşaq idi. Oralara külək əsmirdi, ölüm girmirdi, adamlarının saçı çiçək– ciçək, ciyinləri qanadlı idi. Gecələri işiqli, səhərləri iliq olardı. O qız doğulan gün, əvvəlcə göy üzü tutuldu. Sonra canavar ulartısına oxşar səs eşidildi. Səs kəndin qapılarını taybatay açdı, adamları üzütdü. Qız böyüdükcə səs də böyüdü. Üç ilə ağacların yarpaqları qorxudan töküldü. Sonra qağayılar göydə uçduqları yerdə daşa döndü. Bir səhər qızın atası utana–utana dağı aşib yolun axırından tüfəng aldı. Alınan tüfənglə kənd kişiləri səs oldıldı. O günə qədər kənd ölüm bilmirdi. Səsin ölçüsü üç ay kənd içində toxunulmamış qaldı. Qoxuya qarğa– quzğun daraşdı. Itlər səsin çürüyən ətindən yeyib quduzlaşdırılar.

Ilk ölüm adamları dəyişdi. Hamı öləcəyini bilib, təkləndi. Itlər sevgini də, sevinci də yedilər. Kəndin istisi o leş çürüyənə qədər uçub göyə çəkildi. Padşaha oxşayan kişilər sevgilərini diişiyyəndən sonra kəndi qoyub arana düsdülər. Kəndin yolları açıq kimi qaldı. Bu qapılardan içəri küləklər əsdi. O səs hamı gedəndən sonra yenidən dirilib özünə ev tikdi.

Üç gündü quşbaşı qar yağındı. İki dağ arasındaki düzənlilik ağ süfrə kimiydi. Düzənliyin sinəsindən qırış kimi uzanan dəmir yolunun böyrüylə yeriyən qoca dəmiryolçunun üzü göy üzü . kimi tutqun idi. Qoca aşağı enib harasa gedən bulida oxşayırdı. Bu küskün görüntünün təzadı babasının arxasında salıana– sallana gələn uşaq idi. O, elə balaca idi ki, qarın soyuğ-

una, babasının yşorğun çiyinlərinə, göy üzünün qaralan qorxusuna hələ sevinə bilirdi. Qoca əlindəki iri açarla “Nikolay dəmirindən” olan relsləri dəyəcəyirdi. Qarın kar sükutuna dəyən açar relslərdən çox, göy üzünün silkələyirdi. Uşağa elə gəlirdi ki, qarı babası yağıdır. Qarğalar dağ döşündəki xaraba kəndə tərəf uçanda uşaq nədənsə doluxusunu. Boğazına qədər qalxmış qəhərdən qorxa-qorxa babasının əlindən ttudu.

Kəndin qara dərinliyi ona quyunu xatırladırdı. Onların səsi, qarlı çölün sükutunu xalça kimi toxuyurdu.

- Baba, göydə it var?
- Yox!
- Bəs o kənddə?
- O kənddə heç nə yoxdur!
- İşıq da?
- İşıq da!
- Bəs nə var?
- Bəsdi sual verdin. Indi qatar gələcək. Dedim axı, orada heç nə yoxdur!
- Heç nə nədi?
- Nənən!

Qatar səsi eşidiləndə uşaq dağa sarı boylandı. Ona elə gəldi ki, kənddə işıqlar yanır. Və sevinclə babasının haylayıb:- Orada işıq var ki?- şığırdı. Bom- boş qaranlıqdan üzünən qoca salavat çevirib hirslə nəvəsinin üzünə baxdı. Uşağın üzündə iliq təbəssüm vardi. Qoca:- hanı işıq?- sioruşdu. Uşaq işığı açıq- aydın görsə də, qorxusundan babasına heç nə demədi. Qatar keçib gedəndən sonra kəndin də, işığı da unudub, sevinə- sevinədəmiryolunun böyründə qar adamı yapmağa başladı.

Qar kəndə də yağırdı. Söz olmayan yerdə sükutun mənası olur. Kənd sözsüz adama oxşayırdı. Dayanıb nəyəsə qulaq

asırıdı. Soyuq qış günəşinin ölezeyən işığı ağacların budaqlarından sallanmışdı. Gəl arabasını gölə tərəf endirən qızın gözlərindəki həyəcan arabada uzanmış anasına qədər dartılmışdı. Üzünə qar ağılığı çökmüş qarı ölüm ayağındaydı. Arabanın çarxı üstünü qar örtmiş iri daşa toxunanda qarı gözlərini açdı. Ucu— bucağı görünməyən göyün dibsiz uzaqlığına baxa— baxa gülümsündü. Qarının gülüşü gölün sularına dəyəndə, qız toxadı. Hər halda ölüm ağırdırsa, ölen adamın üzündə gülüş ola bilmezdi. Anasına yaxınlaşışb sinəsindən qarı təmizləyə— təmizləyə:— Bəlkə getməyəsən?— soruşdu. Anası hirsəndi. Sinəsi kimi, sözləri də soyumuşdu:— Məni qayğıya uzat, özün qayıt, gəllər açdı. Sənə hamilə olanda da beləydim, dənizə yerigləyirdim. Rəhmətlik atan tərs adam idи, dedi, elə bir dənizin çatmir... O heyvərə səsi də, kənd adamları elə o gün eşitməyə başladılar... Sonra sən doğuldun... eşidirsən səsi? Deyəsən qu-laqlarım tutulub, heç nə eşidə bilmirəm!

Qız anasının sənən gözlərini görmürdü və nə dediyini eşitmirdi. Qarı gözlərini yumanda aqlamadı da. Sakit— sakit döşəməsi buz bağlanmış qayğı gölə salib anasını içəinə uzatdı. Avarla qayğı gölün üzünü qar örtmiş donuq sularına tapşırıb arabasına tərəf döndü. Anasının son sözlərini yerə salmadığından ürəyində rahatlıq kəndə tərəf yol aldı. Yoı kəndə çatanda qız çevrilib gölə tərəf baxdı. Qayıq çox uzun getmişdi.

Qarı tapdaya— tapdauya gedən yük qatarının üstü açıq bölməsində şinelinə bürünüb yatmış kişinin qulağına hardansa səs gəlirdi. Bu səs onun yuxusundan dartıb gerçəkliyə getirridi. Kişi gözlərini açanda o səsi lap aydın eşitdi. Yuxuyla gerçəkliyi qarışdırıa— qarışdırıa göyə boylandı. Səs ordan gəlirdi. Buludlardan bir fərsağ yuxarıda yolunu azib haray salan durnanı görəndə kişi ayağa qalxdı. Durna dənizdə batan adama oxşayırıdi. Yuxusuna qədər uzanan durnaya baxan kişi, heç cür

başa düşə bilmirdi ki, bu qədər hay—küy içindən durna səsi qu-laqlarına necə çatır?

Qız su dolu çəlləyin içində oturmuşdu. Yaralı durnaya oxşayırıldı. Qolu çəlləyin böyründən aşağı sallanırdı. Barmaqlarından süzülən damcılar qız içini çekirdi. Damcılar döşəmədə kiçik gölməçə əmələ gətirmişdi. Gölməçədə qız qayığa uzanmış anasını görürdü. Anasının üzü rahat idi.

Qəfildən kənd içindən ətürpədici çığırtı eşidildi. Qız döşəməyə düşüb pəncərəyə tərəf qaçanda anasının əksini ay-aqladı. Sudan gələn iniltidən eymənib, özünün də gözləmədiyi ağrı ilə ağlamağa başladı. Göz yaşları ayağına dolaşa—dolaşa pənşcərəyə çatıb eşiyyə baxdı. Zülmət gecə içində tərpəşən yarpaqlar və dirəyə bağlanmış göllər qorxa—qorxa səsə tərəf boylanmışdı. Və qız qəfildən dərk etdi ki, bayaqki, çığırtı onun içindən çıxıbmış, gəllərin də hürgüdən o imiş. Özü öz tapıntı-sından səksənib yavaş—yavaş döşəməyə çökən qızın üzündə elə ağrı vardır ki, döşəmədəki suyu da ağlamaq tutmuşdu.

Göydə qarğalar qarılıdaşırdı, kişi kimi quş kimi əllərini yanına açıb, göy üzünə baxırdı. Qarğalar dəyəsən onun oyuğa oxşatmışdı. Son illər özünü doğurdanda hiss edirdi. İçi boşalmışdı. Gözü gördüyüni ağlı kəsmirdi. O, nəyisə dəyişmək isteyirdi. Amma dəyişiləsi heç bir şey yox idi. Əslində qatara minib harasa getməsi də özünə aydın deyildi. Hər halda, bir yerdə qalmaqdansa, hara getmək yaxşı idi. Sən dəyişməsən də, heç olmasa gördükərin yeniləşir. Bunun özü də bir cür dəyişməkdir. Qatar qəfil əylənən də kişi kəlləmayallaq relslərin böyrünə yixildi. Və sonuncu dəfə gördüyü dünyə şəkli qarlı çöllə uçan qarğalar oldu.

Qız səhər yuxudan özündən qorxa—qorxa oyanmışdır. Anasından qalma ənənə ilə məscidə sarı gedirdi. Goy üzü açılmasa da, qar kəsmişdi. Gün yuyulub, zivədən asılmış köynək

kimi büzüşmüştür. Qız Minarənin buz tutmuş pillələri ilə sürüşə— sürüşə yuxarı çıxıb qarlı çölə baxdı. Qatarların gələn vaxtı idi. Bir azdan sağ əldəki keçməliydi. Qatar səsi dünyada onun ən çox sevdiyi səs idi. Kəndin göyünü tutmuş ulartını qıza uonutduran bu səsi o sevməyə bilməzdi. Qatarlar özgə bir dünyyanın çaparları idi. Qız o dünyyanı görməmişdi. Dualarının çoxu da elə o başqa dünya ilə bağlı idi. Ona elə gəlirdi ki, anasının danışdığı allah da orada yaşıyır.

Qız üzünü qoyə tutdu. Keçib gedən qatarın arxasında:— “Bilmirəm hardasan, adın nədir? Anamın göyün o tərəfinə çatdırın ya yox?— qışkırdı, sonra astadan:— mən tək darixıram”— piçildadı. Minarədən enəndə o, dəmir yolunun böyründəki qaraltını gördü. Uzaqdan qaraltı kimi görünən qatardan yıxılmış kişi idi. Ona tərəf çölün ayağındaın bir sürü canavar qaçırdı. Ölüm soyuqlugunu duymuş kimi, nə illah eləyirdi. Küçədən düşmüş bədənini tərpədə bilmirdi. canavarlardan çox ona yer eləyən, ölümü ayaq üstə qarşılıya bilməsi idi. Həmişə ona elə gəlirdi ki, ölümündən güclüdür. Dünya içində qarşısına çıxan bütün əngəlləri əzməyə adət etmiş kişi, bədəninin zəifliyinə görə üzünü soyuq qara sixıb, higgəsindən ağlayırdı. Ölüm onu nifrət və taqətsizlik sıfətindən haqlamışdı. Son gücünü toplayıb ölüm gətirən canavarlara baxan kişi biğaltı gülümsündü. Bu onun aləmində ölümün üzünə şax baxmaq idi. canaavrular bərk qaçırdılar. Hərəkətlərində qəribə bir ağayanlıqvardı. Ac olsalar da, özlərini açgöz aparmırdılar.

Bu kişinin xo. şuna gəlmışdı. “Öləndə elə canaavr kimi oləsən” düşünən kişi, çölün göyündə ilqim kimi görünən arabya baxırdı. Sonra o, heç nə görmədi. canaavrular kişiyə yetəndə qız arabadan düşüb, əlindeki çırığı onların üzünə tutdu. Alovun istisi canaavruları saxladı. Onlar dişlərini şıqqıldıda- şıqqıldıda kişiyə baxsalar da, yaxına gəlməyə ürək eləmirdi-

lər. Ən ürəkliləri arabanın başına dolana— dolana ulayırdı. Qız özündən getmiş kişini sürüyüb arabaya qaldırdı. Nədənsə kişini qar üstündə qaldırdı. Nədənsə kişinin qar üstündə qalmış izi ona dəmir yolunu xatırlatdı.

canavarlar bu “dəmiryoluyla” kəndi çöldən ayıran körpüyə qədər gəldilər.

Sonra səhər açıldı.

Qız səsə oyandı. Əvvəlcə bu səsin haradan gəldiyini anışdırıa bilmədi. Get— gedə gerçəklik yaddaşında görümlü xatırərlə canlandı.

Gecə kişinin canavarların dişlərindən xilas etməsi qancır bədəninə məlhəm qoyması, ayaqlarını isti su ilə yuması, çıxmış qolunu yerinə salıb, aansının yun şalıyla sarımıasi bircə anda gözləri qarşısından keçdi. Və qəribəsi budur ki, qız bu yaxşılığına görə sevinmədi. Kişi yəqin ki, uzun müddət qonaq olacaqdır. Axı o, kişi ilə necə danışmalı idi? Ona nə deməlidid, nə soruştırmalıydı? Yad adamlı bir kənddə yaşamasını heç cüə ağlına siğışdırıa bilmirdi. Anadan olandan tək yaşamağa adət etmiş qızə bircə adamın varlığı, meşə sıxlığı qədər dəhşətlili görünürdü. Kişini iniltisi get— gedə artırdı. Qız bir müddət səsə məhəl qoymadı. Nəhayət, inilti xırıltıya keçəndə ayağa qalxıb ona yaxınlaşdı. Çırağı qonağın üzünə tutub onun şişmiş dodaqlarını, göy rəngə çalan cuxura düşmüş gözlərini, sapsarı saralmış yanaqlarını nifrətlə süzdü.

Kişinin görkəmi və bu görkəmdə doğan bəd ovqat qızı sinirləndirdi. Elə bu havayla da qız onu çölə çıxarıb, arabaya uzatdı. Kəllərin boyundurduğundan tutub arabanı yaxın daxmalardan birinin qarşısına çəkdi. Eşiyə çıxanda burnuna qəribə qoxu gəldi. Başını qaldırıb göy üzünə baxdı. Göydə iri bir qızıl gül bitmişdi, qoxu da onun qoxusu idi.

Kişi gözlərini axşam açdı. Zəif düşmüş canını daxma-

nın çürük direyini söykəyib dikəldi. Bədəni hələ süst olsa da beyni aydın idi. Olmuşları saf— çürük edirdi. O, ömründə çox şey görmüşdü. Və bilirdi ki, dünyada təsadüf yoxdur. Ömrünü bu vaxta kimi heç bir adama, heç bir hissə, heç bir oyuna təslim etməmişdir. Hələ ki, sabit azad idi. canavarlarla baş vermiş, hadisə isə ona öz acizliyini, kiçikliyini bircə anda yox ola bilməsini sübut etmişdir. Sən demə, bu dünyanın görünməyən gücü səni istəsə ən adı bir təsadüflə yox edə bilərmiş. Sənin gücün ancaq öz ağılnın yaratdığı məkanda nə isə dəf etməyə qadırmiş. Dünya sənin deyil, s. ənin gücün, iradən burada adı bir təsadüfdən çox— çox aşağıdır. Sən saman çöpü qədər kiçiksən. Kişi indi bunun fərqindəydi. Ömür boyu allahsız yaşayan kişi, dünyanın iyiyəsi olduğuna görə və bu sahibə təslin ola bilmədiyinə görə özünə nifrət edirdi. Indi isə bir anda o öz acizliyini dərk etmişdi. Və bundan sonra necə yaşayacağını bilmirdi. Kişi əlində süd dolu badya tutmuş qızın içəri keçməsini görəndə utandığından gözlərini yumdu. Amma hansısa qüvvə gözlərini yumulmağa qoymurdu. Qızın görkəmində bakırəlik, təmənnasızlıq var idi. O, bu günə kimi belə görkəmində adam görməmişdir. Qız bu dünyanın adamına oxşamırdı. Qız bu badyanı döşəməyə qoydu. Bu dəfə kişi də ona qorxulu görünmədi. Kişiye baxa— baxa o, qarnı altından başlayıb, sinəsinə qədər qalxan, indiyə kimi his etmədiyi, yuxuluğa yaxın başgicəlləndirici bir göynərtini yaşıyırdı. Kişinin də get— gedə qızdan xoş gəlirdi. O, ağrısını unudub, peşəkar gözlə onun hələ dünya nəfəsi duymadığını sezmişdi. Amma bu cür gözəl, biçimli qızın ucqar kənndə nə etdiyin hələ ki. Anlaya bilmirdi.

Kişi dərindən nəfəs alıb, gülümsündü. Zəif gözlərini aşağı dikib udqundu. Qız onun nəsə deyəcəyini başa düşüb, aşağı əyildi. O, şışmış dodaqlarını güclə tərpədərək astadan:

— Sən ağappaq durnasan!— dedi.

Qız kişinin gözlərindəki naməlum qıqlıçılardan qorxub, geri sıçradı, qaça— qaça daxmadan eşiyyə çıxıb, kəndin qaranlığında əridi.

Bir azdan qız ömründə ilk dəfə özünün də dərk etmədiyi həvəslə cələyin içində girib səhərə qədər çımdı. Amma canının diri həyəcanını su soyuda bilmədi ki, bilmədi.

O ilin baharı gələnə qədər kişi kənddə qaldı. Novruz gülləri bitəndə qız artıq özünü onsuz təssəvvür edə bilmirdi. Ona yaxınlaşmağa özündə qüvvə tapmasa da, nə etdiyin, hara gedib, hardan gəldiyini, haçan yatıb oyanmasını artıq kəinərdən— kənara hiss edirdi. Kişi onun üçün üz— gözü öyrəşdiyi kəndin ağacına, daşına çəvrilmişdir.

İçində mələ gəlmış şirin qıdğın səbəbini, döşlərinin tez— tez bərkiməsini, kişini görəndə uçunmasını qız qorxuya yazsa da, ürəyinin dərinliyində bilirdi ki, bunlar nədəndirsə hər halda təkcə qorxudan deyil. Kişinin görkəmi onun əməlli— başlı həyəcanlandırırırdı. Son vaxtlar saatlarla luturulan güzgü qarşısında dayanıb bədəninə baxıdı. Və ən maraqlısı bu idi ki,

qız kişini bədəninə baxmasını istəyirdi. Bu istəyin hardan doğduğunu qız bilmirdi. Kişini görməyəndə onun üçün dərrixsa da, görəndə onu açılamaq, sancmaq istəyirdi. Kişi üçün isə kənd çoxdan aradığı rahat ev idi. O, qızla birgə bu sakitliyə, kimsəsizliyə də öyrənmişdi.

Kişi heç vaxt ömrünü saf— çürük eləməmişdir. Niyə yaşıdığın bilmirdi? Axına düşüb öz yalan məni ilə qürurlana— qürurlana ancaq yalan, kin, nifrat öyrənmişdir.

Səhərdən— səhərə ömrünü çıxırmış kişi bu sakit kənddə özünü elə bir aynada görürdü. Beyni qarış— qarış açıldıqca gözü gördüğünə sevinə bilirdi. Qabaqlarbbox; görə bilmədiyi ni, indi düşünüb açırdı. Ömrünü çözəlləyə— çözəlləyə təbiətə də təbiətin bir parçası olan qızı yaxınlaşırırdı. Kişi dəqiq bilirdi

ki, Allah varsa, bir gün elə bu kənddən çıxacaq.

Qız balta səsinə oyanıb gecə köynəyində eşiyyə yüyürdü. Səs meşədən gəlirdi. Körpünü adlayıb, yaşıl, sulu otluğa qaça- qaça qız dərk edirdi ki, qorxusu təkcə qırılan ağaclarla görə yox, həm də “ona” görədi. Kişi meşənin kənarındakı yamacda ucalmış tənha şam ağacını baltalayırdı. Küləyi kəndə dayanmışdır. Qızın yaxınlaşdığını da görmürdü. Qız hirsindən əsirdi. Bütün meşə bədəni kimi idi. Və əlində balta tutmuş kişini görəndə dişinin birini ağırlıq- filansız ağızından torpaq üstünə düşdü. Qız kişini gözlərinə baxsa sakitləşəcəyini bilirdi. Elə ona görə də arxadan yaxınlaşıb onun ciyinə hoppanı. Onlar təpəcikdən diyirləndilər.

Kişi əvvəlcə nə baş verdiyini anlamasa da, yaşıl otluqda arxası üstə uzanmış qızı görən kimi öpdü. Qız öpüş baltalanan ağaçdan da pis təsir elədi. Ayağa qalxıb:—“Buralarda heç nəyə toxunma”— qişqırıldı. Qızın sözü bitən kimi şam ağacı şarappılıyla torpaq üstünə düşdü. Ağacdan qalxan toz kişini saçlarına. Paltarlarına qondu. Səsdən bir dəstə quş pırılıtıyla göyə qalxdı. Kişi bircə anda qocalmış kimi göründü. Şölünün tozu, içinin ovqatına tən gəldi. Quşların ucuşunu o nədənsə qızın ürəyindən çıxa bilən hisslerinə oxşatdı. Görəsən qız onu bağışlayacağdı? Əyilib baltanı qaldırdı. Qız kəndin girəcəyində özünü birdən- birə yerə yixilmiş şam ağacı kimi hiss elədi. Və bərk-dən olmasa da, piçiltiyla təpəciyə sarı çevrilib:—“Məni balta-lama!”— dedi

Qız kətildə oturmuşdu. Ayaqları ağıriyirdi. Ağrısı onu yavaş- yavaş bayaqqı zəifliyində nifrətə, oradan da kinə doğru aparırdı. Bir azdan o divardan asılmış qoşalüləni götürüb kişinin daxmasına tərəf gedəcəkdi. Amma ayağa qalxmağa macal tapmadı. Çünkü kişi qapının cəftəsini balta ilə qırıb içəri girdi. Özünü itirmiş qız yerinədn sıçrayıb əlini qoşalülənin üstünə

qoymasayıdı, bəlkə də uşaq kimi ağlayacağdı. Qız tüfənglə rəftarı yaxşı bilmirdi. Beləcə onlar bir- birinin gözünün içində baxındı. Kişinin əlindən balta döşəməyə düşəndə qızın ayaqlarından yenə ağrı tutdu. Kişi:— “Səni başa düşə bilmirəm” — dedi. Qız içindəydi. Və ürəyinin dərinliyində bəlkə də kişidən hücum gözləyirdi. Baltanın döşəməyə düşməsi ponu lap qıcıqlandırdı. Hirslə:— “Get burdan” — qışkırdı. Söz kişiyə gülə ki mi dəydi. O səntirliyə — səntirliyə:— “Çarpayı düzəltmək istəyirdim!” — piçildadı. Qız kişinin sözünü kəsib:— “Burada hər şey mənim canımdır” — dedi. Kişi qapıya sarı gedib:— “Sağ ol” — söylədi. Və əyilib baltanı döşəmədən qaldırdı. Kişi bu görkəmdə qızın xoşuna gəlirdi. Və o özündən ixtiyarsız onun arxasında:— “getmə” — piçildasa da kişi qapını bərkədən çırpıb getdi.

Qoca dəmiryolçunun iki mərtəbəli evi çölün o tayindakı kəndin girəcəyində idi. Kişi qoca ilə miz arxasında oturmuşdu. Nəvəsi pəncərədən quru ot tayasına burnu ilə eşən iri ağ ata baxındı. Miz üstünə yarımcıq araq şüşəsi, doğranmış payız almaları, şoraba düzülmüşdü. Kişi qocaya nisbətən tez keflənmişdi. Qoca çağırılmamış qonağının halından istifadə edib sualı — suala calamışdı.

— Şəhərə gedəcəksən?

— Yox!

— Sənətin nədir?

— Sən başa düşməzsən!

— Niyə, a bala?

— Heç vaxt şəklim özümə oxşamır! Hamiya nifrət edirəm, sənə də, özümə də!

— Niyə ay bala!

Kişi ayağa qalxıb pəncərəyə tərəf getmək istədi. Ayaqları sözünə baxmadı. Yenidən çöküb qocadan:— “Sən günəşini görmürsən?” — soruşdu. Qoca sualı kefliliyə yozub qımışdı:—

“Günəşi hamı görüb!” – cavab verdi. Kişi güclə ayağa qalxıb:– “O günəşi demirəm” – qışqırdı. Qoca qonağının hirsłəndiyini görüb sözlərini soyutdu:– “A bala, mən başıashağı adamam, göyə göyə baxmağa vaxtım hanı? Ömrüm hökümət qulluğuna keçib!” Kişi mizin üstünə əyilib qocadan:– “Neçə yaşın var?” – soruşdu.

Qoca:– “Altmış altı” – dedi.

– Sən ömürlük həbsdəsan!

Dəmiryolçunun bayaqdan susmuş nəvəsi bu sözlərin-dən sonra əlindəki oyuncaq tapancasını kişiyə tuşlayıb, ağızı ilə atəş səsini çıxardı. Qoca nəvəsinin hərəkətinə gülümsündü. Kişi nifrətlə uşağı süzüb əlindən aldı. Çevrilib qocaya baxa-baxa oyuncaq tapancanı ayaqları altına atıb təpiklədi. Sonra kişi çıxıb gedəndə uşaq, babasının kürəyi arxasından ağlaya– ağlaya:– “Sən pişsən– dedi:– Çıx get! Sən elə bilmirsən”.

Kişi kəndə geçənin lap dibində qayıtdı. Kefli olsa da, əvvəlcə dəmiryolçudan aldığı bir kisə unu qızın qapısı ağızına qoydu. Sonra papirosu odlayıb. Stansiyadan dalınca düşmüş küçüyü aldı. Beləcə kişi bir– birinin ardınca bacaya oxşaya– oxşaya beş papiros çəkdi. Onun qayıdacağını qız əvvəlcədən bilirdi. Ona görə də pəncərədən papiros tüstüsünü görəndə tə-əccüblənmədi. Ürəyinə dolmuş sevinc qarışq həyəcanını kiz-lədə bilmədiyindən qız eşiyyə çıxa bilmirdi.

Kişi öz daxmasına tərəf gedəndən sonra çox– çox sonra qız çölə çıxıb un kisəsini doqqaza saldı. Daxmasında xorulday-an kişini hənirinə sevinən bu qayıdışın həyatını dəyişəcəyini elə bil qabaqcadan hiss etmişdi.

Günəşin gedən vaxtıydı. Qız sapsarı tarla içində uzanıb qanı qaralmış göy üzünə baxırdı. Göy üzü qızdan, qız göy üzündən qorxurdu. O, qorxusu ilə göyün qapısını döyürdü. qapı açılmışdı. Amma nədənsə qız ayağa qalxmaq istəmirdi. O.

Dərk edirdi ki, üstündə uzandığı zəmi bir gün biçilməlidir. Və ən qəribəsi bu idi ki, qızın özü də o zəmi kimi biçilmək istəyirdi. Kişi axşamdan itilədiyi oraqla zəmini biçirdi. Əlləri güclü idi. Hər həmləsindən sonra incə telli buğdalar arxası üstə torpağa yatırdılar. Qıza yaxınlaşdıqca kişini nəfəsi darıxırıldı. Özüylə qız arasında olan sapsarı sünbüllər biçib bitirəndən sonra kişi bircə onda dərk etdi ki, onları nəsə gözləyir. Qızın gözləri yumulu idi. Kişi əlindeki orağı yerə atıb biçilmiş zəmiyə oturdu. Qızı qucaqlayanda dizləri əsdi. Kişinin istisini duyan qız yarlaçıq gözləri ilə qaralan göy üzünə baxa—baxa fikirləşdi ki, qatarların getdiyi yerlərdə doğrudan da Allahlar yaşaya bilər. Kişi qızı soyundurub bərk döşlərini, toxunulmamış titrək bədənini, hamar dərisini, iri ətli budlarını sığallaya—sıgallaya dizlərinə qayıtmış gücü hiss edirdi. Yavaş—yavaş gücünü bütün bədənini isitdi. O, qadın üçün darıxmış əllərini, ürəyini bir azdan soyutdu.

Qız elə bir yuxudaydı. Qorxudan sonra belə bir hali yaşayacağını fikirləşə də bilməzdi. Sən demə, içindəki qapıları açıb onu—ona tanıtdırmaq üçün kişi mütləq bu gün zəmisini biçməliymiş. Kişinin ağırlığı hələ də üstündəydi. O. Bu ağırlığı bütün əzaları ilə hiss edirdi. Hərşey bitəndən sonra kişi ayağa qalxıb yenidən zəmini biçməyə başladı. Onun qızla yaxınlığı elə zəmi biçməyi kimi bir iş olsada da üzündəki narahatlıq qızdan doyamamamadan xəbər verirdi. Kişiye qıza belə tez bağlanması az versə də ürəyinin dərinliyində o, sevinirdi. Qız zəmidə uzanmışdı. Sərin meh sapsarı sünbülləri və qızın açılmış tellərini sığallayırdı. Və qaranlıq göy üzünü nədənsə ona kişinin üzünü xatırladırdı.

Qız daxmanın dirəyinə söykənib çəlləkdə çımən kişiye baxındı. Əlində durna çırığı vardı. Açıq qapının ağızına yiğilmiş yarpaqlar içəri boylanıb, kişinin zümrüməsinə qulaq asırdı.

Kən din göyündəki uları çəkilmişdi. Qız nəğmə oxuyurmuş kimi piçıldayırsı:— “Anam burada qalmaq istəmirdi. Mən bu kınddan savayı heç nə görməmişdim, ona görə də anamı başa düşə bilmirdim. Indi o göydədir. Sənə gələndən içimdə nə isə qırılıb. Ağacıyla, daşıyla içimə hopmuş kənddən soyumuşam. Bu çıraqı yandırıb dağa qalxardım. Durnalar azmasın deyə göy üzünə tutardım. Buralara heç vaxt durnalar gəlməmişdir. Sən gələn gün kəndin göyündə hardansa bir azmiş durna göründü... Elə iri, elə gözəl idi ki... ”Onu mən də qatardan görmüşdüm”— Kişi əlindəki badyadan başına su tökürdü. Qız gülümsünüb:— “Sonra sən gəldin. Mən sənə öyrəşə bilmirəm. Elə bil sən çıraqsan, mən də azmiş durna”— piçildadı. Kişu qızın əlindəki çrağı baxıb:— “onu mənə ver!”— dedi.

Qız çıraqı kişiyə uzatdı. Kişi çələyin içindəcə suyu süzülə— süzülə ayağa qalxıb çıraqı aldı. Çıraq onun əlində ulduz kimi yanındı. Qız qollarını süzə— süzə işığın başına fırlandı. Davanda onların türəşən kögələri bir— birinə qovuşurdu. Qız çələyin içində girib kişi ilə sevişəndə çıraqın işığı lap artdı.

Onlar beləcə o işiq altında payızə qədər yaşıdlar. Dünyanın ayına, gününə öyrənmiş kişi qızın sərhədsiz vaxt axarına düşmüdü. Bu vaxtda nə keçmiş vardı, nə gələcək, nə saat vardı, nə kölgə. Bu vaxt yalnız onları vaxtı idi. O qızı özü üçün günbəgün açdıqca, onun bakirə təbiətinin məntiqsiz burulğanında itiridi. Bu məğlubiyyət hər halda ona işıqlı dinc ovqat gətirmişdi. Bəlkə də elə onun keçmiş ömründə yoran dünyanın məntiqli saydığı lazımsız gerçəklilik içində yaşamaşıydı.

Keçmiş ömründə onun min üzü vardı. Burda bir. Bu üzün adı sevgi idi. Qızı isə kişi qorxu gətirmişdi. O qabaqkı sakitliyin itirib, qazandığı qorxu qarışiq sevgidən əslində razı idi. Onun ən böyük qorxusu elə bu sevgini itirmək idi. O, kişinin

ağac eləyib, meşədə basdırmaq istəyirdi, gəl eləyib boyundurğa qoşmaq istəyirdi. Təki kişi ondan başqa heç nə haqda düşünməsin. O kişini bir an görməyəndə belə darıxırdı, kişisiz artıq yaşaya bilmirdi. Qız qorxa-qorxa, kişi sevə-sevə bu böyük sevgini yaşayırırdı. Uzaqdan onlara baxıb meşənin ağacları da bir-birini sevmək istəyirdi.

Güllə səsinə qız sarı xəzəllərin üstüylə ayaqların qaçırdı. Güllə qızın qorxusuna dəyişmişdi. Kişi talada tüsənginə söykənib dayanmışdı. Qızın görəndə şəşələndi. Qız onun enli sinəsinə qısılb ağladı. Hicqirtisinin arasından:— “Qorxdum”— piçildadı.

Kişi gülə-gülə aralanıb, yaşıl yarpaqların içində çapalayan bir cüt qırqovullara sarı getdi. Qız qırqovulları görəndə dizi üstə meşənin yaşı torpağına çökdü. Və qəribə bir maraqla kişiyə baxdı. Kişi onun gözlərindəki ifadəni sezməyə vaxt tapmadı. Çünkü bu ifadədən qabaq qızıb burnundan qan gəldi.

O qan onların arasına damcı-damcı düşürdü. Qız. Kişinin artıq özü kimi hiss edə bilmirdi. Kişi bir gün onun olurdu, bir gün çölün, bir gün göyün. Onun fikrincə kişi daxmadan eşiyə çıxmamalıydı. Səhər-axşam oturubancaq onunla danışmalıydı. Həmişə ovçuluq eləmiş kişi özünü qızın yanında ov kimi hiss edirdi. Sən demə qızın böyük sevgisi içində böyük təmənna, üzücü sual-cavab, beyini ağrıdan minlərlə ovqat var imiş. Kişi bütün bunlarla hazır deyildi. Qız isə başqa cür sevə bilmirdi. O, günlərlə kişidən gizlənib ovqatını eşələyirdi. Belə günlərdən birinin səhəri kişi qızın qapısını döydü. Qız qapını açmağa özündə güc tapmadı. Kişi qapını o səhər çox döydü. Axırda özündən də qızdan da bezib gölləri arabaya qoşdu.

Məscidə qədər kişi kəlləri qamçılıya-qamçılıya qovdu. Məscidin qapıları ağızına arabadan hoppanıb minarəyə qalxdı. Ölən gün şığı altında gecəyə köçən kənd içində baxa-

baxa:— “Mən səni görmək istəyirəm” — qışqırdı.

Kişi məscidin çat vermiş divarını hörürdü. Qızı görüb içini saxlamadı. Qız yenicə suvanmış divarın böyründən keçib pillələrin üstünə oturdu. Suvağı divara vursada, kişi sözləri qıza dedi:— Hamı şeytandan qaçı, mən Allahdan. Onun sözləri quşdadi, ağacdadı, günəşin doğmasındadır. Allahı ağılla dərk etmək olmur. Onun qapısı sənin daxmanın içindəymiş. Dünya-da məqsədlə yaşamaqdan pis iş yox imiş. Axırı fikirləşəndə məna itir. Sən sevginin buxovda, çərçivəsini özün cizdiğin kənd içində duyursan. Sən qazandığını qorumaq istəyirsən. Mən su kimi adamam, hara istəsəm ora da axıram. Ömrümün məqsədi, nəticəsi yoxdur. Allahı görməmişəm. Onun bu ucuq daxmasını bilirsən niyə suvayıram?

Qız çıyinlərini çekdi:

— Ona görə ki, öz gözümlə Allahın evsiz olduğunu görüm!.

Qız yenə çıyinlərini çekdi:

— Əgər Allah varsa, o daxmaya sığmalıdır. Çünkü daxma içində sevgi də təmənnalıdır.

Qız ayağa qalxıb:— Bütün dünya məsciddir, — dedi, — Allah tövbə edilməyəndə Allahlıqdan çıxır!

Kişi suvağı vura— vura:— İnsanın özü elə məsciddir, tövbə insanın özünə lazımdır. Allaha yox. Mən sənin kəndini təzədən tikəcəm, sonra səndən oğlum olacaq. Sən tövbəmin məscidi olacaqsan. Oğlum sevgidən doğulduğu üçün pak olacaq. Bütün qadağaları o taya keçəcək. Allahdan da, şeytandan da o taya. Onun sonu olmayıcaq. Çünkü o axırı düşünməyəcək. Əsas məsələ böyük mənasızlıqdadır— piçıldadı.

Qız kişiyə sığınib boynundan asıldı. Ayağı ilə divarın suvağını dağıda— dağıda:— “Sən mənim sonumsan, — dedi, — sən mənimsin!”.

Kişi o gün işini yarımcıq saxlamalı oldu.

Qız kişinin çəkmələrinin silirdi. Yayın oğlan vaxtıydı. Günəş tərləmişdi. Çəkmələri silən qız nə fikirləşdişə ayağa qalxıb zirzəmiyə sarı qaçıdı. Qız əlində bir cüt ayaqqabı bağı artırmağa təref qaşyılданa kişinin nədənsə dizləri əsdi. Qız aşağı çöməlib bağları ilkəklərdən keçirdi. Çəkmələri kişinin ayağına gkeyindirib bağlarını bağladı.

Kişi onun gözlerinə baxa—baxa:— Mələklər qanadlarından deyil, Allah səsini eşitməyindən tanınır— dedi. Qız onu qucaqlayıb:— “Göy üzünə bax!— piçıldadı— Mən buludlarla danişa bilirəm. Amma hələ mələk görməmişəm. Bir dəfə meşədə yaşıllığın qoxusunu hiss etməyə çalışıdım. Alınmadı. Başımı göyə qaldırdım. Göydəki yaşıllığın qoxusu burnumu deşdi. O gün başa düşdüm ki, göy yerin əksi imiş. Əslində Allah da yerdədir, sadəcə oralarda əks olunur. Onu göydə axtarmaq düzgün deyil”.

Kişi qızı qucağına alıb daxmanın içində apardı. Onlarda çarpayıda yerlə göy qovuşanda, kəndə isti yay yağışı yağırdı. Qızın gözəl bədənini öpən kişi hərəkətiynən sözlərinin düz gəlməsinə heyrətlənsə də, danışmaya bilmirdi:— “Sənə bax-dıqca heyrətlənirəm. Səhər oyanıb ən gözəl çiçəkləri ayaqlaya— ayaqlaya sənə sarı qaçmaq istəyirəm. Qatar başında işiq yandıran kimi, mən də işığımı yandırıb qaçmaq istəyirəm”. Qız kişiyə sıxılıb sözlərini söndürdü. Qızın istisi onu düşünməyə qoymurdu. O, işiq içindəydi. İşığın səsi, iyi olmur, işiq adamı elə işığıyla çağırır. Indi o işığın elə dərinliyində idi ki, buradan heç bir səs onu geriyə çağırıa bilməzdı.

Kişi meşəylə dəli kimi qaçırdı. Six ağacları gecədən sonra vələsi təpəcəyi açmaq istədi. Amma nə illah elədi təpəciyi yuxarı qalxa bilmədi. Yorulub torpağı dəyəcləyə— dəyəcləyə ağlamaqa başladı. Kişinin başı üstündə minlərlə quş uçu-

şurdu. Əvvəl o quşların səsini eçitmirdi. Sonra ağlayıb boşalandan sonra, quş səsləri yavaş— yavaş beynini dimdikləməyə başladı. Nəhayət, səs onu üzü göyə çevirdi. Ağacların, quşların, göy üzünün səsini o, ilk dəfəydi belə yaxından eşidirdi. Səslər içinin çirkin sıfətinə hopdurub, əvvəlcə bu çırkı qorxuya, sonra sevgiyə, son barışığa və nəhayət təslim olmağa çeviridi. O, bu səslərlə qovuşurdu. Bədəni, hissələri yox idi. İstəyi qalmamışdı. Torpaq üstə uzanmışdı. Əlinin üstüylə qarışqa karvanı keçirdi. Kişi o karvanı hiss edləmirdi. O artıq yolda idi. Əvəliylə— axırı içində qovuşmuşdu. Gömgöy göy üzü kiçik, qara sulu gölün üstündə çətir kimi dayanmışdı. Meşənin dərinliyindən gələn duman ağ, iri çiçək kimi gələ sarı süzürdü. Dumanı quçlar hərdən— hərdən dimdikləyirdi. Göldə cimən qız təbiətin ahəngindəydi. Onun çılpaq bədəni suyun bir parçası kimiydi. Kişi gözlərini qara örəpəklə bağlayıb, gölün kənarında oturmuşdu. Kişinin varlığı qızı uçundururdu. Əslində bütün bu gözəllik bu bağlı gözəl üç. ün idi. O, kişiyə sarı üzüb, gözündəki sarğını açdı. Kişi qamaşan gözləri ilə gözəllik içində bir anda itib əridi. Sonra onlar su içində öpüşürdülər. Kişinin güclü təkanlarından dalgalanan su sahildə çiçəkləri də sulayırdı.

Üç gün əvvəl başlamış külək sarı . xəzərləri idüpürləyib meşənin içində doğru aparırdı. Pəncərədən cansıxıcı kənd mənzərəsinə baxan kişi külək əsəndən özünə yer tapmırıldı. Külək hardansa kənd göyündə qapqara buludlar gətirmişdi. Yəqin ki, yağış yağacaqdı. Duman kəndi əzirdi. Uzaqdan hərdən— hərdən qu səsləri eşidilirdi. Kişi pəncərədən aralananda çılpaq qız qucağındakı gülləri onun başına səpələdi. Güllər kişinin darıxmaga başlayan könlünün qubarını dəbərtmədi. Qəmli— qəmli qiza baxıb, gülümsündü. Qızın gözəl əndamı ona “gəl— gəl” deyirdi. O, ızın qarşısında diz çöküb, başını onun ti-

trək qarnına dayadı. Qızın bədənindən məstedici ilqliq axırdı. O, qızı qucaqlayanda külək daxmanın qapısını açdı. Döşəməyə səpilmiş gülləri külək bircə anda soldurdu. Qız qapını örtüb kişini yenə qucaqladı. Amma deyəsən külək qızın bədənini də soldurmuşdu.

Sonra qış gəldi. Kişinin ürəyini sıxan niskili lap böyüdü. Goyə baxdı, darıxdı. Yerə baxdı, kövrəldi. Yola baxdı, gözləri yol çekdi. Bir səhər kəlləri boyunduruğa qoşub şum yerinə çıxdı. Amma nə buz əridi, nə ürəyindəki ağrı. Kişi kəllərin boyunduruğunu açıb, soyuq torpaq üstünə oturdu. Gəlin biri azad olan kişi şumun böyrü ilə tövləsinə qaçıdı. O. Biri diz üstə çöküb, xırıldamağa başladı. Qız özünün yetirənə qədər, ikinci kəl oldu. Kişi ayağa qalxıb dəmiryolu tərəfə boylandı.

Uzaqdan qatar səsi eşidilirdi. Qız əyilib boyunduruğu torpaq üstündən qaldırdı. Onlar boyunduruğu ik tərəfdən tutub şum yeriylə kəndə doğru gedirdilər. Hava qar havasıydı.

Qar yağındı. Kişi minarədən dəmiryolu tərəfə baxırdı. Çölün uzaqlığı, göyün dibsizliyi, kəndin sükutu onu əzirdi. Özünün tənha hiss etməyə başlamışdı. Soluxan sevgisi içini bürümüş kədərin ovucunda əriyirdi. Dünyanın min bir xirdalığı içindən, sonra günlər yadına düşən ancaq atasının köhnə patifonundan eşitdiyi xırıltılı bir nəgməydi. O, nəgmənin sözləri aydınlaşmasa da, musiqisi açıq— aydın ovqatına hopurdu. Bu nəgmə onu qızdan ayırdı. Güllə səsi eşidildi. Qız məscidin həyətində əlində tufəng dayanmışdı. Kişiye baxırdı. Güllə deyəsən kişinin qulaqlarını tutmuşdu. Heç nə eşitmirdi. Pillələri yuxarı çıxan qız qeybdən gəlmış teyfə oxşayırdı. Qız kişinin bir gün gedəcəyini yuxusunda görmüşdü. Indi kişidən çox yuxusuna acıqlıydı. Yuxarı çıxıb kişinin qarşısında dayanan vaxt çöldə qatar görünürdü. Kişi onun ciyni üstündən gedən qatara elə həsrətlə baxırdı ki, Qız bu baxışdan ürpənirdi. Ha-

çansa bu baxışla kişi ancaq ona baxmışdı. Qatarın səsi itənə qədər qız kişinin sinəsini yumruqladı. S. onra ağlaya— ağlaya ona qışılıb:— “Getmə!”— dedi. Qatar getmişdi.

Kişi özünü sonuncu vaqona çatdırıb yuxarı dırmandı. Qatra başdan— başa sirk ləvazimatı ilə yüklenmişdi. Kişi oyuncaq dünyanın mizi arxasına əyləşib, oyuncaq xanımların xəz bnoyunluqlarına baxdı. Başqa dünyanın mizi arxasında oturmuş iki kişi kart oynayırdı. Üzlərini ona tutub:— “Oynayırsan?”— soruştular. O, razılığını verdi. İvə kart oyununa başladı. Üstü açıq yük qatarı üzü dünyaya sarı gedirdi. Kişi dekor dünyanın almasından dişləyib kartda bəxtinə çıxmış iki qara toxmaq qadına əməlli— başlı sevinirdi.

Qız ayılib, sişinin soyumuş xatirəsinə baxdı. Çarpayıda daxmanın küncündə istisini axtardı. Kişi yox idi. Ayağa qalxıb geyindi. Iti damdan çıxarıb, dəmiryolu tərəfə yol aldı. Kişinin izlri hələ qar üstündəydi. Çəkmələrindən açılmış bağlar ləpirlərin bir tərəfinə atılmışdı. Qız kişini ləpirlərini tapdaya— tapdaya gedirdi. Çiyindən qar üstünə ağrı süzülürdü. Xırda ayaqları ilə qız kişinin qar üstündə və onun ömründə qoyduğun izi tapdalayıb əzmək istəyirdi. Amma o izin ölçüsü deyəsən, qızın ayaqlarından çox böyük idi...

Qız kişi gedəndən sonra, hər gün minarəyə qalxıb qarlı çöllə hərəkət edən qatarlara . baxırdı. o, “Hər güblər” iki il uzandı. Qatarların heç biri kişini kəndə qaytarmırdı. Günlərin biri, qız o qatarlardan küsdü. Bu küskünlük onu daha da tənhalasdırdı. İçi bu təkliyə öyrəşdi. Sonra qız qoşalüləsini çiyindən asıb bir gün dəmiryoluna tərəf getdi. Şölü adlayıb qoşalülədən dəmiryoluna bolluca güllə atdı. Tüfəngin güllələri qurtarandan sonra q. iz yerə çöküb dəmiryolunu yumruqlamağa başladı. Gecə düşənə qədər qız dəmiryolunu yumruqladı. Sonra ayağa qalxıb daxmasına döndü. Qızın arxasında kəndə qap-

qara qarğalar da gəldi. Qarğaların içində bir sarısı da var idi. O, sarı qarğa kəndə kəndə gələn kimi ölmüş ulartı yenidən dirildi. Qız o sarı qarğanı səhər gördü. Görən kimi də anladı ki, bu ayrılıqdı.

Yaz gələndə qız təkliyə dözməyib daxmasının qarşısına öz dəmiryolunu çəkdi. Əvvəlcə meşədən ağacları kəsib, onları bir ölçüdə doğradı. Doğranmış kəsikləri bir-bir torpaq üstünə düzüb, məscidi relsə oxşar dəmir dayaqlarının çox gec gətirdi. Elə o gecliklə də həmin dəmirləri ağac kəsiklərinin üstünə qaldırdı. Onun dəmiryolu, düzənlilikdəki bütün dünyanın hərlənən relslərindən çox hündür çıxdı. Amma bu yolun nə əvvəli vardı, nə də axırı. Öz əlləriylə düzəltdiyi dəmiryolunun bir iğrağında oturub, haçansa ora gələcək işıqlı qatarını gözləyə-gözləyə qız kəndin göyündən gələn səsi eşitməyə çalışırdı...

Yenə yol qar altındaydı. Qoca dəmiryolcu nəvəsinin əlindən tutub. Gündoğana gedirdi. Qoca kiçilsə də, uşaq böyüüsə də, səsləri əvvəlki kimiyydi.

- Baba göydə it var?
 - Bilmirəm!
 - Düz deyirlər ki, nəyi lap çox istəsən mütləq olar?
 - Arzulaya bilsən hə! Nədi ki?
 - İstəyirəm bir yekə itim olsun!
 - Olar!
 - Haçan çox arzulasan, lap indi!
 - Nece?
 - Çalış hər an, hər dəqiqə onu düşünə biləsən! Ən çox istədiyini Allah mütləq adama verir!
 - Baba, bəs deyirdin i kənddə heç kəs yoxdur? Ora bax!
- Qoca çevrilib xaraba kənd içindən onlara sarı qaçan kişinin itini gördü. Gözləri qarşısında baş verən möcüzəyə hey-rətlənməyə macal tapmamış nəvəsinin sevinc dolu səsini eşit-

di: “O, mənim itimdi, onu neçə ildi Allahdan istəyirdim”.

ÜÇUNCÜ GÜNÜN ADAMI

Qatlama büçağı cibinə qoyanda qolu dolaba dəydi. Çevrilib səssizlik içində açılan dolabın güzgülü qapısını əliylə tutdu. Rəflərdə əl ilə üst- üstə yığılmış ütülü mələfələri, əl dəsmal-larnı, süfrələri indicə öldürdüyü qadının birdaha işlətməyəcəyini bir daha dərk edib, divara qıṣıldı. Ütülü ağlar elə bil qadının haçansa çəkdiriyi şəkilləri idi. Öldürdüyü qadının istisi otaq-dan çəkilməmişdi. Evin bütün əşyaları ilə qarışiq onun özü də hələki qadının vaxt axarındaydı...

Boylanıb qorxa- qorxa qadiqna baxdı. Qadının özündə elə bil gülüş iyfadəsi donmuşdu. Dolabın qapısını təpiklə vurub örtdü...

Yağışlı gecənin soyuğu onu içəridə br an kimi görünən vax-tın gerçəkliyinə saldı. Yolun o biri tərəfində dayanmış sıfariş-çıyə sarı gedə- gedə nədənsə son vaxtlar şəhərdən yoxa çıxmış ağ çətirləri düşündü. Yolu keçib maşına oturdu. Sıfarişçi üzdən sakit görünən də içinin əsəbi gözlərində idi. Çəkdiyi po-pirosun tüstüsü də əyri çıxırdı.

Tərs tərs ona baxıb :

– Rəqs edirdiz? Soruşdu.

Maşının şüşəsini aşağı salıb:

– Ağ çətirlər yoxa çıxmasayıdı, mənonu öldürməzdəm- de-di.

Sıfarişçinin tarım dərtilmiş üzü havaşarı kimi boşaldı. Kiçik pul bağlamasını qoltuğ cibindən çıxarıb onundızları üstünə atdı. Bağlamanı götürəndə baxışları sıyafasıçının baxışları ilə toqquşdu. Sıfarişçinin gözündəki ifadə ona tanış idi. Nəfəsi tincixa- tincixa maşından düşüb öldürdüyü qadının mənzilinə

sarı qaçdı. Pillələri bir nəfəsə qalxıb, yarı açıq qapıdanıçəri keçdi. İşığın yandırıb döşəməyə çökdü. Həin ifadə öldürdüyüqadının üzündə idi. Əlləri əsə— əsə qadının gözlərini sığadı. Qadının gözündən çənəsinə tərəf bir bir damcı yaşı axırdı... Qəfildən otağınışığı söndü... İşıq lampasının ölən şüləyi də qadının son gözü yaşı kimi qaranlığa axıb— axıb əridi...

Dəvə daxmaların qarşısında durmuşdu, ayağı yerdə idi, hürgütü göydə. Gözləri işim— işim yanındı. İki— üç adam dəvənin gözündən kösəv götürüb tonqal qaladı. Qəbilə başçısının adamlar da, qazma daxmalar da, göyün özü də birdən— birə çox iri göründü.

Nökərləri haylayıb:

— Bu kimin dəvəsidir? —soruşdu.

Nökərlər : — Dünən şəhərə gəlmış iri gözlü bir qəribin dəvəsidir, elə bil böyüdücü şüşədir, — dedilər, — harda dayanır, ora böyükür.

Qəbilə başçısı :

— O, qəribi yanına çağırın — qışqırdı.

Qərib hündür, dinməz adam idi. Sağ gözü, sol gözündən işıqlıydı. Başçının sözü bitməmiş özü gəlib çıxdı. Başçı Qəribin üzündəki qımışmanı görüb nə deyəcəyini unutmuşdu. Sükutu Qəribin özü pozdu.

— Mən söz deməyə gəlmışəm, o da mənim dəvəmdir. —dedi.

Başçı qəribin hələ verilməyən suala cavabını eşidəndə lap çəşdi, səsi titrəyə— titrəyə :

— Sən kimsən axı? Soruşdu.

Qərib :

— Məna o dəvədədir cavab verdi.

Qəbilə başçısı öz vaxtına görə çox qapılar açmışdı. Allahın, peyğəmbərlərin sözlərini çözələyə bilirdi. Qəribin sözü göyün

sözü idi, di gəl deyilişi başqaydı.

Başçı:

– Mən o dəvəni öldürtməsəm necə ? soruşdu:

Qərib:

– Onda məna açılmaz, – cavab verdi. Başçı qəbiləni haray-ladı:

– Məni isteyən bu iri dəvəyə bir ox vursun.

Qəbilə adamları bir- bir yay çəkib o iri dəvəyə ox atdılar...

Başçı Qəribin böyründə dayanmışdı :

– Dəvə ölündən sonra neçə gün vaxtmız var? – soruşdu.

Qərib :

Üç gün dedi.

Səhər arvadı cırıq gecə köynyəində çarpayıda oturub pulları sayırdı. Yataq otağında dəmir çarpayıdan savayı heçnə yox idi. Üç ildi işləmirdi. Evində satılı bilən bütünəşyaları arvadı satmışdı. Nə qoca atası, nə anası, nə də arvadı işləyə bilməzdi. Üçünün də səhhəti- savadı işlik deyildi. Gündə bir yalanla evə pul gətirərdi. Bütündostlarına, tanışlarına borcu vardı. Çarpayıda sakitcə uzanıb arvadına sayılan pulların yalanını necə deyəcəyini düşünürdü, amma arvadı bu dəfə puları sayıb balıncının altında gizlədəndən sonra heç bir sual vermədi. Sadəcə allından öpüb:

– Dur ayağa, yeməyini ye, – piçıldadı.

Ayağa qalxıb arvadının arxasında mətbəxə keçdi. Arvadı bəliq konservilərini mizin üstünə boş boşqablarkimi düzmişdə. Hər konseri qutusununarxasmında bir əli bıçaqlı adam oturtmuşdu. Anası əlindəki bıçağı tərs tutub təəccübə atasına baxırdı. Mizin arxasına keçdi. Atası nə qədər əlləşirdi o konservi qutusunun ağızını aça bilmirdi ki, bilmirdi. Üz gözü pörtmüştü. Atası hamidən kömək umsa da heç kəsdən kömək gözləməyib yeməyə tələsdiyi o konservi qutusunu bıçaqla döyəcləyirdi.

Öyilib qutunu atasınınqarşısından götürdü. cibindən qatlama bıçağını çıxarıb açdı. Bıçağı konservin dəmir üzünə batıranda ürəyi sancdı. Dünənki hadisə bütün rəngləri ilə gözləri öünüə gəldi.

Başını qaldırıb qorxa— qorxa atasına baxdı. İstədi olanları açıb ona danişa. Atası da ayağa qalxıb bu pis əməlinə görə onu möhkəmcə döyə.

Bununla da içindəki o sizilti, yenicə əmələ gəlmış, hələ cücməyən küt göynərti yoxa çıxa...

Dodaqları əsə— əsə:

— Ata — piçildadı.

Atası deyəsən onu eşitmirdi. Gözlərini döyə— döyə oturmuşdu. Qutunu atasına uzatdı. Atası yenə ona tərəf baxmadı. Konservi alıbsevinə— sevinə qarşısına qoydu. Bir müddət tə-əccübələ balıq yeyən atasına baxdı. Sonra ayağa qalxıb yataq otağına keçd.

Arvadı yenə də çarpayıda oturub pulları saydı.

Pencəyini geyinib eşiyyə çıxdı...

Qız mələpəni pəncərədən pərdə əvəzi asındı ki, içəri görünməsin. Üç gün idi burdaydı, eşiyyə çıxmamışdı. Nə içgi, nə qız içini kiridə bilmirdi. Qorxusa azalmaq əvəzinə, daha da artırdı. Qız çarpayıya böyrünə qıṣıldı. Gözlərini yumubsusdu.

Uşaqlığı pis keçməmişdi. Oxuduğu bütün məktəbləri fərq-lənmələrlə bitirmişdi. Atası tutulan il onu da işdən çölə atıb, Qarabağa yollamışdır. İçindəki kin onu düşmənə gullə at-maqdan çəkindirmişdir. Müharibədən qaçıb geriyə, şəhərdəki düşmənlərinə gullə atmaq istəmişdi. Bir neçə ay onun bunun evində gecələyib, yüksək vəzifəli düşmənlərini pusmuşdu. Sonra əlindən bir iş gəlməyəcəyini anlayıb, taleyi ilə barışmışdı. Atasının köhnə vəzifə dostlarına, öz tanış— bilişinə çoxlu pul borclu idi. Əvvəllər köhnə əlaqələrini işə salıb, dəllallıq

edərdi. Sonra yalancılığına görə onunla heç kim iş görmək istəmədi. odur budur heç bir işlə məşğul olmurdu. Sifarişçi ilə onu qız tanış etmişdi. Sifarişçi keçmiş polis kapitanı idi, qızı da uşaqlıqdan tanıyordu. Bir gecə qız ehtiraslı dodaqlarına qulağına dayayıb:

— İndi heç kimin, heç kimdən xoşu gəlmir— pıçıldamışdı— səndən nə gedir ey. Öldürdüyüñ hər adama gör xeyli pul alacaqsan. Çətin iş də deyil. Sənə ancaq sənədlərini düzəltməyə nə qədər pul lazımdır... cibini yırtırkı...

Qızın sözləri əvvəlcə ağlıma batmamışdı. Sonralar əli hər yerdən üzüləndə yadına ancaq bu təklif düşmüştü. İndi isə atlığı bu addımı özünə heç cür bağışlaya bilmirdi. Axə o haradan biləydi ki, ölən öldürəndən getdiyi yerə nəsə apararmış. Qızı itələyib çarpayıdan döşəməyə yixdi. Özü də döşəməyə hoppa-nıb qızı təpikləyə— təpikləyə:

— Onun gözləri niyə elə dinc idi? — qışqırıldı.

Evində də rahat otura bilmirdi. Gətirdiyi pula ailəsi əməlli başlı dikəlmışdı. Haçansa suyu olub qurumuş quyuya elə bil göydən yağış yağımışdı. Quyunun dibində su olmasa da torpağı, daşı sulu idi. Atası keçmişini diriltməklə məşğul idi. Köynəyini ütülədib, qəzet oxuya— oxuya köhnə dostları ilə telefonla danışındı. Aqnası ilə arvadı bir yerdə kökə bişirirdi. Uşaqları səhərdən axşama kimi saqqız çeynəyirdilər. Deyəsən uşaqları saqqız tamının çeynəndikcə itdiyindən xəbərsizdilər. Bunu on-lara deməyə həvəsi yox idi. Ailləsi brkidikcə o daha da incəlirdi. Bütün günü taqətsiz, yorgun olurdu. Öldürdüyü qsdının gözlərinin qapayandan dünya elə bil biraz da gözəlləşmişdi. Yaxınları, dostları onun üçün əziz olmuşdu. Elə bil hər şey əzilib— büzülüb kövrəlmışdı. Hamidan kömək umurdu. Hamının başına toplaşıb ona bu vəziyyətdən çıxış yolunu göstərmələrini istəyirdi. Yad adamdan belə xoş söz gözləyirdi. Uşaq kimi öz-

özündən küsüb boş – boşuna küçələri veyllənirdi. İçindəki sırrı açacaq bircə adamı belə yox idi. Axə bu sözü kimə deyəsən? Necə deyəsən? Demirsən içini deşir. Deyəcəksən, nə bilirsən nə cavab verəcək? Hərdən bu işin olduğuna heç inanmrdı. On-dan bundan belə bir hadisənin olub olmadığını soruşturdu. Qə-zetlərə baxırdı. Deyəsən heç kim o hadisədən heçnə eşitməmişdi. Elə bil o hadisə heç yerli dibli olmamışdı. Bəlkə elə öldürdüyü qadını o yuxusunda görmüşdü. Bütün bu düşüncələr gözləri önünə gələn başı qırçıq oğlunun saqqız çeynəməyi ilə bitirdi. Axı saqqızı havayı, lopağa uşağına heç kim verməmişdi. Son günlər özünə iş axtarırıdı. Gözünə dəyən bütün idarələ-rə girib : – Sizə işçi lazım deil? – soruşturdu. Əslində bu idarə-lərdəki «yox» kəlməsini eşidəndə sevinəcəyinə özü hamidan çox əmin idi. Bu addımda o günahı yumağın bir yolu idi. Pul verib sənədlərini düzəltməkdənsə, gecələr vağzalları gəzirdi. Saatlarla qatar cədvəllərini oxuyurdu. Hərdən iradəsini toplay-ıb içindəki peşmanlılığını, hürgüsünü beynindən çıxarırdı. Ancaq iradəsi yenidən hissərinə məğlub olanda qorxusu lap artırdı.

Döngəni burulub həyətə girdi. Ağ mələfə yenə qızın pənc-ərəsində idi. Qapını döyəndə içəridə işiq keçdi. Qız qapını çox gec açdı. Çiyninə dağılmış saçlarını tərli lləri ilə yiğə – yiğə : – Bağışla da – – piçilədədi. Qızı itələyib otağa keçid Sifarişçi lüt anadangəlmə çarpayıda oturmuşdu. Bütünömrünü bu iki adama qurbanverib, aldandığını anlayanda siyarişçi gülə – gülə əlində-ki tapançanı ona tuşladı. Bir an siyarişçi ilə baxşları döyüşdü. Sonra sinəsindən əsə – əsə qopan qorxaq səsi ilə döşəməyə çöküb : – Öldürmə qışqırıldı. Sifarişçi gülə – gülə əlini aşağı saldı. Döşəmədə dizi üstə oturmuşdu. Gözü qızın iri ombasına sa-taşdı. Birdən birə hiss elədi ki, bədəninə həvəs gəlir. Amma bu hissin qorxumu, şəhvətmə olduğunu axıra kimiarlaşdırıa bilməy-

ib, yenə qızı baxdı...

Yeməkxananın baş salonunda oturub, içində dəfnə yarpaqları üzən ucuz şorba içirdi. Yayın istisi, milçəklərin viziltisi şorbanı lap «cansıxıcı» etmişdi. Yeməkxananın divarındakı köhnə dövorn «qırmızı əsgərləri» harası irəli qaçırdılar. Yediyi şorbanın dadi da qaçmışdı. Ayağa qalxıb pulu mizin üstünə atdı. Eşiyə çıxanda əlini cibinə saldı. Popirosumun salonda unutmuşdu. Geri qayıdış bayaq oturduğu mizə yaxınlaşdı. Xadimə qadınmızın üstünü yaş əski ilə silrdi.

– Buradan popirosum qalmışdı, görmədiz? – soruşdu. Xadimə hirslənib özündən çıxdı: Nə papiro? Biz bu gün heç işləməmişik – qışqırdı.

Matdım– matdım xadiməyə baxıb gözlərini döydü:

– bəs on dəqiqə bundanqabaq yeməkxanada yemək yeyən kim idi ? – soruşdu. – Mən deyildim?

– Yox ! Sən deyildin– Xadimə sözüneünüstündə möhkəm dayanmışdı. zarafat etməkfikrində də deyildi. Əlini üzünə çəkdi. Üzü doğrudanda yox idi. Güzgүyə doğru qaçıdı. Güzgүdə özəksini ona göstərmədi. Axı o haçansa vardı...

Qızla sifarişçi içəridə qızla sevişirdi. Sifarişçi həftədə bir dəfə ona sifarişlər təklif edirdi. Hələki təzə iş götürməmişdi. İçindəki ağrı nə durulurdu nə də keçib gedirdi ki, əlinə yenə biçaq götürə. Öz pulunu xərcləyib qurtarmışdı. Qızın sifarişçidən aldığı pulla yaşıyırdı. Mətbəxin pəncərəsindən yağışlı şəhərə baxırdı. Öldürdüyü qadının gözləri son vaxtlar hər gün yuxusuna gxirirdi. Bu qıpırmızı gözler onu yaşamağa qoymurdu. Son vaxtlar etdiyi hərəkətlərin məntiqsizliyi açıq– aydın özünü də çəşdirirdi. İçəri otağa keçib döşəməyə uzandı. Əvvəl axır onu tutacaqdılar. Neçə ay içində gəzdcirdiyi qorxu görəsən tutulmaq qorxusu idi7 Axı o tutulmaqdan qorxmurdu. Bəs bu nə qrrxuydu belə? Telefonun dəstəyini qaldırıb polisi

yığıdı. Ünvanı deyib dəstəyi asanda içində bir yüngüllük hiss etdi. Mətbəxə keçib soyuducunu açdı...

Küçə qapısı döyülnə qədər beləcə soyuducununaçıq qapıs qarşısında dayandı. Qapını polislər sindiranda soyuducudan iki alma götürüb qaça– qaça ayaq yoluna girdi. Qapını içəridən bağlayıb otaqdakı səs– kuyə, atışmaya qulaq asa– asa almaları yedi. Ayaqyolunun qapısını açıb onu döyə– döyə eşiyyə çıxaranda qız da sıfarişçi də döşəmədə qan içində uzanmışdılar. İkişinində üzündə dinclik ifadəsi var idi. Polis maşınınına minəndə üzünü mülki geyimli zabitə tutub : – dünya elə bil ayrı vaxta keçdi, hiss eləmədin? – soruşdu.

Zabit gülə– gülə başını aşağı salıb:

– Baxır kimin üçün – cavab verdi.

Kameranını dəmir barmaqlı nəfəsliyindən həbsxana həyətində gəzişən polislərə baxındı. Fit çalıb aşağı əyildi. Beləcə hərəkətsiz dayanıb yenidən həyətə boylandı. Polislər öz işindəydi. Elə bil onun fitini eşitməmişdilər. Beyni sancdı. Dodaqların güclə bir– birinə sıxıb yenidən fit çaldı. Polislər yenə donu eşitmədi.

Barmaqlarını ağızına salıb fiti bu dəfə lap bərk çaldı. Polislər bu dəfə də onu eşitmədilər. Gözləri dold. Kürəyini kaieranını nəm divarına söykəyib aşağı çökdü. Xatirələridə ikilənmiş güzgü kimiyydi. An– an yaşanmış bu üzücü xatirələrin heç biri elədiyi günahdan o taya keçə bilmirdi. Günah ömrünün deyəsən ən dəyərli anı idi. Həbsxana özünü hiss etmək üçün ən yaxşı yerdir. Burada səndən başqa heç kim və heknə yoxdur. Dünyadan vaxtdan özünü yığıb içinə girmişən. Buyur əgəp varsansa özünü ara, yoxsansa qayıt dünyaya. An– an parçalan, an– an it, əri. Həbsxanada sən varsan, bir də sənin vaxtin var. Buranın səsi və rəngi ayrı vaxt içindədir. Bura sənin öz həbsxanandır, tövbəni elə...

«O dəvəni öldürsəniz, vaxtinüzünə pərdə çəkiləcək və siz o pərdənin arxasında qalacaqsız. Kimin günahı dərk etməyə gücü varsa, o dəvəyə ox atsın. Günahın dərdi də bizim yoldur. Görmədiyiniz haqqında min bir söz uyduracaqsınız, hamsi yalandır. Doğrunu görən bili, düşünən yox. Yadınızda saxlayın sizəvvəllər hər şeyi gördünüz».

Yuxudan piçildiya oyandı. Boş kamerada kiminsə piçiltisına qulaq asa– asa nəfəslikdən həyətə boylandı.

Külək payız yarpaqlarını həyət boyu süpürləyirdi. Yarpaqlardan biri dəmirbarmaqlıqlar arasından keçib ciyninə yapışdı...

Sapsarı yarpaq idi. Üstünə mixəyi ləkələr düşmüdü...

Qərib qəbilə başçısı ilə qabaq– qənşər durmuşdu. Başçı dəvənin ölümündən sonra yata bilmirdi. Hamiya sual verən başçının içindəki qorxu indi Qəribə cavab verməyə məcbur edirdi...

– Siz onu niyə öldürdüz?

– Dərinə getsən, heç özümdə bilmirəm. Atam o balıq kon-servini iştahla yeyəndə həm sevinirdim, həm də tənhalığımı dərk edirdim... Əslində bu işdə . günahkar elə o qadındır. Axı onun günahı olmasaydı, sifarişçi mənə bu işi tapşırmazdı. Mən o günahkar qadının cəzasını verdim. Həm də ciyələk aldım.

– Kimə?

– Uşaqlara. Öldürdüyüm o qadının evinə girəndə əvvəlcə özümü elə yüngül hiss etdim ki... Qadında məndən qrxmlurdu. Güle– gülə qarşısında dayanmışdır. Bilmirəm onun günahı nə idi? Amma güləndə pis adama oxşamırkı, yanaqları da dovşan kimi batırkı...

– Bəs dəvə?

– Mən dəvə görməmişəm... Heç vaxt.

– Sən odəvəni öldürməsəydin də, o öləcəkdi. Sənin üç günün səninlə birgə doğulub.

– Bəsdir, Qərib, çıx get.

– Mən sənə üç gün vaxt vermişdim, başçı.

Müstəntiq düyməni basıb, gözətçini çağırıldı. Gözətçi gələnə qədər qovluqları yiğə— yiğə:

– Üç günlük kəndə gedirəm dedi. – Otur, yaxşı— yaxşı fikirləş, qayıdırəm, yenə danışarıq. Bəlkə elə razılaşdıq. Onsuzda şahidlərin hamısı ölüb.

Gözətçinin qarşısına düşübdəhlizlə gedirdi. Gözətçi qoca kişi id. Belinin iki donqarı vardı. Addım atdıqca fisıldayırdı. Kameranını qapısı açılanda, gözətçi döşəməyə tüpürüb:

– Yadımdadır, – dedi. – dəvəyə sən də ox atmışdin.

Doqqazı keçib:

– Mən dəvə görməmişəm. – qışqırkı. . Gözətçi gülə— gülə kameranını qapısını bağladı.

Görüş otağına gedə— gedə çəşqinliq içindəydi. Məhkəməyə qədər məhbuslara yaxınlarıyla görüşməyə icazə verilmirdi. Görəsən gələnkim idi? Sağ tərəfi keyimişdi. O qədər tək qalıb, özü— özüylə danışmışdı ki. qulağının eşitmyinə şübhə eləyirdi. Son günlər öz səsini də eşitmirdi. Bilmirdi bərk danışır, ya yavaş danışır, ya heç danışmir...

Otağın qapısı açılan kimi kandarda anasını gördü. Anasının gözləri dəyişmişdi. Dodaqları əsə— əsə oğluna baxırdı. Gözətçi onu otağa salıb qapını arxadan bağladı. Birmüddət nə danışacığını bilmədi. Sonra eyni əzabı çəkən anasına baxıb:

– Uşaqlar necədi? Soruşdu.

Anasının gözləri doldu. Oğlunun sinəsinə qıslılıb:

– Yenə acıq — dedi.

Diqqtələ anasının gözlərinə baxırdı. Və nə qədər dəhşətli olsa da, orda sevinc qığılçımları görürdü. Anasının gözlərini dəyişəndə elə bu idi.

– Bəs atam ? — soruşdu.

– Necə olacaq, elə.

Anasının bu elə «elə– elə» sindən bütün ömru bircə anda ona aydın oldu. Sən demə anası neçə illərdi, belə bir addım atmağı atasından gözləyirmiş. Ancaq atası onun bu arzusunu doğruldacaq adam deyildi. Ömrü boyu heç bir sərhəd keçməyən atası, dünyadan intiqam almaq istəyən kinli anası ilə bu neçə ili necə yaşamışdı görəsən?

Anası gətirdiyi bağlamanı açıb, yeməkləri sahmanlayırdı. Hərəkətlərində sevgidən çox borc vardı. Lap axırda anası mis qasığı əli ilə silib çörəyin yanına qoydu. Keçib mizin arxasında anası ilə üzbeüz oturdu. Bir müddət ikisid dinmədi. Sonra anası döşlüyündən pul çıxarıb, mizin üstünə atdı:

– Nəbidən borc almışam, allah qoysa çıxarıq, qaytararıq– dedi.

Anası çörək ovuntuların ovcu ovuntularını ovcu ilə mizin üstündən silib ağızına atdı:

– Çıxandı o qancığında öldürəcəksən? – soruşdu. – Yəqin kiməsə sürtünür indi, o dinc dayana bilməz.

Anası gəlinindən danışındı. Hiss elədi ki, gözünün yaşı özündən ixtiyarsız olaraq şorbanın içində axır. Ağlamağını arasından gizlətmək üçün şorbanı içə– içə burunu çəkdi...

Anası ilə ayrılanıda:

– Bu gün ayın neçəsidir? – soruşdu.

– Anqası :

– Bilmirəm, – dedi, – sən tutulandan atan televizoru yandırımir.

Qaranlıq kmeranını nəfəsliyindən içəri düşən ay işığı gözünə zolaq– zolaq görünürdü. «İşığın özü də ikilidi»– düşündü. Sevincin içi qəmdir, sqəmin içi sevinc. Dinclik qurban dan sonra başlayır. Hər dincliyyin içində bir qurban yatıb. Öldürdüyü qadın onun qurbanı idi, ya öldürdüyü qadının? Qur-

banlıq ölüyə— diriyə baxmir. Tövbə kimə çatmalıdır? Suçlu adamın bəhanəsi hansı məhkəmənin qorxusudur? Axı o deyə-sən bu dünyadaheç nədən qorxmurdu. Anası gedəndən içini əolək— vələk eləmişdi, Axı bu günə kimi adicə bir toyuq başı kəsməyən adam, o qadını necə öldürmüştü? Bir anlıq ürəyinə dolmuş o kin haradan idi? Təkcə pula gbörmə obu hərəkəti et-di? Saysız sualların cavabını tapa bilmirdi. Onu kim və nə idarə edirdi? Hisslərimi? İradəsimi? Ağlımı? Bu addıma qədər o qəbul edilmiş qanunları adlamamışdı. Ağlındanda şikayəti yox idi. Hisslərinin cilovu həmişə əlindəydi. Bəs görəsən o qadını kim öldürmüştü?

Qərib üzü qəbilə komalarına sarı dapyanıb öldürürləmiş də-vənini ikinci gününü yaşayırıdı. Bu üç günün səhəri gecələrin-dən uzun idi. Qəbildə adamları erkən oyansalarda mənənəni itir-mişdilər. Analar uşaqları, uşaqlar ağacları, ağaclar quşları anla-mırdı. Hamı hər şeyi unutmuşdu. Səhərlər unutqanlıqla açılır-di. Qəbilə başçısı günah pərdəsi arxasından Qəribi başqa üzdə görürdü. Onunlay ad kimi danışındı. Qəribindayandığı ucalıq başçının ciyindən idi. Ölmüş dəvə də ucalığa yixılmışdı. Baş-çı təəccüblə ölmüş dəvəyə baxıb:

— Bü dəvəyə kim qayıb belə, qardaş? Soruşdu.

Qərib:

— Coxdankı işdi, kim öldürübə, cəzasını çəkir. — cavab ver-di.

— Nədi, onuncəzası?

— Mənənəni itirmək.

— Məna nədi?

— İndi danışlığı söz sənin deyil, mənimdir. Onuniçindəki məna sən artıq duya bilmirsən. O dəvə öləndən sən hər şeyin ölçüsünü cəsədini görürsən. Hər şeyin dirisi pərdə arxasında-dır. Sözün də...

– İndi mən neyləyim başçı azqaldı ağlaya.

– Xatırla...

Başçı nə qədər xatırlamaqistəyirdi, yaddaş dirilmirdi. Axırda lap axırda gözləri öünüə bir dəstə ucu qanlı ox gəldi. Sevinə— sevinə üzünü Qəribə doğru çevirib:

– Xatırladım, – dedi, – içimdə bir dəstə qanlı ox var. Mən deyəsən kimi isə öldürmişəm?

Qərib başını aşağı saldı...

Yuxudan səsə oyandı. Sağ ayağı titrəyirdi... Son vaxtlar gerçəklək yuxunu qarışdırırdı. Vaxt əvvəli axırı ötürüb o yana keçmişdi. Hərdən ona gəlirdi ki, bütün bu əhvalat onunyox, başqa bir adamın başına gəlib. Bu kameraya isə onu vaxtin dəyişəcəyi anı izləmək üçün salıblar. Buraninvaxtı göz görə— görə dəyişirdi. Keçmiş gələcəkdən sonraya, indi keçmişdənəvvələ keçirdi. Buranın vaxtıancaq onun vaxtı idi. Bu vaxtin axarıancaq günahı döyəcləyirdi. Burada sevgi— ümid yox idi. Bu vaxtin içində əqrəb sıfırdan başlayıb heç bir rəqəmə çatmırıldı. Bu vaxt içində ancıq qaça— qaça irəli gedib, hansısa bir sonu gözləmək vardi.

Yuxudansəsə oyandı. Sağ ayağı titrəyirdi...

Dəvənin leşi təpəlikdə qaralırdı...

Qərib bir qıraqda dayanıb ora— bura boyunan qəbilə adamlarına baxındı. Onlar nəinsə gələcəyini dərk etməsələr də hiss edirdilər. Hamisının içində atlığı oxun xofu vardi. Yeyirdilər, yediklərindən qorxurdular. Gülürdülər, güldüklerindən qorxurdular.

İkinci günün günəşini batanda qərib dəvəsini dirildib göyə qalxdı.

Qəbilə adamları dəvənin dalınca göyə boylandılar...

Göydə ağappaq bir bulud dəvə kimi ləngərli yerişlə üzü günəşə sarı gedirdi...

Müştəntiqin otağı çıxişqlı idi. Üzü işığa oturmuşdu. Onun

üçün hər şey öz mənasını itirmişdi. Nə ailəsi vardı ki, həbsxanadan çıxbı orə qayıda, nə cəzasını azıltmaq həvəsi vardı ki, müstəntiqlə çənə boğaz– döyə. ö İçini də başlı başına buraxmışdı. Hissləri, ağlına daha tabe olmurdu.

Yerində qurcalandı. Pəncərəningur işığı əllərinə düşmüşdü... Müstəntiq başını qaldırıb üzünə baxdı:

– Bütündünya əsrlərboyu, cəzasız cinayətlər üstə qurulub, sənin əzab çəkib, yaxşı adama چevrilməyin və yaxud əksinə daha da qəddar olmağın nə məni, nə də bu dünaynı maraqlandırırmır. Səni bircə şərtlə azadlığa buraxdıracam.

– Nə şərt?

Müstəntiq dikləib əllərinə düşən işığınqarşısını kəsdi:

– Sən yenə adam öldürməlisən– dedi.

Ayağa qalxıb:

– Raziyam qışqırdı...

Nəfəslikdən qorx– qorxa həyətə boylandı. Polislər yenə ordaydı. Qiraqda zibilləri süpürüb yandırmaq üçün toplamş qoca dustaqları popiros çəkirdi. Onun həyasızcasına popiros çəkməsin-də, bayaq alçalıb zibil süpürməyinə qarşı qaldırdığı qiyam duyulurdu.

Polislər dustağın həbsxana qaydasını pozduğunu bilsələr də ona tərəf baxmındılar. Qocanınqiyamı əslində ancaqözünə lazım idı.

Fit çalıb aşağı əyildi. Hərəkətsiz dayanıb yenə həyətə boylandı həyətin mənzərəsi dəyişməmişdi...

Qoca hələ də popiros çəkirdi... Ürəyi sancdı. Bütün gecəni müstəntiqə dediyi «raziyam» sözünü düşünmüştü. Bu söz beynində bəlkə yüz dəfə təkrarlanmışdı. Bir ölümün ağırlığını yaşıya bilməyə– bilməyə axı o ikinci ölümə necə razı olmuşdu? Ən qəribəsi bu idi ki, «raziyam» sözü ilə içi yavaş– yavaş rəhītləndi. Deyəsən bundan sonra o ömrünü ölüm– ölüm uzatmamışdı. Ölüm dən– ölümə durula– durula əvvəlki rahatlığına

qayıtmalıydı. Ağlı ilə bu yolu cdərk edə bilməsə də deyəsən hissəleri bü cur yaşayışa köklənmişdi. Bəlkə onun pərdəsi ölümlərin arxasından açılacaqdı? Əlini üzünə çəkdi... Yerindəydi... Əti ürpəşdi... Öz – özündən eyməndi...

Müstəntiq köksünü ötürüb pərdələri çəkdi. Otağın işığını yandırıb:

– Öldürəcəyin adam zabitdir, – dedi, – otuz səkkiz yaşı var, birinci güllədən onu yixmasın, osəni öldürəcək.

Ayağa qalxbı müstəntiqin ona uzatdığı tapançanı götürdü. Başını aşağı salıb gözlərini yumdu... Gözləri zülmət qaranlıq içindəydi...

Zabitlə üz-üzə gələndə əvvəlcə çəşdi. Silahını çıxartmaqə-vəzinə əl tutub onunla görüşdü. Zabitin mərd-dinc üzü ona kimisə xatırladırdı. Deyəsən zabit də onu kitməsə oxşatmışdı. Qarşısında dayanıb mehriban-mehriban gülümsüyürdü. Nə-hayət: Oğlum hansı hissədənsən? – 0 soruşdlu. Qorxa-qorxa əlini cibinə salıb müstəntiqin erdiyi tapancanı çıxardı. Zabit onun əlindəki silahi görəndə gülməyini kəsib:

– Sinok-tı eto bros – dedi.

Zabitin sözləri ağızında qaldı. Tətiyi basıb güllələri onun qarnına boşaltdı...

Gözlərini qaldırıb çabalayan zabitə baxdı. Əyilməzlik və dinclik yenə zabitin üzündəydi. Tapançada bircə güllə qalmışdı. Onu da öldürüyüünün üzündəki ifadələrə atdı... Amma o ifadələr yenə zabitin üzündəydi.

Səhər indicə açılmışdı.

Dağ üstü xiyabanın sıx ağacları arasından şəhərə baxındı. Dalı dənizə dirənmiş, küləkli şəhərin boz səhərli küçəsi üstünə göydən ağappaq dəvəyə oxşar bir bulud sallanmışdı...

Fit səsi eşitdi...

Çevrilib arxaya boylandı. Heç kim yox idi.

Yenə fit səsi eşitdi... Bu dəfə arxaya çevriləndə nədənsə

yadına ox düşdü...

Və birdən—birə gözləri öünüə leşini quzğunlar didiş dəvə gəldi... Ağlının çəşəcəğindən qorxub yenə şəhərə tərəf boylandı...

Həmin şəhərdi. Nə dəvə vardı, Ö nə quzğunlar... Elə təzəcə sakitləşmişdi ki, yenə fit səsi eşitdi...

YEDDI...

Qardaşlarımı...

Sənin adınla başlayıram bu yazınızı...

Bütün yazıları yanan Sənsən. Məni də sən yazmışan. Sən görənsən, eşidənsən, hər əməli bilənsən. Salam olsun sənə. Son günün iyiyəsinə. Təkcə sənə əyilmişəm. Kömək elə mənə. Duam sənədir. Doğru yola çıxart məni. Sevgilərinin yoluna. Sən təksən. Nə yerdəsən, nə göydəsən. Nə varsan, nə yoxsan. Səni görən yox, eşidən yox. Doğulmamışan, ölməyəcəksən. Sən məim könlümdəsən. Sən vari yoxdan yaratdırın. Mən də yox idim. Məni yaratdırın. Sən səbəbsən, mən nəticə. Sən böyüksən, bu quru sözlərimə ruh ver... Özümə heç nə istəmə-rəm. Məni pislərdən, sözü fikri, dolaşıqlardan eləmə...

Mən də təkəm...

Sifirinci...

Dünya yumru dünyadı. Ən əvvəl yaşayıb yaşını tutmuş Adsız qarının əkiz oğlu oldu. Adsız qarı oğlanlarını buludların üstünə uzadıb gözlərini atdı içində.

Əlli dəfə yağış yağdı.

Oğlanlar böyüüb dillərində söz tapdılar. Sözü analarına gətirdilər. Gördülər anaları eləcə oturub. Telləri dumanlı, barmaqları sazaqlı.

— “Sənə nə olub?” — soruştular. — “Ayağın ağrıyır, ayağımızı

versək, ürəyin ağrıyır, ürəyimizi verək. Elə oturma”.

Adsız qarı sözlərini içindən çəkib oğlanlarından bir qarış aşağı tutdu: – “Atanızın adını sizə deyə bilirəm, – dedi.

Uşaqlar gülüşdü. Qıvrım tellisi: – “Mənim atamın adı Ağdırı” – dedi. – “Mən özüm bilirəm, əvvəldən bilirəm”. Düz tellisi: “Mənim atamın adı Qaradı” – dedi. – “Mən özüm bilirəm. Doğulandan, səndən ayrılandan bilirəm”.

Qıvrım telli uşaq ağ yola düşdü, getdi atasını gorə. Düz telli uşaq qara yola düşdü, getdi atasını tapa;

Adsız qarı əlini dizinə qoyub, gözlərini “bir” olan göylə qalırdı. – “Sənə qurban olum, ey yaradan”, – dedi.

– “Mən sənin bir olduğunu olara demədim, sırrı açmadım”.

Adsız qarı yumuldu; Dünya yumru dünyadı. Qıvrım telli düz tellini haylayıb: – “Qardaş”, – dedi, – “bir çevril, göyə bax”.

Göydən ulduz axdı...

Taxça üstə yumurlanıb yatmış pişik gözlərini açdı, döşəməyə hoppanıb gərnəşdi. Qalalanmış kasaların yanından keçib, yumşaq– yumşaq güzgүyə sarı yeridi pişiyin ağılı gözündəydi. Gözü görmədiyini ağılı kəsmirdi. Gördüyünü düşünürdü görərmədiyini yox. Yuxlarının içində azanda, ya gerçeklikdə canını his etməyib “özünü” itirəndə güzgүnү öönüne qaçırdı. Güzgү pişi üçün gerçeklik idi. Pişik güzgүdə yaşadığını gerçək, dünyada yaşadığını yuxu bilirdi. Yuxudan vara boyanıb, güzgүdə özünə sevinən pişik quyruğunu kasalara vurdu. Kasalar aşılıq qırılıdı...

Səsə çarpayıda yatmış uşaq oyandı. Yuxudan silkələnib aya qalxdı. Gözlərin ovuşturub pəncərənin öününe keçdi. Barmaqları ucunda dikəlib pəncərədən eşiyə baxdı...

Yuxulu– gerçəkli dünya uşağıın gözü qabağındaydı. Uşaq o qədər balaca idi ki, hələ içindəki üzlərini görməmişdi. Eşik

uşaq üçün yalan idi. Əlinin əl olacağını, ayağının ayaq olacağını, su kimi axıcı, rəngli, səsli dünyadan süzülü daşlaşacaq bədənin bədən olacağını uşaq hələ bilmirdi. Torpağnan torpaq kimi, suynan su su kimi, quşnan quş kimi davranırdı. Dünyaya axşam düşmüşdü. Ayın quyruğu sallamışdı. Gecənin şər qarışan tərəfindən nənəsinin səsi gəlirdi. Qapını açıb eşiyyə çıxdı. Nənəsi çəpərin boyrundə durub qonşu ilə piçildaşırdı. Onu görüb səsini alçaltdı. Çiyinlərini atıb, gözlərini yerə dikdi. Uşaq nənəsinin qırımdan söhbətin getdiyini hiss eledi və nə eləyəcəyini kəsdirməyib ağladı. Nənəsi hirslənib: – “Nədi, – qışkırdı – yenə yarpaqlarını tökmüsən?” Nənəsinin hirsi içində gülüş sezildi. Hirdən çox gülüş onu incitdi Qorxa– qorxa: – hə– dedi. Nənəsi yel kimi başının üstünü alıb, qolundan yapışdı. Onu sürüyə– sürüyə açıq qalmış qapıdan keçirib yataq otağına saldı. Dəmir çarpayıda üst– üstə yiğilmiş islaq əncir yarpaqlarına baxa– baxa: – qəhbənin doğduğu bundan artıq olmayacaq ki, – dedi, – Belə olacaq da, bəs necə olacaq? Sənin gorbagor dayın gecələr uçarmış, hər səhər qanadlarını dəyirman pərlərindən asıb qurudarmış. Xalanın uzun saçları varmış, tor qurub balıq tutarmış. O qəhbə xalan bir dəfə saçları ilə bir tufan salıbmış ki, uç kişini külək aya aparıbmış. O kişilər indi də aydadır... Səndə onlara çəkəcəksən də. Mənə oxşamayac– aqsan ki.

Nənəsinin danlağını uşaq ağlamaqla soyudurdu. Qəfil susdu. Nənəsi ürəyinin dərinliyində uşaqdan qorxurdu. Qişqırığı da qorxudan idi. Bu qəfil sükut arvadı üzəndirdi. Uşaq iri gözlərindəki qəribə işığı sığallaya – sığallaya:– Get, – dedi, – Get, babanı çağır. Mən sənin bu mərətlərindən iyənirəm.

Uşaq çarpayıda yaş əncir yarpaqları üstə oturmuş pişiyə baxıb otaqdan çıxdı. Pişik döşəməyə hoppanıb güzgüni önünə keçdi. Özünə baxıb yerində firlandı...

Baba evin arxasında salınmış bostanda, hörük kimi hörülülmüş pomidor tağları arasında oturmuşdu. Dəymış pomidora oxşayırdı. Qıpqırmızı kişi idi. Yalın ayaqlarını su dolu ləkin içində sallayıb ustufca papiros çəkirdi. Papirosunun tüstüsü halqa— halqa qaranlıq göyə uçurdu. Göydəki buludların çoxu bu tüstüdən yaranmışdı. Yaqış yaqanda bu buludlar halqa— halqa geriyə, babanın sapsarı saralmış müştүyünə qayıdırı. Onda baba öskürdü. Baba yerdə pomidor əkirdi. Göydə buludlara , yerdə pomidorla su çiləyirdi, yerdə pomidorların, göydə buludların dibini beləyirdi.

Çölündə yatmış, içində oyaq baba uzaqdan eşidilən nəril-tiyə: – “Köpək oğlu, – piçldadı, – yenə balalayıb yeqin” Uşaq yaxınlaşış dizi üstə torpağa oturanda tənbəl— tənbəl xumar gözlərini aşış: – “Nə olub?”— soruşdu. Uşaq nə olduğun dedi. Baba ayağa qalxdı. Evin tiinə qədər getdi, sonra dayanıb ar-xaya çevrildi. Üzünü göyə tutub:— “Mən padşah doğulmuşdum, — qışqırkı, — Mən bütün dünyanın yiyəsi doğuluşdum. Məni sən yaratmışdin. Allah, mən özüm— özümü yaratmışdım. Mən qalalar qurub, şəhərlər salmaliydim. Mən bütün dünyani bostan eyləyib pomidor əkməliydim... Mən dəryalar şalıb, gəmilər düzəltməliydim : Barlı ağaclar, doğar arvadlar, qaynayan bu-laqlar yaratmaliydim... Mən insanları gülə çevirməliydim... Mənim ömrümədə sən oldun, Allah... Mən səndən nə gözəl dünya yaradacaqdım... uşaq qorxa— qorxa babasına baxırdı. Uşağın arxasından bostan boyu əkilmiş qırmızı pomidorlar da boyunlarını uzadıb gözlərini babaya zilləmişdilər. Göydı ildirim çaxdı pomidorlar diksindi. Uşağın gözləri doldu. Baba peşman— peşman geriyə dönüb uşağı boynuna oturtdı. — “Gəl, min boynuma, — dedi, — Bu dünyada hamımız yazıçıq”.

Baba ləngərlənə— ləngərlənə evə tərəf gedirdi. Uşaq göy üzünə baxırdı. Birdən şaqqanaq çəkib güldü. Gülüşü bir uldu-

za qədər dərtildi. Ulduz boylanıb yere baxdı... Yerde uşağın nənəsi iri döşeyin islanmış yununu didə— didə söylənirdi. Havadan tüstü iyi gəlirdi. Uşaq babası ilə sənmüş tonqalın yanında, üzərrik kolunun dibində oturub qarğıdan tütək ynurdu. Üzərrik kolu göz— gözə közərirdi. Babası gözlərini qırpa— qırpa onu ovdururdu. O dinməzcə oturmuşdu. Qəfil əlindəki bıçağı torpağa batırıb ayağa qalxdı. Babasının gülər gözləinə baxıb:

— Hamınız məni ələ salırsız, — dedi. — Hamınız mənə gülürsüz. Axı mən neyləyim ki, belə doğulmuşam? Özüm— özümü yarada bilməzdim ki... Hamınızın acığına böyüyəcəyəm.

Böyüdü.

Ikinci...

Gur sulu da çayının içində durmuşam. Ayaqlarım sürüşkən çay daşına dönüb, əllərim yaşıl çay otuna oxşayır. Gözüm çay daşına dönüb, əllərim yaşıl çay otuna oxşayır. Gözüm çayın baxarında, fikrim axarında dayanıb gözləyirəm.

Göydən ciynimə bir quş qonur, — “gözləmə”, — deyir. Çayla üzən bir balıq quyruqunu ayağıma sürtüb— “gözləmə” — deyir. Üstümdən keçən vaxt — “gözləmə” — deyir.

Günlərin bir günü gözlədiyimi çay gətirir. Ari çıraqıllain üstünə otururam... Suya göyün əksi düşüb... Üzümdən suyun üzündə ağaran buludıara ağ— ağ tər damlaları süzülür... Gözlərimi yumuram. Rahatam. Gözlərimi açıram. Qaraca torpaqdı. Əlim hanı? Gözüm hanı? Torpaq canıma, canım torpağa qarışıb. canım dünyadı. Ürəyim də, fikrim də böyüyüb... Yenə nəsə gözləyirəm. Nəyi? İndi nəyi gözləyirəm? Bir güzgü olsayıdı özümü görərdim. Günəş çıxır. Bu nə işqdı? Gözüm qamaşır. Gözüm hanı? Bu nədi? Bu kimdi su töküb ayaqlarımı yuyur? Ayaqlarım hanı? Əllərim bir cüt budaq olub, ayaqlarım

kötüyə çevrilib. Bu nədi? Ağac olmuşam ?Ağacam. Yol üstündə durmuşam. Gözüm görür. Yenə “o” nu gözləyirəm. Başım üstən uçan quşlar— “gözləmə”— deyir. canımda yuva qurmuş cüclər — “gözləmə”— deyir. ciynam üstən keçən vaxt — “gözləmə”— deyir: “Gözləmə”— deyir hər şey hamı.

Gözləyirəm...

Ücüncü...

Gecedir. Oturmuşam. Qarşımda çırtaçirtla tonqal yanır. Tonqalın boz tüstüsü içindən nənəmin, babamın üzünü görü-rəm. Üzərrikin iyi gəlir. “ Mənə siz gedəli heç göz dəymir, ay nənə”, deyirəm. Onların yerinə tonqalda qızaraq quru ağac budaqları çırtlayır. Günəşin gecənin arxasından gələn işığı tonqalda közərən quru budaqların canı rəngindədir. Əlimi sənə mən qoyub keçmişimə baş əyirəm. Əlim quru ağac budaqları-na dəyib yanır. Tonqala baxıram. Yoxdur. Yanan sinəm imiş. Dənizə tərəf qaçıram. Büyrü üstə yixilram. Sınıq qayıqı sürü yüb dənizə salıram. Ayaöimla təkan verib sahildin aralanıram. Göz işlədikcə sudur. Qayıq ləng— ləng yırğalanır. Avarları sa-hildə unutmuşam. Qayıq açıq dənizdə təkdir. Sahili görmür. Qayığın altındaki deşiklərdən içəri su dolur. İsti canıma su dəyidikcə cızıldayır. Döşəmədəki deşiyə ayağımı sıxmışam. Su barmaqlarımın ara sından özünə yol tapır. Başım üstə aq qağ-ayılar uçuşur. Qağayıların arasından hardansa bir qara qarğı düşüb qağayıların dalğalı qəhqəhələri içində onun quru “qar-qar”ı eşidilir. Goy üzümə görünmüür. Bu darıxdırıcı kimsəsizlik içində gözümə görünən ölümdür. Susamışam. Sakitəm. Hər tərəf sudur. Su canımın istisini soyudub.

Yadıma qonşunun aq rəngli maşını düşür. Yaşaya— yaşaya gördüğüm milyon xırdalıqlar içindən son anında gözlərimin önündə canlanan bu aq rəngdi. Maşının adiliyi ölümün özü qə-dər adidir. Qayıq görünmüür. Əllərim heydən düşüb. Gütüm

qalmayıb. Su məni qucaqlayıb. Gözlərimi bərk— bərk sıxmışam. Dünya gözlərimin içindədir. Onu özümlə aparıram Ağzımı da yumuşam. Sözlərimi udmuşam. Beynimdə bir söz təkrarlanır... Su... Su... Su... Suyun bir hissəsiyəm. Su məndən yuxardadır. Mən suyam. Suyam. Su.

Göz işlədikcə sudur... Sinəm soyuyub.

Birinci görk...

Yolun ağrı. Ağır— ağır yellənən dəvələri, zinqirovlu karvan. Lap qabaqda iri gözlü, ağ dəvəli, üzü niqablı karrvanbaşı. Yollar yorulub, karvan yox. Karvanın axırında əlindənöqtə tutmuş yun əbalı qğ kişi. Karvandakılar hərdən— hərdən üzlərini göyə tutur. Göydən onlara baxan var.

Karvandakılar o göy üzündə olana baxanda karvanbaşı dəvəsini yeyinlədir, “Tez elə tez”, — deyir. — “Dəvəçiyəm, tez elə”. Mən o karvanı, ağ dəvəsi gözəl karvanbaşını, o göydən baxanı sevsəm də orada deyiləm. Mən hər şeydən kənarda, hamidən yanda, o yolun qıraqındakı, ucu biz ağacın üstündə ayaqlarından qan süzülə— süzülə durmuşam. Və bütün bu gördükərimi sevə— sevə o bataqlı yolla getmək istəyirəm. Amma nbeyləyim ki, hər şeyə qıraqdan baxmağa məhkum olunmuşam.

Dördüncü...

Uşaq böyüdücü şüşəni cibindən çıxarıb babasına uzatdı. “Al, — dedi, — gözünə tut, göyə bax, bəlkə bununla istəyini gördün”. Baba böyüdücü şüşəni uşaqdan alıb ovcunda sıxdı, isidib üstünə tüpürdü. Əlinin ortası ilə tüpürçeyini silib təmizlədi. Gözünə tutub gömgöy səmaya baxdı. İri— iri bulud lar yekələnmiş göy üzündə ayın — arxayın süzürdülər. Günəşin irilənmiş üzündə iri— iri işiq parçaları yiğim kimi görünüb tüstülənirdi. Göy üzünün ağ boşluqlarının varılmaz dərinlikləri

irilənib vahiməli yarganları xatırladırdı. Göt üzünün qorxusu da böyümüşdü. Baba şüşəni gözündən ayırib uşağa uzatdı.

– Bunu sənə kim verib? – soruşdu;

Uşaq:

– Tapmışam – dedi.

Baba yaşarmış gözlərini ovcunun içilə ovuştura – ovuçdura:

– Tapılan şeydə halallıq olmaz, – dedi, – Arzulanan şeydə olar halallıq, sənin olmayıani yerdən götürürmə, bu tapdiğin dəvə gözüdür. Mən axtardığımı öz gözümlə axtarıram.

Uşaq əyilib böyüdücü şüşəni isti qum üstündən göyə baxan qarışqanın gözünə tutdu.

– Ay baba, sən o göydə nə axtarırsan? – soruşdu.

Baba qarışqaya baxıb gözlərini yumdu.

– Gedək – dedi.

Onlar tövləyə keçdilər. Baba qıpını kilidləyib köhnə sandığının qapağını qaldırdı. Üstü tozlu dəvə stü tozlu dəvə gönünü çıxarıb üfürdü. Döşəməyə uzadöb açdı. Qatlarını çirk qaraldıb kəsmiş, qırqları quruyub burulmuş gönüün üstünə üç bulud şəkili çəkilmişdi. Bunların arasıyla yol uzanırdı. Babanın qaranlıq tövlədə parıldayan gözlərinin işığı altında tozcuqlar oynasındı. Uşaq hörümçək torlarının arxasından sözülən babasının işıqlı gözlərinə baxırdı. Babanın gözləri dəyişmişdi, səsi də.

Baba quru səslə:

– Bu, o dünyanın xəritəsidir, – dedi. – Gedib özüm çəkib gətirmişəm. Ora iki yol var. Birini xəritəmə salmışam. O biri yolu görən kimi unutdum. İndi axtardığım o yoldu. Göyə baxıram gözüm seçmir.

– Baba tövlənin qapısını kilidləyəndə uşaönin içində nəsə tərpəndi.

Beşinci...

Nənə üzdən qocalsa da, içdən qocalmamışdı. İki qız idi üzü nənə. Ağarmış tellerinin dibi qapqara saç idi. Qızlıqdan nənəliyə qədər yol gəlmüşdi. Cölündən içinə qədər gəlib çıxa bilmirdi. İçində çicəkləyib vaxtı ötmüş, dəstə— dəstə yiğilib bükülmüş arzuları boyunburuq durmuşdular. Dünyanı dada-dada nənə alxışdan çox qarğış öyrənmişdi. Uşaq gördü qarğışlayırdı, quş gördü səlbələyirdi, it gördü daşlayırdı. Qarğışlar içində zəncirli it kimiyydi, yanından keçənə hürürdü. Nənə əvvəl səhərləri sevirdi, sonra gecələri sevdı. Öyri azdanişan adam idi. Evdə ancaq özü danışındı. Adamtapmayanda divarnan, daşnan, suynan, odnan danışardı. Nənə göyçək arvad idi. Ağappaq sürüşkən dərisi var idi, oturub— duranda xışıldayırdı. Səhərlər yuyunandan suyun ləkəsi üzündə qalardı. Xoruzlardan qabaq oyanardı. Yerindən qalxmazdı. Çəpərin o tayından günəş çıxana qədər çarpayısında uzanıb arzularının başının sığallayırdı. cavan oğlan görəndə qızarırdı. Toyda yaşımaqlı, yasda başımaqlı gəzərdi. Bir gün yuxuda sonuncu arzusunun başa varacağı yeri gördü. Səhər oyanıb çıxıb getdi. Bir həftədən sonra qayıdırə səfərə yiğişmağa başladı. Soruşanlar soruşturmaqdan yırulanda:— “Nəvəmi də götürüb gedəcəm— dedi. — Məni çağırıblar”.

Kəndin bütün kişiləri nənənin işığına böyümüşdülər. Hələ də onda gözləri var idi. Nənənin bu gedişi onları tərpətdi. Mə-sələni ayrı yerə yozdular:— “Ərinin bədəni soyuyub, — dedilər. — Arvad yeqin istiyə gedir”. Qocs— qoca arvadlar alt palтарlarını dəyişdilər. Nənənin gedişi onlara ər, kişi bağışlayacaqı. Uşaq-lar nənəyə qışda qar atdlar, yayda söz. Nənə səfərə yiğışa-yığışa gözəlləşdi. Gözləri kəndin işıqlarından işıqlı oldu. İçindəki itlərin zəncirlərini açıb çölə buraxdı... Təndiri odlayıb, xəmir yoğurdu... Yeddi gündə kəsdi, yetmiş çörək bişirdi... Belini yun örəpəklə sıxıb təndirə əyildi. Ocağa düşmüş kütü götürüb gözünə tutdu... Gülümsündü...

Altinci...

Qadın ərə gedəndə hərarəti qalxmışdı. Əri varlı, sağlam kişiydi, hərarətini saldı. Bir ilə qadın ərinə uşaq doğdu. Uşağın yeri qadının qarnında boş qaldı. Sonra bu boşluğa kədər doldu. Qadın bu dəfə kədərə hamilə oldu. Uşağı qadın doqquz aya doğdu. Kədəri doğa bilmədi. Ağrısı tutdu. Ürəyi bulandı, güc verdi, təpik döydü, neynədi— nağayırıldı, doğa bilmədi ki, bilmədi. Kədər qalib, qalib nifrətə çevrildi. Qadın ərini sevmirdi. Ondan olan uşağıını da. Əri onu alanda qız deyildi. Toyunu qabaqcadan çaldırmışdı. O gecədən əri üç gün oyanmadı. Dördüncü gün oyanıb arıqlamağa başladı. Sonra hər şeyi unutdu. O, qırmızı toy çıçəklərini yengəylə anasına göndərdi. Yenə anasının üstünə qayıdib ovçundakı qırmızı onluğu ona uzatdı:— “Mən orada lazım deyilmişəm”, — dedi. Anası qızardı. Qırmızı çıçəklərin ləçəklərini döşəməyə səpələdi. Pəncərələri taybatay açıb ağlaya— ağlaya göy üzünə baxdı. Günəş də qızarmışdı. Qadın əriylə öz arasında hündür çəpər çəkdi. Əri çəpərdən hündür idi. Hərdən boylanıb onun ürəyinə baxındı. Q, kürəyini ərinin baxışlarına tutub dözürdü. İllər dözmürdü.

Yeddinci...

Qadın qabları yuyurdu. Gözləri içində baxındı. Toyuq— cücə kölgəyə çəkilib dırnaqları ilə torpağı eşirdi. Ağaclar istidən çat— çat olub quyuya tərəf əyilmişdilər. Quyunun suyu dərində idi. Ağacların əlləri nə suya çatırdı, nə də ayaqlarına.

Qadın soyuq idi. Əllərini önlüyünü silib, üşüyə— üşüyə ərinin səhər kəsdiyi toyuq isti suyun içində saldı. Bir əliylə toyuğu dəmir ləyənə sıxıb ütməyə başladı. Toyuğun canı ağır idi, yaş idi. İslanmış tükləri canından çıxdıqca qəribə qoxu gəlirdi. Ürəyi bulandı. Toyuğu ləyənə atıb önlüyünü belindən açdı.

Ərinin döşəməyə atlığı papiros kötüklərini zibil qutusuna boşaldanda gözləri yenə toyuğun kəsilmiş başına sataşdı. Ögüyüb eşiyyə çıxdı.

Əri çöldə qohum— qardaşını da başına yiğib ev tikirdi. Yaşayıb, yaşayıb, yaşadığı yerdən bezmişdi. Gedib kəndin qurarağında təzə evin ximini qoymuşdu. Evin böyür— başına hündür çəpərlər çəkmişdi. Çəpərlərin çöl üzünə güzgү tutacaqdı. Çəpərə tərəf gələn özünü görəcəkdi. Gedən kölgəsini. Hər dəfə nahar vaxtı əri işini saxlayıb papiros çəkə— çəkə qadınını gözləyirdi. Qadın qapını örtüb kiliidlədi. Əyilib kılıdin qulağına piçildədi:— “İndi gəlirəm, vaxtı içəri buraxma”. Kılıd qulağını örtüb yumuldu. Qadın evindən nigaran getdi, bir ayaq— bir ayaq yola çıxdı. Yolun ağına çatanda döngədən nigaran qaldı, sola burulanda sağdan, sağa burulanda soldan nigaran qaldı. Nigaran— nigaran yolu yarı elədi. Qadın istidə üşüyə— üşüyə ərini düşünürdü. Ərinin təzə ev tikmək istəyi əslində onun təzə həyat qurmaq istəyirdi. O, evini təzələməklə özünü də, içini də bütün həyatını da təzələmək istəyirdi. O arvadının kölgəli keçmişini və onu sevmədiyini başa düşürdü. O bu arvadı boşaya da bilərdi. Yenu həyat tikməkdənsə, yeni həyat da qura bilərdi. Ancaq o evdar kişi idi. Elə evdar kişi olduğuna görə də, evini qorumaq üçün, ilk önce bu həyətdən çıxarıb yenidən tikməyə başladı. Ona elə gəlirdi ki, təzə evində o da, arvadı da, həyatı da birdən— birə dəyişib düzələcək. Onun içində hamiya nifrət var idi. Sevdiyinə də, hörmət elədiyinə də ürəyində nifrət eləyirdi. Bu nifrətin kökü çox dərindəydi. Əvvəllər o hamını sevirdi və hamidan da özünün sevdiyi qədər sevgi umurdu. Sonralar heç kimdə özünə qarşı bir çımdık boyda belə sevgi görmədiyindən içini dəyişdi. Və hamını gözləri yaşara— yaşara unutdu. Dünyanın, Allahdan, bəndələrdən küsdü. Bu müddət tək yaşadı. Hamiya gülüb, ələ saldı. Sonra gülüşü süni-

ləşdi. Bir müddətdən sonra heç gülə bilmədi. Ğzündən gülüşü itdi. Sonra o qədər təkləndi ki, sözləri unutdu. Və günlərin bir günü özündənvə sözündən qorxa— qorxa küsüb anası evinə getmiş arvadının telefon nömrəsini yiğdi:— “Alo, — dedi, — evə gələndə. Qənd al”. Qadın ərinin nəfəsindən, kök qarnından iy-rənirdi. Q, heç bu cür adama öyrəşə bilmirdi. Əri nəvaziş üçün darıxanda, təklikdən bezəndə başını onun dizləri üstünə qoyub ağlayırıldı. Onda ərinin başını kənara itələyib, ağızını tuta— tuta ögütürdü. Əri ağızından su axa— axa ona baxıb:— Heç olmasa elə elə ki, mən hörməyim, — dedi.

Qadın yoldan çıxıb, qaça— qaça bataqlığa tərəf buruldu. Tə-pəciyi keçib durdu. Zənbildəki qazanı ağızı üstə əyib torpağa boşaltdı. İsti toyuq şorbasının buğu havaya qalxdı. Qadın əlləri ilə üzünü tutub ağlamağa başladı. Əri iri daş üstə oturub papiros çəkirdi. Burnuna isti şorba iyi dəydi. Ağızı sulandı. Evinin binəsinə baxdı. Ayağa qalxıb papirosunu torpaq üstünə ardi... Ayağıyla əzib taptaladı. Əlini əlinə sürtüb qohum— əqrabası-na:— “Hə, — dedi, — yeməyinizi yediz, qalxin, axşama az qalib. Qalın evin daşlarını qoyaq.”

Qarabaxt evin tarixçəsi...

Buludlardan görünən tənha evin başı qaralır. Divarı sökük, hasarı uçur, həyəti kimsəsizdir. Evə gələn ciğirti ot basıb. Ev-dən gedən ciğirin şırımı itib. Əlli ağaç o yana, altmış ağaç bu yana nə bir ev var, nə bir quyu. Bura quş uçmur, balıq üzmür. Tənhaca evdi. Uzaqlarda dənizlər var, bu evdən xəbərsiz uzaqlarda qapılı, pəncərəli evlər var. Bu evin daşı— daş üstə durmur. Nə bir divarı var, söykənəsən, nə bir ağaçı var, pencəyini asa-sən. Qıflı açıq, sandığı açıq, çəpəri uçur. Qarşısında gül əkir-sən, tikan əkirsən, quş olub uçur. Pəncərələri qapanmış gözə oxşayır. Qapısı heyrətdən açılmış ağıza. İçəridə saralmış dişlə-

ri, çürük dirəklərdi üstünə sərilib. Ayaqları quma ilişib, gedib ölə də bilmir. İçində bir sınıq çarpayı var, yorulanda uzanıb dincini alır. Bu gün ay işıqlıdı. Ev durub papros çəkir. Bacasından halqa– halqa tüstünü gecənin üzünə üfürür...

Gecəydi, qadının əri siqaretini ovcuna basıb ayağa qalxdı.

Səkkizinci...

Uşaq ağını qar örtmüs tənha ciğirlə qaçırdı. Qolu üstünə basının köhnə pencəyini salmışdı. Ciğir kəndin ortasındaki məscidən meşəyə qədər uzanırdı. Gecədən yağan qar torpağı örtməşdü. Min ildi belə qar yağmırıldı. Uşaq meşəyə girib ağacları salamladı. Ağacların çıuinləri qar altında qalmışdı. O, ən kiçik ağaç, bir illik sərvι qucaqlayıb öpdü. Qolu üstünə saldığı pencəyin qarını çırpıb sırvın ciyininə saldı. Aşağı əyilib ağaçın ayaqların ovxaladı. Ağzını sərvin gövdəsinə dayayıb isti nəfəsi ilə onun donunu açdı. Q, ağacları isidib üstlərini örtbasdır edəndə artıq gecə çoxdan düşmüştü. İşini qurtarırıb ciğira çıxdı. Ciöirin o biri başında, məscidin içində, babası əlində çıraq durub onu gözləyirdi. Çıraqın işığı yola düşmüşdü. Yolun qıraqına yiğilan canavarlar da işıqlı gözlərini uşağın ayaqları altına tutmuşdular. Uşaq bu işıqların içiyələ günəş altında qaçırmış kim qaçırdı. Və bu qaranlıq içində olan hər bir şeyin öz içi ağırlığında işığı var. Amma gecə bu vaxtsız işıqlardan güclü idı. Gecənin işıqları bir yerdən yandırılırdı. Və o işığı ancaq bir əl yandıra bilirdi. Biz o əldən aşağıda qaşayırırdı. Yazını o əl yazmışdı. Biz yazılınlar idik. Biz hərf idik. Qandığımız söz, uzağı cümlə idi.

Doqquzuncu...

Kəndə xəbər yayıldı ki, uşağın babası daha danışmır. Hamı dəydi bir– birinə. Gəldilər, dizlərini qatlayıb oturdular. Ağız-

larını ayırib, gözlərini zillədilər kişinin ağızına. Haçandan— haçana babanın əvəzinə nənə dilləndi:— “Dünən gecə kişi dayandı, birdən hirsləndi, sonra getdi çıxdı dama, bərkdən qışqırdı, sonra dədəsinin goruna and içdi ki, daha danışmayacaq. Odur-budur daha danışmir Eləcə oturub nəfəs alır”.

Arvadlardan bir— ikisi içlərini çəkib hicqirdılar. Bir kürən uşaq piçıldı. Kişilərdən biri nəfəsini udub, baba kimi susdu, tütçə də dözməyib nəfəsini buraxdı:— “Bu necə dözür?”— soruştu. Nənə:— “Dözür də”. — dedi. — “O dözür. O elə əvvəldən tərs idi”. Həkimə qaçdırılar. Qaziya qaçdırılar. Həkim gəldi, baxdı getdi. Hökumətin ciyni paqonlu adamı gəldi. Qışqırdı, hirsəndi, qızardı— bozardı, çıxdı getdi. Dünyanın ciyni əbalı mollası gəldi. Oturdu, fısıldadı, danışdı, durub çıxbı getdi. Caduya qaçdırılar, cadu boynuna götürmədi. Şeytana yozdular. Dincəlib oturdular. Bostanda pomidorlar, göydə günəş, yerlə göy arasında baba eyni rəngdə idilər. Üçü sırasıyla sıralanıb durmuşdalar. Günəş babaya, baba pomidorlara, pomidorlar babaya, baba günəş işiq verirdi. Qardaşa oxşayırdılar. Baba susmaqdan qabaq danışındı. Ancaq susmağı ilə məhşurlaşdı. Onun ziyarətinə gör bir kimlər gəldi. Yeddi dəfə susub danışan, yeddi qapı keçən, yeddi qapı keçən, yeddi düz söz deyən, yeddi qıfil açan, yeddi nəhs söz deyən, yeddi dəfə dünyani dolanan, fil dizli, şir biləkli çox danışan Ələsgər gəldi:— “İçində azma”, — dedi— “Kişi, mən gəlmışəm, gəl danışaq”. Sonra gör bir kimlər gəldi. Durub— durub yığılan, qaçıb— qaçıb yorulan, dünyani yuxuda görən, yeri qazıb göyə çıxan, su içib söz deyən, az danışan yumar Dəmir kişi gəldi:— “A baba, — dedi, — gəldim, həmsöhbətin olum”. Sonra görüm kimlər gəldi. Dünyaya birdən gələn, gəlib əvvəlcə çəsan, həmişə aldanan, yeddi qapı döyən, yeddi dəfə gül olub gül olan, yuxuları düz, ürəyi yumuş, dili yalan, hamiya inanıb unudan, bu yazını yazan Orxan gəldi:— “A baba,

– dedi, – bu fəslin nöqtəsini gətirmişəm”. Bə nöqtəsi cümlənin sonuna qoydu.

Onuncu... .

Yaşayıb yaşıni unutmuş Adsız qarının qıvrım telli oğlu gündüzü tapdı, düz telli oğlu gecəni. Gecəylə gündüzün sərhəddində durub bir– birini səslədilər. Gecə gedəndə düz tellini apardı, gündüz gedəndə qıvrım tellini. O bunun üçün darixdı, bu onun üçün. Axırda qıvrım telli səhərdən gecəyə qədər, keçəndən də səhərə qədər bir sözü təkrar elədi: “ Allah sağıdır. Çərxi də fırlanır. ” O gün səhərdən gecəyə qədər, gecədən səhərə qədər düz telli qeyibdən səs eşitdi: “ Allah sağıdır. Çərxi də fırlanır”. Amma səsini diyəsin seçə bilmədi.

Gecə gündüz üzünü görə bilmədiyi kimi, yaşayıb yaşıni unutmuş Adsız qarının əkiz oğulları da bir– birinin qzqnq görə bilmlərdi, səsini eşitmirdi... Günlərin bir günü düz telli vaxtin içindən çıxıb səhərə keçdi. Elə həmin gün qıvrım telli vaxtdan çıxıb gecəyə keçmişdi. O bundan, bu ondan xəbərsiz gecəylə yaşadılar. Bir anada birləşmişdilər. Bu boyda sonsuzluqlarda birləşə bilmirdilər. Birləşmək qçqn bir də doğulmalıydılar. Əllərini göyə qaldırdılar:– “ Bizə atamızın yerini göstər, – dedilər. Biz onu tapa bilmirik axı”.

İkinci görk...

Ayağımız altında toplanmış kütlədən hündürdəyik. Onlar bizi öldürmək üçün başları üstünə qaldırıblar. İnsanlar qorxduğu, sevdiyi və öldürəcəyi adama aşağıdan baxmağı sevir. Kütlə bir yerdən idarə olunan, ləng yönəmsiz, ölçüsüz varlıq kimidir. Kütlədəki insanlar, içlərində “mən”ləri və “kütləyə qatılma” savaşı, durub, altdan yuxarı bizə baxırdılar. Üç dar ağacı qurulub. Göydən günəş baxır. Dünyanın suları durub,

küləyi dayanəb. Biz üç nəfərik. Məryəm oğlu Məsih oğru Varavvan və mən. Məryəm oğlu insanlara hədiyyə gətirərdi. Oğru Varavvan insanlardan hədiyyə oğrayandı. Mən hədiyyəsi oğranan və hədiyyə gətirilənəm. Dar ağaclarının kölgələrini heç kəs tapdalamağa cürrət eləmir. Oğru Varavvan üzünü Məsihə tutub:— Allahın oğlu, — soruşur, — ay Allah oğlu, bu sevdiklərin səni niyə asır? Axı sın Allahın oğlusən. Mən oğruyam, mən bunlardanam, elə ona görə də bu sevdiklərin məni səndin üstün tutur. İnsanlara pislik elə qorxut ki, səni sevənlər. Onlar aciz yazılıq məxluqlardır. Sevdiklərini yox, qorxduqların sayırlar. Onkar indi də məndən qorxubŞ məni sevirlər.

Məsih üzünü göyə tutub:

— Mən onları yenə sevirəm, — deyir.

Varavvan baxışıyla məni əzib:

— Gördünmü?— deyir, — insanlar mənim bağışlanmağımı istədi. Məsihin yox. Məsih pgeydir, yaddır onlara. Məsih göylərə lazımdır, onlara yox.

Mən dinmirəm. Oğru Varavvan:

— İnsan oğlu, sən elə bu darda doğulmusan?— soruşur məndəm.

Məsih onun sözünü kəsib:

— O, darda doğulmayıb, — deyir. — O, bu dar dardan keçməyə doöulub. Dar ağıacı onun yoludu.

Oğru Varavvan gülür:

— Allah da məni qorxusundan bağışlayacaq, deyir. — Gülüşü qap lopaları kimi izdihamlı kütlənin təpəsinə yağır. Kütlə dəniz kimi təlatümə gəlir. Bu gülüşdən canlarına üşütmə düşür. Üşünə— üşünə, qorxa— qorxa kütlə, “ölüm— ölüm”— çığırır— onlara ölüm! Sağ tərəfində, mavigöz buludun kölgəsi altında Məsihin nurlu üzü, sol tərəfindən kinli gözləri ulə kütləni dididən oğru Varvvan. Məryəm oğlu mənə baxmadan:

– Bu müqəddəs keçiddən keçməyə hazırlısanmı, insan? – soruşur.

– Hələ hazır deyiləm, – deyirəm. – Hələ qorxuram. Məsih haləli üzünü mənə tutur:

– Sevin, – deyir, – bu müqəddəs ölüm bizi birləşdirir.

Mən bu keçiddən sonra nə görəcəyimi bilmirəm. Məsih sevinir. Oğru Varvvan qorxur. Əlimi Məryəm oğlu Məsihə tərəf uzadıram.

On birinci...

Anam məni qonşu uşaqları ilə oynamaya qoymurdu. Evdə oturmaqdən darixanda onun gözünü oğurlayıb eşiyə qaçırdım. Təkcənə isti günün altında avaralanırdım. İtləri daşlayırdım, alçaq çəpərlərdən həyətlərə boylanırdım. Bir gün yenə evdən qaçıb veyllənirdim. Qonşunun başı qırxiq, ağızı sulu oğluna rast gəlməsəydim bu günüm də boş, keçəcəkdi. Qonşunun oğlu çəpərə söykənib papiros çəkirdi. Məni görüb yanına çağırdı. “Gedək, əncir yeyək”, – dedi. O mənə oğurluq təklif edirdi. Mən qorxaq olmadığımı sübut etmək üçün: – “Gedək”, – dedim. İçimdəki isti qorxunu uda- uda qonşunun başı qırxiq oğlunun dalınca gedirdim. Onun gün işığında parlayan daz başında ağaran müxtəlif ölçülü çapıqlar məni əyləndirsə də, gülmək halında deyildim. Torpaq yol göy darvazalı həyətə qədər uzanırdı. Biz açıq darvazadan içəri keçdik. Yaşıl yarpaqlı, Əyri- üyrü əncir budaqları qapiya qədər əyilmişdi.

Bura əncir bağı idi. Torpaq üstə sərilmiş əncir yarpaqları rəngbərəng xalını xatırladırdı. Quşların cəh- cəhi hardasa yanında axan arx şirəltisine qarışmışdı. Ağaclar əllərində çəlik tutmuş qozbel qocalara oxşayırdı. Bağın havasından da əncir iyi gelirdi. Qaçıb özümüzü əncirə vurduq. Yeyib doyduq. Ağacların altındakı nəm yarpaqların üstünə uzandıq. Qonşunun

oğlu cırıq köynəyinin cibindən papiros kötüyü və kibrit çıxartdı. Papirosunu yandırib gözlərini yumdu.

Elə bu vaxt haradansa yuxarıdan səs eşidildi. Biz səsin sözə çevrilməyini gözləməyib götürüldük. Asfalt yola çıxanda qonşunun oğlu gülü– gülə:– “Qorxma, – dedi, – bizə çata bilməz, şikəstdir!”. Mən dayanıb arxaya çevrildim. Şikəst adamdan qaçmağım mənə oğurluğumdan da eybəcər göründü. Ömrümdə ilk dəfə üzr istəməyə gedə– gedə düşündüm ki, dünən belə deyildim. İndi isə günahkaram və bu günahın çox qorxulu olmadığını görmüşəm. Bundan sonra nəfəsimlə vuruşa biləcəyəmmi?

Qonşunun oğlu arxamca qışqırırdı. Mən hasarı aşib, həyətə tullandım. Taxta küləfəringidə qaralan qaraltıya sarı getdim. Pillələrlə qalxıb ayaqlarımı əncir yarpaqları ilə döşənmiş döşəməyə qoydum. Əncir ətri içində, dəmir ayaqlı çarpayıda, gözləri rəngində olan tarı sinəsinə sıxıb, orta yaşılı bir kişi oturmuşdu. Məni görüb tarı dizləri üstünə qoydu. Gəlib qarşısında durdum. Çarpayıya döşək əvəzinə əncir yarpaqları salınmışdı. O, ariq, sümükləri seçilən əlini mənə uzadıb:

– “Məndən üzr istəmə, – dedi– özündən istə! Bura öz bağındı, ürəyin istəyəndə gəl əncir ye, tar çal”.

Sonralar biz dostlaşdıq. O mənə tarda nağıllar çaldı. Sevdiyi qızdan, dostluqdan rəvayətlər söylədi. Bir gün mən ondan nə üçün yeriyə bilmədiyini soruşdum. Onun gözləri doldu, əynindəki ağ, uzun köynəyini yuxarı çəkib, qalın çapıqlı kürəyini göstərdi. “Məni bıçaqlayıblar– dedi. – yaram ağır olub, o qədər yatmışam ki, ayaqlarım tutulub, indi nə qədər yeriyirəm açılmır!”.

On ikinci...

Gözlərimi açanda tavandan su axırdı... Qardaşım:

— “Yaxşı qurtardin, — dedi. — Üç yerdən bıçaqlamışdı səni!”.

Mən iki gündən artıq yatmadım. Kürəyimi qoruya bilməsəm də, ayaqlarımı qorudum. Ancaq ayaqlarım məni özümdən çox uzağa apardı. Mən nə tarda nağıllar çala bildim, nə də bağında oğurluğa gələn bir yalançı uşağı sevə bilən ürək iyiyəsi oldum. Uşaqlarda gördüyüüm o ağ köynəkli kişi üçün həyat hərəkətsiz nağılvəri əncir bağı idi. Mənim həyatım isə ayaqlarım üstündə keçdi. Dəyişən, sürətlə ötüb keçən vaxt içində gördükərimi dərk eləyə bilməyə— bilməyə yalan gerçəkliyə siğınıb guya ki yaşadım...

On üçüncü...

Qadın həyətdə iri tut ağaçının altında paltar yuyurdu. Əlləri sudan isti idi. Quyudan su çəkən motorun səsi günortanın istisi ilə birgə həyətə süstlük gətirmişdi. Havadə isti ölgünlük, məstedici yuxu vardi.

Qonşunun səsini eşidən kimi əri evdən eşiyə çıxıb:

— “Nədi?”— xəbər aldı.

Qonşu külüng istəyirdi. Qadın qəddini dikəldib çit xalatını sahmanladı. Əri külüngü gətirənə qədər çəpərdən boylanan qonşunu gizlicə süzdü. Qonşu kişi də utana— utana onun ətli əndamına baxırdı. Əli külüngü gətirib çəpərdən qonşuya uzadı. Qonşu qadın son dəfə baxışıyla tumarlayıb çəpərin arxasında görünməz olanda əri:

— “Kişinin külüngü olar da, dedi. — Bu yazıçı tayfasında mən bur kişi görmədim!”.

Qadın istehza ilə gülümsünüb aşağı çöməldi. Çit xalatının düymələrini açıb qonşunun çəpərinə sarı oturdu. Çəpərin o tayından gülünc səsi eşidilirdi...

Külüng hər dəfə torpağa dəydikdə qadın:— “Ağacım, — deyirdi, — mənim ağaçım, sən mənim ağaçimsan, ağaçım”.

On dördüncü...

Qadın içəri keçəndə yazı yazırı. Qadının rəngi ağappaq ağı-armışdı, tövşüyürdü. Əlindəki qələmi mizin üstünə atıb ayağa qalxdı:— “Eşidirəm”, — dedi, — “nə olub?”.

Qadın ona yaxınlaşdı iri döşlərini sinəsinə sıxıb, gözlərinə baxdı. O qadının nə istədiyini anlayıb:— “Ərin bilsə nə eyləy-əcəksən?— soruşdu.

Qadın:— “Ərim bilir”, — dedi və gözlərini aşağıya dikib özündən çox, ərimə görə utandı.

Onunla utana— utana yaxınlıq elimik istətən bu günahlı və eyni zamanda günahsız qadını qucaqladı.

“Səni mən özüm yazmışam, dedi, — sən həyatda yoxsan”. Səhərə yaxın qadın onu belini qucaqlayıb öpə— öpə:

— “Bir az barmaqlarının ucu saralıb”, — dedi. ”Gülümsünüb gözlərini yumdu.

O gecə sevgiylə yazdığı vərəqi səhər cirib zibil səbətinə tulladı.

On beşinci...

Yuxuda görürəm yamyaşıl çəmənlikdə uzanmışam. İndicə uşağım olub. Ağappaq uşaq əsgiləri qızılı iplirdin asılıb. Qıvrırməlli məlekələr əskiləri piləyib qurudurlar. Sən də oradasan, dayanıb külürsün! Atam da oradadır. Dizi üstə oturub Allaha dua edir. Uzanıb uşağımın gələcəyini düşünürəm. Yaşıl çəmənlikdə dörd balıq çapalayır, balıqların biri tərsinə düşüb. Uşağım uğullayıb gülür. Qap— qara gözləri var. Toppuş əllərini sulu ağızına salıb, başı üstündə ağıca bulud durub. Uşağımın balıqlardan qorxmasından ehtiyat edib ayağa qalxıram. Balıqları torpağa basdırıram. Qayıdır yenə yaşıl çəmənliyə uzanıram. Sən hardansa bir dəstə qızıl gül dərib ləçəklərini başıma səpir-

sən. Çəmənliyin yaşıl sulu canlı isti bədənimi soyudur. Əlimi uşağının bələyinə uzadıram. Uşaq əvəzinə əlim çabalayan balığa dəyir.

O, əlini qadının ağızı tutdu. Qadın barmaqlarının arasında:— “Uşaq isteyirəm səndən” — qışkırdı. — “Mən səndən uşaq isteyirəm, uşaq!”.

Otaqdan çıxdı. Yazı mizinin arxasına oturdu. Qələmi əlinə götürdü. “Mənim qadından dörd oğlum var” yazdı. “Mənim dörd oğlum var!”. Qələmi yazı mizinin üstünə atdı. “Allah”, — qışkırdı, — “sən məni niyə yalançı yaratdın?”.

Yağış yağındı. Qadın çarpayıda lüm-lüt uzanmışdı. O, şəbekəli pəncərədən çölə baxırdı. Həyətdə iri ağ pişik islanmış bədənini rəngi yuyulmuş ağacın gövdəsinə çıxıb isinirdi. Yerə düşmüş qırmızı kirəmit parçasını döyəcləyən yağışın səsi, göydə pərən-pərən düşüb uçuşan quşların səsinə qırılmışdı. Qadın xırıltılı səslə:

— “Ürəyim quruyb”, — dedi. Qadın ağızı balınca uzanmışdı. Sözləri balıncan keçib eşidildi. Balınc sözləri atlayıb, öz süzgəcindən keçirib ona çatdırıldı. Sözün mehri balıncın canında qaldı. O, üzünü qadına sarı çevirdi. Qadın quyu dibindən danişmiş kimi yenə də. — “Ürəyim quruyub, — dedi. — Eiə bil çatlayıb ürəyim!».

O, qadına yaxınlaşdı soyunub çarpayıya uzandı. Qadın çevrilib onu qucaqladı. “İstə məni, — dedi, məni istə, məndə heç nə bitmir! qurumuşam!».

Onlar üzü tavana uzanmışdılar. İksinin də ürəyinə yağış yağırdı...

Yağış altında cüçələr otları üzə-üzə hardansa bir araba gəlirdi.

Dördüncü körk...

Yumşaq qar yağır. Gøy üzü qar– qar əriyib yerə düşür. Yu-xarı baxırsan, baxa bilmirsən, elə bilirsən, indicə göy üstünə düşəcək, qorxursan! Aşağı baxırsan, baxa bilmirsən, eiə bilir-sən indicə yer ayağının altından qaçacaq, qorxursan! Kəndiri atıb, ayın quyuğuna ilişirdi. Yuzarı dirmanmağa başladım. Ayağım altındaki itlər dalımcı hürə– hürə durublar. Üstümə tullananı da var! Kəndir əlimi sürtür. cibimdən yaylığımı çıxa-rib ovcuma bağlayıram. Goyə yaxınlaşdıqca nəfəsim daralır. Özümü sindirmayıb fit çalıram. Ayaqqabımın bir tayı ayağım-dan çıxıb aşağı düşür. Ayağımın altındaki dünya ayaqqabım boyدادı. corabımın deşiyindən keçən hava ayağımı qidiqlayır. Kəndir möhkəm kəndirdir. Keçən həftə bazardan bir lənkəranlı balasından almışam, istəyim də möhkəmdir. Təki ayın quyuğu davam gətirsin! Yuxarı qalxdığca yüngülləşirəm. Dolça bürcünü keçib birinci fələyə çatıram. Birdən uçan meteorid qo-luma dəyir. Qolum ağrıyrı. canım yadına düşür. canıma yazığ-im gelən kimi kəndir qırılır və oradan aşağı düşürəm. Düşə-düşə düşünürəm ki, bu boyda yüksəkliyi görəndə sonra ayağ-im boyda yerdə necə yaşayacağam? Goyə baxıram elə bil orda nəyimsə qalib.

Yerə yaxınlaşdıqca canım ağırlaşıb.

On altinci görk...

Baba ləpədöyəndə durub. Ayağı sudadır. Ciyni göyün altınd-a. Başı üstündə qağayılar uçuşur. İki– üç ağac qıraqda, çopur qayalığın ayağında iki gəlin kilim yuyur. Dənizə uzanan yolun qıraqında beli palanlı ulaq üzü göyə durub. Avara itlər sahil boyu hürüşə– hürüşə qağayıları qovur. Qağayılar göylə uçur, itlər yerlə. Baba topuğuna qədər suyun içiñə girib gülümşəyir. Uşaq denizin suyunu şappıldada– şappıldada babasının əlindən tutub. Baba uşağıın əlini buraxıb, dənizin sürüşkən, daralı tor-

pağına oturur. Gözlərinə qədər suyun içinə girir. Dənizin hamar üzüylə üfüqdə qızaran günəşə baxır. Günəş narın köpüklü dalğaların arasında qızarır. Dalğalar günəşə dəyib isinir. Baba ayağa qalxır, bədənidən damcı—damcı işiq süzülür. Günəşə əl eləyir. Günəş gözlərinə qədər dənizin içinə girir. Suyun hamar üzüylə sahildə durmuş babaya baxır. Dənizin o tayında günəşdir, bu tayında baba, aralarında dəniz dalgalanır. Vaxt dənizin üstünə axır. Baba bu tayda, günəş o tayda vaxtdan çıxıb. Baba batır, günəş çıxır, günəş batır, baba çıxır. Beləcə oynayırlar.

Sonra günəş yorulub yatmağa gedir. Baba sahilə çıxır. Yaş qumun üstünə oturur. Gözlərindən aşağı bütün bədəni çıçəkləyib, güldükcə burnundan ipək ləçəklər tökülr. Nəvəsinin dizləri üstünə oturdub, gözlərini üfüqə zilləyib. Günəşin oynamğını gözləyir.

On yeddinci...

Nənə qapını çırpıb kılıdlədi. Nəvəsinin əlindən tutub: "Get-dik", — dedi, — "evdən arxayınam!" Yola çıxdılar. Sınıq körpüdən keçilər. Üç qar gördülər, üç yay gördülər, şərə düşdülər çıxdılar. İri—iri şəhərlərdən keçib, uca— uca dağların dalına çatdırılar. Nənə iri qara daşın böyründə torpağı qazmağa başladı. Uşaq: — "Neynirsən?" — soruşdu. Nənə : — "Bu gün gedirəm", — dedi. "Bədənim bura basdır!".

Övvəldən göyçək nəinə indi lap göyçəkləşmişdi. Bu sözləri deyəndə iri, ala gözlərindən güz alması kimi qırmızı yanağına bir cüt qara damla düşdü. "Altımda at gedirəm", — dedi, — "üstündə mat gedirəm, çürüyüb göyçək canım çatıb nobat gedirəm!".

Uşaq nənəsinin soyumuş gözlərinə baxıb: — "Ay nənə", — soruşdu, — bu qara daşın böyründəmi ölçəksən?". Nənəsi: — "O, qara daş deyil, — dedi, — ay bala, o mənim baxdım. Ölən-

də üstümə adımı yaz. Qoy hamı bilsin!”.

Nənəsini qara daş altında basdırıb dünyaya qayıtdı. Əlləriy-lə gözlərini qapayıb: – “Görəsən mənim bəxtim nə rəngdədir?” – soruşdu.

Göydə qara– qara qarğalar uçurdu. Gözlərinin içi də qarayıdı. İçində qara qar yağacaqdı.

On səkkizinci...

Qar kəsmişdi. Uşağın qardaşı yolun kənarında ağaç əkirdi. Uşaq birillik sərbə söykənmişdi. Əkilən ağ, şumal çubuq idi. Əkilməmişdən boy atmışdı. Qardaşı çubuğu torpağa basdırıb, uşağa yaxınlaşdı. Bir popiros yandırdı. Dincini almaqdan ötrü oturdu. Uşaq: – “Niyə oturdun?” – soruşdu. – “Ağacını əkdi, çıx getişinə– gücünə, vaxtdan çıxmə, ömürdü bu! ”.

Qardaşı gülümsündü: – “Ağac əkmışəm, – dedi, – barını gözləyirəm, iyə gedim?”. Uşaq: – “Yaşının çoxluğuna baxma, – piçildədi, – “sözümüz eşit, hər əkdiyin ağaçın barını gözləmə, əkiblər yemisən, əkirsən ki, yesinlər. Hər anın öz hökmü var, bu əkdiyin sənin deyil, özgənindir, dur get!. Qardaşı ayağa qalxıb əkdiyi ağaççı qucaqladı. Ağac da yenicə çıxmış əlləri ilə qardaşının belinə sarıldı, göz yaşlarını onun ciyninə axıtdı. Öpüşdülər. Qardaşı ağacdən ayrılmak istədi. Ayrıla bilmədi. Ağac onu buraxmadı. Qardaş: – “Ay uşaq, – dedi, – bu məni buraxmir axı! Neyləyim mən:”. Uşaq onlara yaxınlaşdı:

– “Necə yəni buraxmir, – dedi, – sən onu əkmisən, ya o səni əkib?”. Qardaşı ciyinlərini çəkib: – Nə bilim, – cavab verdi. – “Mən deyəsən ağaç olmuşam”. Uşaq qardaşının ayaqlarına baxdı. Qardaşının ayaqları ağaçın kötüyü ilə düyün düşmüdü. Ağacın kötüyü onun ayağı yerindəydi, onun ayağı ağaçın kötüyü yerində. Uşaq qaçıb mişar gətirdi. Sinəbəsinə, dizbədiz birləşmiş qardaşıyla ağaççı mişarlayıb bir– birindən ayırdı. Qardaşı qupquru quruyub bir yana düşdü, ağaç olmuş şumal çubuq

bir yana. Uşaq ağaç qardaşının yanına uzadıb onların nəfəslərini yoxladı. İkisi də ölmüşdü. Uşaq: – “Ağac hansıdır?” – soruştı. Birillik sərv dinmədi. Ağacın gövdəsindən qan damırdı. Qardaşının da ciyinini qaralamışdı.

Uşaq iki qəbir qazardı. Ağlına nə gəldisə üzünü birillik sərvə tutub: – “Bu ağaç basdırım”, – dedi, – “Yenidən bitəcək”. Bəs qardaşımı neyləyim?.

Uzaqda durmuş birillik sərv: – “Sən onlara bir qəbir qaz!”, – dedi.

Bir ildən sonra uşaq qardaşına oxşayan bir ağaç sulayırdı.

On doqquzuncu...

Quşqovanın papağını götürüb başıma qoydum, Nimdaş kürküni əynimə geyindim. Əllərimi yana açıb durdum. Bir saat durdum. Quşlar uçub gəldi. Biri ciyinimə qondu, biri qoluma qondu, biri üzümü dimdiklədi, biri üzümdən su içdi. Bostanı ələk – vələk elədilər. Qovunu – qarpızı dimdiklədilər, pomidorların üzlərini cırmaqladılar. Gedib arxdan su içdilər. Bir – birlənə xəbər verdilər, yenə gəldilər. Əllərimi aşağıya saldım. Əsil quşqovanın taxta əndamı soyuqdan göyərmişdi. Qiraqda durub tərs – tərs mənə baxırdı.

Kürküni əyninə geyindirdim. Papağını başına qoydum...

Quşlar uçub getdilər. Quşqovanın üzü gülündü. Mən də gedim işimə – gücümə.

Iyirminci...

Çölə çıxdım. Tini burulan kimi dostuya üz – üz gəldi. Dostu sinixmişdi. Ovurdu – ovurduna dəyirdi. Barmaqları uzanmışdı. Saçları söyüd yarpaqları kimi saralıb çürümüşdü. Əlini dostunun saçlarına aparıb: – “Rəngləmisən ?” – soruştı. Dostu gülümsünüb: – “Bir günə saralıb, – dedi, – bircə günə!”.

Dostuna nəsə olmuşdu, danışığından, davranışından sezildirdi. Dostu rəssam idi. Əvvəl yaxşı şəkilliər çəkərdi. Sonra şüar yazmağa başladı. O qədər şüar yazdı ki, özü də şüarla danışdı. Sonra düşüncəsi şüarlandı. İndi canlı şüar kimi qarşısında duran dostuna baxıb: – “Eşq olsun, sarı saçlı söyüd rəssama” – qışqırdı. Dostu: – “Gedək” – dedi. – “Mənimmzarafatlıq halim yoxdur”. Dostunun emalatxanası əncir yarpağı rəngindəydi. O, əlləri ilə bədənini yoxladı. Dostu üstü ağ mələfə ilə örtülmüş iri tablonu gətirib divara söykədi. Mən bu şəkili çəkənə qədər yaşamamışdım”, – dedi. Dünən bunu çəkəndə doğuldum. Adım hələ yoxdur. Səni də tanımırıam, özümü də!”.

O, Üzünü dostuna çevirib: – “Çərənləmə, – dedi, – işini göstər!” Dostu ağ mələfəni şəklin üstündən götürən kimi sarı rəng iliyinə işlədi. Sarı dənizin içində dostu üzü göyə durmuşdu. Ürəyindən damla– damla axan sarı rəng döşəməyə süzüldü. O, şəklə baxıb gülümsündü: – “Bu kimdir ki:” – soruşdu. Dostu: – “Bu mənəm, – dedi, – həm də anamın qəbridi!”. O, dostundan: – Sən başdaşışan?” – soruşdu. Dostu inciyib: – “Yox, – dedi. – Sən elə bilərsən, qəbir ancaq torpaq üstə olur?!”.

O eşiyə çıxanda sarı gün çırtlamlışdı. Qonşusunun tikdirdiyi güzgülü çəpərin böyründən keçəndə, durub güzgüyə baxdı. Saçları sap– sarı saralmışdı. Əlini saçlarına çəkdi. Əlləri də sarı idi. Dünyaya baxdı, o da saralmışdı.

Əlini cibinə salıb, cib dəsmalını çıxartdı. Gözlərini bağlayıb: – “Mənim anam ölməyib”, – dedi. – “Ölməyənin qəbri də olmaz!”.

Kimsə ciyininə toxunu. Dəsmalı gözündən açıb sarı dünyaya baxdı. Dostu idi! “Necə cəkmışəm?” – soruştub, gözlərini yumdu. Ayaqlarını sürüyə– sürüyə ondan uzaqlaşdı. Arxadan dostu başdaşına oxşayırıldı. Gedib– gedib uzaqda qəbris-tanlığının içində durdu. O dostunun arxasında: – “Başa düsdüm,

– qışkırdı, – indi başa düşdüm! ”.

Və dostuna sarı bir addım atdı. Dostu yox idi. Qırraqda alverçi arvad rəng satırdı. Bir badya sarı rəng alıb yazımın üstünə atdı. “Arxasına yazma” – dedi. Mən də yazmadım! Qələmimdən sarı rəng sözüldürdü. Qələmimi dəyişdim. Ağrı götürdüm.

İyirmi birinci...

O yay mənə nəsə olmuşdu.

Hər şey adiləşib gözümüzdən düşmüştü. Hərəkətsiz uzanıb saatlarla tavana baxırdım. İçim boşalmışdı. Dünyanın rəngləri solmuşdu, səsləri itmişdi. Fikirlərim qırıq saplara oxşayırıdı, ayağım axara, gözüm baxara getmirdi. canım əzik köynək kimi boğazımdan asılmışdı.

Bizi tələbə yoldaşım tanış elədi. Sən saçı kəsik sarı qız idin. Güləndə yanaqlarında çökəklər əmələ gəlirdi. Mənə sənin döyülmüşlüyün, yorğunluğun xoş gəldi. Sən mənə oxşayırdın. İkimiz də bu böyük oyunda uduzmuş oyunçular idik. Sənin evin albalı bağının arxasında idи. Mən elə birinci gün səninlə elə bu bağda öpüşdüm. Sən atandan qorxurdun, mən Allahdan. Sənə qədər mən heç kimi sevməmişdim və heç kimlə öpüşməmişdim. Qorxa – qorxa sinəmə dolan iliq, qidiqlayıcı sevgi toxumunun sevinci, içimin odunu çoxaldırdı. Səni tam dərk eləmək üçün canım və ağlım bərkiməmişdi. Kor adam barmaqları ilə düşünən kimi, mən də hissimə arxayı idim. Bəlkə də mən səni yox, səndə uydurduğum bir qızı sevdim. Sən elə hey gülürdün, güldükcə də həmən o uydurduğum qızı çevrilirdin. Qadın hissiyatıyla sən məni özümdən yaxşı duyurdun. Mən o yayı yuxu kimi yaşadım. Sən məni sağaltmışdır. Çiçəkləri, quşları, buludları görməyə başlamışdım. Dünyanın min bir rəngini mən ancaq o vaxtı gördüm. Sən uydurduğum o qız şəklin-dən çıxanda, özümü görməməzliyə vurdum. Kəsişən yolları-

mız müxtəlif qaranlıqlardan keçib gəlmışdı. Sənin öz ağrıların, mənim öz itkilərim var idi. Birləkdə biz bu ağrıları unudurduq. Sən mənim söykənəcəyim idin. Bir gün albalı ağacları arasında öpüşürdük. Birdən əlimi qaldırıb, xırda bərk döşlərinin üstünə qoydum. İçimdə nəsə qırıldı. Sən birdən— birə gözündə adiləşdin. O, gün sənə heç nə deməyib köhnə tanışlarımdan birinin evinə getdim. Səhər ayılıb içimi ələk— vələk elədim. Səni orda tapmadım. Sən orda yox idin.

Yenə təkləndim. İçim boşaldı. O, gecənin səhəri biz yenə albalı bağlarında görüşdük. Səni ilk dəfə evimə gətirdim. Sən buna hazır idin. Biz birləkdə çarpayıya uzandıq. Sən məni aldatmışdır.

İndi bunun mənim üçün elə bir əhəmiyyəti yox idi. Çarpayıda oturub bir— birimizin üzünə baxmağa utanırdıq.

İtirdiyimiz sevginin ağrısını isti— isti dərk etmirdik. Sən qəfildən gölməyə başladın. Bir— birimizə təmiz görünməyimizi lağla qoyurdun. Mən səndə uydurduğum o qızdan utanırdım. Ancaq özümü bərkə— boşça düşmüş adam kimi aparırdım. Sən məni çılpaq halda daha çox sevirdin. Yəqin sənin məndə uydurduğun o xilaşkar kişi çılpaq imiş. Biz sevgini və onun iztirablı ovqatını soyunub çarpayıya çılpaq oturmuşduq. Sənin dərin qəşəng idi. Mən sənə nifrət ələməliydim. Ancaq eləyə bilmirdim. Sən gülə— gülə məni çarpayıya yıxdın. Üstümə çıxıb iri, qəşəng gözlərini gözlərimə zillədin.

- Axı sən kimsən, — dedin. — Kimsən ki, məni mühakimə edirsən?

Sonralar biz yenə görüşdük. Mən səni o hadisədən sonra heç öpmədim. Sən ərə gedən il isə papiros çəkməyə başladım. Axı mən sənə necə deyəydim ki, Qumru quşları vəfali olur?

İyirmi ikinci...

ciblərimi eşələyirdim, nəsə itirmişdim! Hə itirmişdim? İtli hissi məni əldən salmışdı, nəsə itirmişdim! Köhnə evimə getdim. Orada qalan əlyazmalarımın içini, kitablarımın arxasını axtardım. Dolabı, yazı mizinin siyirtmələrini, mətbəxdəki divar rəflərini ələk— vələk elədim. Eşiyə çıxıb eşikdə axtardım. Babamın ağızı bağlı daxmasını açdım. Heç nə tapmadım. Küçədə, bazarda meydanlarda axtardım itiyimi? İşdə axtardım! Nə axtarırdım? Nə itirmişdim axı? Nəsə itirmişdim! Nə? Dünyanı əldən salmışdım. Nəsə axtarırdım. Axı mən nə axtarırdım? Nə itirmişdim?

Beşinci görk

Min ildi üzü divara oturmuşam. O taydan məni sağırırlar. Əlimi torpağa dayaq eləyib qalxıram. Divar aralanır. Eşiyə çıxıram Dünyanı görürəm. Günəşi çıxıb, suyu axır. Bir addım atıb dururam. Gözlərim qamaşır. Gözlərini ovuştura— ovuştura məni səsləyenlərə: – “hə” ? deyirəm. Heç kəs dillənmir. Al-dandığımı hiss eləyib ayaqlarım altına baxıram. Çirkənib. Əyilib əllərimlə ayaqlarımın çirkini silirəm. Çirk getmir, bir də silirəm, yenə getmir, bir də sailirəm, yenə də getmir!

Daha silmirəm. Keçib bir qıraqda otururam. Hardasa pişik miyoldayır. Ayaqqabılarımın bağını sıxbı bərkidirəm. Üzümü divara çevirirəm. Dünyanın divarı bu tərəfdən görünmür.

İyirmi üçüncü...

Baba əvvəlcə sözlərini itirdi. Sonra arvadını. Sonra da dünyaya marağını. Oturub eləcə boş gözləri ilə göyün qapılara-baxdı. Göydə quş uçdu, görmədi. İldirim çaxdı, eşitmədi. İllər onun yanından bir— bir öttüb keçdi. İllərin biri babanı da götürüb özüylə apardı. “Drixar”, — dedi, — yaziqdır, qoy aparım yerinə, yurduna. Baba göyə getdi, sözü yerdə qaldı.

O gündən qırmızı pomidorlar mehrlərini günəşə saldılar. Günəş də pomidorları babanın övladları kimi sevdi. Hər səhər dənizdən boylanan günəş, sahildə babanı görməyib dünyani könülsüz işıqlandırıldı. Dünya babasız soyudu. Dənizin bir tərəfi kimsəsizləşdi.

Babanın dünyada qalan xatirəsi də qırmızı rəngdəydi. Günlərin bir günü dünyaya qırmızı yağış yağdı. Dedilər: “Babası, dili açılıb!”.

İyirmi dördüncü...

Ləpədöyəndə, sıniq qayığın içində iki qağayı oturub. Narın qumun üstündə qayığın avarları ağarır. Avarlar qağayı qanadlarına bənzəyir. Qağayılar sıniq qayığın içindən göyə uçur. Sıniq qayıq avarlarına baxır, avarların canından qum üstünə su süzülür. Sıniq qayıq qağayı kölgəsi boydadı. Sahildən biri- iki ağaç qıraqda bir daxma var. İçində qoca xarrat qara qatranla rənglədiyi qayığın artıq- urtuğunu rəndələyir. Yonqarlar dalğalar kimi döşəmədə çırpınır. Ocaqdan quru qatran iyi gəlir. Qoca xarrat yonqarları çalaya töküb üstünü torpaqlayır.

Uşağın nənəsi torpaq içində üzü qibləyə uzanıb. Bədəninin yağı damla- damla torpağa süzülür. Sinə daşının üstündə bir cüt qağayı oturub. Nənənin sinə daşı elə qagayılar boydadır.

Qağayılar uçur. Sinə daşı da qalxmaq istəyir.

Dəniz buralardan uzaqlardadır. Buralarda dəniz batır.

İyirmi beşinci...

Yatmışdı. Çəpərin o tayından eşidilən güllə səsinə oyandı. Ayağa qalxıb, eşiyyə qaçıdı. Çəpəri aşdı. Qonşunun işıqları yanındı. İçəridən qadının ağlamaq səsi gəlirdi. Açıq qapıdan içəri keçdi. Qadının əri döşəmədə uzanmışdı. Sinəsində yumruq boyda güllə yarası var idi. Baş barmağı hələ də qoşalülənin tə-

tiyindədi. Ağzından qanlı köpük daşırdı. Keçib çarpayıya oturdu. Otaq adamlı dolu idi. Qadın ayağa qalxıb taxçadan qalan yorğanı götürdü. Gətirib ərinin üstünə saldı. Üzünü onun tüklü qıçlarına tutub: – “Neçə il idi yerdə yatırdı”, – dedi. – “Çarpayıda, yanında yatmağa qoymurdum onu, içirdi də. Üç gün idi bərk soyuqlamışdı, burnu— başı tutulmuşdu, öskürdü, yəqin indi də soyuğu canındadır, qoy tərləsin, məndən niskilli getməsin!”. Qonşu arvad qadının sözünü kəsib: – “Kəs səsini qəhbə! – dedi. – “Sən peygəmbər kimi kişini çərlətdin”. O, döşəmədə qızaran qana baxırdı. Birdən baxışları qadının baxışları ilə toqquşdu. Qadının gözündə sevinc qıgilcimləri işıqlanırdı. Açıq— aşkar sevindiyinə qadının özü də məətəl qalmışdı.

Ayağa qalxıb otaqdan çıxdı. Çəpəri aşib öz həyətinə keçdi. Qarğı yelləncəyə oturdu. Səbri çatmadı. Ayağa qalxıb tövləyə girdi. Bir qıraqda atılıb qalmış, indi iyiyəsi qan içində canını tapsıran, külüngü götürüb geri qayıtdı. Çəpərə çatıb durdu. O taydan ağlamaq səsi eşidilirdi. Bir addım geriyə çekilib, külüngü o taya tulladı.

Qayıdır ib yenə qarğı oturacağa oturdu. Bir saat oturdu, sonra üzünü çəpərə tərəf çevirib: – “Axı onu kim öldürdü?” – piçıl-dadı...

İyirmi altıncı...

Qadın güzgünün tozunu silirdi. Əvvəlcə yaş əski ilə sildi, sonra quru əski ilə sildi. Qadının güzgündə görünən üzünə ləkə düşmüdü, bütün güzgünü silib parıldatmışdı. Amma nə illah eləyirdi güzgündən ləkə getmirdi. Onda qadın əliylə üzünü tutdu. Barmaqları arasından güzgүyə baxdı. Ləkə orada idi. Qadın daha güzgүyə baxmadı. O gündən bütün dünya qadına ləkəli göründü. Suya baxdı ləkə gördü. Qara baxdı, ləkə gördü.

Axırda ləkə o qədər böyüdü ki, qadının gözlərini tutdu. Onu həkimə apardılar. Həkim qadının ürəyini yardı, gördü ürəyində dırnaqca ləkəsi var, kəsib atdı. O gündən qadın ləkəsiz yaşıdı və elə o gündən də qadının ürəyi ağrıdı. Günlərin bir günü o qadın məni gördü və dəhşətlə üzümə baxıb: – Sən yenə gəldin!” – qışqırdı.

İyirmi yeddinci...

Qar yağırıldı. Mizin arxasında oturub nahar edirdilər. Atası yağlı əllərini dəsmalla silib ayağa qalxdı: – “Yığışın”, dedi, – “gedək şəkil çəkdirək!”. Şəkilçinin qarşısında oturmuşdular. Arıq şəkilçi gözlükdən onlara baxa– baxa: – “İlahi, – piçıldayırdı, – bunlar niyə görünmürlər?“

Atası şəkilləri almağa gedənəndə şix geyinmişdi. Qayıdan-da qalstuku cibindən çıxdı. Qızının gətirdiyi soyuq suyu birnə-fəsə başına çəkib: – “Şəkilləriniz çıxmayıb, – dedi. – “ pulu geri aldım. O soxulcanın da abrını bükdüm ətəyinə...”

O yazı mizinin arxasında oturub yazı yazındı. Çarpayıya əncir yarpaqlarından sıyrılmış döşək salınmışdı. Döşəyin üstündə pişik oturmuşdu. Döşəməyə səpələnmiş əncir yarpaqlarından süd iyi gəlirdi. Qələmi mizin üstünə atıb güzgüyə yaxınlaşdı. Güzgündə özünü görmədi. Pişiyi gördü, yazı mizini gördü, özünü yox! Özü yox idi.

İyirmi səkkizinci...

Ərini basdırıdan sonra qadın özünü asdı. Əvvəlgə yuyubütülədiyi alt palтарlarını əyninə geyindi. Dırnaqlarının artıq urtuğunu tutdu. Saçını daradı. İşığı, qazı keçirtdi. Sonra mizin üstünə çıxb külüngü cil– çıraq üçün tavandan asılan ilgəyə keçirdi. Döşəməyə hoppanıb paltar ciyəsindən kəsdiyi yoğun

kəndiri götürdü. Yanıdən mizin üstünə çıxıb, kəndiri, külüngə doladı bvə gülə— güləözünü asdı. Yeddi gün sonra o, qapını sindirib içəri girəndə otağın işığı yanırkı. Qadınsa tavandan asılmış şam kimi əriyib döşəməyə dağılmışdı.

Qadını ərinin yanında basıldılar. Onların qəbriüstündə al-balı ağacları bitdi.

İyirmi doqquzuncu...

Yaşıl— yaşıl ruhlar budaqlar qonmuşdlar. Qadının ruhu bə-dənindən çıxanda diksindilər. Yanlarından güllə kimi keçən qadını ruhu sonsuzluqlara çəkilib görünməz olanda babanın ru-hu üzünü mənə çevirib dedi: – “ Bala, birinci, ruh bədənin yox, bədən ruhun quludur. İkinci, bu gerçəklikdən sənin o yazın-mazın çox gülünc görünür. Üçüncüsü, ölümündən bu yana giriş-mə, sənin işin deyil. Sən öz dərdlərini yaz! O, dünyadakılara da salam de, de ki, bura yüngül gəlsinlər! ”.

Otuzuncu...

Üzünü çımdıkleyirdi, silkələyirdi, ağızının büküşlərində, alınının qırışlarında, gözlerinin içində axtarırdı, yox idi axtar-dığı, tapılmırdı!

Səhər evdən çıxanda üzündəydi. Deməli bu gün itib. Bu günün içində axtardı, dünənə keçdi, nsabaha keçdi. Vaxtdan çıxbı, görüntüsündən soruşdu. Tapmadö! Dükana baxdı, bazara çıxdı, tapa bilmədi. Daşa dönmüş üzüylə güzgütə baxmağa qorxdu. Evinə girib işıqları keçirdi. Sonra ayağa qalxıb qaran-liğin içiyə bir il yol yeridi. Axırda dözmədi, üzünü mənə tut-du:

– “Yaz ki, – dedi, – gülüşüm itib! ”.

Otuz birinci...

Dünən ağızımı açıb dişimi qurdalayırdım. Bir adam ağızım-dan sözlərimi götürüb qaçıdı. O, qaçıdı, mən qovdum, o qaçıdı. Dünyanı beləcə dolandıq. Axırda gedib girdi bir qaranlıq mağ-araya. Mağaranın ağızını quru çır- çırpıyla tutdu. Nəfəsimlə çırpını yandırdım. Gördüm budu sözlərimin təzə ağası eşiye çıxdı. Boynunu burub qarşısında durdu.

Dedim:.....

Dedi:

- Səni eçitmirəm!

Dedim:..... .

Dedi:

- Mən sənin nə

- Dediyi anlamıram, bir söz de, görək nə deyirsən?

Söz hanı? Sözlərim bunda. Qolundan tutub götirdim qaziya. Qazı oturub kağız yazır. Başımla “salam” verdim, dilindən “salam” aldım. Oturdum. Sözüm yox, səsim yox. Qazı dedi: – “hə var?” əlimlə, qolumla qaziya sözümü dedim. Qazı heç nə an-lamadı. Üzünü sözlərimin yiyeşinə tutdu:

“Hə, – dedi, – sən bilirsən bu kişi nə deyir, yenə lalın dilini anası bilər!”. Söz oğrusu: – “Qazı ağa bu dəlidi, – dedi – hə deyəcək? Deyir ki, mən onun sözlərini oğurlamışam. Söz də oğurlanarmı?” qazı hırslandı: – “Bunu tutun, – dedi, – ölüncə vurun!” Öldüm. Qapıdan keçəndə Əzrayıl qolumdan tutmuşdu: – “Hə, – dedi, – gördüm ki, hər şey düz imiş?”. Mən qorxa-qorxa sözlərini itirmiş dilimi tərpətdim: – “Sözlərim orda qa-lib, – dedim. – Mən danışa bilmirəm!”. Əzrayıl güldü: – “Mə-nə sən lazımsan, – dedi. – Söz yox, söz haqqındır, nə sənindir, nə də o, bədbəxtin!. . Arxayınlasdım. Gülümsünüb Əzrayıla baxdım. “Gedək”, – dedim. Gedirik, Əzrayıl dalımcə gelirdi. “Oralarda söz yoxdu deyirdi. Sirr yiyeşinə söz lazım deyil!.

Altıncı görk...

Gecənin ayağında durmuşam. Zirvəsində bir əlçim işiq ağarır. Bu işiq gecəni nurlandırıb. Gecənin canında sıriq ipi kimi nazik işiq zolağı közərir. Bu zolaqla gecənin o tayına keçmək istədim. Keçə bilmədim. Qaranlığın içində durmuşam. Gecənin o tayı səhərdir. Bəlkə bu dəfə gecənin o tayına keçə biləcəm. Hər közərən işıqlı zolaq içimdə ümid oyadır. Hər cırtlayan zülmət mənə gücsüzlüyümdən xəbər verir. Durub gecəyə və gecənin içində tutana baxdim. Öz kiçikliyimdən və zəifliyimdən utanıram, darıxıram. Bu uzun gecəni yaşaya- yaşaya işığı unutdum. Fdaha o nazik işiq zolağına çıxmağa dizlərimdə taqət yoxdur. Hə burda yaşaya bilərəm, nə də səhərə keçməyə gücüm çatar. Bədənim ağır, nəfəsim təng, dizlərim taqətsiz, yolum uzun.

Bu gecəni mütləq aşacağam!

Axı mən ordan, o səhərdən gəlmişdim!

Otuz ikinci...

Yaşayıb yaşını uutmuş Adsız qarı uzaqdan oğlanlarını səslədi: – “ Ay gecəylə- gündüz arasında sərhəd balalarım, qıvrımlı tellim, düz tellim, gecə balam, gündüz balam, atanızın sırrını bildizsə, susun! Atanız özü sırr açmamışdı! ”.

Gecədə gecədəki gündüzdə gündüzdəki sırrı bilmışdı. Məa açmamışdı. Analarının səsini eşidib gülümsündülər. Hərə öz yükünü çiyninə şəlləyib yoluna düzəldi. Qara torbası belində düz telliydi...

Ağ torbası belində qıvrımlı telliydi.

Dünya fırlanırdı.

Otuz üçüncü...

Bir gün günəş çıxmayı göyə, baba çıxdı. Göydə durub, dəni-

zə baxdı, pomidorlarına baxdı. Kəndinə, daxmasına, nəvəsinə baxdı. Baxdı – baxdı kəndin girəcəyində iri tut ağacının başında oturmuş Ələsgəri səslədi. “Məscidə get, – dedi, – beş rükət namaz qıl və allaha şükür elə ki, insan yaranmışan!.

Otuz dördüncü...

“Sən bizdən deyilsən, – dedilər, – sən ayrısan!”. O, tək böyüdü. Sevmək istəyən könlünü hamidan gizlətdi. “Mən Allah olacağam”, – dedi. – Allah yalançı deyil. Ağac əkdi, ağaç bitdi. Quyu qazdı. Suyu çıxdı. Günlərin bir günü bir quş yaratmaq istədi. Üzünü göyə tutdu: – “Allah – dedi, – Allah hər şeyi sən yaratdin! Qoy bu quşu da mən yaradım!”. Quşu palçıqdan düzəldti. Üstünə su vurdu. Odda qurutdu. Açıq havaya qoydu. Yanında oturdu. Quş dirilmədi. Beləcə xeyli oturdu. Qocaldı. Öləndə ömrünü boş yerə xərclədiyinə heyfslənib üzünü Əz-rayıla tutdu: “Mən yaradan deyilmişəm!” – dedi.

Əzrayıl gülümsündü: – “Sən adı insan idin”, – dedi.

– “Bu yalan ömründə necə istəyirdingöründün! Gerçəklik-dikdisə sən və bütün dünya Allahın bütün dünya Allahın müxtəlif üzlərinin əksi idi. Allah təkdi və təklikdən darixmir...”.

Otuz beşinci...

Daşdan körpü tikirdilər. Tikib qurtarmışdılar. Daşın biri çatdı. Orda durmuşdum. Məni aparıb daş yerinə körpünün canına hördülər. Daşlara birləşdim. İndi körpünün bir daşıyam. Əvvəldən axıra uzanan körpünün üstündən vaxt keçir. Mən daşam. Mən olmasam da körpü durar. Ancaq nizamı pozular. Görəsən, doğrudanmı məni ancaq nizam xatırınə körpüyü hördülər? Hər halda mən varam! Durmuşam və üstümdən vaxt keçir! Məndən qabaqda bir daş durub, arxada bir daş. Mən or-

tada durmuşam.

Otuz altinci...

Nənə qəbirdə diksindi. Baba üfüqdən dünyaya boylandı. Göydən bir ulduz axdı. Pəncərəni açıb çölə baxdım. Qarşında durmuş əncir ağacları ağlayırdı. Qanad şalıb uçdum. Yavaş— yavaş torpağa duşdüm. Yanımda yatmış əncir yarpaqları məni salamladı. canım üzüdü: – “Bəsdi, – dedim. – “Gizlənmə, mən səni görürəm!”.

Yeddinci görk...

Qaranlıq dəhlizi keçib göy üzünə çıxdım. Bədənim soyunub çıxardım. Göydə durmuş buludun üstünə uzandım. Buludu ayağımla itələdim və pillə— pillə yuxarı çıxmaga başladım. Qat— qat yüksəldikcə yüngülləşirdim. Yeddinci qatın işiq selini uzaqdan gördüm. canım da bu işıqdan idi. Bu işiq hələ də “mən” imdə ilişib qalmış ümidsizliyimi, nigarançılığımı, yarımcıqlığımı əridib yox elədi. Evinə qayıdan yorgun adam misali dizimi qatlayıb oturdum. Yerdəki sevincə bənzər bir hala çevrilə— çevrilə bütün görüntümü itirdim.

ŞƏKİLLƏR

Birinci şəkil

Mənim şəklim. Ayaq üstə durmuşam. Yuxarıya baxıram. Gözlərim nəyi isə axtarır.

İkinci şəkil

Yenicə açılmış səhər. Üfüqdə qırmızı örtük. Əlləri ilə üzünü tutub durmuş lüt uşaq. Yulğunluq. Uşağıın ayaqları alta yerə düşüb parçalanmış nar...

İndicə günəş də çıxacaq...

Üçüncü şəkil

Yarpaqları tökülmüş qara— qara ağaclar. Ağacların

böyründən harasa uzağa uzanan yol. Sarı səma. Yuxarıdan dünyaya səpələnən notlar...

Notların birinin üstündə yazı:

“ Mən səni görmək istəyirəm, Tanrıım! ”

Dördüncü şəkil

Məscidin həyəti. Göydən həyətə düşən şüleklər. Qol—bu-dağı qurumuş tənha ağaç. Çarşablı qarılars. Əlini göyə qaldırıb, ürəyində Allahla danışan qoca. Məscidin minbərində bitən ya-banı çiçək. Yerə qonmuş sərçələr. Su quyusu. Boş satılı. Şəklin lap axırında qara mafə...

Beşinci şəkil.

Üz—üzə oturmuş iki kişi. Kişilərin başları üstündə dayanmış əli baltalı cəllad. Qırmızı çəmənlik. Qırmızı səma. Qırmızı göydə uçuşan qırmızı quşlar. Kişilərin gözlərində yalvarış, ciy-inlərində süstlüklər. Şəklin bir qərağın cırılıb, həmən yerdən bir damcı qan süzülür...

Altıncı şəkil

Bu şəkil yanıb...

Yedinci şəkil

Çarmixa çəkilmiş başı haləli peyğəmbər. Üst—başları qanlı icma başçıları peyğəmbəri dövrəyə alıb. Şəklin əvvəlindən—axırına uzanan yol. Yolla yzyğ bizə çapılan ağ at. Ağ atın yedəyində ağ bayraq. Bir qıraqda əyilib torpağı öpən kəndli. O biri qıraqda iri köklü ağacı yerdən dərtan quşlar. Yerə basdırılmış nizələr. Bulud. buluddan sallanmış əl. Peyğəmdərin əli bu əllə tutuşub.

İndicə külək əsəcək.

Səkkizinci şəkil

Qənbər daşlar döşənmiş küçə. Külək əsir. Küçə aşağı diy-irlənən dəmir təkər.

Ağacları yazılı, oturacaqları sınıq baxımsız bağ. Bağın sınıq-sökük qapıları ağızınrda durmuşqoca qarı. Külək qıflı, kip bağlı qapıyla, qarının ör tülü gözlərini döyəcləyir. Nə qarının gözləri açılır, nə də bağın qapıları.

Doqquzuncu şəkil

Özünü yel dəyirmanının pərlərinə bağlamış kişi. Kişinin gözləri yumuldular. Göydə durna qatarı.

Yerdə qarışqa karvanı. Yerlərə gəy arasında yel dəyirmənə. İndicə külək əsəcək.

Onuncu şəkil.

Güzgü. Yenicə döşləri çıxmış qız güzgü önungdə güzgülənir. Döşəmədə ağ xalat ağarır... qızın üzündə utancaqlıq, bədənin-də istək. Yarı açıq çarpayı. Açıq pəncərə. Pəncərədə gül dib-çəyi. Otaqda tozlu işıq seli.

Güzgü istsdən tərləyib...

On birinci şəkil.

Suyu qurumuş quyu. Hörümçək toru. Böyrü deşilmiş satıl. Yanmış, qrsımış otluq. Ucu- bucağı görünməyən yol. Yolla qaçan axsaq uşaq.

On ikinci şəkil.

Günəş. Səhralıq. Dəvə karvanı. Adamsız, yüksüz harasa baş alıb gedən dəvələrin ləpirləri. Yorğun- arğın dəvələrin iri gözləri. Dəvelərdən biri başını şəkildən çıxarıb bir balaca uşağın ovcundan su içib. Uşağın gözləri gülür. Qıraqda bir satıl su durub. İndicə dəvələr üçün səhraya yağış yağacaq.

On üçüncü şəkil

Göydə uçan ağ quşlar. Paltarlarını soyunub çayda çimən iki

qız. qızların su üzünə sərilmüş telləri. Yam— yaşıl çəmənlik, güllü— çıçəkli bağça. Uçuşan kəpənəklər, gəzişən böcəklər. Çaya gələn yolun qıraqında durmuş ürkək

Ueyran. İri qara daşın üstündə oturub qızlara baxan kor qoca.

On dördüncü şəkil

Yazımızı. Siqaret kötükləri. Yazılı kağızlar, yarımcıq şüşələr, əsəb, ağcaqanadlar və bir də oturub ġu şəkilləri çəkən mənim şəklim.

KİNOSENARİLƏR

KÖÇƏRGİ

Səhər. Rejim.

Zibilli küçələr. Küçələrin biriyən stadion səmtə qaçan qoca. İki hərbçi kamerasının qarşısında dayanan maşından aşağı düşür. Onlardan biri aqsaqdır. Ancaq hərbçi yavaş— yavaş qaçan qocanın arxasında gedir. Çox keçmir axsaq hərbçi qocaya çatır. Bu təzada baxan o biri hərbçi heyrət içindədir. Nəhayət o özünə gəlib kameralaya səmt gəlir...

Ağacdan hoppanıb hərbçi ilə üz— üzə dayanan Kərəm. Hərbçi hardansa «göydən düşən» bu qəribə geyimli adamdan, onun sınmış ruhundan, tüklü üzündən və gözündəki işıqdan eymənir.

Hərbçi: Sən kimsən?

Kərəm: Heç nə!

Hərbçi bir müddət onun üzünə bixib, cibindən pul çıxarıır.

Hərbçi: Al!

Kərəm əliylə hərbçinin ciyinə toxunur.

Kərəm: Lazım deyil!

Hərbçi: Bəs sən nə istəyirsən?

Kərəm: Heç nə!

Hərbçi: Mən gedim?

Kərəm: Özün bilərsən!...

Hərbçi yavaş— yavaş Kərəmdən uzaqlaşır. Kərəm hərbçini gözüylə müşayiət edir. Birdən o əlini cibinə salıb, nəsə tapmış kimi sevinir. Və bu tapdığını hərbçiyə vermək məqsədi ilə ona səmt qaçır. Kərəm hərbçiyə çatıb durur. O əlini cibinə salıb, cibindəki kiçik qutu çıxardır. Və bu qutunu hərbçiyə uzadır.

Kərəm: Açı!

Hərbçi qutunu açır. Qutu açıldıqda musiqi sədaları eşidilir. Qutunun içindəki qara fraklı və qara kiçik kəpənək— qalstukla pianoçu.

Hərbçi pianoçuya baxır.

Kərəm: Mənəm!

Hərbçi nimdaş geyimli və üzündən işsiz və evsiz sərkərdəni xatırladan Kərəmi süzür.

Hərbçi: Bəs royalın hanı?

Kərəmin işıqlı gözləri bu sözdən sönür...

Kərəm çevrilib üzü aşağı gedir...

ZTM

Qul bazarı.

Ona yaxın pis geyimli və arıq fəhlə daş səki üstə oturub. Bir o qədər də fəhlə elə indicə onlara yaxınlaşmış maşına səmt qaćır. Maşındakı ilə fəhlələr arasında sövdələşmə gedir.

Maşının içi.

İki kök və bir arıq iş adamı oturub qullara baxırlar. Arıq iş adamı gözüylə Kərəmi göstərib: «Məncə ən incəsi, ziyalısı budur!» – deyir.

Köklərdən biri: Bu ən eşşeyidir!

İkinci kök: Çağır onu bura!

Arıq başını maşının pəncərəsindən çıxarır.

Arıq: Bura gələ!

Arıq iş adamının bu sözünə bütün «qul bazarinin» fəhlələri maşının üstünə göklülüşür. Təkcə Kərəm heyrətlə durub bu mənzərəni süzür. Arıq iş adamı fəhlələri qovlayır.

Arıq: Dağılışın ə! Dağılışın demədim!

Fəhlələr deyinə– deyinə uzaqlaşırlar. Arıq maşından aşağı düşüb Kərəmin qoluna girir.

Onlar birlikdə yaxınlaşış maşına otururlar. Araya sükut çökür. Sükutu əvvəlcə köklərdən biri pozur.

Birinci kök: Neçə sinif oxumusan?

Kərəm: On il 190–ı, sonradan konservatoriyani!

Ariq: Rastropoviç deyilsən?

Kərəm: Yox!

Köklərdən ikincisi: Bura bax, Rastropoviç, o boyda konser-vatoriyani bitirib, burda niyə dayanmışan?

Kərəm: Bəs harda dayanım? Avropa otelinin qarşısında?
Pulları siz sökürsüz, bizə də qalanancaq buradır!

Birinci kök: Müxalifətsən?

Kərəm: Yox! «Martin Lüter Kinqəm»! İşini de, pulunu ver!
Telefonçu zadsan, bu qədər sual verirsən?

Ariq: Bircə sualım var. Uavab xoşumuza gəlsə səni
özümüzlə aparacaqıq! Gününə də 100\$ verəcəm!

Kərəm: Buyur!

Kökün ikincisi: Sən bu geyimdə, bu qiyafədə rəqibimiz olan
bir insanı öz aqlınla «na koleni» qoya bilərsən?

Kərəm: Baxır nədə?

Ariq: Lyuboy söhbətdə!

Kərəm: Nə desəniz edərəm! Pulumu qabaqcadan verin an-
caq!

Ariq cibindən pul çıxarıb iyrənə— iyrənə onu Kərəmin cibi-
nə qoyur!

Maşın tərpənir. Maşını sürən köklərdən biri Kərəmdən gə-
lən qoxuya üzünü turşudur.

Bağ evi.

Villanın qarşısı...

Kərəmi beş— altı şırnaqdan çiləyən ev qulluqçuları (kişilər).
Onlar Kərəmi çımdirırlar. Kərəm lüt— madərzad durub, antik
heykəllər kimi dinməzdir.

Su damcıları onun üzündər aşağı süzülür...

Kərəmin çimməyi bitir.

Ona köhnə, nimdaş bağban geyimi gətirirlər.

Kərəm paltarını geyinir.

Bizə yaxşı tanış olan iki kök iş adamı Kərəmə yaxınlaşır.

Birinci kök: Rastropoviç! Sən burda güllərin yanında duracaqsan! Guya mənim bağbanımsan. O hərif! (Kök cibindən şəkil çıxarır.) Bax, bu hərif gəlib mütləq sənə şillə vuracaq! Onda sən onu söyərsən! Oldu? Ağılnan, məntiqnən! Yumruqla yox ha... Söyə bilərsən?

Kərəm: Puluna minnət!

Köklərdən ikincisi: Öz aramızda. Pulu neynirsən?

Kərəm: Sinqapura gedəcəm!

Kök adamlar kimi isə dolamaq məqamı olduğunu görüb, sevinirlər.

Birinci kök: Sinqapura? Orada nə var?

Kərəm: Hava şarları!

1-ci kök: Hava şarlarının mətləbə nə dəxli var?

Kərəm: Var!

2-ci kök: Bəlkə sən həmdə kosmonavtsan? Titovsan?

Kərəm: Mən pul yiğib o hava şarlarından birini alacam.

1-ci kök: Neçəyədi orda?

Kərəm: Min dörd yüz altı dollar! Qum kisələri özündən!

Onlar ancaq şarın özünü, hava balonunu, birdə kiçik özək meydancanı hesablayır!

1-ci kök: Yaxşı tutaq ki, bu şarı aldın, onu harda uçuracaqsan?

Kərəm: Şarı alıb gətirəcəm bura. Patamdar tərəfdə dağ vardı ha, üstünə sovet vaxtı «Lenin s nami» yazılmışdı. Bax o dağda filəyib şışirdəcəm. Sonra qu bazarından Fəridlə Toliki də çağıracam... Minəcəyik şara. Uçacağıq Bakının üstünə. Tolik hirsindən istəyəcək aşağı yenicə dəyən bu küt insanların

üstünə işiyə. Mən qoymayacağam!

2-ci kök: Niyə?

Kərəm: Olmaz. Ayıbdır. Mən sadəcə bu həyata yuxarıdan baxıb bərkdən çıçıracam: «Ayılın! Ölüm var!»

Köklər gülüşür...

1-ci kök: Sən lap prikolsan ki, başdan— ayağa!

2-ci kök: Bura bax, bəlkə samolyot alasan?

Kərəm: Pulum çatmaz! Mən elə yuxarıdan gedə bilmərəm!

Kök (1-ci): Yaxşı, gəl bura! Güllərin yanına!

1-ci kök Kərəmin qoluna girib onu iri çəhovuzun yanından keçirir. Hovuzda çımən lüt qızlar.

Bir tərəfdə at şəkilli keçən ilxiçi.

Həyətdə qızıl quş, tovuz və beş iri alman ovçarkası gözə dəyir.

Kök Kərəmi baxçanın ortasındakı güllərin yanına gətirir.

1-ci kök: Bura mənim o dostum gələnə qədər sənin iş yeri olacaq! Güllərə bax, bir də o adamı iç eləməyi düşün. O səni iç eləsə, səni öldürəcəm, daha hava şarı ala bilməyəcəksən!

Kərəm güllərin gözəlliyyindən və ətrindən xoşal olub torpaq üstünə çökür. Kök ona baxıb başını bulayır.

Villa.

Yataq otağı. Divarda 1-ci kökün ailə şəkli. «Özü, qadını və iki oğlu». Çarpayıda yorğan altında sevişmə kadrları. Səslər və ahlar eşidilir. Kamera bir az hündürdən bu səhnəni seyr edir. Çox keçmir yorğanın altından bir qadın başı çıxıb dərindən nəfəs alır. Baş yenidən yorğanın altına girir. Bu şəkildən bizə tanış olan 1-ci kökün arvadıdır. Bir azdan yorğan altından bir baş çıxır. Bu başın üz cizgiləri bizə tanış deyil və güman olunur ki, bu kadrla 1-ci kök iş adamının arvadının pozğunluğu nəzərə çatdırılır. Amma çox keçmir, yorğan altından 1-ci

kökün öz başı da görünür...

Yorğan altındaki səslər bütün evi başına götürüb.

Villa birinci kökündür.

Daha bir otaq. Bir gənc oğlan «ağdan» dişlərinə sürtüb eşiyyə çıxır. Bağın içiyə keçib güllərin yanında kətildə oturmuş Kərəmi görür. Oğlan Kərəmi görən kimi bərkdən gülməyə başlayır. Sonra əl telefonu ilə kiminsə nömrəsini yiğir.

Oğlan: Naza, tez burası gəl, sən elə bu xarabada belə prikol görməmisən! Yox, bacı! Düz deyirəm! Papa canı!

Oğlan telefonu söndürüb Kərəmi süzür.

Oğlan: Sən kimsən?

Kərəm: A bala, sən bilməzsən mən kiməm, bunu get anan-dan soruş!

Oğlan bu sözlərdən sonra qəfil Kərəmin üstünə cumub onu döyməyə başlayır... Oğlan döyə— döyə qışqırır... Mənim an-nam qəhbə deyil... elə deyil, bəsdirin... elə deyil.

Səsə 1-ci kök, onun qızı, qızının əri də qaçıb gəlir. Qız qardaşını qucaqlayıb villaya doğru çəkir. 1-ci kök isə Kərəmi hovuz tərəf dərtir. 1-ci kök: Nə olub ki? Onunla niyə vuruşursan?

Kərəm: Oğlundan soruş!

1-ci kök: Otur burda!

Kök Kərəmi hovuzun kənarındaki daş səkinin üstünə oturdub villa səmtə qaçır.

Hovuzda çımən lüt qız...

Hovuzda çımən qız elə bil Kərəmi tanır. Yzə— yzə ona tə-rəf yaxınlaşır. Kərəm hovuzun kənarında oturub. Qız yaxınla-şıb yuxarı dikəlir. Günahkar— günahkar Kərəmə baxır.

Qız: Salam müəllim? Niyə bu günə düşmüsüz?

Kərəm: Elə sən də yaxşı gündə deyilsən!

Kadr itib, yenidən əmələ gələn effektlə ağıqara xatirələrə səmt dəyişir.

Konservatoriyanın dərs otağı.

Hovuzdakı qız Kərəm müəllimdən musiqi nəzəriyyəsi dərsi alır. Kərəm gənc, səliqəli geyimli və gözəldir. Qız auditoriyada təkdir.

Kərəm: Musiqi sevgi hissinə yaxın olan vəziyyətdir. Sevməyən insan heç vaxt qəlbindəki sözü çevirib musiqi eləyə bilməz! Musiqi sözün sıxılıb-sıxılıb başqa vəziyyətə keçməsidir. Böyük Motsart sadəcə sevgi ilə və ya sevgisi içində doğulmuşdur.

Qəfil qız auditoriyadakı mizin arxasından qalxıb Kərəm müəllimə doğru qaçırlar. Onlar üz-üzə durub. Qız əliylə Kərəmin ağını tutub, onun üzündən öpür.

Onlar öpüşürlər.

Kərəm qızıl dükanından nişan üzüyü alır.

Qız geyim dükanından gəlinlik paltarı bəyənir (retrospektiv).

Müəllimlər otağı. Özlərini tox tutub oturan altı nəfərli rəyasət heyəti. Söz dekandadır.

Dekan: Bizim anlayışımızda heç vaxt baş verməyi ehtimal olunmayan çox dəhşətli bir hadisə baş verib! Müəllim adını daşıyan bir şərəfsiz peşəmizə ləkə salıb. Bu əcinnə, mən onu insan adlandırma bilmirəm. Bilirsiz neyləyib? Öz şagirdini sevib! Mən Kərəm Əliyevdən danışıram.

Araya sükut çökür. Sükütu bir qadın müəllimə pozur.

Qadın müəllimə: Siz özünüz qızlarla gəzmirsiz bəyəm?

Dekan: Gəzmək ayrı, evlənmək bir ayrı! Gəzməyin səsi çıxmır... nə təklif edirsiz? Neynəyək?

Müəllimlər yerlərindən: İşdən qovulsun! Bizim sıralarımızda belə bir insan ola bilməz! Evlənmək ha...

Dekan: Fikriniz aydındır! Çağırın onu!

Qapı açılır. Kərəm otağa daxil olur.

Dekan: Siz işdən azad olunursunuz! Gedə bilərsiz!

Kərəm: Niyə? Mənim günahım nədir?

Dekan: Ona görə ki, siz müəllim şərəfini ayaqlar altına atıb,
öz tələbənizi svnmisiz! Ayıb olsun!

Kərəm: Sevmək günahdır bəyəm?

Dekan: Mənimlə söz güləşdirmə! Poşol von!

Gecə. Kərəm təpiklə vurub qapını sindirir.

Qapı arxasında çarpayı...

Dekan və onun sevdiyi qız çarpayıda sevişir. Kərəm qaça-
qaça otaqdan çıxıb pilləkənləri düşür.

Retrospektiv bitir.

ZTM

Qız dikənib Kərəmin dizini qucaqlayır.

Qız: Məni yenə sevirsən?

Kərəm qızı itələyib hovuzun içində salır.

Villada qonaqlıqdır.

Bizə tanış olan iki kök biznesmen, 1-ci kökün arvadı, onun
oyaşı, oğlu, kızı və qızının əri də buradadır. Ariq iş adamı töst
deyir.

Ariq: Həyat puldur. Mən bu respublikaya gələn bütün uzun
tərəvəzlərin yiyyəsiyəm! Xiyardır, badımcandır, balqabaq və
digərləridir, bunun hamısı mənə baxır... Amma, mən xoşbəxt
deyiləm. Ona görə də ancaq oyunları sevirəm. İndi yenə də bir
təklifim var. Gəl!

Mizin qarşısına dovşan geyimli bir oğlan çıxır.

Ariq: Payla!

Qulluqçular və nökərlər rəng atıcısını qonaqlara paylayır. Qonaqlar rəng atıcısını əllərinə alıb ayağa dururlar.

Ariq iş adamı: Kim bu dovşanı öldürsə, ona bir maşın verəcəm! Ey! Haydı... qaç...dovşan qaç! Başladıq... Dovşan...

Bütün həyət boyu qaçan dovşan— oğlan və onu qarabaqara izləyən qonaqlar. Qonaqların aldığı rəng gülləsi biri— birinin üst başını, işiq direklərini, mizin üstündəki süfrəni, nökər— nabi müxtəlif rənglərə boyayır. Bütün bu oyun izləyən Kərəm künçdən kameraya baxır. Rəng onun da üzünü bir az dəyişib. Dovşanı tutub gətirən bir qonaq. Onun köynəyi cırılsa da üzündə bir fərəh var. Qonaq gətirib əzilmiş və nəfəsi güclə çıxan dovşanı ariq iş adamın qarşısında yerə çırır.

Qonaq: Bu da sənin dovşanın!

Ariq qayışın arxasından asılmış tapançanı çıxarıb dovşanın boğazına dirəyir. Ariq qonaqlara baxır. Qonaqlar qədim rimlilər kimi «qladiotoru öldürməmək» işarəsi olan baş barmaqlarını yuxarı qaldırırlar.

Ariq tapançanı dovşanın boğazından çəkib yenidən qayışa keçirir. O cibindən maşın açarını çıxardıb dovşanı tutan qonağı atır. Qonaq açarı tutub cibinə qoyur.

Qonaqlar yenə mizin arxasına keçirlər.

Səhər .

Xaş mizi. Bizə tanış olan üç iş adamı və digər beş qonaq. Onlar xaş yeyir.

Ariq iş adamı: Xaş yeməklərin ən dadlısıdır! Xaş yeyən ən güclü adam olur.

1— ci kök: Görəsən Napalyon xaş yeyib?

2— ci kök: O kimdir?

Ariq: Almandır, ya da fransız...

1-ci kök: O Napalyon deyil, onun adı başqadır. Deyəsən Feliksdir. Napalyon qədim roma rahibidir. Müsəlmanları qırıb, xaçpərəst eləmək istəyirmiş!

Görəsən o xaş yeyib?

Ariq: Məncə o vaxt qoyun olmayıb!

Qonaq: Bəs onlar nə yeyib?

Ariq: İt!

2-ci qonaq: İtin xaşı dadlı olmaz. Çünkü həmişə burnundan və ağızından su axır!

Ariq: Suyun dada nə dəxli var?

2-ci qonaq: Var! Qoyunun burnu axmir axı...

1-ci kök: Deyir daha ölkədə dəmir qalmayıb, hamısını Zaur yığıb göndərib Rusiyaya!

2-ci kök: Ağ eləmə!

Qonaq: Mənim kreditimdə qurtarmır da...

2-ci qonaq: Nə qədər qalıb?

Qonaq: Beş – altı milyon qalıb...

Ariq: Mənə bax, kimsə mənim bazarıma girir. O gün görürəm bazarda təzə xiyar var...

Qonaqlar gülür.

Qonaq: Sənin də işin lap kefdir e... xiyar nəd?

Nökər yaxınlaşışb xaş qazanını dəyişir...

Nökər: Kimə əlavə verim?

Hamı qabını irəli uzadır...

Balet məktəbi. Rəqs edən qızlar. Onların müəlliməsi taxta kətil üstə oturub rəqs edən qızlara baxır.

İri planda qızlar.

İri planda müəllimə: Bu günlük bəsdir, qızlar!

Qızlar qaça— qaça zaldan çıxırlar.
Müəllimə hamamda şırnaq altında durub.
Müəllimə rəqs edilən binadan çıxır.
Müəllimə qapını açarla açıb evinə girir.
Tənhaliq duyulan ev. Müəllimə geyimlə divana yayxanır.
Divarda Kərəmin iri şəkli...
Kərəm şəkildə piano çalır.
Müəllimə divandan qalxıb küncdəki pianonun arxasına keçir.

Müəllimə pianoda Aninskinin «Polonezini» çalır.

Musiqi keçidi. Həmin səs Kərəmin üzündə oynasır.
Yaşıl otluq üstündə yatmış Kərəm qəfil səsə oyanır. Səs dəha eşidilmir. Kərəm ayağa qalxır.

Gecə. Müxtəlif gülərin fonunda Kərəm çox kiçik və əzilmiş görünür.

O, güllərin qarşısında baş əyir... Gullər də elə bil Kərəmin qarşısında baş əyib.

Sauna. İki kök iş adamı üzü üstə uzanıb. Onları massac edən yarımcılpaq massacist qızlar. Ariq iş adamı buğluqda oturub.

Daş üstünə bir badya su atan saunaçı.

Su daşa dəyib çizildiyir.

1-ci kök: Dedim ona, gəlmədi!

2-ci kök bir müddət sükutdan sonra: Dedin ki, mən də ordayam?

1-ci kök: Dedim!

2-ci kök: Eybi yox! Elə bil nəsə hiss eləyib!

1-ci kök: Bəsdir, özünü ağıllı apardı. O, qul bazarından tutduğumuz var a... Mən onun gözlərində nəsə qəribə bir işiq görürəm... Sökəcək qardaşımızı...

2-ci kök: Bircə dəfə o it gündündə olan sənin guya ki bağ-banın o oğraşı iç eləsə, bilirsən mənə nə ləzzət eləyər?

1-ci kök: Gəlmir də! Deyir işim var!

2-ci kök: Zəng elə!

1-ci kök mobil telefonla nömrəni yiğir.

1-ci kök: Abış qağa, nətərsən, bu Abışlar yekədir də, nə-həngdir! ABŞ olsun, axırı yekədir də! Sabah Qasım səni kortda heyrətləndirmək istəyir! Gəl də... qardaş bizi niyə saymır-san?

Başqa söhbətim də var! Öpürəm...

1-ci kök telefonun düyməsini basır.

1-ci kök: Oğraş! Gələcək!

2-ci kök: O bağbanı hazırla! Abdul!

Ariq iş adamı saunanın bugluğundan çıxıb kök iş adamları-na yaxınlaşır.

Ariq iş adamı: Nədir?

1-ci kök: Abış gələcək!

Ariq iş adamı: Əla, konsert var ki... (Abışın ağızını əyir) «Mən Moskvada oxumuşam, Vaşinqtonda kurs keçmişəm», indii gör bir bağban onun başına nə oyun gətirəcək! Zor ola-caq!

İş adamları gülür...

Kərəm kətil üstə oturub.

İri miz arxasında bizə tanış olan üç iş adamı oturub.

1-ci kök: Sən boynuna düşən işin ağırlığını dərk edirsən?

Kərəm: Görmürsən ərimişəm!

2-ci kök: Sənin na koleni qoyacağın adam uşaqlı muşaq deyil! Əgər onun pulu varsa deməli ağlı da var! Ona görə də çox arxayı olma! O bizim ölkənin ən ağıllı adamlarından bi-

ridir. Pulunun sayını bilmir. Ölkənin yarısı onun mülküdür.

Kərəm: Bəs siz kimsiz?

Ariq iş adam: Biz heç nəyik! Əsas olan odur!

Kərəm: Bu oyunu niyə oynayırsız? Qorxmursuz o sizi itirər?

1-ci kök: Bui şin oyun olduğunu dörd nəfər bilir.

2-ci kök: Və ölənə qədər bilecək!

Ariq iş adamı tapançanı mizin üstünə atır.

Ariq: Sən yoxsan! Yəqin özün bilirsən də...

Kərəm: Min beş yüz dollar!

Ariq: Min dörd yüz altı dollar hava şarına gedəcək. Bəs doxsan dörd dolları neynirsən?

Kərəm: O mənim işimdir! Verməsəz məni öldürə bilərsiz!

1-ci kök: Yaxşı, get hazırlaş!

İş adamları otaqdan çıxır.

Kərəm ayağa qalxıb otaqda gəzişir. Və qəfildən Kərəm rəqs etməyə başlayır. O rəqs edir, edir və döşəməyə çöküb ağlayır.

Kiçik daxıldan pul götürüb sayan rəqs müəlliməsi.

O pulları sayıb yenidən daxıla qoyur.

Müəllimə geyinib eşiyə çıxır.

O avtobiletlər satılan Aerokassaya yaxınlaşır.

Müəllimə «Aerokassaya» daxil olur.

Üstündə «Sinqapur, Hindistan və Pakistan» yazılmış 13 №-li kassaya yaxınlaşır.

Müəllimə: Sinqapura bir dənə bilet verin!

Biletsatan: Ancaq bir tərəfə bizdə bilet satılmış!

Müəllimə: Necə yəni? Bəlkə mən elə orda qaldım!

Biletsatan: Elə bizim hökumət də bunu istəmir də...

Müəllimə: Sizin hökumət bunu fikirləşməsin e... qoy o ele işləsin ki, Sinqapur kimi naməlum ölkə bizim arzumuz olmasın!

Biletsatan: Sən mitinq eləyirsən?

Müəllimə: Yaxşı bir dənə ora bilet ver, bir dənə də geri bilet ver!

Biletsatan: Bizness klass ya ekonom klass istəyirsən?

Müəllimə: Mənlik olsa Sinqapura ayaq üstə uçardım! Yəqin ki, qoymazsız?

Biletsatan: Ayaq üstə olmaz! Ancaq oturaq halda!

Müəllimə: Yaxşı nə qədər verməliyəm?

Biletsatan kompyuterdə alacağı pulun miqdarını hesablayıb müəlliməyə baxır.

Biletsatan: Altı yüz səksək Amerika dolları!

Müəllimə çantasından pulları çıxarıb sayıır.

Nəhayət o çantasından çıxartdığı pulları bilesatanın qarşısına atr.

Müəllimə Ayın axırına yaxın olsun!

Biletsatan biletləri yazıb müəlliməyə uzadır.

Müəllimə biletləri alıb çantasına qoyur.

Müəllimə «Aerokassadan» eşiyə çıxır...

Müəllimə küçələrdə ayın- arxayın gəzişən insanlara qosular.

Bankın içi.

Kassalara növbəyə düzülmüş insanlar.

Miz üstündə blank dolduran insanlar.

Adı səs- küylü iş recimi. Xronikaya yaxın çəkilməli.

Qəfil qapılar açılır.

İçəri qara maskali qarətçilər girir.

Onlardan biri göyə atəş açıb, mizin üstünə hoppanır.

Atəş açan: Durduğunuz yerdə durun, tərpənməyin! Bircə addım atanı güllələyəcəyəm! Bizim sizinlə işimiz yoxdur. Biz bankı yarırıq!

O biri maskalılar bank işçilərinə iri dəmir seyfləri açdırır.
Pulları kisələrə dolduran qarətçilər.
Qarətçilər pullarən hamısını yiğib bankın binasından çıxırlar.

Onların əl-qolunu bağladıgı gözətçilər döşəmədə vurnuxurlar.

Qarətçilər maşınlara minib, masskalarını çıxarırlar.

Qarətçilərin maşını sürətlə şəhər küçələri ilə şütyür.

Sürətli maşın şütümə planları...

Maşınlar bizə tanış olan villanın qarşısında dayanırlar.

Açılan darvazalar.

Maşınlar sürətlə villanın ərazisinə girirlər.

Qarətçilər maşından düşüb, oğurladıqları iri, qara kisələrlə pilləkənləri yuxarı çıxırlar.

Onlar iri zala girən kimi naməlum istiqamətlərdən üstlərinə güllələr açılır.

Qarətçilərin hamısı aldıqları güllə yaralarından ölürlər...

Otaq tüstü içindədir.

Döşəmədə qan gölməçələri və qara kisələr görünür...

Zəlin arxa tərəfindən qapı açılır.

Villa iyəesi 1-ci kök iş adamı zala daxil olur.

O ölmüş qarətçiləri rişxəndlə sözür. Sonra qara kisələrdən birinə yaxınlaşış ağızını açır. Bir qalaq pul götürüb hər ölü qarətçinin üstünə yüz dollar pul atır.

1-ci kök: Bu da danışdigimiz kimi, sizin faiz... Qalanları ilə də işiniz olmasın! Necə demişdim, elə də etdim. Bundan sonra sizi heç kim, heç vaxt tapa bilməz! Çünkü siz yoxsuz...

1-ci kök iş adamı bu sözləri deyib otaqdan çıxır. Kamera onu izləyib qapıdan ötürəndən sonra pəncərədən aşağıdakı gülləri sulayan Kərəmi tutur...

Kərəm qorxa-qorxa atəş səsləri eşidilən səmtə baxır.

İri bir dövlət müəssisəsi. Müəssisə müdirlinin qəbul otağının qarşısı. Katibə «Müdir» yazılın otağın qapısını döyüb içəri girir.

Katibə yanını bura—bura telefonu qulağına tutan müdirə yاخınlaşır. Əlində tutduğu sinidən çayı və müxtəlif mürəbbələri müdirlərin qarşısına qoyur. Müdir telefonu o biri əlinə ötürüb, boş qalan əliylə bir böyründə durmuş katibəsinin əvvəla qızını, sonra arxasını sığallayıır.

Katibə irişir.

Müdir telefona: Oldu—oldu, indi işim var! Vse!

Müdir tələsik ayağa qalxıb katibəni qucağına alır.

Müdir katibə qucağında istirahət otağına keçir.

Qapının arxasından səslər eşidilir. Sevgidən zariyan katibə və hərdən bir bərkdən gülən müdirlərin səsini otağa daxil olub, iclas mizinin arxasında oturmuş işçilər də eşidir.

Çox keçmir saçları pirtlaşışq katibə istirahət otağından çıxıb, miz arxasına oturub başlarını aşağı salmış işçilərə baxır.

Katibə: Siz mənim səsimi eşidirdiz? — soruşur.

İşçilər başını tərpədirirlər.

Katibə: İndi mən sizin səsinizi eşidəcəm!

İçəri otaqdan müdirlərin səsi eşidilir.

Müdir: Kimdir orda?

Katibə: Saat on bire iclas çağırılmışız axı!

Müdir: Hamı gəlib?

Katibə: Hamı!

Müdir: Qoy oxusunlar!

Katibə: Hansı mahnmı?

Müdir: Əcdər əmini!

Katibə: Oxuyun indii... oxuyun...mən yaxşı qurtardım ca-

nimi...

İşçilər bir ağızdan «Əcdər əmi» mahnısını oxumağa başlayırlar...

Ariq iş adamı istirahət otağında çarpayıda uzanıb gülümşeyim...

Villa. Kərəm gülləri sulayır. Pəncərədən onu izləyən ev yiyəsi 1-ci kök iş adamının arvadı. Arvad qulluqçusunu yanına çağırır.

Arvad: Ged onu hamama sal, çımdır. Görüm necədir?

Qulluqçu: Baş üstə! – deyib otaqdan çıxır.

Hamamda çımən Kərəm.

1-ci kök iş adamının arvadı girib çilək altında durmuş Kərəmə baxır.

Arvad Kərəmə yaxınlaşır. Arxadan Kərəmi qucaqlayıb öpməyə başlayır...

Kərəm onun əlindən çıxıb qaçıır.

Çilək altında qalmış arvadın üz-gözündən su süzülür...

Villanın qarşısında durub iri kətillərin ortasındaki təbii kötük üstündə kart oynayan iki kök, bir ariq iş adamı.

Onların yanında bir təzə böyük rütbəli polis zabit idə var. Kart oyunu altında söhbət gedir.

1-ci kök: Mitinq olacaq?

2-ci kök: Seçkilər də düz olsa, daha nə oldu? Ərəblər kimi hərə öz qəbiləsini deputat edəcək! Kim çoxdur və pulludur o ölkəni sökəcək!

Ariq: Güc və əzmək! Dövləti qoruyan bu iki zaddır...

Zabit: Qoymarıq!

1-ci kök: Pul lazım olsa, utanma!

Zabit: Lazım olacaq!

2-ci kök: Killerlər də bizdən, istənilən vaxt papağınızı yel-ləyin göndərim!

Zabit: Düz oyna!

1-ci kök: rəis düzdür ki, adaları Bəkir alıb?

Zabit: Düzdür!

1-ci kök: Mənə niyə satmadılar, mənim pulum pul deyil?

Zabit: Onun pulu arxalıdır! O, vəzifə adamıdır!

Ariq: Rəis, altı deputatı mən orda oturtmuşam. Əlimin altın-da üç—dörd nazir və bir pir var. Gəlirlərini də bilirsən!

Zabit: Onu bilirom!

Ariq: bəlkə mənə də bir iş versinlər? Hər halda mən də qüvvəyəm də...

Zabit: danışaram! Amma bir şərtlə!

Ariq: Nə şərt?

Zabit: O pirin ikiksi mənə işləyəcək.

Ariq: Olsun!

Zabitin telefonu zəng çalır. O, telefonu qulağına tutur.

Zabit: Nədir? Gəlirəm... Sən qarışma!

Zabit telefonu söndürüb ayağa qalxır.

Zabit: Uduzduğum pulların hamısını göndərərəm. Mən get-məliyəm!

1-ci kök: Birinci gün deyil ki, birlikdəyik!

Zabit kötüyə yaxınlaşan maşına oturur.

Maşın yerindən tərpənir.

Üç iş adamı maşının arxasında əllərini yellədirirlər. Maşın uzaqlaşır, darvazadan çıxandan sonra hər üç iş adamı tapançadan zabitin oturduğu kətilə atəş açırlar...

Kətil parça— parça olub yerə dağılır.

Güllələrdən qalçan tüstü kətilin qəlpələrinin üstündə görünür...

Kərəm gülləri sulayır.

Villanın işıqları sönüb. Təkcə ev sahibinin oğlunun birinci mərtəbədəki kiçik otağının işığı yanır.

Kərəmin gözüylə kamera otağı izləyir.

Çarpayıda oturub damarını tutan ev sahibinin oğlu.

O, damarını tutub, özünə iynə vurur...

Qolundan rezini açıb, gözlərini yumur...

Çox keçmir oğlan rahatlaşışb uyuyur...

Kərəm gözünü pəncərədən çəkib gülləri izləyir.

Kiçik güllər...

Güllərin üstüylə onları əzə— əzə gələn 1-ci kök iş adımı. O yaxınlaşışb Kərəmin qolundan tutur.

1-ci kök iş adımı: Sən kimsən?

Kərəm: Kərəm! Məni özünüz bura gətirmisiniz!

1-ci kök iş adımı: Kərəm! Sənin ailən var?

Kərəm: Yox! Mənim heç nəyim yoxdur!

1-ci kök iş adımı: Sən itsən!

Kərəm: Yox!

1-ci kök iş adımı: Niyə? Tənha deyilsən?

Kərəm: Mən heç hürə də bilmirəm. Mən itdən də pisəm!

1-ci kök iş adımı: Mən də eləyəm! Sən hazır ol... Sən bi-zə hələ lazımsan! Yadıma düşdü... Baxma e... bir az vurmüşəm... səni xatırladım... Sən bu görkəmlə bizim şefi ağılda yeməlisən, amma s.. ss.... sis.. heç kəs bilməsin ha....

1-ci kök iş adımı sözünü bitirib, uzaqlaşır. Kərəm güllərin böyründə yerə salılmış boz brezent parçanın üstünə uzanıb, gözlərini yumur... Qəfildən 1-ci kök iş adının buraxdığı iri doberman sürətlə Kərəmə səmt qaçıր...

İt Kərəmə yaxınlaşışb hürür...

Kərəm gözlərini açıb key– key itin üzünə baxır...
İt bu baxışdan qəribə şəkildə heyrətlənib hürməyini kəsir. İt
yavaş– yavaş hürüb Kərəmə baxır...

İt Kərəmin yanında yerə çöküb zingildəyir...
Kərəm yanında uzanmış iti sığallayır...
Uzaqdan heyrətlə onlara, yəni bu iki tənha canlıya baxıb
gülümsəyən 1– ci kök iş adamı...

Bu gülüsdən hirslənib ayağa qalxan doberman bayaq Kərə-
min üstünə qaçdığı sürətlə indii 1– ci kök iş adamının üstünə
qaçır.

Doberman 1– ci kök iş adamının əlini dişləyir...
1– ci kök iş adamı tapançasını çıxarıb iti gülleləyir...
Güllə səsinə villanın bütün pəncərələrində işıqlar yanır...
İt zingildəyib ölürlər...
Pəncərələrin birindən 1– ci kök iş adamının arvadı boylanıb
ərindən: Nə olub? – soruşur.
1– ci kök iş adamı: Heç nə! – deyir – iti öldürdüm!...
Həyətə dolmuş cangudənlər bu sözdən sonra yenidən
otaqlarına qalçırlar...

Güllələnmış iti qucağında güllüyə gətirən Kərəm...
Kərəm güllüyün bir qıraqında kiçik bir qəbir qazır.
Kərəm iti qazlığı qəbirə basdırır.
Kərəm iti basdırıb, torpağa çökür...
Kran çəkilişində boş həyət, yuxarı nöqtədən güllük, itin qə-
bri və qəbir üstündə oturmuş Kərəm görünür...

Təyyarənin içi. Stüardessa sərnişinlərə sərinləşdirici içkilər
paylayır.

Rəqs müəlliməsi stüardessanın ona verdiyi sərin suyu içir...

Rəqs müəlliməsi təyyarə pəncərələrindən aşağı baxır...
Buludların arxasından görünən simmetrik xətlər.

Rəqs müəlliməsi əlindəki məlumat kitabçasını açır. Kitab-
canın iç qabığında iri hərflərlə «Sinqapur» yazılıb.

Rəqs müəlliməsi kitabçanı bağlayır... Rəqs müəlliməsi
təyyarənin salonuna boylanır...

Sərnişinlərin çoxusu yatıb...

Rəqs müəlliməsi düyməni basıb «stüardessani» çağırır.
Stüardessa tələsik özünü rəqs müəlliməsinə çatdırır.

Stüardessa: Eşidirəm sizi!

Rəqs müəlliməsi: Bağışlayın, Sinqapurda hava şarlarını har-
da satırlar?

Stüardessa: Vallah bilmirəm! Bu haqda mənim məlumatım
yoxdur! Hava şarları ümumiyyətlə deyəsən satılmır axı! Bu si-
zi niyə maraqlandırır axı? Siz təyyarəcisiniz?

Rəqs müəlliməsi? Yox, mən yox! Mənim ərim təyyarəçi
olmaq istəyir... Hava şarı onun arzusudur...

Stüardessa: Axı Sinqapurda hava şarları olmamalıdır...

Rəqs müəlliməsi: O bunu təqvimin arxasında oxumuşdu...

Stüardessa: Hansı təqvimin?

Rəqs müəlliməsi: 1992-ci ilin təqviminin...

Stüardessa: Xanım, indii 2005-ci ildir... Hər şey dəyişib...

Rəqs müəlliməsi: Hər şey dəyişsədə, ərimin uşaq həvəsi
dəyişməyib... Hava şarları da yenə var...

Stüardessa: Xanım, başqa sıfarişiniz var?

Rəqs müəlliməsi: Sinqapura hələ çox var?

Stüardessa: Hələ bir xeyli var! Sağ olun!

Stüardessa hırslı geriyə qayıdır...

Rəqs müəlliməsi başının üstündəki işığını söndürüb, gözlə-
rini yumur...

Təyyarə yoldadır...

Sürətlə uçur. Çöldən təyyarəyə baxış...

Villanın karşısındaki gül baxçası. Kərəmi qul bazarından gətirmiş iki kök iş adamı, bir ariq iş adamı və yüksək rütbəli zabit dinməzcə durublar.

Villanın darvazaları açılır.

Qara rəngli mersedes həyətə daxil olur.

Uangüdənlər maşının yanına ilə qaçır.

Maşın gəlib onu gözləyən dəstənin qarşısında dayanır.

Güllərin əyər- əskiyini kəsən Kərəm dayanmış maşının içindən düşən hündür kişini görən kimi onun bura gətirildiyi sazişin mahiyətini xatırlayır.

Hündür kişi maşından düşüb bir- bir onu gözləyənlərlə görüşür.

Dəstə Kərəmin güllüyüնə səmt gəlir.

Hündür kişi gəlib düz Kərəmin qarşısında dayanır. Hündür kişinin arxasından boyلانan 1-ci kök iş adamı, yəni ev yiyəsi, Kərəmə göz- qaş edib, dillənməməsini xahiş edir.

Kərəm hündür kişinin qarşısına keçir.

Hündür kişi onun qarşısına çıxmış və sözlü adama oxşayan bu naməlum bağbanın düz gözlərinin içində baxır.

Hündür kişi: Yolumdan çekilin!

Kərəm: Sən kimsən ki, mənə bu sözləri deyirsən? – deyir.

Kişi: Mən bunların böyüyü!

Kərəm: Səndən böyük kimdir?

Kişi: Ölənin böyüyü!

Kərəm: Bəs ondan böyük kimdir?

Kişi: Allah!

Kərəm: Bəs Allahdan böyük kimdir?

Kişi: Heç kim!

Kərəm: Mən o heç kiməm, və elə ona görə səndən də böyüyəm...

Hündür kişi birdən— birə kiçildiyini, bağbanın qarşısında aciz olduğunu və söz yarışında ona uduzduğunu hiss edib, zə-ifcəsinə arxasındaki dəstəyə tərəf firlanır. Dəstə özünü pis olmuş kimi göstərsə də, şeflərinin bağban qarşısında aciz qaldığına sevinən kimidir...

Və qəfildən hündür kişi qoltuğundakı cibində gizlətdiyi tapançanı əlinə alıb, arxasındaki dəstəni bir— bir güllələyir...

Güllə yarasından yerə yixilan ariq iş adamı...

Atəşdən yerə yixilan 1-ci kök iş adamı...

Yerə yixilan 2-ci kök iş adamı...

Yerə yixilan yüksək rütbəli zabit...

Hündür kişi bircə anlıq tapançanı çevirib Kərəmə də tuşlayır...

Hündür kişi bir— birinin ardınca yerə yixilmiş öz adamlarına nifrətlə baxır. Sonra əlindəki tapançanı aşağı salıb, zəhmlili gözləri ilə Kərəmə baxır.

Hündür kişi: Sən doğrudanda bağbansan?

Kərəm: Mən musiqiçiyəm... sadəcə ehtiyac ucundan buradayam...

Hündür kişi: Bu ölenlər ölməli adamlar idi... Sən yaşamalı adamsan! Onlar ölməyi bacarmadıqları kimi, sən də yaşamağı bacarmırsan... ən böyük arzun nədir sənin?

Kərəm: Sağ qalmaq!

Hündür kişi: Neynirsən sağ qalmağı...

Kərəm: Hələ işlərim var!

Hündür kişi: Yaxşı! Məni inandırdın. Deyirsən musiqiçisən?

Kərəm: Bəli!

Hündür kişi: Onda arxamca gəl!
Hündür kişi çevrilib maşına səmt gedir.
Hündür kişi maşınınə minir.
Kərəm ayaqlarını sürüyə— sürüyə hündür kişinin arxasınca gedir.

İri cangüdənlər Kərəmi maşına oturdur.
Qara maşın viyiltilə villanın ərazisindən çıxır...
Gülləri solmuş baxçanın ətrafında yerə sərilmiş dörd cəsəd...

Qara maşın başqa bir geniş və dəbdəbəli villanın həyətinə girir.

Maşından düşüb sürətlə yuxarı çıxan hündür kişi.
İki cangüdən Kərəmin qoluna girib onu pilləkənlərlə yuxarı çıxarırlar.

İki cangüdən Kərəmi bir zala salırlar.
Zalın düz ortasında iri ağ royal durub.
Uangüdənlər Kərəmi royalın qarşısındakı kətilə oturdurlar.
Uəngüdənlər bir kənara çəkilib dururlar...
Zala hündür kişi daxil olur. O keçib bir qıraqda qoyulmuş iri yumşaq kresloya yayxanır.

Hündür adam: Deyirsən musiqiçisən?
Kərəm heç nə demir. Əllərini royalın dillərinə basır...
Hündür adam: Çala bilməsən səni öldürəcəm!
Kərəm royalda Motsartın əsərlərini çalır...
Diqqətlə Kərəmin çalğısına qulaq asan hündür kişi.
Hiss olunur ki, Kərəmin çalığı ona xoş gəlir. O, əlindəki tapançanın «güllədanını» çıxarıb cibinə qoyur. Ayağa qalxıb, Kərəmə yaxınlaşır. Hündür kişi Kərəmə çatıb durur. Kərəm ciyində onun iri əllərini hiss edir

Hündür adam: Sən musiqiçisən! Özü də istedadlısan!

Kərəm: Çox sağ olun!

Hündür adam: Sən həyatın bütün sınaqlarından çıxmışan!

Bircə sınaqdan başqa!

Kərəm: Mən bütün çətinlikləri görmüşəm!

Hündür adam: Yox! Sən ən çətin sınaqdan hələ çıxmamışsan! Mən pul sınağını deyirəm! Sənin heç vaxt çoxlu pulun olmayıb! Ona görə də belə təmiz qalmışan! Pulla belə yaşamağı bacararsan?

Kərəm: Bacararam!

Hündür adam: Bacarmazsan!

Hündür kişi əlini Kərəmin ciynindən çəkib ondan uzaqlaşır...

Hündür adam zalın sonunda durub...

Hündür adam: Sabah ölkənin ən böyük zalında sənin konserтini təşkil edəcəm! Biletlərdən yiğılan pulları da özünə verəcəm! Görək o pulları hara xərcləyəcəksən? Görək pul ilə vuruşa biləcəksən?

Hündür kişi çəvrilib otaqdan çıxır...

Kərəm tənha zalın ortasında oturub gözlərini bir nöqtəyə zilləyib.

Sinqapur...

Azərbaycan səfirliyi. Səfirliyin ikinci katibinin otağı. Otaqda oturub söhbət edən ikinci katib və rəqs müəlliməsi. İkinci katibin sol tərəfində Sinqapurun polis zabitləri ayaq üstə durublar...

İkinci katib: Xanım! Mən Azərbaycan səfirliyinin ikinci katibiyəm! Bu cənablar iddia edirlər ki, siz Sinqapurun aerotex-niki nailiyyətlər sərgisində bütün Sinqapur xalqını təhqir edib, onların hava şarlarını istehsal edə bilməməklərini pisləməsiz... Olub belə bir iş?

Rəqs müəlliməsi: Mən bura hava şarı almğa gəlmışəm! Keçmiş ərim təqvimin arxasında öz gözləri ilə oxuyub ki, Sinqapurda hava şarları istehsal olunur... Və nisbətən ucuz qiymətlərə satılır... Mən də təyyarəyə minib bura gəlmışəm! İndi isə məlum olur ki, Sinqapurda ümumiyyətlə hava şarları buraxılmışdır... Niyə?

İkinci katib: Xanım! Siz çox qeyri— ciddi adamsız! Siz bu əməlinizlə Sinqapur və Azərbaycan xalqlarını qarşı— qarşıya qoya bilərsiz... O təqvimin dalını kim yazıb? Sinqapur hökməti?

Rəqs müəlliməsi: Xeyr? Sovet hökuməti yazıb, özü də dağ-ılan vaxtı!

İkinci katib: Yaxşı, onda siz Sinqapur hökumətindən beşcə ilə kosmik ölkə olmasını niyə birdən— birə tələb edirsiz? Siz Sialkovskisiniz...?

Rəqs müəlliməsi: Mən aldanmışam... Ona görə də Sinqapurdan maddi təzimat istəyirəm...

İkinci katib mizin altındakı düyməni basıb katibəsini otağa çağırır...

Katibə otağa girir...

Katibə: Eşidirəm!

İkinci katib: Volodya ilə Nemətə de... bu xanımı səkkiz saat ərzində Sinqapurdan xaric etsinlər. Yoxsa... Azərbaycan yenə müharibəyə cəlb olunacaq... Özü də bu dəfə kosmik müharibəyə...

Rəqs müəlliməsi qəfil ayağa durub ikinci katibin üstünə şığıyır...

Sinqapur polisinin biri onu tutmaq məqsədilə irəli cumur. Polis qadını tuta bilməyib iri akvariuma dəyir...

Akvarium yerə düşüb sınır...

Üstü— başı yaş olmuş ikinci katib mizin üstünə çıxıb bərk-

dən: Onu tutun! – qışqırır ... – O təxribatçıdır!

Otaqda xeyli çarpışış süpürüşəndən sonra katibə və iki Sinqapur polisi rəqs müəlliməsini tuturlar...

Əlləri bağlı halda otaqdan çıxarılan rəqs müəlliməsi....

İri işıqlı salon...

Ağ, eleqant frakda, qara kəpənəkdə, royalda solo ifa edən Kərəm...

Ağzına qədər dolu zal...

Hamı diqqət və heyrətlə Kərəmin çalğısını dinləyirlər...

Zaldakı iri locada oturub Kərəmin çalğısına diqqətlə qulaq asan hündür kişi və onun xanımı...

Kərəm musiqini bitirib ayağa qalxır...

Gurultulu alqışlar...

Kərəm baş əyib səhnədən çıxır...

Gecə...

İri miz ətrafında oturmuş Kərəm və hündür kişi... Mizin üstünə çoxlu pul səpələnib... hündür kişi istehza ilə Kərəmə baxır...

Hündür kişi ayağa qalxır...

Hündür kişi: Mən edə biləcəyim ən böyük pisliyi sənə edib gedirəm! Bu pulların hamısı sənindir... Sabah da sənə yeni konsert təklifləri olacaq... Sən pullanacaqsan... Bütün arzularına çatacaqsan... Amma sən bir də zeç vaxt əvvəlki istedadlı və təmiz musiqiçi olmayacaqsan! Mən sənin bəxtəvərliyini və əminliyini pozdur...

Hündür kişi çevrilib otaqdan çıxır...

İri miz qarşısındaki pullara baxıb gözlərini yuman Kərəmi izləyən kamera...

Kərəm əliylə pulları əzir...

Təyyarənin yumşaq oturacağında oturmuş rəqs müəlliməsi...

Onun yanında oturmuş və əlini əlinə dəmir həlqə ilə bağlamış Sinqapur «konvoiri»...

Rəqs müəlliməsi azad qalmış əlini yumruq kimi büküb uca-
dan şüarlar qışqırır...

Rəqs müəlliməsi: Sinqapur dövlətinin kiçik dövlətlərə hava
şarı satmaması məsələsinə BMT baxsın! Ar olsun hava şarla-
rinin istehsalana dayandırmış ölkələrə... Hava şarı, çörək və
günəş! Çiçəklənən dünyamızın hər bir vətəndaşının öz şəxsi
hava şarı və bu şardan ürəyi istədiyi kimi istifadə etmək hüqu-
qu var. ceneva konvensiyasına uyğun olaraq Azərbaycanın hər
bir vətəndaşı öz hüquqlarından istifadə edib uça bilər!...

Rəqs müəlliməsi yorulub stüardessəni çağırın düyməni ba-
sır. Stüardessa ona yaxınlaşır.

Rəqs müəlliməsi: sizdə rus arağı var?

Stüardessa: Əlbətdə var!

Rəqs müəlliməsi: İki yüz qramm süzün!

Stüardessa: Bəlkə «selyodka da» gətirim?

Rəqs müəlliməsi: Zarafat eləməyin! Mən insan hüquqları
uğrunda mübarizə aparıram. Siz isə məndən iki yüz qramm rus
arağını əsirgəyirsiz!

Stüardessa: Axı burası bar deyil!

Rəqs müəlliməsi: Yüzcə qramm! Heyim yoxdu daha...

Stüardessa axırı ki, razılaşıb araq dalınca gedir...

Rəqs müəlliməsi: Yaşasın Azərbaycan və stüardessa dost-
luğu ənənəsi... İnsan birliyinə eşq olsun! Ar olsun hava şarı is-
tehsal etməyən, arzuları qıran ölkələrə.

Stüardessa əlində iki bokal qaça- qaça özünü rəqs müəlli-

məsinə çatdırır.

Stüardessa: İç!

Rəqs müəlliməsi araq rumkasını götürüb Sinqapur konvoisinə üzadir.

Sinqapur konvoiri arağı içib ayağa qalxır.

Sinqapur konvoiri: Ha va ...şarı... Dostluq... Şayba...

Rəqs müəlliməsi: Afərin...

Kərəm iri ağ kadillacda oturub.

Kadillac ağ villanın karşısındada durur. Uangüdən düşüb məşinin qapısını açır. Kərəb maşından düşür. O ağ kostyumdadır...

Kərəm villasına qalxır...

Kərəm keçib pencəyini çıxarır...

Kərəm mizin arxasında oturur...

Divarda Kərəmin müxtəlif tanınmış şəxslərlə çəkdirdiyi şəkillər asılıb. O videomaqnitafonun düyməsini basır.

Ekranda Kərəm danişir.

Kərəm: Mənə inanıb, etimad edib, deputat seçdiyiniz üçün sizə minnətdaram! Bundan sonra mən yalnız sizin üçün yaşayacağam! Sizin maddi rifahınızı dirçəltməyə çalışacağam!

Uangüdən içəri keçir: Kərəm müəllim, sizin qəbulunuza bir qonaq gəlib! Buraxım!

Kərəm istehza ilə: Nə istəyir?

Uangüdən: Deyir bir sıkəst oğlu var! Ona toy eləmək istəyirəm. Xahiş edir ki, siz də toyda iştirak edəsiz!

Kərəm: Bunun qələt eləməyinə bax a... o kimdir ki, mən gedib onun toyunda oturum! Qov getsin! Axmaq oğlu axmaq!

Uangüdən çevrilib otaqdan çıxır. Kərəm ayağa qalxıb hamam otağına keçir...

Kərəm soyunub köpüklü vannaya uzanır...

Hamam otağının qapısı açılır.

İçəri çox gənc bir qız girir. Qız yarımcılpaq vəziyyətdədir. Hiss olunur ki, onu içəri kimsə zorla salıb. Qız həm utanır, həm də qazanacaq pulun xətrinə burada qalmaq istəyir!

Kərəm: Sən kimsən?

Qız: Mən təzəyəm!

Kərəm qızı baxır... Kərəm qızdan razı qalır...

Kərəm: Gəl kürəyimi ovxala...

Qız yaxınlaşış Kərəmin ciyinini ovxalamaga başlayır...

Kərəm: Bütün işləri belə eləsən heç nə...

Qız utana– utana başını aşağı dikir...

Kərəm qızı qaldırıb vannanın içində basır...

Vanna köpüklənir...

Rəqs müəlliməsi qul bazarının önündə durub qullardan biri ilə səhbət edir.

Qul: Vallah bir yeddi ay olar ki, yoxdur! Axırıncı dəfə on uqara mersedesə minən vaxtı görüblər! Odur– budur ondan xəbər yoxdur...

Rəqs müəlliməsi: Necə yəni xəbər yoxdur! Bəlkə başına bir iş gəlib. Bura bax, sən onu görsən de ki, mütləq mənə zəng vursun. De ki, Solmaz Sinqapurdan qayıdır...

Qul: Görsem, deyərəm! Amma çətin! Bilmirəm hardadır e...! Burda bir uşaq var, deyir respublika sarayında kassanın qarşısında divarda onun afişasını görüb. Mən inanmiram, elə iş ola... Amma yenə bu işi də yoxlayın...

Rəqs müəlliməsi: Yaxşı, polisə zada da deyərəm... Görüm nə olur, təki salamatlıq olsun...

Rəqs müəlliməsi quldan ayrılib yolla üzü yuxarı qalxır.

Qul özü kimi qul bazarına toplanmış həmkarlarının yanına qaçır...

Kamera bayaqdan bəri bu səşnəni izləyən nöqtədən tərpənir. Bütün bu səhnəni ağ, iri və bizə tanış kadillacda oturub izləyən Kərəm...

O öz həyat yoldasını və qul bazarındakı dostlarını görsədə onlara heç bir reaksiya vermir...

Kərəm özü oturduğu arxa oturacağın qarşısındaki şüşəni bağlayır...

Maşın qul bazarında dayanmış qullara yaxınlaşır...

Kərəmin cangübəni maşından düşüb bütün qulları döyməyə başlayır...

Maşından yenə cangübən düşüb qıraqda qalan qulları döyməyə başlayır...

Bu səhnəni uzaqdan maşından izləyib gülümşəyən Kərəmin istehzalı üzü...

Kadrdan belə məlum olur ki, bu qulları döydürən Kərəmdir...

Çox keçmir qul bazarı boşalır...

Ağ kadillacda oturmuş Kərəm işin bu cür gedişindən razi qalib sürücüsünə «sür» – deyir...

Ağ kadillac qul bazarının boş qalmış yerindən uzaqlaşır.

Maşının arxasında cangübənlər qaçır...

Kərəm iri konsert zalında locada oturub...

Səhnədə rəqs edən cütlük...

Aşağıda oturub teatr durbini ilə locanı izləyən rəqs müəlli-məsi...

Rəqs müəlliməsi teatr durbinini gözü ilə Kərəmi izləyir...

Rəqs müəlliməsi ayağa qalxıb zaldan çıxır...

Səhnədə rəqs edən cütlük...

Rəqs müəlliməsi cangübənləri itələyib locaya daxil olur...

Rəqs müəlliməsi keçib Kərəmin yanında oturur...

Kərəm handan— hana üzünü rəqs müəlliməsinə tərəf çevirir...

Kərəm: Biz tanışıq?

Rəqs müəlliməsi: Biz ər— arvadıq!

Kərəm: İdik!

Rəqs müəlliməsi: Hava şarları sənin hələ yadındadır?

Kərəm fikrə gedir. Onun üzündə qəribə bir ifadə əmələ gəlir. Amma Kərəm bu işaretini tez üzündən itirir.

Kərəm: Yox!

Rəqs müəlliməsi ayağa qalxıb Kərəmə bərkdən sillə vurur...

Kərəm üzünü tutub ayağa qalxır.

Uangübənlər locaya daxil olub rəqs müəlliməsini döymək isteyirlər...

Kərəm əlini yuxarı qaldırır...

Uangübənlər əl saxlayırlar...

Kərəm rəqs müəlliməsinin üzünə diqqətlə baxır. Elə bil o müəllimənin üzündə nəsə çox nadir bir ifadə axtarır...

Kərəm: Elə bilirsən, sən məndən daha vəfalısan? Bu gün mənim üçün sənin o hava şarını almaq o qədər asandır ki... Amma mən daha o hava şarını almaq istəmirəm... Bilirsən niyə? Çünkü mən daha uça bilmərəm.... Elə bil içimdə nəsə sıñıb...heç nə istəmirəm...

Rəqs müəlliməsi: Gedək mənimlə...

Kərəm rəqs müəlliməsinin əlindən tutub locadan çıxır... Uangübənlər onun arxasında gedir...

Gecə barı...

İri miz arxasında oturub biri— birinin üzünə baxan Kərəm və rəqs müəlliməsi...

Lirik musiqi eşidilir...

Ağ köynəkli ofisiant miz üstünə yemək düzür...

Ofisiant gedir...

Araya sükut çökür... Sükutu nəhayət Kərəm pozur.

Kərəm: Mən daha heç vaxt əvvəlki Kərəm ola bilmərəm. Elə bil ürəyimi dəyişiblər. Heç hırsıñə də bilmirəm. Sevinməkdən ümumiyyətlə danışma...

Rəqs müəlliməsi: Heç nə eləm! Sadəcə özünü xatırlamağa çalış, fikirləş gör, neçə il bundan qabaq nəyə sevinirdin, nəylə fərəhənlənirdin? Sənin arzun nə idi:

Kərəm: Arzum?

Rəqs müəlliməsi: Hava şarını yadına sal! Biz ayrıldıqdan əvvəl sən Sinqapura gedib hava şarı almaq istəyirdin. Sonra bu şarla harasa uzağa uçmaq istəyirdin... Xatırlayırsan?

Kərəm: Yox! Çörəyini ye...

Rəqs müəlliməsi qəfildən ayağa qalxıb Kərəmin dodaqlarından öpür. Bir neçə dəqiqə çəkən bu öpüşdən əvvəlcə bayılan Kərəm sonra elə bil özünə gəlir... Kərəm müəlliməni itələyib, dərindən nəfəs alır...

Kərəm: Hava şarı!...

Rəqs müəlliməsi: Sinqapurda yoxdur! Amma Fransada yüz faiz var... Sadəcə mənim ora getməyə pulum yoxdur...

Kərəm ayağa qalxıb qoltuq cibindən pul qabını çıxarır. Pul qabının içində olan bütün pulları mizin üzünə atır.

Kərəm: Get, ürəyin nə istəyir özünə al!

Elə bu an hündür kişi öz cangüdənləri ilə gecə barındakı Kərəmlə rəqs müəlliməsinin oturduğu balaca otağa daxil olur.

Hündür kişi: Kimdir bu? (rəqs müəlliməsini göstərir).

Kərəm: Tanımıräm!

Hündür kişi cangüdənlərə: Bunu ötürün!
Rəqs müəlliməsi mizin üstündəki pulları götürüb üzünü
hündür kişiyə tutur.

Rəqs müəlliməsi: Özüm gedərəm!

Rəqs müəlliməsi otaqdan çıxır...

Hündür kişi Kərəmə yaxınlaşış onunla üz- üzə durur.

Hündür kişi: Çox vermədin?

Kərəm: Yox!

Hündür kişi: Pullu olmaq necədir? Kimə istəyirsən əl tutursan! Amma kim olduğunu xatırlayıb kövrəlmə! Kövrəldin! Heç nə! Oldun arvad! Mənə xəbər çatıb ki, bu arvad səni yoldan çıxarmaq istəyir...

Kərəm gülür...

Kərəm: Mən arvadam yoldan çıxmı?

Hündür kişi: Mən bilmirəm...

Hündür kişi çəvrilib otaqdan çıxır. Kərəm gecə barının içindəki otaqda tek qalıb. O, mizin üstündəki yarımcıq şüşəni götürüb başına çəkir...

Kərəm bir şüşə arağı içib, boş şüşəni divara vurub çındırır...

Kərəm bərkdən qışdırır...

ZTM

Kərəm trenacor zalında məşq edir.
O axırıncı dəfə ağır ştanqanı qaldırıb bir müddət əlində saxlayır.

Kərəm əlindəki ştanqanı yerə qoyur.

Kərəm hamam otağına keçib çiləyin altında durur...

Kərəmin üzündən su süzülür... O gözlərini yumur. Onun gözlerinin içində retrospektiv...

Kərəm indii rəqs müəlliməsi olmuş o vaxtkı sevgisi ilə də-

nizkənarı parkda oturub.

Onların ikisi də aq kostyumdadırlar. May bayramıdır...

Göydə aq hava balonlu diricabrlar uçur...

Küçələr plakatlarla bəzənib...

Kərəm rəqs müəlliməsinin əlindən tutub park boyu qaçır...

Çiçəklərin arasında gəzişən Kərəm və rəqs müəlliməsi

Kərəm və rəqs müəlliməsi öpüşür...

Keçib...

Hamam otağına iri cangüdən daxil olur.

Uangüdən: Sizi çağırırlar...

Kərəm gözlərini açıb əvvəlcə donuxmuş halda cangüdənin üzünə baxır...

Uangüdən: Sizi şef çağırır! – deyir.

Kərəm çiləyin puçunu burub cangüdənin arxasınca gedir. Onlar iri dəhlizi keçib müdirlərin otağına girirlər...

Müdirin otağı.

Hündür kişi və ətrafdakı daha beş bazburutlu kişi döşəmədə xalçanın üstündə dizi üstə oturmuş, ağızı– burnu qanlı nisbətən cavan bir kişini döyürlər. Onlar Kərəmin içəri girdiyini görüb, döşəmədəkinə daha güclü sillələr vururlar.

Hündür kişi döşəmədəkini təpiklə döyür...

Döşəmədəki: Vallah mənim taqsırim yoxdur! – qışqırır...

Hündür kişi: Mənim «ideyalarımı» satan adamın axırı bax belə olur, Kərəm!

Hündür adam cibindən tapançanı çıxarıb döşəmədəkini güllələyir.

Döşəmədəki adam sonuncu dəfə nəfəsini alıb canını tapşırır...

Hündür adam: O, bizi satmışdı! Mənim çörək verdiyim Adam məndən ancaq bir şərtlə ayrıla bilər. Ölüm! Sənə də bu dərsdir... Hamının gözü qarşısında özünə qadın silləsi qə-

bul elətdirən kişidən mən nə gözləyim?

Kərəm döşəmədə uzanan adamın iri açılmış gözlərinə baxa—baxa dayanıb və deyəsən hündür adamın bayaqdan bəri nə danışdıqlarını da heç eşitmır...

Kərəm: Nə?

Hündür adam: Həmkarların işinə bu gündən sən nəzarət edəcəksən! Üç qanunu bizim xeyrimizə həll edə bilmədiyinə görə isə cəzalanacaqsan! Get, əyninə paltar geyin!...

Kərəm çevrilib otaqdan çıxır.

Hündür adam üzünü cangüdənə tutur.

Hündür adam: Bunu burdan rəd delə! (ölünü nəzərdə tutur)

Uangüdən ölüyü xüsusi iri torbaya salır...

Hündür kişi qapını açıb dəhlizə çıxır...

Uzun boz dəhlizlə yeriyən hündür adam...

Hündür adam çoxdan gedib, amma onun ayaq səsləri dəhlizdən hələ də çəkilməyib...

Bos dəhliz...

İri, təyyarə anqarı...

Hündür dəmir nərdivan üstə dayammış rəqs müəlliməsi, təyyarə konstruktoru və bir fəhlə...

Rəqs müəlliməsi: Mən hava şarı düzəldirirəm... Termos yox! Bu şarin ən əvvəl qaz borusu olmalıdır... Sonra iki nəfər üçün bir il zad göydə qalmaqdan ötrü ərzaq qutusu...

Konstruktor: Ağ eləmeyin, ay xanım! Bir il göydə qalmaq olar? Bəs ayaq yolu məsələsi? Həkim? Başqa elementar işlər?

Rəqs müəlliməsi: Onu da düşün, düz deyirsən! Sən mənə sual vermə e!

Konstruktor: Belə hava şarı olmaz! Siz artıq təyyarə istəyirsiz... Mən isə təyyarə düzəldə bilmirəm...

Rəqs müəlliməsi: Pulunuzu verirəm də...

Konstruktor: Yaxşı... Görək nə edirik, qoy düşünüm! Siz kapitan Nemo kimi deyəsən uzun illər dünyadan təcrid olunmağa çalışırsız!

Rəqs müəlliməsi: O mənim işimdir... Sən hava şarını düzəlt!

Konstruktor iri dəmir nərdivandan aşağı düşür. Əllərini dəlinə qoyub iti addımlarla təyyarə anqarından çölə çıxır...

Rəqs müəlliməsi də dəmir pilləkənlərdən aşağı düşür. Fəhlə rəqs müəlliməsinə kömək edir. Rəqs müəlliməsi də konstrukturun arxasınca anqardan çıxır...

Göydə uçan uçaqlar...

Rəqs müəlliməsi maşına oturub təyyarə meydanından uzaqlaşır...

ZTM

İri, geniş və işıqlı zal. Arxa cərgədə dayanmış sık geyimli adamlar arasında Kərəm də var. Tribunada çıxış edən Hündür kişi. İri zalda oturmuş insanlara baxır.

Hündür kişi: Məni nazir təyin etmiş hökumətdən çox sizə minnətdaram! Çünkü mən sizin vergilərinizlə işimi qururam... Mən sizə xidmət etmək üçün burda dayanmışam. Bu gün kapitalının çox mühüm bir hissəsi bizim ölkəm izdə müxtəlif işlərə yatırıldı... Amma mən istəmirəm ki, xalqım investorların qulluğunda dursun. Elə bu məqsədlə mən və mənim «komandam» ölkənin bir çox mühüm obyektlərini özəlləşdirib sizin xidmətinizə vermək qərarına gəlmişik.

Tamaşaçı zalından alqış sədaları eşidilir...

Hündür kişi əlini qaldırıb alqış sədalarını kəsir.

Hündür kişi: Bu ölkə sizindir!...

Tamaşaçılar ayağa qalxıb əl çalırlar. Hündür kişi iti addımlarla zaldan çıxır.

Onun arxasında tribunun arxasında dayanan bütün insanlar da zalı tərk edir.

Zalı tərk edən insanlar arasında Kərəm.

Kərəm zaldan çıxıb pilləkənlərlə zirzəmiyə enir.

Kərəm zirzəmidəki qapını döyür.

Qapını Kərəmin özü açır...

Otaqdakı güzgü öündə durmuş hündür kişi.

Kərəm içəri otağa daxil olub hündür kişinin qarşısında dayanır.

Kərəm: Təbrik edirəm!

Hündür kişi: İş hələ indii başlayır. Kərəm, mən sənə nə dedim? Pul...pul...yenə pul. Kütlə ona yalan danışanı yox, kütlə onu fəth edəni də yox, kütlə yalnız onu dolandırımı sevir... Mən bu kütləni fəth etdim. Çünkü mən onların hamisini dolanıram. Mən onlara çörək verirəm.

Kərəm: Mən artıq yalan danışa bilmirəm... Buraxın məni gedim!

Hündür kişi: Sən heç nə idin! Səni mən hər şey elədim. İndi sən varsan! Səni sayırlar, tanıyırlar, səndən qorxurlar. Bunlar az iş deyil!

Kərəm: Yorulmuşam... Buraxın məni...

Hündür kişi qəfildən Kərəm sillə vurur...

Hündür kişi çevrilib otaqdan çıxır...

Kərəm əlini üzünə tutub güzgүyə baxır. Kərəm güzgüdə daha görünmür...onun əksi elə bil yoxa çıxıb.

1-ci kök iş adamının qadını öz «dostu» ilə küçədəki açıq yay kafesində oturub...

Villadakı hovuzdakı qız da onların yanındadır. Bu qız o qızdır ki, Kərəmi ona görə işlədiyi ali məktəbdən qovmuşdular.

Kərəm uzaqdan bu mizə yaxınlaşış oturur.

Kərəm «qarsona» bir fincan kofe sifariş verir.

Kərəm üzünü köhnə rəfiqəsinə tutub.

Kərəm: Eşidirəm səni!

Qız: Biz pis gündəyik! Mənə pul lazımdır! Bunun əri ölündən nəyimiz var satmışıq!

1-ci kök iş adamının arvadı: Özümüzü də...

Qız: Nəyimiz var satmışıq! İndi heç nə qalmayıb! Sən mənə pul verərsən?

Kərəm: Bircə şərtlə!

Qız: Nə?

Kərəm: Hamiya elədiyindən! Amma bax bu su köşkünün arxasındı, elə indi!

Qız: Nə?

Kərəm: İntim qovuşma... Nə olacaq?

Qız əvvəlcə key-key Kərəmə baxır. Sonra ayağa qalxıb su köşkünün arxasına keçir.

Qız lüm-lüt soyunub arxasını Kərəmə çevirir.

Kərəm də su köşkünün arxasına keçir.

Kərəm qızla intim əlaqədədir.

Qız hərdən-hərdən çəvrilib Kərəmə baxır...

Qız: Necəyəm, müəllim, çox pis deyiləm?

Kərəm: Qabağa bax! – deyir...

Kərəm qəfil ağlamsınır...

Kərəmin gözündən yaş axır.

O intim əlaqəni yarımcıq kəsib, cibindən bir xeyli pul çıxardır.

Kərəm pulu qızın dişləri arasına heyvancasına keçirib, o məkandan uzaqlaşır...

Təyyarə anqarı...(yuxarı nöqtədən)

Uca borunun üstündəki dəmir pilləkənlərin üstündən aşağı buraxılan hava şarı...

Şarın içində rəqs müəlliməsi görünür...

Hava şarının şar hissəsinə hava proporsional vurulmadığın-dan şar normal vəziyyətdə uçmayıb, sürətlə üzü aşağı enməyə başlayır...

Hava şarı bir xeyli uçandan sonra ağır daş kimi aşağı düşür...

Hava şarının dördkünc özəyi sol tərəfə əyilib.

Rəqs müəlliməsi əzilsə də, göydə qanını oynadan adrena-lindən xoşbəxtidir. O gücənən ayağa qalxıb, dördkünc özəkdən çölə çıxır. Rəqs müəlliməsi ona doğru qaçan təyyarə konstrukturunu gözləyir. Konstruktor ona çatan kimi gözlərini qayıb onun üzünə baxır.

Rəqs müəlliməsi: Ölmədiməsə, deməli özül möhkəmdir... Amma şara hava pis doldu... Bu əyintini aradan qaldırmaq la-zımdır... Get işlə!

Konstruktor: Əzilmədiniz, xanım?

Rəqs müəlliməsi: Əzildim... Amma boş şeydir... Mənim işim getsin... Tez bu işi qurtar sən Allah...

Konstruktor təəccübə bu qəribə qadına baxıb anqara doğru gedir...

Rəqs müəlliməsi axsaya— axsaya onun ardınca gedir.

Göydə müxtəlif təyyarələr uçurlar...

Hündür kişi kabinetində oturub müxtəlif kağızlara baxır. O mizin altındaki düyməni basıb katibəsini çağırır.

Katibə iri kabinetə girir. Qorxusundan qapının ağızından irə-

li gələ bilmir.

Hündür kişi: Mən sənə deməmişəm mənim qolum heç bir sənədə düşməsin? Mən sənə deməmişəm ki, bütün sənədləri Kərəmin adına qeydiyyatdan keçir!

Katibə: O, son sənədlərə qol çəkməkdən imtina etdi! Ona görə də sizin imzanızı özüm saxtalaşdırıdım... Axa vergi sənədləridir...

Hündür kişi hirsənib ayağa qalxır.

Hündür kişi: Sən burdan rəd dol! Çix get bu işdən! O oğraşı da tapıb bura göndər...

Hündür kişi mizin arxasından çıxana qədər, katibə qaçıb otaqdan çıxır...

Çox keçmir Kərəm qapını döyüb içəri keçir... hündür kişi onun içəri keçməsinə heç bir reaksiya vermir. Kərəm ayaq üstə durub hündür kişinin əmrini gözləyir... Nəhayət hündür kişi sükütu pozur.

Hündür kişi: Mənə bax, niyə belə edirsən? Yadından çıxıb sən kim idin?

Kərəm: Mən bağlı qapı dalında qala bilmirəm... Həbsxanaya düşsəm o dəqiqə ölürem! Bu pul sənədləri başdan ayağa gülləlikdir...

Hündür kişi: Ay qoduq, bəs mən səni neynirəm? Sən mənim bəs nəyimə lazımsan? Pianinoda çalmağa? Sən mənə elə buna görə lazımsan da... Evinin, villanın, maşınının pulu bəs hardandır? Yaxşı yaşamaq elə bilirsən hasandır? Hamı yaxşı yaşamaq istəyir də... Amma sən yaxşı yaşayırsan... buna görə də qurban olmayı da bacarmalısan... Ora sən düşsən, səni mən ordan çıxardacağam, bəs mən ora düşsəm məni kim ordan çıxardar?

Kərəm: Yorulmuşam... Qorxu ilə, yalanla yaşamaqdan yorulmuşam... buraxın məni... gedim...

Hündür kişi ayağa qalxıb Kərəmə yaxınlaşır. O, dolabı açıb, içindən iri rom şüşəsini çıxardır. Hündür kişi özünə və Kərəmə rom sözür. Qəfildən hündür kişi əlindəki rom şüşəsini qaldırıb Kərəmin başına vurur. Kərəm zərbədən yerə yığılır...

Hündür kişi cibindən mobil telefonunu çıxarıb nömrə yiğir.

Hündür kişi: Başqa rol çəkən tap! Bunu da...bu zibilini də gəl burdan yiğışdır. Apar bağa... Axşam özüm gələcəm...sən əl vurma...

Hündür kişi telefonu bağlayıb cibinə qoyur. O, pencəyin əyninə geyinib istirahət otağından kabinetinə keçir...

İşığı söndürüb kabinetindən çölə çıxan hündür kişi...

Qaranlıq otaqda. Açıq qalmış istirahət otağının qapısı ağızında yerə uzanmış Kərəm...

Hündür kişinin bağ evi...

Kərəmi düzbağın ortasındaki iri qara rənglə rənglənmiş tirə bağlayıblar. Onun qarşısındaki kiçik hovuzun qırağındakı oturacaqlarda oturmuş hündür kişi və əsabələri Kərəmə baxırlar...

Hündür kişi: Açıñ onun əllərini...

İki cangüdən Kərəmin qollarını açır...

Hündür kişi: Bura bax! Sən mənə atmışan! Sən bizim hamimizin ümumi işi olan, hamımızın gəlir mənbəyi olan bir sənədə qol çəkməməklə kodeksimizə tüpürmüsən! Bu addım bizim ailəmizə xəyanətdir. Bizim kodeksimizdə xəyanətə görə isə bircə hökm var, ödüm! Nə deyirsiz?

Hündür kişinin əsabələri ayağa qalxıb, baş barmaqlarını aşağı əyirlər. Hündür kişi gülümsəyir...

Hündür kişi: Gördün? Sən bircə imzanın və bircə fitvanın badindasan... Bizim ailədə nə arzı var, nə xəyal! Bizim ailə-

miz çox qəddardır! Bircə səhv ölümlə bitir! Sən özün nə fikirləşirsən?

Kərəm: Heç nə! Mən artıq fikirləşə də bilmirəm.

Hündür kişi Kərəmə yaxınlaşır.

Hündür kişi Kərəmin biləyindən tutu bonu hovuza atır...

Hündür kişi: Onu ölüncə döyüñ!

Hündür kişinin cangüdənləri Kərəmin arxasında hovuza hoppanırlar...

Uangüdənlərdən biri Kərəmi sudan çıxardıb hündür kişinin və əsabələrinin gözü qarşısında döyür...

Əsabələr əl çalır...

Uangüdənlər Kərəmi döyürlər...

O halsizdir...

Kərəmin taqəti yoxdur. O üzü üstə yerə yıxılıb... hündür kişi qayışının altından tapançanı çıxarıb Kərəmə tuşlayır...

Elə bu vaxt göydən aşağı düşən hava şarının qumm kisələrindən biri hündür kişinin təpəsinə dəyir...

Hündür kişi səntirləyir. Onun əlində açılan atəş Kərəmin yanında dayanmış cangüdənin dizinə dəyir...

Hava şarı villanın həyətinə enir...

Rəqs müəlliməsi Kərəmi qucağına alıb hava şarına tərəf sürüyür...

Hündür kişi özünə gəlib əlindəki tapançadan Kərəmə atəş açır...

Bu dəfə gülə Kərəmə dəyir...

İkinci güllənin qarşısını rəqs müəlliməsi kəsir...

Rəqs müəlliməsi yaralı olsa da Kərəmi bir təhər hava şarına qaldırır...

Rəqs müəlliməsinin özü də hava şarına minir...

Rəqs müəlliməsi hava şarının yükünü boşaldır.

Şar küləyin səmtinə düşüb buludlarla bir üzü şərqə tərəf

süzür...

Aşağıdan hava şarına güllə atan hündür kişinin əsabələri...

Hava şarının içində gözləri açıq halda uzanmış rəqs müəlli-məsi və Kərəm...

Onların ikisi də yaralıdır...

Kərəm və rəqs müəlliməsi biri— birinin əlindən tutub hava şarının dördkünc özəyinə uzanıb...

Artıq hava şarı güllələrin çatmadığı bir yüksəklikdədir...

Hava şarından görünən yer kürəsinin kiçik cizgiləri...

YALAN

Uca dağın döşündəki yaylaqda qoyun sürüsü.

Gün batıb. Amma hələ gecə düşməyib.

Alaçıqm taxta dirəyinə söykənib papiroş çəkən çoban Yavər. Kəndin ayağından dağ boyu yuxarı qırılı— qırılı qalxan yola baxır. Yolla üzü yuxarı üstüaçıq yük maşını qalxır...

Dağın döşündə təzəcə doğulmuş, görünür Yavər və köməkçiləri tərəfləndən tutulub, ayaqları bağlanmış quzular mələşir...

Yavərin köməkçiləri alaçığın ayağında bardaş qurub oturub. Onlar iki nəfərdir, bədənləri kimi baxışları da xirdadır.

Yəvər papiroso torpaq üstə atıb tapdalayır.

Yəvər:

—Durun, quzuları sayın, Səfər gəlir!

Yavərin köməkçiləri ayağa qalxıb, ayağı bağlı quzuları bir-bir sayırlar. Köməkçilərin əli quzulara dəyən kimi sürüyə vəlvələ düşür. Qoyunlar mələşir, itlər hürüşür...

Yavər laqeyd— laqeyd sürüyə baxır.

Quzular analarına tərəf dartmib qaçmaq istəyir.

Amma ayaqlarimdakı kəndir onları tərpənməyə qoymur.

Yavər:

—Tez eyləyin, sürünen ağızını bir yerə yiğml Çər dəymişlər qaçar! Qoyuna bax e, oda bilir bala nədir?

Köməkçilər qoyunları qayanm altına haylayırlar.

Kənddən yuxarı qalxan yük maşını gəlib alaçıqın qarşısında dayanır. Sürücü Səfər maşının kabinkasmdan aşağı düşüb Yavərlə görüşür.

Səfər:

—Sabaha da, danışmışam, yenə əlli baş istəyən var...

Yavər:

—Vallah bu istədiyini də güclə düzəlddim, əlim gəlmir, elə mələşirlər ki, deyirsən ağlayırlar...

Səfər:

—Kim ağlayır o? O boyda iş tapmışam, sən də burda boş- boş çərənləyirsən. Bəs, Eedəki quzuları saxlamaq lazımq deyil?

Köməkçilərin quzuları maşına yükləndiyinə baxan Yavər üzünü Səfərə tutub deyir:

—Bu boyda quzuları neynirlər, sən allah?

Səfər:

Neynəyəcəklər? Ətini kəsib kabab çəkirər. Harınlıqdandır da... Deyir kababxanalarda bu quzuların eti üstündə davadır...

Səfər maşının yüklüyünü bağlayıb, kabinaya minir.

Səfər:

—Sabaha əlli baş hazır elə! Pulunu evə verəcəm.

Yavər:

—Evdə nə var nə yox? Uşaqlar neynir?

Səfər:

—Yaxşıdırılar... Böyük oğlunu müharibəyə aparırlar...

Yavər:

—Nə? Nə tez?

Səfər:

Vaxtı da, tez niyə olur...

Yavər donuxur.

Səfər maşının işə salıb qırırlan yolla üzü aşağı düşür.

Quzular maşının yüklüyündə qorxaq, ürkək baxışlarla ətrafa baxır. Və onların bütün görkəmlərindən bilinir ki, harasa kəsil-məyə, ölümə gedirlər...

Yavər bu görüntündədən elə bil diksinir... Quzular ona nə-dənsə oğlunu xatırladır.

Köməkçilər qoyunların başını bir yerə yiğib alaçığın içində keçirlər.

Köməkçilərdən biri:

—Yavər, itləri aç!

Yavər:

—Qardaş, bu uşaqlar haçan böyüdü axı, heç xəbərimiz də olmadı... Deyir uşağı əsgər aparırlar?

İkinci köməkçi:

—Uşaq elə öz— özünə böyüyər də, atalarımızın bizdən xə-bəri olub bəyəm?

Birinci köməkçi:

—Düz deyirsən, atanın səndən yüz faiz xəbəri olmayıb.

Çobanlar gülürlər...

Yavər alaçıqda davam gətirməyib, çölə çıxır. Gedib çoban itinin qarşısında çöməlib oturur. İt neçə illərdən bəri tanıdığı Yavərə üzündəki ifadəsinə görə, tanımayıb hürür.

Yavər əlləri ilə üzünü tutub oturub.

Gecədir.

Yolun üstündə duman əyilib...

Səhər, həmin alaçıq.

Yavər çöldə daşın üstündə oturub papiroş çəkir.

Yavər maşın səsinə diksinir. Kürkünü əynində düzəldib ay-

ağa qalxır.

Səfərin maşmı qıvrılan yolla üzüyuxarı qalxır. Maşının yüklüyündə quzu boyda və quzu görkəmində bir oğlan uşağı dayanıb. Maşın sürünə— sürünə üzüyuxarı qalxır. Yavər maşının gedişini izləyir.

Maşın nəhayət alaçıqm qarşısında dayananda, ayağa qalxır.

Uşaq yüklükdən torpaq üstünə hoppanıb, qoyunlarla, itlərlə oynasır. O, yaşmdan böyük görünsə də, xasiyyətcə hələ uşaq olduğu sezilir. Yavər ona baxıb doluxsunur.

Sürütü Səfər:

—Oğlunu gətirdim halallaşasın, sabah aparırlar.

Yavər:

—Hara apanrlar?

Sürütü Səfər:

—Ə, dünən demədim sənə? Müharibəyə erməniləri qırmağa...

Yavər:

—Ə, bu xırda deyil? Bu lap uşaqdı axı... Ə, bəri gəl görüm...

Uşaq qaça— qaça gəlib dədəsinin qarşısında dayanır. Arıq, çəlimsiz, quzu kimi uşaqdır. Utana— utana dayanıb atasma səmt baxır.

Yavərin gözü dolub:

—Ə, sən neçədə oxuyursan?

Uşaq:

—Dədə, iki ildir ki, məktəbi bitirmişəm! Kənddə poçda işləyirəm...

Yavər oğlunu qucaqlayır...

Köməkçilər dünəndən danışılmış əlli quzunu maşının yüklüyünə yiğirlər.

Sürütü Səfər:

—Yaxşı görüşün, vidalaşın, mən də tərpənim! Vaxtim azdi,

məni gözləyirlər...

Yavər oğlunu yenə qucaqlayıb.

Yavər:

Anam nə deyir?

Uşaq:

O da səni gözləyir... Qorxma... Heç kimə də heç nə demə...

Özüm vuruşmaq istəyirəm...

Yavər:

Vallah bala, mən də elə– belə deyirəm...

Uşaq:

—«Qorxma dədə, sən evdən göz ol! Anamı ağlamağa qoyma. Dibişa da de ki, ona əsgər toqqası göndərəcəm!»

Yavər nə isə demək istəsə də nitqi quruyur.

Sürütü Səfər maşından uşağı çağırır. Ə, gəl görüm, ermənilər qırıldı qutardı... Sən də burda dədəni ağladırsan...

Yavərin oğlu dədəsindən aralanıb, maşının yüklüyünə quzuların yanma qalxır.

Sürütü Səfər əvvəlcə maşının siqnalı, sonra isə qazı basır.

Maşın qıvrılan yolla üzü kənddə səmt tərpənir.

Yavər əvvəlcə key– key maşının arxasında baxır. Sonra nəsə fikirləşmiş kimi, arxaya çevirilir. Və nəhayət maşının arxasında qəcib onu aşağı qobuda əylədir.

Yavər maşının yüklüyünə çıxıb oğlunu bir daha qucaqlayıır. cibindən pul çıxarıb onun cibinə basır.

Yavər:

—Yeməyinə yaxşı bax! Papiros çəkmə! Komandirinə de ki, sən Qasımovlardansan... Bibim oğlu Faiqin də adını ver, bəlkə tanındı... Di get, allah amanatı. Çatan kimi məktub yaz...

Yavər maşından aşağı hoppanır.

Maşın tərpənir.

Yavər siqaret çəkə– çəkə üzü aşağı düşən maşının

yüklüyündəki quzulara və oğluna baxır.

Maşmin içindəki oğlu da dağın kəlləsində dayanıb, papiros tüstüsü arasından atasına baxır.

Yenə səhərdir. Qoyunlar ayın— şayın otlayıır. Yavər və köməkçiləri səhər yeməyi yeyirlər.

Alaçıqm dirəyindən radioqəbuledici asılıb. Radioda diktör xəbərləri oxuyur.

Diktör:

—İşgal olunmuş Azərbaycan əraziləri milli ordumuz tərəfindən qəhrəmancasma geri qaytarılır. Tovuz bölgəsinin Əlimərdanh və Bozalqanlı kəndləri uğrunda gedən döyüslərdə ağır itki vermiş düşmən geri oturdulub.

Yavər:

—Düz deyir bu?

Köməkçilərdən biri:

—Düz deyər də! Görəsən sənin Vasifin hansı tərəfdədi?

Yavər:

—Yazır! Laçın tərəfdədi! Bu üç aydır evə beş dənə məktub yazıb, tənbəl köpəkoğlu.

Birinci köməkçi:

—A kişi, pul verib saxlayaydm da oğlunu! Odey, Yunusun oğlu altı ildir «Ne qodni» çıxır!

İkinci köməkçi:

—Vallah, indikilərdə heç vicdan yoxdur. Mənim arvadım indidən başımı xarab edib! Deyir, uşağı qaçırı.

Yavər:

—Hamı vuruşmalıdır, bu torpaq hammm deyil?

Birinci köməkçi:

—Yox, bu torpaq hamının deyil, elə kasıblarmdır! Əşsi nəsə, bu gün sənin hamam günündür, dur yiğış! Səhər gələndə də

çörəyi çox gətir.

Yavər:

—Allah haqqı, evdən də qorxuram. Anası o qədər deyir ki, heç evə getmək də istəmirəm.

Birinci köməkçi:

—Dur, görüm fors eləmə! İstəyirsən növbəmizi dəyişək.

Yavər:

—Yox, qoy görüm Nisə neynir.

Yavər alaçıqda paltarlarını yiğib çölə çıxır.

Yavər köməkçilərlə vidalaşıb qırılan yol ilə kəndə səmt düşür...

Axşamüsctü. Recim...

Artıq gecədir.

Tüstülü kənd mənzərəsi.

Yay klubunda hərbi film göstərilir.

Taxta oturacaqlarda yalnız qızlar və xırda uşaqlar oturub. Hiss olunur ki, kəndin cavanları mühabibədədir.

Bir qoca eşşəklə odun daşıyır.

Bir qapıda ağızında əsgər geyimli oğlan papiros çekir. Anası pencəyini gətirib əsgərin ciyinə atır ki, ona soyuq olmasın.

Bütün bunları görüb keçən Yavərin fikri qarşıqdır.

Kəndin əzvaşıyindən bilinir ki, qadın kişisindən çoxdur.

Quyudan su çəkən qan...

Çəpər rəngləyən iki qadın...

Çəpərlərini düzəldən qonşu qadın Yavəri uzaqdan görən kimi yaşmaqlanır. Yavər onun qarışından keçəndə başı ilə qadına «salam» verir. Qadm Yavərin salamını alır.

Qadın:

—Ay Yavər qardaş, sən allah Nisə bacını evdə tək qoyma!

Yavər:

—Niyə?

Qadın:

—Nəsə bir— iki saat bundan qabaq Nisə sənin üçün su qızdırıldı ki, qəfil göydə təyyarə göründü!

Yavər:

—Hə, olsun ki? Burda erməni var? Öz təyyarələrimizdir də...

Qadın:

—Nədənsə o təyyarəni görünən kimi Nisə həyətə çıxıb, bərkdən— bərkdən ağlamağa başladı.

Yavər:

—Niyə? Bəlkə Vasifdən məktub— zad gəlib?

Qadm çiyinlərini çəkib – tövləyə tərəf gedir. Qadmm tövəsindəki inək açılıb çölə çıxıb. Qadın inəyi əli ilə vura– vura içəri salır.

Yavər həyətə keçir. Açıq qapıdan içəri girib, arvadını miz arxasında geyimli vəziyyətdə oturmuş görür. Arvad dinməz oturub bir nöqtəyə baxır. Üzü heykəl kimi sərtdir.

Dəhlizdə yiğilmiş iri əl çantası da Nisə arvadın əhvalından xəbər verir.

Arvad:

—Vasifə nəsə olub, mən ora gedirəm!

Yavər keçib mizin arxasında oturur.

Yavər:

—Nə gic– gic danışırsan? Məktub almışan?

Arvad:

—Sənə deyirəm ki, ona nəsə olub! Ata deyilsən? Bir tərpən də!

Yavər:

—Neynim axı?

Arvad:

—O vaxt o zəhrimər qoyunlarmı, o qurda tuş gəlmişləri,

dağda qoyub aşağı düşsəydin, indi uşağım da yanımdaydı. Heç aşağı da düşmədin e?

Yavər:

—Hamı vuruşmalıdı... Vətən hamı üçündü. Mən qoyum qaçım, sən qoy qaç, bəs erməni ilə kim vuruşacaq?

Arvad:

—Mən ora gedirəm. Vasifin yanma. Ürəyimə nəsə damıb!

Yavər matdım— matdım arvadma baxır.

Arvad qəfil ayağa qalxıb, qapiya tərəf sıçrayır. Əlini əl çan-tasma uzadanda Yavər ona çatıb bir sillə vurur. Arvad üzüquy-lu döşəməyə uzanıb ağlayır.

Arvad:

—Sən ata deyilsən! Sən vəhşisən!

Yavər heyrətlə arvadına baxır.

Arvad döşəmədən qalxıb Yavərin ayaqlarını qucaqlayır.

Arvad:

—Get uşağımı gətir də, sənə qurban olum a kişi, uşağımı is-təyirəm...

Yavər qapını çırpır, çölə çıxır.

Qaranlıq kənd.

Yavər qapının ağızmdakı artırımı oturur.

Yavərin kiçik oğlu onun iri uzunblığazlarını gətirib qarşısında cütləyir.

Kiçik oğlu:

—Ata, get qaqaşı gətir.

Dəmir relslər.

Əvvəlki sürətlə kamerası önündən keçən qatar.

Qatarın tamborunda papiros çəkən Yavər.

Vaqonun müxtəlif geyimli mülki və hərbi adamlar.

Bir qoca kişi vaqonlann içiyılə keçib xirdavat alveri eyləyir.

O Yavərə çatıb, ondan siqaret istəyir. Yavər qocaya siqaret verib yandırır. Qoca:

— Yolun haradör Yavər?

— Döyüş xəttinə gedirəm, oğlumun yanına! Qoca:

— Səni ora buraxacaqlar? Deyir kütləvi hücumu keçmişik!

Yollar bağlıdır.

Yavər:

— — Yəqin ki, buraxarlar.

Qoca:

— Oğluna nə aparırsan?

Yavər (çıyinlərini çəkir:) — Nə bilim vallah? Arvad pay-puş
yığıb da...

Qoca:

— Kart al! Dalında qız şəkli də var...

Yavər:

— Yox, o elə uşaq deyil! Sakit uşaqdır...

Qoca:

— Onda eynək al!

Yavər qocadan qara şüşəli eynəy alır. Əlində çevirib ora-burasına baxır. Nəhayət onu cibinə qoyur. Yavər qocaya pul verir.

Vaqonlarm birində bir əsgər meyxana deyir, o birilər onun başına toplaşıb çirtma vururlar.

Meyxana deyən əsgər:

— İsteyirsən lox olasan,

İtib-batıb yox olasan,

Ay erməni ox olasan,

Yenə yerin zaxotdu,

Cünkü adın Aşotdu...

Dəmir relslər. Sürətlə gedən qatar...

Meşə.

Bir dəstə Azərbaycan əsgəri xüsusi komuflayaclarda kötüklər üstə

oturub. Yavərin oğlu Vasif də burdadır. Hamı komandırə qulaq asır. Komandır ayaq üstədir.

Komandır:

—Ermənilər mümkün hücum pozisiyalarını minalayıb. Sabah nizami ordumuz bu ərazidən hücuma keçməlidir. Səkkiz saat vaxtiniz var. Kəşfiyyat minaları müəyyən edib, sapyorlara işarə verməlidir. Sapyorlar da minaları zərəsizləşdirəcək. Bu bölgədə ermənilər bizdən güclüdür. Vaska başını cəncələ soxma. İlk savaşındır. Sən hələ çox erməni öldürəcəksən. Məqsəd minaların yerini aşkar etməkdir. Mirzəyev, Sadıqov və Quliyev... Dəstənin başçısı Mirzəyevdir. Haydi... Mən sizə inanıram.

Komandır əsgərlərlə bir–bir görüşür, kəşfiyyatçılar meşənin cəngəllikləri içinde gözdən itirlər...

Meşənin içiyə irəliləyən kəşfiyyatçılar...

Yağış yağır.

Kəşfiyyatçılar pozisiyaya çatıb, mövqe tuturlar.

Vasif binokla ermənilərin işgal etdiyi kəndə baxır. Yamlaşıl ağaçlı, mənzərəli dağ kəndidir.

Bir qiraqda mal–qara otlayır. Boynu zmqirovlu keçi çayı keçir. Vasif kəşfiyyatçı yoldaşlarına əli ilə işarə edib, kəndə tərəf sürüнür.

Meşədən kəndə səmt ciğir uzanır. ciğirin axırmada ermənilərin qurdugu post görünür. Bir erməni əsgəri, belində tüfəng ayaq üstə dayanıb. Vasif sürüнə–sürüнə yaxınlaşış ermənini badalaqla yerə sərir. Onlar bir qədər vuruşur. Nəhayət Vasif onu bir zərbə ilə zərərsizləşdirir. Vasif bıçağı erməninin boğazma çəkir. Meşədən çıxıb Vasifə səmt qaçan o biri iki kəşfiyyatçı ciğirin ətrafında və üstündə aşkar etdikləri minaların

qarşısına bayraqlar basdırır.

Vasif artıq ikinci posta yaxmlaşır...

Bu dəfə ermənilər çoxdur və onlar keşikdə üç— üç dayanıblar. Vasif qumbaranın halqasını çəkir, sürünə— sürünenə keşikçilərə yaxmlaşır. Ermənilər nədənsə duyuq düşmüş kimi orabura boylanır. Vasif qəfildən ayağa qalxıb əlindəki qumbaranı havaya qaldırır:

Vasif:

—Yat, aşağı, dığa! Yat, bu dəqiqə partladacam!

Ermənilər qorxudan silahlarını yerə atıb, əlləri də dizi üstə torpağa çökürlər. O birisi kəşviyyatçı da erməniləri qundaqla vurur.

Köməyə gələn kəşfiyyatçılar yenə öz qaydası üzrə minaları aşkar edib, torpağa bayraqlar basdırırlar...

Vasif cibindən fişəng tapancası çıxardıb göyə fişəng buraxır.

Azərbaycan ordusu tanklarla hücuma keçirlər...

Vasif və digər iki kəşviyyatçı erməniləri qarşısma qatib məşədəki qazmaya gətirirlər.

Komandır erməniləri bir— bir qazmaya sahr.

Komandır:

—Bu bölgəni də, allah qoysa alacağıq! Daha az qaiib.

Vasi:

—Komandır, içlərində biri vardır, elə qorxmuşdu ki, gözünün qarası tərpənirdi. Nədənsə ona yazığım gəldi... İnsandır da...

Komandır:

—Düşmənə yazığın— zad gəlməsin. Haydı, get dincəl!

Vasif və digər kəşviyyatçılar meşənin içində gözdən itirlər.

Komandır papiros yandırıb, kötüyüñ üstündə oturur.

Qəfildən göydən atılan bombaların partlayış səsləri eşidi-lir...

Komandir ayağa qalxıb, meşənin dərinliyində itir.

Qatar iskələyə çatıb dayanır.

Yavər qatardan aşağı enib, əlindəki məktubu cibindən çıxa-rır. O oğlu üçün iki iri çamadana doldurduğu sovqatı itirmə-məyə çalışır. Hiss olunur ki, evdə arvadı bu işi ona bərk– bərk tapşırıb.

Yavər əlindəki məktubu bir– bir vağzaldakı insanlar göstə-rir ki, oğlunun göndərdiyi məktubun üstündəki hərbi hissənin ünvanını dəqiqləşdirsin. Heç kim Yavərin oğlunun qulluq et-diyi hissəni tanımir.

Yavər bir cavan oğlana yaxmlaşır.

Yavər:

—Bacıoğlu, bu məktubun üstündəki «Ne» nömrəli hissə Laçında hardadır? Mən indi ha tərəfə gedim?

cavan oğlan:

—Ay əmi, « № » nömrəli hərbi hissənin yerini heç kəs bil-məz! « № » nəmalum deməkdir.

cavan oğlan sözünü deyib, uzaqlaşır.

Onun arxasınca da qatar sürətlə İskələdən çıxır.

Yavər perronda tək qalıb.

O bilmir hara getsin.

Perronun lap axıñnda bir kişi beş– altı kisəni üst– üstə yiğ-ib, özü də üstündə oturub.

Yavər o kişiyə yaxınlaşır.

Yavər:

—Salam, a kişi!

Kişi:

—Salam!

Yavər:

—Bir bu məktuba bax gör, üstündəki hərbi hissənin yeri sə-nə tanış gəlir, gəlmir?

Kişi məktubu alıb üstünü oxuyur. Sonra heç nə demədən onu Yavərə qaytarır.

Kişi:

—Oğlunun adı nədir? —soruşur.

Yavər:

—Quliyev Vasif Yavər oğlu!

Kisələrin üstündə oturmuş kişi ciblərindən beş— altı siyahı çıxarıb oxuyur. Yavər səbrlə ona baxır.

Kişi:

—Necə? Quliyev?

Yavər:

—Quliyev Vasif Yavər oğlu!

Kişi:

—Quliyev Vasif Sərdar oğlu var, amma Yavər oğlu yoxdur!

Yavər:

—Yox, mən Yavərəm, oğlumun da adı Vasifdir. Sənin oxu-duğun o siyahı nə siyahıdır elə?

Kişi:

—Bu kisələri görürsən?

Yavər?

—Hə, görürəm! Nə olsun ki?

Kişi:

—O kisələrin içindəkilər ölmüş əsgərlərimizin pal-paltarı-dır. cibimdəki siyahı da o əsgərlərin siyahısıdır!

Yavər kişinin bu sözlərindən və ümumiyyətlə vəziyyətin qəribəliyindən donub qalıb.

Yavər:

—Necə yəni, ölmüş əsgərlərin siyahısı?

Kişi:

—A qardaş, indi hərə bir cür pul qazanır da, mənim də çörəyim bundan çıxır! Hələ şükür elə ki, oğlun ölməyib!

Yavər:

—Sən nə oğraş adamsan ə? Adam da qəhraman əsgərlərin adıyla pul qazanar?

Kişi:

—Get işinə— gücünə kişi, qanımı qaraltma. Mən lap yalan da olsa, gör nə qədər adama təsəlli verirəm. Sən neynirsən bəs?

Yavər:

—Başına dəysin sənin o təsəllin. Onlar Vətən uğrunda ölüb, şəhiddirlər, elə ona görə də döyüşdə öldükləri paltarlarda basdırılır... Sənin bütün bu alverin yalandır...

Kişi kisələrin üstündən yerə hoppanıb Yavəri vurmaq isteyir. Yavər kişinin əlini tutur. Və çevrilib ona bir tutarlı yumruq vurur. Kişi dalıqatlı kisələrin üstünə yixılır. Kisələrdən biri açılır. Kisənin içindən boş perona şəkillər səpələnir...

Yavər şəkillərin içində nədənsə qorxa— qorxa öz oğlu Vasi-fin şəklini

axtarır...

Kənd.

Tüstülü bacaların və dumanın arxasında kəndin məhrəm və təbii səsləri adama boğuq çatır.

Kənd yolu ilə bir səfil küçük qaçır.

Yavərin arvadı Nisə dağın döşündəki qəbiristanlığının kənarındaki çəmənliyə «mixça» basdırır.

Nisə:

—Sənə qurban olum, ay allah, basdırıldığım bu çubuğu tez

göyərt, çubuq arzumdur. Oğlumu sağ— salamat evimə qaytar.
Hər il kişiyyə deyərəm, bir erkək kəsib aca— yalavaca paylar.
Uşaq təkdir, gedim daha...

Nisə arvad dikəlib kənd yolu ilə evinə tərəf gedir.

Doqqazın qarşısında onu kiçik oğlu qarşılayır.

Kiçik oğlu:

—Ay ana bəs qaqaş niyə gəlmədi? Dedin bəs gələcək!

Nisə:

—Gələr oğlum, bir— iki günə gələr! Sən niyə yatmırsan?

Qorxmursan?

Kiçik oğul:

—Mən yatmışdım e, sonra ayıldım, gördüm yoxsan! Qorxdum, qaqaş evdə olanda heç qorxmurdum. O, gün Nənəşin nəvəsi də mənəni döydü. Qaqaş burda olanda, biz tərəfə hərlənmirdi.

Nisə:

—Qaqaş burda olanda heç mən də qorxmurdum.

Nisə oğlu ilə içəri keçib, sağı çarpayıya uzandırır. Uşaq gözlərini geniş açıb tavana baxır. Tavanda kölgələr tərpəşir. Nəfəslikdən içəri düşən ağaç kölgəsindən uşaq üzənir. Nisə də uşağın gözü ilə çevrilib tavana baxır və tavandakı kölgədən qorxub bərkdən qışqırır...

Meşə.

Dağ relyefi.

Vasif yanmdakı kəşfiyyatçı ilə (Mirzəyev) düşmən arxasına keçib. O, əl işarəsi ilə Mirzəyevə soldan düşmənə həmlə etməsini başa salır. Özü sağ tərəfə sürüñür. Qəfil meşənin xəzəlləri arasından çökək görünür. Və Vasif müvazinatını saxlaya bilməyib üzüñağdı bu çökəkə yuvarlamır. Səsə ermənilər duyuq düşüb, Vasifə tərəf avtomatlardan atəş açırlar. Vasif yumbalanıb dərənin dibinə düşür. Ona köməyə gəlmək istəyən

Mirzəyevi ermənilər öldürür. Vasifin bundan xəbəri yoxdur. O, meşənin içiyə tövşüyə— tövşüyə qaçır. Hiss olunur ki, o bərk əzilib. Onun ardınca ermənilər də qaçır. İtlər hürüşür. Vasif bir daldalanacaq tapıb orda gizlənir...

Vasifin ürkək, amma sərt gözləri meşə ciğırı üstündən açıq— aydm görünən minaya sataşır...

İriplanda mina...

Ermənilər Vasifi artıq mühasirəyə ahblar.

O, bayaq yixılanda silahmı da itirib.

Ermənilər çoxdur və hamısı da Vasifin gözünün zillədiyi minanın ətrafında dayanıblar. Onlar Vasifin gizləndiyi yeri müəyyən edib ora avtomatlardan atəş açırlar.

Qəfil Vasif ayağa qalxıb ermənilərin güllələrindən yayma— yayma minaya səmt qaçır.

Ermənilər əllərindəki avtomatlardan onu atəşə tuturlar. O, yaralansa da inadından dönmür. Səntirləyə— səntirləyə irəii gedir. Nəhayət, Vasif özünü bayaqdan bəri baxdığı minaya çatdırır. Vasif hoppanıb qarnı ilə özünü minaya sıxır. Dəhşətli partlayış səsi bütün meşəni silkələyir... Vasiflə bərabər onun ətrafında olan bütün erməni əsgərləri də ölürlər...

Vasifin açıq gözləri göy üzünə zillənib...

Vasifin gözündə bir damla yaş donub qalıb.

O göz yaşı Vasifin gözündən aşağı süzülüb, damcı şəklində yaşıl otun

üstünə düşür...

Kənd.

Göydən yağış yağır.

Nisə qonşuları başma yiğib, lənpə işığında şəkərbura bişirir.

Vasiflə bir sinifdə oxuyan sarısaç qız Nərgiz də burdadır.

Nisə şəkərburaya naxış vurur. Nisə üzünü sarısaç qızı tutur:

Nisə:

—Şəkərbura həm də məktubdur axı! Üstünə nə istəsən ya-za bilərsən!

Sarısaçlı qız utanıb başını aşağı dikir.

Şəkərbura bişirməyə gəlmış qonşu arvad:

—Ay Nisə, allah qoysa gələn kimi Vasifi evləndir, daha şə-kərburanın xəmirini ozun yoğurma!

Nisə:

—Bəs kim yoğursun?

Arvadlarm hamısı sarısaçlı qızı baxır. Sarısaçlı qız utanıb otaqdan

eşiyə qaçıır.

Nisə əllərini göyə qaldınr:

—Qoşa qarışm ay allah! Sən özün muradımı gözümdə qoy-ma! Yavərə

də demişəm, iki cöngə alıb, bağlayıb qapiya! Qoy gəlsin...

Yavər tək– tənha İskələnin gözləmə salonunda oturub.

Artıq gecədir.

Salonda zəif işıq yanır.

Salonu süpürən yaşlı xadimə qadın, yavaş– yavaş yaxınla-şıb, Yavərin qarşısında dayanır.

Qadm:

—Hara gedirsən, a kişi?

Yavər heç nə demir.

Qadın:

—Sənnənəm ay kişi, hansı tərəfə gedirsən?

Yavər məktubu cibindən çıxarıb qarıya göstərir.

Qarı:

—Mən oxuya bilmirəm...

Yavər:

—Oğlumun yanına gedirəm, hərbi hissəyə!

Qadm Yavərin əlindən tutub onu ayağa qaldırır. Onlar oturacaqların arasından keçib eşiyə çıxırlar. Qadın nəhayət Yavəri Iskələ komendantının otağıma gətirir. Onlar içəri birlikdə girir.

Qadın:

—Qadan alım, ay Nəsib bu kişiyə yiyə dur, çöl adamı deyil, oğlunu axtarır!.

Komendant ayağa qalxıb özünə çay süzür. Sonra pəncərədən eşiyə baxa— baxa dillənir.

—Ay kişi niyə qoymursan, oğlun əsgərliyini kişi kimi çəksin? Nə istəyirsiniz bu uşaqlarınızdan? Birdəfəlik bilin ki, onlar daha uşaq deyillər. Müharibəyə getmiş kişilərdi».

Xadimə qadm:

—A, Nəsib bu kişiyə kömək elə, sən allah kömək elə, pəncərələrini yaxşı— yaxşı siləcəm.

Komendant gülümşünür:

—Nə danışırsan, ay arvad? cəbhə bölgəsinə mən heç kəsi buraxa bilmərəm. Hansı hissədədi oğlun ay kişi?

Yavər əlindəki məktubu komendanta uzadır. Komendant məktubu alıb, üstündəki ünvanı oxuyur.

Komendant:

—A kişi, yaxşısı budur, elə burdan qayıt geri, sənin oğlunun qulluq etdiyi hissəyə heç mən özüm gedib çıxa bilmərəm. Çünkü o hissənin yeri— yurdu heç kəsə bəlli deyil. O hissə gizli kəşfiyyat hissəsidir. Bildin? Qayıt evinə. Allah qoysa oğlun da qayıdacaq.

Xadimə qadın:

—Ay Nəsib, nə olar?

Komendant:

—Ay Əsmər xala, and olsun allaha mənlik deyil!

Xadimə qadın və Yavər eşiyyə çıxırlar. Komendant mizin arxasına keçib oturur. Sonra o, əlləri ilə başını tutub flkrə gedir...

Yavər maşın yolunun kənarında dayanıb maşın gözləyir. Yol bom-boşdu.

Uzaqdan bir araba görünür. Araba gəlib Yavərin tuşundan keçəndə Yavər arabacıını dindirir.

Yavər:

—O meşələrdə hərbi hissə var?

Arabaçı dinmir.

Yavər keçib gedən arabanın arxasma düşüb gedir. Bir xeyli belə yol getdikdən sonra arabacı arabasını saxlayır.

Arabaçı:

—Hara gedirsən?

Yavər:

—Bilmirəm?

Arabaçı:

—Bəs bilmirsənsə, niyə gedirsən?

Yavər:

—Bəs neynəyim?

Arabaçı:

—Ay qardaş, mən nə bilim ki, sən neynəyəsən?

Yavər:

—Səndən söz soruşdum da, niyə cavab vermədin?

Arabaçı:

—Ay qağa, mən sənə heç nə deyə bilmərəm, başıma cəncəl açma! Buralar cəbhə zonasıdır, qayıt geri!

Yavər:

—Bəs sən hara gedirsən?

Arabaçı:

—Ölməyə!

Yavər:

—Sən sözlü adama oxşayırsan, orda yəqin ki, hərbi hissə var!

Arabaçı:

—Ay qağa, məni işə salma! Çıx get öz işinə!

Arabaçı atm yüyənini çəkib, onu bir qədər yeyin tərpədir. Araba bərk gedir.

Yavər arabanın arxasına düşüb qaçır. Bir azdan araba göz-dən itir. Yavər isə yolla getməyindədir. O üzü dikə qalxan meşə yoluna ayaq basan kimi ağacdan üstünə milli ordumuzun iki əsgəri hoppanır. Yavərin başma torba keçirib, qollarını bağlayırlar.

Əsgərin biri Yavəri qabağına qatıb, meşədə yerləşmiş hərbi hissənin ərazisinə gətirir. Ərazidə təzəcə əsgərliyə gətirilmiş sütlə uşaqlar təlim keçirlər.

Qırqlarda səngərlər və qazmalar nəzərə çarpır.

Əsgər Yavəri üzü divara dirəyib, «tərpənmə» qışqırır.

Əsgər qazmanm içinə girir. Qazmanın içi hərbi hissənin qərargahıdır.

İri xəritə öündə dayanmış komandirin kürəyi bizədir. O üzünü arxaya çevirməmiş, içəri girmiş əsgərdən:

—Nədir? —soruşur —məruzə elə!

Əsgər:

—cənab komandir, hərbi hissənin ərazisində naməlum kişi aşkar edilmişdir. Biz onu zərərsizləşdirib, tutmuşuq!

Komandir:

—Hardadır?

Əsgər:

—Çöldə!

Komandir:

—Ermənidir?

Əsgər:

—Oxşamır!

Komandir:

—Bəs onda o kişini niyə tutub, gətirmisiniz?

Əsgər:

—Dedik bəlkə cəsusdur?

Komandir:

—Gətir görək nə tutmusan!

Əsgər eşiyə çıxır, komandir kameraya tərəf çəvriləndə biz onun Vasifin komandiri olduğunu görürük. Əsgər Yavəri komandirin qazmasma salır. Əsgər Yavərin başından torbanı çıxardır. Yavər işıqdan qamaşan gözlərini qiyib, komandirin üzünə baxır. Komandirin işıqlı, mərd üzü ona xoş gəlir:

Yavər:

—Aslan kimi əsgərlərin var, şükür!

Komandir:

—Ssağ ol! Sənədlərini göstər görüm!

Yavər əlini cibinə salıb, sənədlərini çıxardır. Onları komandirə uzadır.

Komandir sənədləri alıb oxuyur.

Komandir:

—Quliyev Yavər sən mənə de görüm bu cəbhə zolağında neynirsən? Buralara hansı məqsədlə gəlmisən?

Yavər:

—cənab komandir oğlumu axtarıram!

Komandir:

—İndi mən səni əks– kəşfiyyat idarəsinin uşaqlarının yanına göndərərəm, onlar sənin üçün o erməni oğlunu üç dəqiqliyə taparlar! Yekə kişisən, utanmırısan, ermənilərə işləyirsən!

Yavər:

—cənab komandir, bizim nəsildən hələ satqın çıxmayıb.

Babam da, atam da müharibələrdə ölüb. Mən həqiqətən oğlu-mu axtarıram ... Siz niyə mənə inanmırınz?

Komandir:

—Kişi, mən indi heç kimə inanmırıam. Yaqubov!

Bayaqkı əsgər qazmaya daxil olur,

Komandir:

—Apar bu aktyoru mayor cəfərovun qulluğuna. De ki, komandirin gözü bundan su içmir. Bunu yaxşı— yaxşı yoxlaşm, görsün kimdir! Oğlunu axtarana bax?

Neynirsən oğlunu?

Yavər:

—cənab komandir, mən təəssüf eləyirəm ki, bizim orduda sizin kimi ürəksiz komandirlər var. Ay kişi, neçə aydır ürəyim dözmür, atayam... cəbhəyə bap— balaca quzu göndərmişəm... İndi onun üzünü bir dəfə görüb, geri qayıtsam nə olacaq ki? Axı mənə niyə inanmırısan?

Komandir:

—Mən heç kimə inanmırıam.

Yavər cibindən oğlunun məktubunu çıxarıb komandirin mizinin üstünə atır. Məktubda Vasifm şəkili də var!

Komandir:

—Bu nədir? Bu şəkil səndə hardan?

Yavər:

—Məni hara aparırsız aparm, amma sən allah sonuncu dəfə oğlumun qulluq elədiyi hissənin yerini göstərin ki, heç olmasa o torpağa uzaqdan baxım!

Komandir məktubu qaldırıb oxuyur və üzündəki sərtlik itir. Komandir yaxınlaşıb Yavəri qucaqlayıb öpür.

Komandir:

—Sən Vasifm atasısan?

Yavər:

—Bəli! onu tamyırsan?

Komandir:

O, iki gündür ki, düşmən arxasında kəşviyyatdadır. Axşam allah qoysa qayıtmalıdır... Belə oğula görə sağ ol, kişi! Yaqubov! Yeməkxanaya tapşırıq ver ki, iki nəfərlik yemək hazırlat-sınlar, kişini çox incitdim, gərək indi könlünü alaq!

Əsgər:

—«Baş üstə»! – deyib qazmadan çıxır...

Yeməkxana.

Yavər və komandir oturub şam yeməyi yeyirlər. Yavər ayaq ağa qalxıb çamadanım açır. İçindən quru qaysı və başqa kənd sovqatlarını çıxarıb mizin üstünə düzür, yeməkxanadakı əsgərlərə paylayır. Yavər qayıdıb yenə komandirlə yanbayan oturur. Onlar bir müddət dinməzcə çörək yeyirlər. Hiss olunur ki, komandir Yavərin ona verəcəyi sualdan qorxur, ona görə də sükuta üstünlük verir. Yavər bir– iki dəfə söhbəti başlamaq istəsə də, komandir hərəkətlərlə onu damşmağa qoymur.

Nəhayət Yavər dözməyib qaşığı əlindən mizin üstünə qoyur.

Yavər:

—Bəs Vasif qayıtmadı?

Komandir də bayaqdan bəri qorxduğu işin baş tutduğunu görüb, məğlub olmuş kimi süstləşir. O da əlindəki qaşığı mizin üstünə qoyur.

Komandir:

Bir azdan qayıtmalıdırular.

Yavər:

—Axşama qayıdarlar?

Komandir saatma baxır. O çox həyəcanlıdır!

Komandir:

—Yüz faiz.

Yavər:

—Vasif düşmən tərəfə birinci dəfədir gedir?

Komandir:

—Yox! O qayıdacaq, fikir eləmə!

Yavər:

Bu az vaxtda o necə kəşfiyyatçı oldu axı?

Komandir:

—Bu artıq qandır, sən bizim bu hissəni necə tapdm?

Yavər gülümsünür...

Yavər:

—Hə bizim nəsil inaddır...

Bir əsgər yeməkxanaya daxil olub, komandirin qulağına nə-sə piçildiyir. Komandir özünü tox tutsa da, həyəcanı hiss olunur. O ayağa qalxır.

Komandir:

—Kişi sən burda çörəyini ye, məni «general» çağırır!

Yavər:

—Nədir, yoxsa Vasifdən bir xəbər var?

Komandir:

—Ürəyini sıxma kişi, özüm gedib o diğaların arasından sə-nin Vasifini gətirəcəm!

Komandir yeməkxanadan eşiyə sakit– sakit çıxsa da, ona xəbər gətirən əsgərin eşikdə yaxasından yapışır.

Komandir:

—Bu ola bilməz! Bu ola bilməz! Kim dedi sizə?

Əsgər:

—Telefonaqramma almışıq, onların arxasınca kəşfiyyata getmiş mayor Əliyev onun meyidini öz gözü ilə görüb!

Komandir:

—Koordinatlarını mənə deyin? Deyin mənə koordinatları?

Öz gözümlə görməsəm, mən onun öldüyünə heç vaxt inanram.

Əsgər ciyinlərini çekir.

Komandır hərbi vertolyota tərəf qaçıb, kabinəyə minir. Komandır

vertolyotu hərəkətə gətirən pilota nəsə deyir, vertalyot havaya qalxır. Səsə

bütün hissə eşiyə cumur...

Kənd.

Yavərin balaca oğlu iri qoçun buynuzuna qırmızı əski bağlayır.

Nisə arvad və qonşuları yol ayrımda oturub Yavərin qayıdışını gözləyirlər...

Yol bomboşdur.

Kənd üstündə qara buludlar tərpəşir.

Qəfildən buynuzu bağlı qoç uşağın əlindən sıvişib çıxır. Və kənd yolu ilə üzü aşağı qaçmağa başlayır. Kəndin bütün itləri hürə— hürə o qurbanlıq qoçu qovurlar. Yavərin kiçik oğlu da qoçun arxasında qaçır.

Yuxarıdan dərəyə səmt gedən yolda bu qaçışı seyr edən Nisə arvad salavat çevirib, qonşusu Məsmə arvada:

—Bıy, başımıza xeyir! — deyir — bu qoç niyə belə elədi? Yoxsa uşağın başında bir iş var!

Məsmə arvad:

—Bəsdir ay qız, sən də hər gördüyün hadisəni pis tərəfə yozma! Burda nə var ki? Qoçdur da dəlilik eləyir.

Nisə arvad:

—Bu Yavərdən də bir xəbər yoxdur? Elə astagəl, elə biçarə adamdır ki, vallah heç tayı yoxdur. Ay kişi getmişən, getdiyin yerdən qayıt gəl də daha. Ya uşağı gətir gəl, ya da ondan bir

xəbər gətir ki, ürəyimiz daha partlamasında...

Məsmə arvad:

—Az yəqin uşağı tapıb, dədə— bala danışırlar da... Baxma o da atadir, onun da ürəyi ağrıyır... Adam baladan doymur axı!

Nisə arvad:

—Ağəz daha on beş gün?

Məsmə arvad:

—Gələrlər, fikir eləmə. Ürəyimə damıb ki, Vasif də böyründə qayıdacaq!

Nisə arvad:

—Ay Məsmə, dediyin başa varsa, allah haqqı nənəmin pələzmi gətirib qapına özüm sərəcəm!

Məsmə arvad:

—Odey kiçiyin qoçu da tutdu.

Yolla üzüyuxarı qırmızı bantlı qoçun buynuzundan tutub qalxan

Yavərin kiçik oğlu.

Komandir Vasifin öldüyü yerdə dayanıb.

Ətraf erməni leşləri ilə doludur. Komandir nə qədər axtarır Vasifin əsgər toqqasmdan savayı heç bir xatirəyə çevriləcək əşyasmı tapa bilmir.

Vasifin bədəni də tikə— tikə olub təkcə göy üzünə baxan gözləri san xəzəllər içində diri kimidir. Komandir şokdan çıx-sın deyə bıçaqla əlini kəsir. Sonra bir ağaca söykənib hönkür-hönkür ağlayır...

Alayarımçıq tikilmiş əsgər kazarmasmm hələ qurumamış yaş tirlərinə söykənib papiros çəkən Yavər kişi...

O papiros çəkə— çəkə göy üzünə baxır. Göy üzü mis rəng-indədir. Göydə hərbi təyyarələr uçuşur. Bir əsgər təzəcə kə-

silmiş bir quzunu yağışdan sonra işıldayan meşə xəzəllərinin üstüylə sürüyə— sürüyə yeməkxananın qarışımdakı ət doğranan yerə apapır. Aşpaz, əsgərin gətirib ona verdiyi quzunu əwəlcə heyvan soymaq üçün nəzərdə tutulan dəmir haçadan asır, sonra iri balta ilə quzunu şaqqlayır. Elə bu vaxt haradasa iri yaxmlıqda bir mərmi partlayır. Səsdən biğ yerləri təzəcə təriəmiş əsgərlər bir— birini itələyə— itələyə meşəyə sarı qaçırlar ki, mərmi qəlpələri onlara dəyməsin. Əsgərlər ağacların arasından göy üzünə elə baxırlar ki, elə bil düşmən təyyarələri ordan aşağı bomba yox, su atırlar. Əsgərlərin ölümlə belə tez və gərəksiz yerdə üzləşməsi Yavərə pis təsir edir. Dəmir hal-qadan asılmış quzunun qanı damcı— damcı sarıxəzəllərin üstünə damcılayı...

Yavər kişi yerdən bir avtomat götürüb ağaca söykənir. .
Təyyarələr

elə bil Yavərin əsgərləri sonra göy üzündən çəkilirlər. İki bir,

üç bir biğ yerləri təzəcə tərləmiş, lütçə əsgərlər qazmadan, meşədən çıxıb kazarmaya tərəf qaçırlar.

Aşpaz əsgər dəmir halqaya yaxınlaşıb quzunu tikələməyə başlayır. Bayaq mərmi altında o da öz işini atıb qaçmışdır.

Yavər aram yerişlə aşpaza yaxınlaşıb bıçağı onun əlindən alır.

Yavər:

—Elə ət doğramazlar, a bala, niyə əti incidirsən?

Aşpaz:

—Sən də söz danışdm da, ay dayı? Ət də inciyər?

Yavər:

—Dili olmasa da, ət də canlıdır, bala... Niyə incimir ki? Da-la dur!

Aşpaz dala çekilir. Yavər peşəkarcasma əwəlcə quzunun

artıq—urtuğunu, dərisini soyur, sonra əti doğrayır...

Hərbi hissənin ərazisində nisbi sakitlikdir.

Düşmən mərmiləri səngiyib.

Əsgərlər bir—biriləri ilə zarafatlaşırlar. Gah güləşirlər, gah bir—birinin papağını götürüb qaçırlar. Yavər bu əsgərlərin uşaq olmasına, belə erkən əsil ölümlə üzləşmələrinə acıyan kimidir və əsgərlərin bu uşaq oyunları onu bircə anlıq müharibə reallığmdan uzaqlaşdırır.

Yavər üzünü aşpaza tərəf çevirir.

Yavər:

—Oğlum da sənin kimidir elə... Əlindən heç nə gəlmir... Uşaqdır da... Köpək oğlu, anasını da incidirdi... Mənə bax, corablarım da ona anası geyindirirdi... Yerini də yığa bilmir e... » Yavərə bu fakt lap ləzzət eləyir, uğunub gedir. Aşpaz diqqətlə Yavərə qulaq asır. Yavərin uğunduğuna o da gülür.

Aşpaz:

—Əmi Vasif məktəbdə yaxşı oxuyurdu?

Yavər tutulur. Cənüğü nə illah eləyirsə, oğlunun məktəb illəri yadma düşmür. Ancaq yadına o düşür ki, ömr boyu dağ döşündə qoyun otarıb, və hər il özü—özünə böyüyən oğlunu ancaq ona yemək gətirəndən—gətirənə görüb. .

Yavər:

—Belə də, a bala. Yaxşı oxuyub!

Yavər çevrilib doğradığı quzu ətini iri tasa atan zaman komandirin mindiyi vertalyotun səsi eşidilir. Vertalyot hərbi hissəyə daxili olub, düz qazmanın qarşısında yerə enir. Əsgərlərin üzü ciddiləşir. Bəzi əsgərlər isə o yerdən sürətlə uzaqlaşırlar.

Komandir vertalyotdan aşağı düşür.

Yavər komandirin təkcə qayitmasından bir şey anlamayıb, quzu asılmış haçaya tərəf çevrilir. Quzunun sallaqxana halqa-

sından asılmış kövrək sümüklərini qırıb bir– bir torpaq üstə sərilmış meşin süfrənin üstünə atır. Komandir uzaqdan Yavərin iş gördüğünü görüb, ona yaxınlaşır. Nəhayət Yavər bıçağı və bal- tanı torpaq üstə atıb əllərini yumağa keçir. Əslində Yavər komandirin ona nəsə bir bəd söz deyəcəyindən qorxub, onun üzünə baxmaq istəmir. Komandir isə bayaqdan bəri içini didən o bəd xəbəri Yavərə deməyə qorxur ki, kişiyyə bir şey olar.

Yavər kürəyi komandirə durub əllərini yuyur. Əllərindən süzülən ətin qanı suya qarışib ayaqlarının arasından keçib komandirin maşınma tərəf özünə şirim açır. Komandir bu şirim-dakı qanı tapdalaya– tapdalaya Yavərə tərəf gəlir.

Komandir:

—Kişi, möhkəm ol, oğlun daha yoxdur. Yavər bu sözdən sonra bir xeyli əllərini yuyur... Sonra asta– asta mələfə ilə qu-rulayır.

Əsgərlərin sükutu və donuqluğu içində çevrilib düz komandirin gözlərinin içində baxır. Sonra o yavaş– yavaş komandirə yaxmlaşır. Onlar göz– gözə, üz– üzə dururlar.

Yavər:

—Oturun a bala, əminiz sizə yaxşı bir çoban bozartması bi- şırsın!

Komandir oğlunun ölüm xəbərini belə mərd qarşılıyan Yavərin qarşısında kiçildiyini hiss edib, haçandan haçana niyəsə onun bu zəifliyini görən aşpazın üstünə qışqırır...

—Rədd ol, burdan aşpaz! Əsgər vuruşar və ölər! Əsgər ölər... Eşidirsən...

Komandir bu söziəri niyə dediyini heç özü də dərk etmir və kömək üçün çevrilib Yavərə baxır. Yavərin üzündə elə bir ağrı var ki, onu dilə gətirmək mümkün deyil. Komandir çevrilib yenidən vertalyota sarı qaçıır. O vertalyota minib:

—İyirmi dəqiqəyə hücuma keçirik! Hamı hazır olsun! Tri-

bunal altında

cavab verməli olsam da, onların hamisini bu gecə qıracam...

Döyüş səhnələri...

Komandir vuruşda...

Artıq gecə düşüb...

Göydə təyyarələr uçur.

Qazmanm içi.

Yavər və komandir uzun miz arxasmada oturub, hər ikisi bir dəmir qabdan xörək yeyirlər.

Komandir:

—Minaya düşmüşdü, çox axtardım... Əti ələ gəlmirdi... Təkcə ağacın dibindən kəmərini tapdım... Nə qədər qəribə olsa da, kəməri təp- təzə qalmışdı. Bax, adı da üstündə yazılıb. Bilirsən nə qədər erməni gəbərtmişdi...

Yavər:

—Heç olmasa, isinişə bilmışdim uşaqlara? Cox utancaq idi axı... Məndən də utanırıdı...

Komandir:

—Yox! Sən səhv edirsən, Vasif çox diri uşaq idi, amma bir az tənha idi. cəsur və mərd idi. İçində çox şey vardı, . . Sən onu deyəsən tanıya bilməmişdin...

Yavər:

—İnanırsan, bircə dəfə də olsa oturub onunla əməlli— başlı kəlmə kəsməmişdim. Heç bilmədim o, necə böyüdü.

Komandir:

—O tay- tuşundan seçilirdi. İçində incəlik, yumşaqlıq yox idi, ələ bil oancaq əsgər olmaq üçün doğulmuşdu.

Yavər:

—Bunu, yaxşı dedin, komandir; biz hamımız ələ bil əsgər olmaq üçün doğulmuşuq. Babamı on səkkizinci ildə on doqquz

yaşında Şamaxı qırğınında ermənilər öldürdü. Ondan bircə yadigar qalan atam idi. Babam doğulandan erməni güləsinə qədər nə yol gələ bilərdi ki? O heç niyə bu dünyaya gəldiyini də yəqin dərk edə bilməmişdi. Sonra atamı on doqquz yaşında «neməslər» öldürdü. O da hələ dünyayı bütün tamı ilə dişinə vurmaşıdı. On doqquz yaşında nə düşünürsən ki? Atamdan da yadigar qalan təkcə mən oldum. Mənim bəxtimə ölüm düşməsə də, vaxtı heç cür tuta bilmədim. Inanırsan, bütün ömrüm elə dağın kəlləsində keçdi. Əvvəl sovetin planını verdim, sonra sahibkarın, mənə qalan nə oldu ki?... Bu yandan da uşaq böyüdü!

Komandir:

—O sənin üçün uşaq idi, kişi! Mənim üçün o, yetişmiş, pəşkar və sadiqəsgər idi...

Yavər:

—Mən heç bilmədim ki, o, uşaq necə böyüdü. O elə özü böyüdü... İndi də ermənilər onu on doqquz yaşında öldürdü.

Komandir:

—O, ölməyib, kişi!

Yavər:

—Ölməyibsə, bəs o, hanı? Axı ondan sonra mənə heç nə qalmadı? İndi mən onun anasına nə deyim? Heç meyidi də yoxdur!

Komandir:

— O ölməyib!

Yavər ayağa qalxıb, qazmadan çölə çıxır...

Işıqlı gündür. Yavər meşəyə sarı qaçıır. Meşə cığırı ilə çəmənliliklərə qədər qaçan Yavər... .

O üzüqoylu xəzəllərin üstünə uzanıb. Dərindən nəfəs alır.

Yavərin pencəyinin üstüylə qarışqalar yeriyir. O çevrilib göy üzünə baxır. Yavərin üzündə nə kədər var, nə qəzəb. Onun üzündə çox qəribə bir rahatlıq var. Elə bil o, neçə gün

canında gəzdirdiyi qorxusunun sonunu görüb və sonluğun təsi-rindən süstəlib. Və daha vuruşmağa taqəti yoxdur...

Nisə arvad güzgünün önündə güllü şalını çıyninə sahb özünə baxır. Başını darayıb, kiçik oğlunun əlindən tutur. Onlar pillələri, düşüb kəndin

ayağmdakı toya tərəf tələsirlər.

Kənd yolu ilə toy mağarma tərəf gedən toy adamları.

Nisə arvada nədənsə elə gəlir ki, hamı ona baxıb, üzünü gizlədir. Arvad elə bilir ki, bütün kənd onun ərinin niyə gec gəldiyini bilir və bu bilgi itgi ilə bağlıdır. Nisə arvad yolu axıra qədər gedə bilmir. Ayaq saxlayıb qəfildən və heç nədən kiçik oğlunu döyməyə başlayır. Uşağın səsinə yığılmış kənd qadınları nə qədər əlləşir Yavərin kiçik oğlunu Nisə arvadın əlindən ala bilmir. Nəhayətdə Nisə arvad özü uşağını qucaqlayıb, onu öpə—öpə ağlayır...

Hərbi hissənin ərazisi.

Bütün şəxsi heyət parad geyimində addımlayır...

Azərbaycanın üçrəngli bayraqı dalğalanır...

Yavər də şəxsi heyətin qarşısında qoyulmuş tək kətilin üstə oturub.

Vasifin komandiri Yavərə yaxınlaşır. O Vasifin əsgər toqqasını əllərində tutub Yavərə uzadır. Yavər əli əsə—əsə toqqanı alır.

Komandir:

—Vasifin toqqasıdır. Bu əsgər toqqasını qoru! Yavər toqqanı əlində yiğib sağ yumruğunda toppuz kimi sıxır. Yavər qarışından addımlayıb keçən yüzlərlə əsgərə baxır. Yavər nəsə söz demək istəyir, amma nə illah eləyir boğazmdakı qəhərdən danışa bilmir. O, yalnız quru və iri gözləri ilə biş yerləri təzəcə tərləmiş yüzlərlə əsgərə baxır. Onlarm özündə mərdlik və

sərtlik ifadəsi var. Komandir Yavərin kövrəldiyini görüb vəziyyəti dəyişir.

Komandir:

—Şəxsi heyət... Yerində dur! Azad... Dağlışın...
Əsgərlər Yavərin qarşısından keçib ora—bura dağılışırlar.
Boş meydanda əlində əsgər toqqaşı qalmış tənha Yavər...
Onun üzündə tənhahq və ağrı hiss olunur...

Kənd.

Nisə arvad kiçik oğlunun əlindən tutub kənd yolu ilə falçıgilə gedir.

İtlər hürüşür.

Nisə arvad falçının həyətinə keçir. Həyətdə çoxlu qadm oturub. Hamisəm da əlində iri əsgər şəkilləri. Nisə arvad keçib bir qıraqda əyləşir. Arvadlardan biri üzünü Nisə arvada tutur.

Arvad:

—Kişi qayıtdı?

Nisə:

—Nəsə gecikir, bir xəbər də yoxdur. Gəldim ki, Qızqayıf fala baxsın. Bir az sakit olum.

İkinci arvad:

—Hə, fal adamı yaman sakit eləyir, özü də Qızqayıf yaxşı baxır.

Elə bu vaxt içəri qapı açılır. Arvadlar yer—yerdən:

—Sən keç, sən keç deyirlər. Qoy Nisə keçsin. Nisəni qabağa burax — qışqırırlar.

Nisə arvad falçının otağına keçir. Qızqayıf üzü qapıya oturub. Nisə arvadı görən kimi ayağa qalxıb onunla öpüşür. Nisə bu öpüşdən kövrəlir.

Qızqayıt:

—Otur bacı, otur. Allah özü köməyin olsun! Səndən pul al-mayacam. ! Şəkilini gətirmisən?

Nisə:

—Öz şəkli yoxdur! Nə qədər axtardım öz şəklini tapa bilmədim. Atasının şəklini gətirmişəm. O da onunladı axı...

Qızqayıt:

—Atası?

Nisə:

—Hə də, atası düz on yeddi gündür onun dalınca gedib, amma heç ondan da xəbər yoxdur.

Qızqayıt şəkli alıb sinəsinə sıxır. O biri əli Nisə arvadın nəbzini tutur. Onlar bir müddət beləcə oturlar. Ancaq saat səsi eşidilir. Haçandan– haçana Qızqayıt dillənir:

—Gözün aydın ay bacı, kişi üç günə gələcək!

Qızqayıt ayağa qalxıb Nisə arvadı qucaqlayıb öpür.

Nisə:

—Bəs Vasif?

Qızqayıt:

—Yəqin ki, o da yanmda olacaq da! Harda olacaq?

Nisə arvad başına bağladığı şalı Qızqayıtin başına bağlayır.

Nisə arvad sevinə– sevinə otaqdan eşiye çıxır.

Nisə:

—Gözünüz aydm ay qızlar, Qızqayıt deyir ki, üç günə kişi gəlir.

Amma dəhlizdən görünən açıq qapı ağlayan Qızqayıtı da dəhlizdəki qadınlar üçün görünən edir. Dəhlizdəki qadımlar gah sevinən Nisəyə, gah da ağlayan Qızqayıta baxırlar.... .

Yavər tskələnin qarşısındaki taxta oturacaqda oturub papiros çəkir. Papiroso kötüyünə qədər çəkib ayağa qalxır. Bilet kassalarma doğru gedir. cədvəli oxuyur. Əlini cibinə salıb pul

çıxarır. Sonra pulu yenidən qaytarıb, cibinə qoyur. Bir qədər kassalarım qarşısında durub, yenidən gözləmə zalına qayıdır. Yenə oturacağa oturur. Nə fikirləşirən yenə ayağa qalxıb kassalara yaxmlaşır. Kassadakı kök arvadın kiçik pəncərədən görünən gözlərində qəribə heyrət var.

Qadın:

—Ay kişi, nə gicələk olmusan sabahdan? Saa nə olub? Hara getmək istəyirsən?

Yavər:

—Bilmirəm...

Arvad:

—Ay kişi, harda yaşayırsan? Evin hardadır?

Yavər:

—Daha evim yoxdur!

Arvad hirslənib kassanın kiçik qapısını bağlayır.

Yavər yenidən keçib oturacağa oturur. Yavər gözləmə zəlində ora—bura qacısan iki oğlan uşağına baxır. Uşaqlar əsgər-əsgər oynayırlar. Birdən uşaqlardan biri baş barmağını tətik kimi çəkib o biri uşağı əli ilə guya güllə ilə vurur. Güllə ilə vurulan uşaq yerə yixilib, guya ölüür. Bunu görən Yavər ayağa qalxıb əvvəlcə uşağa tərəf, sonra isə kassaya tərəf qaçıır. Kassanın qapısını döyür. Bilet satan kök qadm kassanın qapısını açır.

Bilet satan:

—Nədir, evini xatırladin?

Yavər:

—Rusiyetə və ya xaricə biletin var?

Bilet satan:

~Ay kişi, sən dəlisən, biz ancaq Azərbaycanın daxilindəki hərəkət marşurutu üzrə bilet satırıq, rusiyet nədir?

Yavər suyu süzülə—süzülə vağzalın binasından eşiyə çıxır.

Keçib İskələnin qarşısındaki taxta oturacağa oturur.
Vağzalın qarşısından sürətlə qatar ötüb keçir...
Şəkərbura bişirəndə qadmların arasında olan sarısaçlı qız
güzgülənir.

Gecə köynəyini geyinib, ağı mələfəli çarpayıya uzanır. Əlini
atıb, başının altından məktubları və şəkilləri çıxardır.

Şəkillər iri planda.
Hamısı Vasifin şəkilləridir,
Qız məktublardan birini əlinə alıb, ayağa durur. Işığın yan-
dırmaq istəyəndə bacısmın səsi eşidilir:
—Az, bəsdir də, qoy yataq, bir məktubu nə qədər oxuyar-
lar? Yorulmadın, sən allah?

Sarısaç:
—Az, yat daha, zəhləmi tökmə!
Sarısaçh qız çarpayısına tərəf qayıdır, çarpayının qar-
ışimdakı
döşəməyə çökür. Pəncərədən otağa süzülən ay işığı altında
Vasifin şəklinə baxır...
Qəfil aym iüzü tutulur...
Qaranhq...
Qız şəkilləri görmür...

Səhər.
Yavər hələ də vağzalda var— gəl edir.
O üç paçka papiros çəkib. Nəhayət Yavər qərara gəlib, bi-
let kassalarma yaxlaşır. Kassanın pəncərəsini döyəcləyir.
Kök qadın qapını açıb:
—Hə, noldu, indi hara gedirsən? Aya? Ya Marsa?
Yavər:

—Yox, evə gedirsən!

Kök qadm:

—Hardadı sənin o evin?

Yavər:

—Dağda!

Yavər cibindən bilet pulunu çıxarıb arvada uzadır. Yavər biletini götürüb perrona çıxır.

Qatar perrona yaxınlaşır. Yavər qatara qalxır. Keçib bir qıraqda əyləşir. Pəncərədən son dəfə oğlunu itirdiyi yerlərə baxır...

Qatar tərpənir...

Dəmir relslər...

Kənd yolunun üstündəki təpəcikdə dayanmış Nisə arvad və onun kiçik oğlu.

Uzaqdan görünən yolun yanında bir qaraltı görünür. Nisə arvadın oğlu dartımb anasının əlindən çıxmaq istəyir. Anası uşağın əlini buraxmır.

Uşaq:

—Ay ana, gələn dədəmdir! Mən onu tanıdım!

Nisə arvad:

—O dədən ola bilməz, onların ikisi də qayıtmalıdır, bu gələn isə təkdir...

Uşaq əlini anasının əlindən çıxarıb, atasına doğru qaçırlar. Yolla gələn doğrudan da Yaverdir. Kiçik uşaq gedib Yavərə çatır. Uşaq onun dizlərini qucaqlayır. Uzaqdan Yavərlə kiçik oğlunun qucaqlaşmasını görən Nisə arvad qorxa-qorxa təpəcikdən aşağı düşüb, ayaqları əsə-əsə Yavərə doğru gedir. Yavər fikirlidi. Hiss olunur ki, Nisə arvada deyəcəyi sözləri çək-çevir eyləyir. Nəhayət Nisə arvadla Yavər üzbezidür, Arvad Yavərin üzündən nəsə Öyrənmək istəyir. Yavər özünü tox tut-

tub.

Nisə arvad:

—Uşağım hanı bəs?

Yavər heç nə demir.

Nisə arvad qorxa— qorxa:

—Uşağım hanı? — soruşur.

Yavər yenə heç nə demir.

Nisə arvad:

—Ə səninnənəm e... Uşağımı niyə gətirmədin? Səni hara göndərmişdim?

Yavər yenə dimmir. Elə bil o ölüm xəbərini Nisəyə demək istəyir?

Nisə arvad ərinin yaxasmdan tutub onu silkələür.

Nisə arvad:

—Yavər danış, danış da, ürəyimi niyə partladırsan?

Bu heyndə Yavərin kiçik oğlu ağlayır... Bu səs onu elə bil yuxudan oyadır. Yavər Nisə arvadın əllərini pencəyinin yaxasmdan darüb qoparır. Yavər üzünü kiçik oğluna tərəf çevirib bərkdən— bərkdən:

—Sağdır! — qışqırır — sağdır!.. Nə olacaq ki?

Nisə arvad ağlaya— ağlaya dizi üstə torpağa çökür. Nisə arvad sakitləşə— sakitləşə:

—Sən qurban olum, ay kişi, niyə demirdin? Ürəyimi partlatmaq istəyirdin? İyirmi gündür getmişən, xəbərin yox, ətərin yox! Bilinmir hardasan? Çərkəz odun gətirib yiğib dama! Qoyunlardan bei itib. Südlü sıyıq bişirmişəm.

Nisə arvad bütün bu söz yığımı birnəfəsə deyib dayanır. Sonra bir də:

—Yavər, bəs Vasif hanı — soruşur? Özün onu gördün?

Yavər bayaq dediyi yalandan yüngülləşdiyini hiss edib, indi həmin o yalanm arxası gətirib çıxarmaq istəyir, amma hiss

edir ki, yalan damşmaq o qədər də asan deyil?

Yavər:

—Köpək oğlu komandiri buraxmadı. Özü də gəlmək istəmir... Elə kökəlibki...

Nisə arvad:

—Məni soruşdu?

Yavər:

—Əlbəttə, dedi – anama de ki, ağlamasın, ağlayanda mən burda hiss edirəm!

Yavər:

Sən də bəsdi daha ağlama. , . Ala!

(Yavər əl çantasından Vasifin əsgər toqqasını çıxırır), ala bu toqqanı da belinə bağla, hardasən ə? (Yavər kiçik oğlunu yanma çağırıb, Vasifm əsgər toqqasını onun belinə bağlayır)

Yavər (kiçik oğluna):

—Bunu qardaşm sənə göndərib və mənə bərk– bərk tapşırıb kiş səni əsgər kimi böyüdüüm. Sən də qardaşm kimi böyüyəndə gedib ermənilərin atasını yandırasan!

Kiçik uşaq Vasifin ona göndərdiyi əsgər toqqasını belinə bağlayıb, ayaqlan tutulmuş Nisə arvadın və Yavərin başma qaça– qaça firlanır.

Kiçik uşaq:

—Urra, urra, qardaşım mənə toqqa göndərib. Urra, urra, mən də artıq əsgərəm. Vaska mənə toqqa göndərib...

Yavər Nisə arvadı dalına alıb kəndə doğru gedir.

Yavərin kiçik oğlu qabaqda qaçıır.

Yavər:

—Lap sağ– salamatdır, lap yaxşıdır, sən onu çox yaxşı böyütmüsən. Orda hamı onun başına and içir. Kəşfiyyatçıdır. 33 dənə tank partladıb. Ermənilər onu görəndə tük salır! Mənim üçün qara eynək də alıb!

Nisə arvad:

—Vasifi görəndə ermənilər tük salır? Niyə ay kişi?

Yavər:

—Az qorxurlar da.

Nisə arvad:

—Çimib eləmisən?

Yavər:

—Hardan?

Nisə arvad:

—Suyu isitmişəm, evə girən kimi çımərsən... Amma görəsən Vaska da hər gün çimir?

Yavər:

—Çimir – orda hamı hər gün çimir...

Yavər Nisə arvadı kəndin girəcəyində yerə qoyur. Amma Nisə arvad

nə illah eyləyirsə, ayaqları sözünə baxmir.

Nisə arvad:

—Lap öz gözünlə gördün sağdır də...

Yavər başını razılıq əlaməti olaraq tərpədir...

Yavər otaqda oturub papiros çəkir.

Nisə arvad iri buludda gətirdiyi südlü plovu ərinin qarışımındaki mizin üstünə qoyur. Nisə arvad Yavərə, kiçik oğluna və özünə südlü plov çəkir.

Ailə dinməz– söyləməz plov yeyir...

Yavər yenə yaylaqdakı alaçıqmı dirəyinə söykənib.

Ətrafda qoyun– quzu otlayır.

Yavərin köməkçiləri bir qıraqda oturub araq vururlar. Ağ kağız üstündə düzlu xiyar, bir az göyərti– pendir görünür.

Birinci köməkçi:

—Sən öл, bu Yavər oğlunun yanından gələndən bir az çəşib, nə dinir, nə danışır, ancaq papiros çəkir.

İkinci köməkçi:

—Dünən altmış qoyunu dərəyə salıb, sonra da üzümə durub ki, qoyun elə bu qədər idi...

Birinci köməkçi:

—Yavərə, sənə noolub, evdə salamatlıqdır? Bəlkə borcun var? Ya bəlkə uşaq nəsə istəyib? Pulun yoxdur?

Yavər əlini yelləyib, dərəyə tərəf düşür...

Yavər oturub fikrə dalır.

Köməkçilər ayağa qalxıb dərəyə Yavərin yanma düşürlər...
Gəlib onun dizinin qırağında otururlar...

Birinci köməkçi:

—Bura bax, yorulmusansa duş kəndə, . . Biz burdayıq! Heç nədən də narahat olma... Səfər gələcək, pulunu sayacayıq!
Qoyunlan da yükləyəcəyik maşına. İstəyirsən lap putyovka götür, get dincəl!

İkinci köməkçi:

Ə, dinmə, qoy otursun, o işsiz qala bilməz!

Yavər:

—Mənə bax, Mirzə (birinci köməkçi) sən məktəbi qurta-randan nə işlə məşğul olmusan?

Birinci köməkçi:

—Biz də elə sizin kimi dədədən— babadan qoyunçuyuq da.

Tanımırsan məni?

Yavər:

—Yox, deyirəm sən bu qoyunlardan, dərələrdən savayı ömründə nə görmüsən?

Birinci köməkçi:

—Nə bilim vallah, sən nə deyirsən?

İkinci köməkçi:

—Dayan görüm, deyəsən Yavərin başqa təklifi var. Deyir-sən neyniyək ki? Deputat olaq?

Yavər:

—Əşsi demək istəyirəm, biz bu həyatə niyə gəlmışik axı?

Birinci köməkçi:

—Necə yəni niyə? Evlənmişəm, qızı köçürtmüşəm, indi də nəvəmi dizimin üstünə qoyub ona nağıl danışıram. İşim də qoyun artırmaqdır... Qardaş, adam öldürmürəm, oğurluq elə-mirəm, nəşə çəkmirəm. Budur da həyat, bəs həyat nədir? Hər dəfə də «Pir saata» nəzir verirəm?

Yavər:

—Bu azdır!

İkinci köməkçi:

—Yavər sənə nəsə olub vallah! Ə Kalininsən .

Yavər:

—Kalinin kimdir?

Birinci köməkçi uğunub özündən gedir.

Birinci köməkçi:

—Ə, o vaxt kolxozun partkomuvardı a, onu deyir. Hər gün gəlib camaata «leksiya» – zad oxuyurdu.

Yavər ayağa qalxır. Köməkçilərinə baxıb, sonra çevrilib uca dağlara,

dərin dərələrə baxır. Yavər onlardan bir az aralanıb, üzü də-rəyə dayanır.

Əlini ağızına səskeş eləyib, var gücü ilə bərkdən qışqırır...

Yavər kiçik oğlunun əlindən tutub rayon mərkəzini gəzməyə çıxıb. Uşaq əlində dondurma yeyir.

Yavər bacardığı qədər özünü toplamağa çalışır.

Birinci oğlunun böyüməsini görə bilməyən Yavər, elə bil

ikinci uşaqla, daha nəvazişli və daha diqqətli olmağa çalışır. İkinci uşaq əsgər toqqasmı beiinə bağlayıb sevinə— sevinə Yavərin yanında əl— qol ata— ata yeriyir.

Yavər oğluna pul verir. Uşaq yelləncək tərəfə qaçır. Pulu yelləncəyin cassalarının ağızında dayanmış qadına verib, içəri keçir. Qaçıb yelləncəyə minir. Kiçik oğul yelləncəkdə yellənir. Yavər diqqətlə ona baxır. Və qəfildən Yavərin yadma döyüşdə ölmüş oğlu Vasifin uşaqhığı düşür.

Görüntü dəyişir.

Balaca Vasif Yavərdən kinoya getmək üçün pul istəyir. Yavər ona pul vermir. Vasif ağlaya— ağlaya atasından küsüb evin pəncərəsini açır.

Pəncərədən görünən kənd mənzərəsi. Çox keçmir Vasifin anası Nisə arvad pəncərənin önünə keçib o taydan, ağlayan oğlunu əyləndirmək üçün min cür oyundan çıxır və nəhayət Vasif sakitləşir.

Görüntü yenə dəyişir.

Vasif onuncu sinflı bitirməyinin şərəfinə atasından kostyumluluq parça üçün pul istəyir.

Vasif:

—Ata, onuncu sinfi bitirdiyimə görə, bizi yiğacaqlar, deyirəm, mənə təzə kostyum almazsan? Raypoya yaxşısı gəlib! Alışgil də alıb. Mən mil— milini bəyənmişəm... Baha da deyil...

Yavər bir xeyli susur. Handan— hana kövrəlir. Sonra ayağa qalxıb dolabdan özünü köhnə kostyumunu çixarır. Gətirib kostyumun pencəyini Vasifin ciyinə atrır. Vasif pencəyin içində görünmür. Pencək çox iridir. Amma hiss olunur ki, Vasif atasını incitməmək üçün bu iri və ona yaraşmayan pencəyi bəyənir...

Görüntü dəyişir.

Kiçik oğlu gəlib Yavərin əlindən tutur.

Kiçik oğlu:

—Vasif gələndə də, bura gələrik! Qoy o da bizimlə yel-ləncəkdə yellənsin.

Yavər:

—Yaxşı, bala! Daha sənin üçün neynəyim?

Kiçik oğul:

—Heç nə, gedək kəndə, anamı isteyirəm...

Yavər və kiçik oğlu aldıqları hədiyyələri qucaqlarında bərk-bərk tutub maşında oturublar...

Nisə arvad və Yavər miz arxasmada oturublar.

Nisə arvad:

—Vasif sınaxmışdı?

Yavər:

—Yox lap yaxşdı!

Nisə arvad:

—Eyzən, sənə oxşayır köpək oğlu. Bir aya yaxmdır ki, evə bir dənə də məktub yazmayıb. Adə, bəlkə ona nəsə deyib yenə, xətrinə dəymisən?

Yavər:

—Yox!

Nisə arvad:

—Səndə var axı. Düşbərənin hamısmı yedi? Özün gördün?

Sən allah, o ovdux eləmişdim ha, onu özü içdi?

Yavər ayağa qalxıb otaqda gəzişir. Hiss olunur ki, hirslənin və danışdığı yalanı daha danışa bilmir.

Yavər:

—Sənə deməmişdim qonşu Zeynəbin evinə getmə?

Nisə arvad bu qəfil sualı anlamır və ərinin nədənsə birdən-

birə dəyişən buovqatını başadüşmür.

Nisə arvad:

—Ədə, dəli olmusan?

Yavər özündən çıxır. Əlinin altına keçən bütün ev əşyalarını vurub qırır. Yavər qapını çırpıb evdən çıxır. Bayaqdan bəri ərinin bu qəfil hirsinin səbəbini və bu əsəbdən etdiyi hərəkətləri dərk etməyən Nisə arvad Yavərin arxasında doqqaza çıxır...

Kəndin boş küçələri ilə qaçan Yavər.

Nisə arvad ərinin arxasında:

—Ədə, evə qayıt! — qışqırır. Gecə dağa qalxma, qurd— quş olar...

Vağzal qarşısındaki yeməkhanada oturmuş kefli Yavər. Onunla birgə miz arxasında sürücü Səfər də oturub, Hiss olunur ki, sürücü Səfər ayıqdı. Və Yavərin bu sərxoşluğu da xoşuna gəlmir. Yavər keflidir. Elə ona görə də danışıği pauzalarla müşaiyət olunur.

Yavər:

—Erməni heç nə deyil! Bu dəqiqə mənə avtomat ver, gedim bütün erməniləri qırı... Onlar... Onlar mənim balamı... (Yavər ağlayır). Onlar mənim balama heç nə edə bilməzlər. Sən mənə avtomat ver... (Yavər qışqırır).

Sürücü Səfər:

—Ə, nə avtomat, ə? Hardan sənə avtomat ahm?

Yavər ayağa qalxmaq istəsə də səntirləyir. Sürücü Səfər onu tutmaq isteyir.

Yavər:

—Mənə əl vurma... Sən mənə avtomat ver... Onlar mənim balamı... Mənim balamı...

Yavər yeməkhanadan küçəyə çıxır. Və əlinə iri bir daş ahb yeməkhananın iri bir şüşəsini vurub qırır. Şuşə qırıntıları sıñıb,

döşəməyə səpələnir. Yavər sınmış şüşələrin arasından adlayıb, vitrinin dayağı olan dəmir konstruksiyanıñ üstündə oturur.

Yavər:

—Gəlin, məni tutun! Mən daha yoxam axı! Məni necə tutacaqsız? Mən daha yoxam axı...

Polis maşınının səsi eşidilir. İki polis vitrinin qarşısında dayanmış polis maşınmdan düşüb Yavərə yaxnlaşırlar. Yavər özü qalxıb onların üstünə gedir.

Yavər:

—Siz məni görürsüz? Mən yoxam daha? Ay qardaş, mən özümə də, sizə də nifrət edirəm! Düşmən qalıb orda... Düşməni öldürmək lazımdır. Biz isə bir- birimizin üzünə baxırıq... Niyə?

Polislər Yavərin qoluna girib onu polis maşınına oturdurlar. Maşın Yavərin evinin önündə dayanır.

Polislər çox böyük hörmətlə Yavəri maşmdan düşürüb, evinə tərəf ötürürülər.

Qapını açıb eşiyyə çıxmış Nisə arvad polislərdən yaşmaqlanır. Polislər Yavəri otağın içində salıb çarpayıya uzadırlar.

Nisə arvad:

—Allah səni biabır eləsin a kişi, heç sənə bu iş yaraşar? Adə, sənin oğlun o boyda davada, vuruşur e... (polislərə) Sən allah onu bağışlayın... Vallah birinci dəfədir...

Nisə arvad Yavərin üstünü örtüb mətbəxə keçir. Mizin üstünə qoyulmuş ağı kağızları cütləyib, xalatmm cibindən qələm çıxarıır. Nisə arvad zəif mətbəx işığı altında, mətbəx mizinin üstündə oğlu Vasifə məktub yazır...

Nisə arvad səhər- səhər Yavərin yatdığı otağa keçəndə görür ki, əri yoxdur. Nisə arvad təşvişə düşür. Kiçik oğlunu haylayır. Kiçik oğlu həyətdə balaca küçüklə oynayır. Nisə arvad pəncərəni açıb oğlunu səsləyir.

Nisə arvad:

—Dədəni görmədin a bala?

Kiçik oğul:

—Lap o başdan əl çantasma yiğib dağa qalxdı. Məni də oy-adıb, çox—çox öpdü... Dedi – həyət—bacadan, anandan müğay-at ol! Daha böyük kişisən! Bu iti də çox—çox öpdü.

Nisə arvad pəncərəni bağlayıb taqətsiz halda pəncərinin qarşısandakı yumşaq kətilə çökür...

Yavər kənd poçtunda oturub.

Paçtalyon Fikrət onun sağ tərəfində ayaq üstə durub.

Hiss olunur ki, paçtalyon Fikrət ağlayır. Gözləri nəmdir.

Yavər:

—Ayda üç dəfə özüm yazib sənə verəcəm! Xəttini bilirom!

Paçtalyon Fikrət:

—Havaxta qədər belə olacaq? Nə qədər bu yalanı uzadac-aqsan?

Yavər:

—Nə bilim? Vallah, deyə bilmərəm. Ha özümü toplayıram ki, uşağın olmadığımi Nisəyə deyim, deyə bilmirəm. Özüm də inanmiram heç. Nətəhər deyim? Qəbri yox! Meyidi yox!

Paçtalyon Fikrət:

—Uşağı öz gözünlə gördün?

Yavər:

—Yox!... Amma elədir...

Yavər ayağa qalxır. Poçtdan çıxır. Paçtalyon Fikrət də onun arxasmca eşiyə çıxır.

Paçtalyon Fikrət:

—Yaxşı, ayda üç dəfə sənin məktubunu Nisəyə verərəm. Məndən nə gedir ki? Amma özünü üzmə... Özü də belə olmaz axı... Əvvəl—axır bu işi bilməlidir də... O, komandirə də özüm

məktub yazaram! Hər halda nəşि basdırmaq lazımdır...

Yavər:

—Mən yaylaqdan aşağı düşməyəcəyəm. Daha yalan danışa bilmirəm.

Paçtalyon Fikrət:

—Necə yəni kəndə düşməyəcəksən? Elə də şey olar?

Yavər:

—Vallah, bacarmıram. Məktubları sənə Səfərlə göndərəcəm. Mənimki dədahab elə gəldi...

Dağın döşündəki alaçıqda uzanmış Yavər.

Çöldə sürücü Səfər iki köməkçi ilə quzuları maşına yükləyirler.

Sürücü Səfər:

—Yavər özünə gəldi?

Birinci köməkçi:

—Bilmirəm ona noolub? Kişi tamam çərçivədən çıxıb. Amma smmir!

İkinci köməkçi:

—O elə əvvəldən möhkəm adam idi. Sadəcə o cəbhə bölgəsində nə gördüsə bir az sarsıldı. Bəlkə qorxub?

Sürücü Səfər alaçıqm içinə keçir.

Sürücü Səfər:

—Yavər, pulları neynim?

Yavər:

—Ver uşaqlara, mənim payımı da aşağıda Nisəyə verərsən, qoy uşağa korluq verməsin! Hə, al bu məktubu da Fikrətə ver!

Sürücü Səfər:

—Kimə məktub yazırsan ə? Olmaya vurulmusan?

Yavər:

—Sən Fikrətə ver bu məktubu, o özü bilir...

Yavər dikəiib alaçığm parça qapışmdan eşiyyə baxır.

Yavər:

—Axşam düşüb?

Sürütü Səfərə Yavərin bu sualı çox qəribə görünür.

Sürütü Səfər:

—Yavər, sən alla, sənə noolub belə?

Yavər:

—Heç nə Səfər, mən ölmüşəm... Mənə heç nə ola bilməz...

Ölüyə nə ola bilər ki?

Nisə arvad kənd dükənindən ərinə kostyum alır. Özünə də yaylıq.

Dükənci kişi:

—Xeyir ola, ay Nisə bacı? —sopuşur — yoxsa kişini evləndirirsən?

Nisə:

—Yox, ey, şəkil çəkdirib uşağa göndərəcəm! Deyirəm, qəşəng çıxaq da, orda komandiri də birdən şəkilə baxar... Vasif orda, birincidir axı...

Nisə arvad kənd içiyə gedir. Hamı ona sevinclə salam verir. Nisə arvad fərəhliidir. Çəpərdən onu Məsmə arvad görür. Məsmə:

—Kişi aşağı düşüb? Nisə: —Yox, ay bacı, deyəsən kişi məni lap unudub, gərək özüm ora çıxam.

Nisə arvad sarısaç qızla yolda salamlasır. Qız Nisə arvadı öpüb keçəndən sonra yenə utana— utana geri qayıdır.

Sarısaç qız:

—Nisə xala, Vasif məktub yazır?

Nisə arvadın gözü dolur:

—Allah qoysa, qoy gəlsin sənin adına cöngə aldırmışam ay gəlin... Razisan?

Sarısaç qız utanıb qaça— qaça Nisə arvaddan uzaqlaşır...

Nisə arvad sürücü Səfərin evi öündə onunla söhbət edir.

Nisə arvad:

—Ona denən səninlə bu dəfə aşağı düşsün! Denən kəndə şəkilçəkən gəlib. Nisə dedi ki, gəlsin, şəkil çəkdirib Vasifə göndərək. Denən, bəsdir daha özünü uşaqhğa qoydu. Düşsün aşağı! Nə var o dağda? Qoyunlar özü kökələcək də... O, polis işini də kənd unudub! Daha utanmasın!

Sürəcü Səfər:

—Xeyiri yoxdur, o aşağı düşməyəcək! Tərsliyi tutub.

Nisə arvad

—Neynir e o orda?

Sürəcü Səfər:

—Heç nə! Elə uzanıb yatır.

Nisə arvad:

—Nə olar özümüz ora çıxarıq!

Yavər qıvrıla-qıvrıla üzüyuxarı çıxan dağ yoluna baxa— baxa papiros çəkir.

Dağ yolu ilə üzüyüxarı qalxan sürücü Səfərin maşmıdır.

Maşının yüklüyündə Nisə arvad əlində kostyum, paçtalyon Fikrət, Yavərin kiçik oğlu, sarışaçlı qızla birgə qutulu və fotoobyekтивli fotoqraf da görünür. Yavər maşını lap alaçıqm qarşısına qədər gözü ilə müşaiyət edir. Sürəcü Səfər maşmını əyləyən kimi yüklüyündəki insanlar torpaq üstə hoppanır. Hami saçlarını darayıb, güzgülənir, alaçıqm arxasında təzə paltarlarını geyinirlər.

Yavərin köməkçiləri də özlərinə tumar verir. Nisə arvad Yavəri danlayır:

—Yekə kişəsən, bir aydı üzünü də qırxmırsan, indi orda Vasif sənin üzünü belə görüb, qəmlənməz? Uşaq qəmlənər də, sınar da, dur görüm, özüm üzünü qırxacam! Θ, nə olub e sənə?

Yavər:

—O, qızı niyə avara eyləyirsən?

Nisə:

—Gəlinimdir də, ay kişi...

Yavər:

—Yox! Yox! Mən onu bəyənmirəm!

Nisə:

—Yaxşı, yaxşı, qışqırma, sonra danışarıq.

Yavər:

—Sonra olmayacaq. Qızı avara eləmə.

Nisə:

—Şəkildə gülümsə, qoy uşaq sevinsin!

Nisə arvad sabun düzəldib Yavəri iri daşın üstünə oturdur.

Nisə arvad Yavərin üzünü qırrixır. Artıq hamı fotoqrafın onlara göstərdiyi nöqtədə dayanıb, Yavəri gözləyirlər. Hamısı daraqlı, tumarlıdır. Nəhayət Nisə arvad Yavərin əyninə təzə kostyum geydirib və onun qolundan tutub düz dəstənin ortasına gətirir. Hamı halay vurub fotoqrafın qarşısında dayanıb. Hammının üzü gülür. Hamı sevincəkdir. Amma fotokameranın gözlüyündən bura toplanmış insanlarm ovqatmı izləyən kinokameranın gözündən heç nə yayınmir. Hamı şəkil çəkdirərkən güldüyü halda Yavər bütün film boyu min bir zülmənən gizlətdiyi ovqatını daha gizlədə bilməyib ağlayır.

Bütün şəkil çəkdirənlərin güldüyü halda Yavərin ağladığıni görən fotoqraf başına örtdüyü qara örtüyü ciyninə qədər sürüşdürürlər. Fotoqrafın gözü ilə gülüş və sevinc içində ağlayan Yavəri hamı görür...

Yavər get- gedə hicqira- hicqira ağlayır. Və bu ağlamaqdan Nisə arvad da elə bil hər şeyi başa düşür...

Şəkil.

Kadr donur.

SON...

“PAPAQ YUSİF”

(*Qısametrach filimin ssenarisi*)

Səhər.

Üzü yuxarı qalxan dağ yolu.

Yol qırqaqında aqaran baqlı qapılar.

Yolun kəlləsindən asaçı bos küp diyirlənir.

Küpün səsinə qapılar bir- bir açılır.

Esiyə acıq baslı kişilər çıxır.

Kişilər bir- birinin üzünə baxır.

Küp yolun asağısındakı sal daşa dəyib parçalanır.

Sınmış kəsiklər icində bir ləri xoruz silkənib banlayır.

Yol kənarındaki qapılar bir- bir bağlanır.

* * *

Damsız evlər.

Damsız evlərin içində oturub çay icən papaqsız kişilər.

Kəndin ortasındakı ucuq- sökük hasarın siniq tirinə bir pa-paq keçirilib.

Beş- altı kişi tənbəl- tənbəl papağı daşlayırlar.

İki- uc uşaq quşların ayağına sap bağlayıb.

Quşlar ha uçur, uça bilmir.

Uşaqlar gülüşdülər.

Bulaq başına çoxlu arvad yiğilib.

Üzləri- gözləri yuxulu su doldururlar.

Kəndin palçıqlı yolu ilə bir uşaq qaçır.

Uşaq qaça- qaça: Yusif gəlir, Yusif gəlir, – qışqırır.

Dələkdə damino oynayan kişilər səsə eşiyə cixır.

Qapılar bir- bir açılır. Əli oraqlı, dirmiqqli kişilər yola boy-

lanır.

Traktörçü Səməd evini xalçası üstündən qoşaluləni götürür. Arvadı ayaqlarına yixılıb ona mane olmaq isteyir. Səməd arvadı döşəməyə yixib inamla görünüşlə eşiyə çıxır.

Arvadı dalınca ağlayır.

Dəllək Məti oğlunu haylayır.

Məti: A bala, get aqsaqqalı çağır!

Şalvarının arxası yamaqlı bir uşaq yürüüb təkəm— seyrək ağaclı həyətə girir.

Uşaq: Mussəlim baba. A Mussəlim baba, Papaq Yusif gəlir...

Bir müddət sükut çökür. Sonra ayaqyolundan xırıltılı səs eşidilir: "... Nə deyirsən a bala, kimsən?".

Uşaq: A bala, işin avand olsun, deyirəm. Yusif gəlir, başına yekə papaq qoyub. Nağayraq? Daşlayaqmı?

Ayaqyolunun qapısı açılır. Tüklü əl aftafanı eşiyə qoyur.

Müssəlim: Qoymazsız düz— əməlli işimi görüm. Bunu doldur a bala. Mənsiz nağayracıqsınız, görəsən? Düşünüb olsəm, başsız qalacsınız!!!

Uşaq qaça— qaça aftafanı hovuzdan doldurub geri qayıdır.

İçəridə şappa— şüplu su səsi gəlirdi.

Uşaq diqqətlə ayaqyolu səmtə baxırdı.

Ayaqyolunun qapısı cırıltıyla açılanda dikəlir. Müssəlim şalvarınır qayışını bağlaya— bağlaya eşiyə çıxır.

Müssəlim: Bala, hər işi gərək rahatlıqla görüşün! Bu Yusifin dərdidir məni dəli eləyib, üç aydı burada rahat gedə bilmərəm. O qoyun yununu nətəhər keciribsən başına, Allahı— zadı gözü görmür...

Uşaq: Nə bilim, a baba, keçən dəfə xeyli daşladım onu, kar elemedi. Tərsin biridi...

Mussəlim: Gedek bala, eybi yox, sonra qayıdış dalını davam

eləyərəm!

* * *

Kənd yiğnağı tozlu yola baxır. Tozun— torpağın içindən başına iri, buxara papaq qoymus hündür, kök kişi görünür. Kişi məğrur baxışla, sərt, iti atdımlarla yiğnağa tərəf gəlir.

Bulaq başında durmuş arvadlar arxasını ona çevirir.

Kişi arvadların yanından keçib, dəlləyə tərəf dönür.

Dəlləyin qarşısına yiğilmiş kəndlilər cərgə ilə sıralanıb dinməzcə durublar.

Dəllək Məti: Ay Yusif, mən ölüm düzünü de, yatanda da papaqla yatırsan, ya hərdən başından düşür?

Traktorcu Səməd: Ə, nə düşür. Ə, görmürsən uşaqları da papağa oxşayır!

Kişilər gülüşdülər. Kəndin ağısaqqalı, Müssəlim görünəndə hamı susur.

Papaqlı Yusif gəlib düz Müssəlimin qarşısında dayanır. Yusif Müssəlimdən iki baş hündürdür. Müssəlim nə qədər hoppa-nır ki, Yusifin papağını başından çıxara, əli papağa çatmir ki, çatmir. Axırda yorulub Yusifin qayışından tutur. Altdan yuxarı: — “A bala. A Yusif, — deyir, — sən gel, nə bizi incit, nə də özünü. Ə, dədən papaq qoymuşdu sənin, bax gör kənddə bir adam papaq qoyur? Odey Ələsgərə bax, səndən də artıq oğlandır. Altı eşşəyi var, qırmızı telefon da alıb, həyətinə bir antena qoyub ki, Amerikanın hamamlarını da görür, bəs o niyə papaq qoymur? Çünkü düz adamdır! Əgər sən də düz adamsansa başını bizdən niyə gizlədirsin? Çıxart bala, çıxart o papağı, özünü gülünc eləmə!

Papaqlı Yusif: A baba, dağdan— kəsəkdən gəlirəm, de görüm kimdə nə var nə yox?

Müssəlim: Ə, sən ha vaxt adam olacaqsan?

Papaqlı Yusif dəstəni aralayıb daxmasına tərəf gedir...

Uşaqlar onun dalınca düşüb... “Papaq, papaq, papaq Yusif”,
– qışqırıllar.

* * *

Gecə.

Başında papaq uzanmış Yusif.

Arvadı əlində Lampa yatmış uşaqların üstündəki yorğanı səhmanlayır.

Çekilib arxada uzanmış ərinə baxır. Başını bulayır. Lampanı üfürür, qollarını yuxarı qaldırır.

Arvad: Sən özün kömək ol, ərinmə ay Allah, ağlını əlindən alma, uşaqlarım yazılıqlılar... Cöldən dədə axtarmasınlar...

Qaranlıq içindən səs eşidilir. “Lampanı keçcirdmə. birdən ərin yuxulayar, yazılıqdır, papağını oğurlayalar...”.

Arvad: Allahsan?

Səs: Qorxma, bəndəm! Allah deyiləm, ərin Yusifəm!.

Arvad gülə— gülə lampanı yandırır.

Arvad: Biy, qorxdum, ədə, ele bildim papaq qoymağın onunda xətrinə dəyiib.

Yusif: Soyun yat! Bos— bos danışma...

Arvad soyunub yorğan döşəyə girir. Sonra nə fikirləşirsə yorğanı üstündən atır...

Tavanda kölgələr tərpəşir...

Yusif dikələn anda həyətdə gullə səsləri eşidilir. Güllər evin pəncərəsini sindirir.

Yusif sürünen— sürünen qapıya tərəf gəlir.

Qapını birtəhər acıb eşiyyə diyirlənir.

Yusif: Evə atmayın uşaqlara dəyər!

Qaranlıqdan səs: Çixart papağı at bəri, qayıdaq gedek. Yoxsa dağıdacayıq buraları...

Yusif: Kimsən, ay adam? Keç içəri çörək kəsək!

Qaranlıqdan səs: Sənin çörəyin halal deyil, papaqlı köpək

oğlu.

Yusif: Özun bil, onda at!

Güllə səsləri artır. Evin böyrü— başı tökülüb dağılır.

Yusif dəliqatlı uzanıb. Ayın— şayın ulduzlu göy üzünə baxır.

Uçuq— sökük çəpərin qarşısında bir dəstə qoca oturub.

Kənd cavanları it boğuşdurur. Üzük qocaların qaşı Müssəlimdir.

1-ci qoca: A Müssəlim, sən ağıllı adamsan, əvvəl rusa yanın otururdun, indi üzü nəhrə oturarsan. Mən çoxlu il sanamışam, gözümü açıb səni elə— belə başıçıq görmüşəm. Yusif kimə baxıb, bu papağı başına qoyub?

2-ci qoca: Allah ona lənət eləsin!

3-cü qoca: Dədəsi Əcdər pis adam deyildi, üzüyolaydı. Düzdür, o da yekəydi, sümüklüydü, amma söz qanırdı. Bir dəfə ağaç əkirdi, gəldim baxdım, dedim əkmə! O da əkmədi!

4-cü qoca: Niyə qoymadın ki, əkə?

3-cü qoca: Nə bilim vallah, elə— belə! Dediym odur ki, söz eşidən adam idi...

Müssəlim: Hə, bu yusif deyəsən qanıb— qandırırmır. Elə bilir papaq qoysa, bizə oxşamayacaq. Mən çox başı papaqsız qoymuşam...

2-ci qoca: Mən də...

3-cü qoca: Papaq qoyur ki, qala. Hamısını yiğdiq eşelona, göndərdik o taya...

4-cü qoca: A, Müssəlim sənə bir şey deyim, əvvəla mən çoxdandır fərli yatmiram. İşdir, ayda— ildə bir dəfə gözüm husha gedən kimi, iri bir papaq gəlir durur düz burnumun qənşərində, qışqırıb ayılıram!

2-ci qoca: Demə, demə ay qardaş, mən də eləyəm. Papaq qoymur ki yatım!

Müssəlim: Bircə bu Yusifin papağını çıxarda bilsəydik, ra-

hat ölərdik...

* * *

Bazar, Yusif bazarda gəzişir. Kənd lotularından biri “KamAZ” sürücüsü olan gürcüyə pul verib nəsə başa salır.

Gürcü pulu alıb maşına minir. Yusif bazarın qarşısında dayanıb. Qəfildən “KamAZ” sürrətlə onun yanından keçir. Sürücü əl atıb Yusifin papağını başından götürür.

Maşın uzaqlaşır. Yusif var gücü ilə maşının arxasında qaçırmış. Maşına çata bilməyəcəyini görüb üzü üstə yola yixılır.

Uşaq kimi ağlayır.

“KamAZ” bir az irəlidə əylənir. Gürcü başını kabinədən eşiyyə çıxarırmış.

Gürcü: Genasvali, niyə ağlayırsan? Papaqdı da!

Yusif dikəlib gürcüyə baxır. Onun üzündəki iztirab gürcünü kövrəldir. Gürcü maşından düşüb Yusifə tərəf gəlir.

Gürcü: Sən nə qəribə adamsan, bico? O biri mənə yüz min verdi ki, papağını qaçırmış, sən də iki yüz ver, papağını qaytarırmış, daha niyə ağlayırsan?

Yusif: Mənim pulum yoxdur!

Gürcü: Bəs nəyin var?

Yusif: Papağım!

Gürcü: Rəhmətliyin oğlu, papaq indi kimə lazımdı?

... Bəs neynəyək?

Yusif: Bilmirəm!

Gürcü: Yük daşıya bilərsən?

Yusif: Papağım başımda olsa niyə daşımıräm?

* * *

Gürcü daş səki üstə oturub tum çırtlayırmış.

Yusif başlnda papağı kisə— kisə findığı maşına yükleyir.

* * *

Kənd.

Kənd camaatı yola boylanıb səbirsizliklə papağı oğurlanmış Yusif gözləyir. Traktorcu Səməd dəmlı plov qazanını həyətin-dəki mizin üstünə qoyur. Yol qırağındakı ağacın kəlləsindən gümrah usaq səsi eşidilir:

- Gəlir, gəlir!.. .

Hamı yola boylanır.

Yolla başı papaqlı yusif gəlir.

Müssəlim özü— özünə:— “Ə, bunun neçə başı var, ə?”— deyir.

Dəllək gürcüyə pul verənə üzünü çevirib:

— “Sən bilirsən ümid qırmaq nədir?”— soruşur.

Gürcüyə pul verən dal— dalı çəkilib meşəyə sarı qaçıır.

Dəllək onu qovur... .

* * *

Axşam yenicə düşüb. Yusif daxmasının divarına söykənib günəşin batmasını izləyir. Bir gözünü yumur, o birini açır, o birini yumur... Şir— şir səsi eşidilir. Yusif başını qaldırıb evin damına baxır. Damda bir uşaq dayanıb. Yusifin papağına işəyir. Yusif ayaqa qalxıb uşağı qovur. Uşaq qaçıır. Yusif qovur, nəhayət, Yusif uşağı tutub havaya qaldırır. Yerə çırpmaq istəyəndə, içində nəsə qırılır, kövrəlib uşağı yerə qoyur. Uşaq bir qədər aralanıb ağaca söykənir. Uşaqda Yusifə baxır.

Uşaq: Papaq... papaq...

Yusif: Mən sənə neynəmişəm, a bala?

Uşaq: Sən dəlisən?

Yusif: Hə, a bala, dəliyəm, toxunma mənə! Get işinə, gücünə ...

Uşaq: Anam deyir ki, sən gecələr papaqla yatmaqdən qurd-

damışan, başında buynuz bitib!

Yusif ayağa qalxıb yavaş— yavaş evinə sarı gedir...

Gecə.

Yusifin qapısı bərk— bərk döyülür.

Başı papaqlı Yusif çarpayıdan qalxıb işiqı yandırır. Qapını açır. Milis Səftər şəstlə içəri girir.

Milis Səftər: Səndən şikayət var! Tabureti bəri ele!

Yusif tabreti Milis Səftərin altına çəkir.

Milis Səftər: Yusif, sən gəl mənimlə qoz— qoz oynaması, çıxart bu papağını. İlin, ayın bu vaxtında niyə oyun çıxardırsan, pul deyirsən, pul yıgaq verək. Medal istəyirsən, medal verək...

Yusif: Balama dəymə, a Səftər, səndən bala istəmirəm. Havanı korlamıram, qanunu pozmuram. Papaqdır da durub başımda, axı mən sizə neynəyirəm?

Milis Səftər: Sən nə tərs adamsan, o? Niyə hamı kimi sıraya qoşulmursan? Sən ölü, səni ilişdirəcəm... O, sənin havan da şixir adamı!

Milis Səftər ayağa qalxır. Yusifin kiçik oğlu oyanıb yuxul— yuxulu atasına baxır.

Milis Səftər: O, bu yetimə yan dana ! Buna yazığın gəlsin, uşaqların qınağından eşiyyə çıxa bilmir...

Milis Səftər qapını çırpıb gedir...

Yusif xeyli susandan sonra uşağının qarşısında döşəməyə çöməlir.

Yusif: Sən də papaq qoyaçaqsan böyüyəndə... ?

Uşaq: Yox!

Yusif: Niyə, a bala?

Uşaq divara qısırlı...

Uşaq: Dədə, çıxart da papağını...

Yusif qapını çırpıb eşiyyə çıxır. Göy üzünə baxır...

Kənd içindən it hürüşmələri eşidilir.

Yusif papağını başında sahmanlayıb artırmaya oturur.

Yusif papağı başında çayda atını çımdırır.

Kənd lotuları ağacliqdan onu pusurlar. Lotulardan biri soy-unub çaya girir.

Üşüyə— üşüyə gəlib Yusifin yanında dayanır.

At hürkür...

Lotu: Salamun— ələyküm, həmişə təmizlikdə!

Yusif: Salam, a baka, günün uğyrlu olsun!

Lotu: Yusif, sənə neyləmişəmsə məni bağışla, gəldim haqq yoluna, daha mən də papaq qoyacam başıma.

Yusif: Nə yaxşı, a bala. Nə gözəl, mən bilirdim ki, axırda hamınız mən deyənə gələcəksiniz!

Lotu: Üç gündür papaq axtarıram, tapmırıam! Bilmirəm neyləyim, heç başımın ölçüsünü də əməlli bilmirəm. Olar ki, papağını qoyum başıma, ölçüsünü yazım. Gedim ondaca alım?

Yusif: Niyə olmur a bala!

Yusif papağını lotunun başına qoyur.

Lotu papağı başına sıxıb qaça— qaça çaydan çıxır.

Papağı başından çıxarıb dostlarına atrır.

Yusif lotuların dalınca qaçır.

Lotular papağı biri— birinə atır. Yusif qovur, onlar qacır. Belə— belə onlar kəndə girirlər.

Yusif alt tuman— köynəyində başı açıq ora— bura qaçır. Gah palçığa yixılır, gah dirəyə, çəpərə dəyir.

Kənd əhli gülüşür...

Arvadlar Yusif palçıq atır.

Müssəlim sürəkli fit çaiir.

Nəhayət, Yusif papağının getdiyi ilə barışib suyu süzülə— süzülə daxmasına tərəf gedir.

* * *

Gecə.

Yusif başı açıq daxması öñündə dayanıb. Sükut. Yusif daxmasına girir.

Əvvəlcə işiq sönüür. Sonra güllə səsi eşidilir.

Və nəhayət, ağlaşma qalxır.

Qəbirstanlıq.

Butun kənd qazılmış qəbirin kənarında dayanıb aqlayır. Yusif mafəsi üzü qibləyə qoyulub.

Molla Quran oxuyur.

Müssəlim: Gedən küçədən gedir. Rəhmətlik mər adam id. Az danışardı, amma düz danışardı, bərk dost idik. Aramızdan suda keçməzdı...

Qoca: Kəndin fəxri idi... Yusif.

Arvadlar ağrı deyir: "Qələm qaşlı, badam gözü el yaraşığı Yusif. A Yusif, hanı sənin o yaraşığın, çinar boyun, düz qaməyim?".

Kənd lotuları da kövrəlib...

Qiraqdakı qobuların arxasından bir papaqlı yorğɑ atla keçir. Əvvəlcə kəndə gedən atlının Müssəlim görür. Görən kimi də gülümsünür. Sonra bütün kəndlilər atlını görüb biri-birilərini dümsükləyirlər.

Lotuların çıçəkləri çırtlayır.

Traktörə Səməd: Ə, bu qırışmala bax, sən canın, bu istidə papaq qoyub! – deyir.

Nəhayət qalxmış təlatümə təkanı aqsaqqal Müssəlim verir. Üzünü mollaya çevirir.

Müssəlim: Ə, saxla o Quranını, çevril bir arxaya bax, papaq-lının biridə çıxıb!

Kənd əhli başdan-kəsəkdən qapıb papaqliya tərəf qaçırlar.

Başda Müssəlimlə, Quranı ölüñ üstünə atmış molla qaçırlar.

Sonra qəbirqazanlar və lotular gəlir...

Qaçanlar filimin əvəlində sınınmış günün ayaqlayıb, üzü yuxarı, dağa səmt qalxırlar.

Hamı keçib gedəndən sonra ları xoruz görünür.
Bə onu bəni üstündə filim bitir.

MURADƏLININ BAŞINA GƏLƏN ƏHVALAT

İştirak edir: – Muradəli, on yeddi yaşlı qoca kişi.

Məkan: – Bura.

Zaman: – Onda.

Muradəli bir səhər yuxudan oyanıb güzgünen qarşısına keçdi. Üzünə baxdı. Tellərini tumarladı. Burnuna baxdı, sizanaqlarını sıxdı. Ağzını açıb dişlərini saydı. Sonra içində baxdı. Və birdən Muradəli gördü ki, sevgisi yoxdu, itib. Üzdən, gözündə, ganında boş, quruca kədər var. Evə baxdı. Çıxbı həyətə baxdı. Bostana qaçıdı. Təzədən otağa qayıdır Dolabin rəfləriniaxtardı. Soyuducunu açdı. Çarpayıının altını, döşəyin, yorğanın mitilini eşələdi. Tapmadı. Döşəməyə oturub fikrə getdi. Gümanı min yerə vardi. Sevgisini qızı vermədi, gəlinə vermədi. Oda tumadı, it aparmadı. Allaha addım atmadi, torpağa gömmədi. Yel əsmədi, zəlzələ olmadı. Torpağa bağlanmadı, göyə çıxmadı... Bəs bu sevgi, nə oldu yoxa çıxdı? Dünən yatanda içindəydi. Qorxusuya, ümüdiylə yan– yana canında qucaqlaşmışdı.

Döşəmədən qalxıb polisə qaçıdı. Polis rəisi Muradəliyə baxıb, içini çəkə– çəkə: “Ərizə yaz, – dedi, – şikayət ərizəsi yaz, boyunu, çəkisini dürüst göstər. Saçının, gözünün rəngini yadına sal. O, sevgidi, nədi... onu anasıyla birgə bu gecə çarpayıya gətirməsəm, paqonum mənə haram olsun!”.

Muradəli ərizəni yazıb eşiyyə çıxdı. Eşik soyumuşdu. Mura-

dəli eşiyyə daş atdı. Eşik çilik– çilik olub yerə səpələndi. Muradəli quşlara daş atdı, adamlara daş atdı. Quyulara tüpürdü. Körpülərə mix vurdı. Qızların dallarına baxdı. Sonra gedib dağa qalxdı. Ordan günəşi söyüb, üzünə tüpürdü. Günəş tava kimi çizildədi. Bizim soyuq kəndimiz Muradəliyə əyri– əyri baxdı. Günəş Muradəlidən küsdü, Bir daha onu qızdırmadı. Qızlar Muradəlini sevmədi...

Muradəli bir– iki qız sevgisi yaşadı. Sonra bir– birinin ar- dınca altı arvad aldı, iki öküz. Arvadların altısı da atası evinə qaçıdı, öküzlərin ataları yox idi. Muradəli öküzləri boyunduruğa salıb torpağa şumladı. Bir addım o yana, iki addım bu yana... bir addım o yana, iki addım bu yana... Torpağı xəmirə döndərdi. Nə güldü, nə dindi..... Bir gün ağızında dili qırıldı. İçinə düşdü. Qaldı dilsiz. Muradəli heç kimi, heç nəyi sevə bil-mədi. Heç kim, heç nə Muradəlini sevmədi. Muradəli Əzrayılı çağırıldı. Əzrayıl gəldi. “Yığış gedirik” , dedi. Muradəli əliyle Əzrayılı qandırıcı ki: “Bəs ay dadaş, sevgim necə oldu mənim?.. Burda qaldı?” . Əzrayıl güldü: Burda heç nə qalmır, – dedi. – “Min belimə”. Muradəli rayılın belinə mindi. Getdilər...

Muradəlini babalarının yanında basdırmadılar. Neçə il torpağa şumladığı torpağa gömdülər. Bir ildən sonra torpaq altın-dan Muradəlinin əli çıxdı. Qızlar, gəlinlər şum yerindən gələn iydən halsız düşdü, ürəkləri getdi. Özündən getməyən qızlar qovrula– qovrula : “Bilsəydik Muradəlini sevərdik”, – dedilər. Bütün kənd bir– birini sevməyə başladı.

Sevə bilməyənlər hirsəndi. Molla çağırıldılar, gəldi, gəldi. Muradəlinin ovcuna möhür qoydu. Həkim çağırıldılar, gəldi Muradəlinin ovcuna iynə vurdu. Polis çağırıldılar, gəldi Muradəlinin ovcunu həbsə aldı. Xeyiri olmadı. Əl daha da çıçəkləndi, ətirləndi. Biliciyə qaçdırılar, gəldi, birbaş qurub oturdu:”Sevgisi itən oğlandı bu? , – soruşdu. Dedilər: “Hə odur”. Bilici:

“Məni niyə çağırmısız? – dedi. – Mən kiməm ki?”.

Pisler gedib “ Belarus” traktoru aldı. Dəmir ipi halqa eləyib Muradəlinin biləyinə doladılar. , traktoru şum boyu sürdülər. Bir dartdılars, xeyri olmadı. İki dartdılars, kar eləmədi. Üç deyib dartdılars- şum yeri aralandı. Muradəlinin əli bir azca quş olub göylərə uçdu...

Bilici: “ Sevgisidi, uçdu yanına, – dedi. – indi canin rahat olar!”

Abbasuşağı nəslinin nöqtəsi Muradəlidir. Gözlüyüm qırılandan Muradəlini görmürəm. Musa hərdən gəlib mənə Muradəlidən qəribə- qəribə nağıllar danışır. Qismət kişi özünə “binokl” alıb, özgə arvadlara uzaqdan baxır. Hacı Murad dayı peyk icad eləyib, gələn həftə kosmosa buraxağaq. Hələ qulağın doludur.

Çayxana inəklərindən biri pəsdən oxumağa başlayıb. Ağahüseyin Məhəmməd kişinin oğludur. Məhəmməd kişi Qoçu Şahverənin nəvəsidir. Qocu Şahverən Abbasığa kişinin oğludur. Abbasığa kişinin atasının da, uzaq kötүcəsinin də adı Muradəlidir. Göydəki buludun da adı var. Amma göydəki bulud bilmir ki, Muradəlinin oğlu mənəm. Nöqtə də məndədir.

MÜNDƏRİCAT

- Hekayələr
Milad gecəsi
Borc
Ogey
Mixək böcək
Adsız hekayə
Təxti-şəcərə və Muradəlinin itmiş sevgisi
Çiçəklənən adamın tarixçəsi
Cangüdən
Əmim
Tarixi - cıbü
Axrestomatik əhvalat
Xrestomatik əhvalat
İtki
Çevriləmə
Neft Dadaş
Ərəfə
O və O biri
Qurban
Uçurum
Xilaskar
Yad dünya
Səhər
Susuz hovuzun qumrusu
İthaf
Cuvarının "Mən"i
Esmira Vəliyevanın patologiyası
Avara
Uğurlu gün

Şeytan çərxi
Təhlə əhvalatları
Bizim oğlan
Xas igid
Əbdüləzim kışının taygöz atı
Qatil gündəliyi
Kütləvi çekilmə
Adilin itirdiyi hekayə
Albalı ağacı
Vəsiyyət
Qırmızı köynək
Alməmməd kişi
Doqquzuncu hekayə
Vaxt
Yalquzaq
Məsləhət
Gecə polisi
Saat birdən reportac
Keçmiş
Ayrılıq
İki kışının bir gecəsi
Nahar
Şirvan şəşəngisi
Uduzmuş adamın ştrixləri
Heç nə
Təkərləmə
Dalandar "D"
Səs
Fədai
Dan yeri söküləndə
Ayrıcı

Sinqapur şamı
Avtoportret

Povestlər

On ikinci nəğmə
Üçüncü günün adamı
Yeddi

Kinossenarilər

Köçərgi
Yalan
Papaq Yusif

Yığılmağa verilmiştir: 12.02.2008

Çapa imzalanmıştır: 04.04.2008

Kağız formatı: 60x84 1/16

H/h həcmi:

Tirac 500.

*Təknur MMC-nin mətbəəsində çap edilmişdir.
Ünvan H.Cavid 31*

